

İLHAM ƏLİYEV

**İNKİŞAF –
MƏQSƏDİMİZDİR**

ON ALTINCI KİTAB

MART 2006 - MAY 2006

**AZƏRNƏŞR
BAKİ - 2014**

İLHAM ƏLİYEV

ÇIXIŞLAR * NİTQLƏR

BƏYANATLAR * MÜSAHİBƏLƏR

MƏKTUBLAR * MƏRUZƏLƏR

MÜRACİƏTLƏR * FƏRMANLAR

**AZƏRNƏŞR
BAKİ - 2014**

BBK 32**Ə 56**

Buraxılışına məsul
akademik

RAMİZ MEHDİYEV

ƏLİYEV İLHAM

Ə 56 İnkışaf – məqsədimizdir. B., Azərnəşr, 2014, 376 səh.

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin oxuculara təqdim olunan bu cildində Dünya azərbaycanlılarının II qurultayında nitqi, Azərbaycanda sənaye və kənd təsərrüfatı sektorunun hərtərəfli inkişafı yolunda geniş iqtisadi islahatların aparılmasına, sərmayələrin cəlb edilməsinə, regionların sosial-iqtisadi inkişafına, eyni zamanda iqtisadi-siyasi həyatın digər məsələlərinə dair çıxışları, nitq və tövsiyələri və s. toplanmışdır.

Kitabda prezident İlham Əliyevin Türkiyə prezidenti Əhməd Necdət Sezərin Azərbaycana səfəri zamanı iki qardaş ölkə arasında qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsindən bəhs edən bəyanat və müsahibələri, həmçinin bir sıra beynəlxalq təşkilatların nümayəndləri ilə görüşlərinə, danışqlarına aid materiallar dərc edilmişdir.

Cilddə həmçinin, İlham Əliyevin ABŞ-a rəsmi səfəri zamanı prezident Corc Buşla, siyasi və dövlət xadimləri, digər yüksək vazifəli şəxslərlə keçirdiyi görüşlərə, danışqlara aid materiallar, Amerika-Azərbaycan Ticarət Palatasının «ABŞ-Azərbaycan strateji əlaqələri: siyasi və iqtisadi prioritetlər» mövzusunda təşkil etdiyi 6-cı biznes və sərmayə konfransında Azərbaycanın milli mənafeyini əks etdirən geniş və dərin məzmunlu çıxışı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll olunması, mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri və digər materiallar öz əksini tapmışdır.

ISBN 978-9952-8100-7-3

**Я — 0801000000
M — 651(07) — 2014**

ББК - 32

© Azərnəşr, 2014

DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYINDA NİTQ

Bakı, Heydər Əliyev adına saray

16 mart 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayda iştirak etmək üçün saraya gəldi. Qurultay nümayəndələri və qonaqlar dövlətimizin başçısını hərarətlə, sürəkli alqışlarla qarşılıdalar.

Qurultayı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə Heyətinin sədri akademik Mahmud Kərimov açdı. Azərbaycan prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi.

İ l h a m Ə l i y e v: Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz həmvətənlər!

Mən sizin hamınıizi Dünya azərbaycanlılarının II qurultayının açılışı münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Dünya azərbaycanlılarının qurultayı çox böyük tarixi hadisədir. Bu gün burada gözəl film nümayiş etdirildi. Biz o gözəl anları yenidən yada saldıq. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə beş il bundan əvvəl Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultayın Azərbaycanın müasir tarixində müstəsna rolü olmuşdur. Aparılmış müzakirələr, fikir mübadiləsi, qurultayın qərarları bütün dünyada yaşayan azərbaycanlıları bir-biri ilə daha da sıx birləşdirdi. Məhz o qurultaydan sonra Heydər Əliyevin qərarı

ilə Azərbaycanda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitə Azərbaycan diasporlarının təşkilatlanmasında çox uğurlu fəaliyyət göstərir. 2002-ci ildə xaricdə yaşayın azərbaycanlılarla bağlı dövlət siyaseti haqqında Qanun qəbul edilmişdir və bu da öz növbəsində, bu işin hüquqi bazasını təşkil etdi. Bütün bu tədbirlər, bütün bu addımlar öz bəhrəsini verməkdədir. Dünyada yaşayın soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. Əlbəttə ki, bu həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır.

Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayın azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər. Eyni zamanda, hesab edirəm ki, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında da çox mühüm rol oynamalıdırular. Çünkü buna bütün imkanlar var. Müstəqil Azərbaycan Respublikası bütün ölkələrlə çox işguzzar, səmərəli münasibətlər qurmaqdadır. Belə olan halda, əlbəttə ki, xaricdə yaşayın azərbaycanlılar da bunu öz gündəlik həyatlarında hiss edirlər.

Mənim müxtəlif ölkələrə çoxsaylı səfərlərim çərçivəsində, demək olar ki, həmişə Azərbaycan diasporu ilə görüşlərim, açıq səhbətlərim olubdur. Mən həmişə qeyd etmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan dövlətinin möhkəm olması dünyada yaşayın azərbaycanlıların da mövqeyini möhkəmləndirir.

Eyni zamanda, xaricdə yaşayın azərbaycanlılar bizim üçün də dayaqdır. Çünkü Azərbaycan gənc müstəqil dövlətdir. Biz yalnız 15 ildir müstəqillik şəraitində yaşayırıq və təəssüflər olsun ki, bu günədək bir çox ölkələrdə Azərbaycan haqqında kifayət qədər dolğun məlumat yoxdur. Bu məlumati, Azərbaycan həqiqətlərini, Azərbaycanın problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önəmini dünya

ictimaiyyətinə çatdırmaq, əlbəttə ki, bizim ümumi işimizə çox böyük töhfə olacaqdır.

Mən əminəm ki, artıq mövcud olan gözəl meyllər bu qurultaydan sonra daha da güclənəcəkdir. Azərbaycanlılar daha da möhkəm təşkilatlanacaq, yaşadıqları ölkələrdə daha da möhkəm mövqelərə sahib olacaqlar və beləliklə, dünyadakı 50 milyonluq Azərbaycan xalqı daha da yaxşı yaşayacaq, öz məqsədlərinə nail olacaqdır.

Mən qeyd etdim ki, bu təşkilatlanma prosesi, dünya azərbaycanlılarını bir araya dəvət etmək təklifi və təşəbbüsü ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət olmuşdur. Xalqımızın lideri ictimai-siyasi quruluşdan asılı olmayıaraq, bütün dövrlərdə Azərbaycanın inkişafına xidmət edirdi. 70-ci illərdə Azərbaycan Sovet İttifaqı çərçivəsində bir respublika kimi yaşayırıdı. O illərdə də Azərbaycanın inkişafına böyük töhfələr verilmişdir.

1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçilmişdi. Azərbaycan o vaxt bütün müttəfiq respublikalar arasında ən geridə qalmış ölkə idi. 1982-ci ildə bu vəzifəsini başa çatdıranda Azərbaycan artıq ən qabaqcıl yerlərdə idi. Məhz o illərdə Azərbaycanın güclü sənaye, iqtisadi potensialı yaranmışdır və bu, indi müstəqil Azərbaycana xidmət edir. Baxmayaraq ki, Azərbaycan müstəqil dövlət deyildi, ancaq o illərdə bir çox sahələrdə məhz Azərbaycanda müstəqillik əlamətləri tətbiq olundu. Müxtəlif istiqamətlərdə atılan addımlar elə bil ki, gələcəyə yönəldilmişdir. Elə bil ki, Heydər Əliyev görürdü, bir gün Azərbaycan müstəqil olacaq və bu müstəqil ölkəyə güclü iqtisadi potensial, ordu lazım olacaqdır. Ona görə o, kadrların hazırlanmasında, Azərbaycanda iqtisadi və sənaye potensialının yaranmasına xidmətlər göstərmişdir.

Ancaq Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndə yenə çox böyük problemlərlə üzləşmişdi. 1991-ci ildə Sovet İttifaqı dağılında Azərbaycan, demək olar ki, ən çətin vəziyyətdə olan ölkə idi: iqtisadi böhran, siyasi böhran, hərbi

böhran, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz və bunun nəticəsində torpaqların işğal olunması, vətəndaş qarşıdurması. Bütövlükdə, Azərbaycanın dövlətçiliyi sual altında idi.

1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıdanın, prezident vəzifəsinə seçiləndən sonra ölkədə ictimai-siyasi vəziyyət normallaşdı, sabitləşdi. Ölkəni narahat edən, təhlükə törədən problemlər aradan qaldırıldı və dinamik inkişafa qədəm qoyuldu. Məhz o illərdən sonra Azərbaycan Dünya Birliyində möhkəm yerini tuta bilmışdır.

Azərbaycanda başlanmış iqtisadi islahatlar çox sürətlə aparılır və indi Azərbaycan iqtisadi inkişaf sürətinə görə nəinki keçmiş sovet respublikaları arasında, həm də dünyada birinci ölkədir. Bütün bunlar bir daha onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyaset dayam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyaseti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.

Müstəqillik böyük sərvətdir. Bəzən deyirlər ki, Azərbaycanın sərvətləri onun təbii ehtiyatları, coğrafi vəziyyətidir, yaxud da bölgədə mövcud olan mövqeləridir. Azərbaycanın ən böyük sərvəti onun müstəqilliyidir. Biz uzun illər, əsrlər boyu bu müstəqillikdən məhrum olmuşdur. Azərbaycan uzun illər ərzində çar Rusiyasının müstəmləkəsi idi. Ondan sonra Sovet İttifaqının respublikası idi. Bu gün isə biz müstəqil dövlətik, Azərbaycan Dünya Birliyinin üzvüdür. Biz gərək bu müstəqilliyi möhkəmləndirək.

Mən dəfələrlə demişəm, bu gün də qeyd etmək istəyirəm ki, müstəqillik yalnız dövlət atributları ilə ölçülür. Müstəqillik rəmzləri ilə ölçülür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən

müstəqil siyaset aparmaq iqtidarında olsun. Bu gün bu var və bunun təməli məhz 90-cı illerin ortalarında qoyulmuş, Azərbaycan bütün potensialını işə sala bilmışdır. Bu gün bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyaset aparsın. Bu siyaset Azərbaycan xalqının milli maraqlarının qorunmasına, dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə yönəldilibdir.

Heydər Əliyev siyaseti Azərbaycanda hər bir sahədə davam etdirilir. Xarici siyasetimiz çox uğurludur, çox fəalıdır. Azərbaycan beynəlxalq təşkilatlarda çox önəmli yer tutur, bizim mövqelərimiz möhkəmlənir. Son illər ərzində müxtəlif beynəlxalq təşkilatlarda, xüsusilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim xeyrimizə, yəni ədalətli qərarlar qəbul edilibdir. Biz qonşu ölkələrlə çox gözəl münasibətlərimizi saxlaya bilmişik, onları möhkəmləndiririk və bu bizim inkişafımız üçün çox vacibdir. Çünkü biz bu bölgədə yaşayıraq və bölgədə sülhün, təhlükəsizliyin bərqərar olması, regional əməkdaşlığın inkişafı bizim maraqlarımıza xidmət edir.

Azərbaycanın addımları bütün sahələrdə, o cümlədən xarici siyasetdə müsbət nəticələrini verməkdədir. Sizə bildirmək istəyirəm ki, son iki il ərzində Azərbaycanın 21 səfirliliyinin açılması haqqında qərarlar verilibdir. İndi Azərbaycanın müxtəlif ölkələrdə 46 səfirliyi olacaq ki, onların da 21-nin açılması haqqında son iki ildə qərar verilibdir. Onların bəziləri açılıb fəaliyyət göstərir, bəziləri isə bu yaxınlarda açılacaqdır. Bu nə deməkdir? O deməkdir ki, Azərbaycan öz xarici siyasetini daha da dolğun, hərtərəfli şəkildə aparacaqdır. Çünkü – yəqin siz də bunu hiss edirsiniz, biz də bunu bilirik – əfsuslar olsun ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyəti tərəfindən o qədər də yaxşı dərk edilmir. Məlumat qıtlığı var, bəzi hallarda informasiya blokadası ilə də üzləşirik. Çünkü bizim əleyhimizdən dünyadan erməni lobbisi fəaliyyət göstərir və hər vəchlə çalışır ki, Azərbaycanı ləkələsin, Azərbaycanda gedən proseslərə mənfi don geyindirsən və beləliklə, Azərbaycanı təcrid edilmiş vəziyyətə salsın. Yəni bu da var.

Ancaq eyni zamanda, ümumiyyətlə, məlumatsızlıq da var. Ona görə səfirliliklərin açılması, Azərbaycanın çox fəal xarici siyaseti, diasporların möhkəmlənməsi və artan nüfuzu Azərbaycanı Dünya Birliyinə olduğu kimi təqdim edir. Bizə məhz bu lazımdır. Bizə o lazımdır ki, Azərbaycanda gedən proseslər dünya üçün açıq olsun. Son iki il yarım ərzində mən çoxsaylı xarici səfərlər etmişəm. Mənim müxtəlif qonaqlarla çox görüşlərim olubdur. Görürəm ki, Azərbaycana ilk dəfə gələn qonaqlar tam başqa fikirlə gəlirlər. Amma burada reallıqları, ab-havanı görəndə, Azərbaycanın ümumi inkişafını, cəmiyyətdə hökm sürən dözümlülüyü, tolerantlığı, qonaqpərvərliyi, vətəndaş həmrəyliyini görəndə Azərbaycandan tamamilə başqa fikirlə ayrırlırlar. Ona görə, diasporun fəaliyyəti məhz bu istiqamətdə də öz töhfəsini verməlidir və bunu etmək üçün diaspor daha da möhkəm təşkilatlanmalıdır.

Bir sözlə, xarici siyaset sahəsində biz öz xəttimizi aparırıq. Amma bu işdə, əlbəttə ki, sizin də fəaliyyətinizə, fəal olmağınızə böyük ehtiyac var. Son illər ərzində mən hiss edirəm ki, bu iş artıq əlaqələndirilmiş şəkildə aparılır. Xarici İşlər Nazirliyinin, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan diasporlarının fəaliyyəti, müxtəlif ölkələrdə Azərbaycanla bağlı keçirilən tədbirlər, konfranslar, simpoziumlar, aksiyalar – bütün bunlar bizim mövqelərimizi möhkəmləndirir, digər tərəfdən, Azərbaycan haqqında real məlumatı da Dünya Birliyinə çatdırır.

Azərbaycanda son illər ərzində iqtisadi inkişaf sahəsində də böyük irəliləyiş var. Ölkəmiz bu istiqamətdə böyük uğurlar əldə edibdir. Bizim iqtisadiyyatımız dünyada ən yüksək sürətlə artır. Keçən il iqtisadi artım 26 faizdən çox olub və bu, dünyada ən yüksək göstəricidir. 2005-ci ildə Azərbaycanda sənaye istehsalı 33 faizdən çox artıbdır. Bu da dünyada ən yüksək göstəricidir. Keçən il əhalinin pul gəlirləri 27 faiz artmışdır. Son iki il yarım ərzində Azərbaycanda 340 min yeni iş yeri açılmışdır. Bu, işsizliyin aradan qaldırılmasına böyük kömək göstərir. Azərbaycanda iki il bundan əvvəl yoxsulluğun səviyyəsi 49 faiz

idi, yəni keçən ilin sonuna 29 faizə düşübdür. Yenə də bu, böyük rəqəmdir. Mən demişəm, nə üçün Azərbaycan vətəndaşları yoxsulluq şəraitində yaşamalıdır? Prezident seçiləndən sonra məqsəd qoymuşam ki, Azərbaycanda bir nəfər də yoxsul insan olmamalıdır. Biz buna nail olacaqıq. Mən əminəm ki, 2006-ci ildə görülən işlər imkan verəcək ki, yoxsulluq şəraitində yaşayanların sayı kəskin şəkildə aşağı düşsün.

Azərbaycanda regional inkişaf programı çox sürətlə həyata keçirilir. Bakı, bizim doğma paytaxtimiz çox sürətlə inkişaf edir. Eyni zamanda, regionlarda inkişaf çox sürətlidir. Yeni elektrik stansiyaları, qaz xətləri, yollar, su kəmərləri tikilir, bütün təsərrüfat və sənaye infrastrukturunu yeniləşir. Eyni zamanda, humanitar sahədə də böyük işlər görülübdür. İndi bütün bölgelərdə ən müasir xəstəxanalar tikilir. Təkcə 2005-ci ildə Azərbaycanda 300-dən çox yeni məktəb tikilmişdir. Ən müasir, ən yüksək səviyyədə idman kompleksləri, üzgüçülük hovuzları, poliklinikalar inşa olunmuşdur. Bütün bunlar Azərbaycanın ümumi inkişafını müəyyən edir.

Biz güclü olmalıyıq, zəngin dövlət yaratmalıyıq. Bunu etmək üçün, ilk növbədə, iqtisadi potensial möhkəmlənməlidir. Bu istiqamətdə biz öz işimizi düşünülmüş konsepsiya şəklində qururuq. Program tərtib edirik və sonra o, icra olunmağa başlayır. İndi Bakı şəhərinin inkişafına dair iki mühüm program qəbul edilibdir. Onlar artıq icra olunmağa başlayır.

Bir sözlə, iqtisadi sahədə Azərbaycanın davamlı və dayanıqlı inkişafi təmin olunacaq və ölkəmiz ildən-ilə möhkəmlənəcək, büdcəmiz artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, 2005-ci ildə büdcəmiz 2004-cü ilə nisbətən 70 faiz artmışdır. 2006-ci ildə 2005-ci ilə nisbətən yenə 70–80 faiz artmışdır. Büdcə xərcləri artır, deməli, Azərbaycanda investisiya layihələri icra olunur, insanların rifah hali yaxşılaşır, maaşlar, pensiyalar mütəmadi qaydada qaldırılır və qaldırılacaqdır. Minimum əməkhaqqı insanın minimum tələbatını ödəməlidir. Biz buna nail olacaqıq və o gün uzaqda deyildir.

Bir sözlə, iqtisadi potensialın güclənməsi bizim bütün planlarımızı gerçəyə çevirəcəkdir. Planlarımız da çoxdur. Biz ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Həm bölgələr, həm şəhərlər, kəndlər inkişaf etməli, həm də bütün infrastruktur ən müasir tələblərə cavab verməlidir. Bizim bu istiqamətdə çoxlu fikirlərimiz, planlarımız var.

Bildiyiniz kimi, 10 ildən artıqdır ki, Azərbaycanda Heydər Əliyevin neft strategiyası həyata keçirilir. Neft böyük sərvətdir, təbii ehtiyatdır. Ancaq bu o zaman xalqa xidmət edir ki, dənizin dibindən çıxarılsın və ondan sonra dünya bazarlarına çatdırılsın. Azərbaycanın neft strategiyasının məğzi məhz bunda idi: xarici sərmayəni cəlb etmək, Azərbaycanda əlverişli sərmayə mühiti yaratmaq və böyük enerji şirkətlərini Azərbaycana cəlb etmək. Bu gün bu var. Azərbaycanda neft hasilatı ildən-ilə artır. Neft Fondu yaradılıbdır və o, şəffaf, ictimaiyyət üçün açıq bir qurumdur. Neft Fondu na qədər vəsait yığıldığını Azərbaycanın hər bir vətəndaşı bilir. Çünkü bu barədə mütəmadi qaydada məlumat dərc olunur. Bu şəffaflıq, aşkarlıq, əlbəttə ki, bizə çox lazımdır. Hamı bilməlidir ki, ölkənin nəyi var, haraya və necə xərclənir. İctimai nəzarət çox güclü olmalıdır. Xüsusilə Azərbaycana daha böyük həcmidə vəsaitin daxil olacağı indiki mərhələdə.

Azərbaycanın neft strategiyası uğurla icra edilir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Orzurum qaz kəməri bu il istismara veriləcəkdir. Bizim enerji daşıyıcılarımız dünya bazarına, Avropa bazarına çatdırılacaqdır. İlk növbədə, biz bundan çox böyük iqtisadi mənfəət götürəcəyik. Bu bize imkan verəcək ki, ölkəmizi ən yüksək səviyyədə inkişaf etdirək və müasirləşdirək. Digər tərəfdən, o da heç bir şübhə doğurmur ki, Azərbaycanın bölgədəki, qitədəki, dünyadakı mövqeləri möhkəmlənəcəkdir. Çünkü Azərbaycan Avropa və dünya istehlakçıları üçün çox önemli ölkəyə çevrilir. Bu bizim gücümüzü, önəmimizi artırır, sözümüzün çökisini artırır və milli maraqlarımıza xidmət edir. Bu il başa çatacaq o nəhəng layihələr eyni zamanda regionda gedən proseslərə çox müsbət təsir göstərəcəkdir. Çünkü regional inkişaf

meylləri artıq çox aydındır. Azərbaycan regional inkişaf kontekstində çox fəal rol oynayır, bütün regional layihələrin iştirakçısı və bir çoxunun təşəbbüskarıdır. Bizim iştirakımız olmadan regionda heç bir – nə siyasi, nə enerji, nə iqtisadi layihə, nə də nəqliyyat layihəsi həyata keçirilə bilər.

Azərbaycan Asiyani Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir, magistral yollar salınır. Bizim dəniz nəqliyyatımıza, dəmir yolumuza böyük investisiyalar qoyulur. Bir sözə, nəqliyyat sektorunu gələcəkdə çox mühüm rol oynayacaqdır. Regionda digər mühüm layihə də məhz bununla bağlıdır. Türkiyəni Azərbaycanla dəmir yolu ilə birləşdirmək – Bakı–Tbilisi–Qars dəmir yolunu işə salmaq indi bizim əsas vəzifəmizdən biridir və buna nail olacaq. Belə olan halda, həm Azərbaycanla Türkiyə dəmir yolu ilə birləşir, bütün yüksəkdaşlıqlar bu marşrutla aparılacaqdır. Eyni zamanda, bu da aydındır ki, bizim torpaqlarımızı zəbt edən, bizə qarşı təcavüz edən işgalçı dövlət – Ermənistən bütün bu layihələrdən kənardə qalacaqdır.

Biz heç vaxt imkan verə bilmərik ki, torpaqlarımızı zəbt edən ölkə bizimlə regional əməkdaşlıq etsin. Biz Ermənistəni bütün regional layihələrdən təcrid etmişik. Çünkü bizim iştirakımız olmadan heç bir beynəlxalq layihə işləyə bilməz.

Yenə də buna qayitmaq istəyirəm, bu beynəlxalq, regional layihələr indi təkcə Azərbaycanın, yaxud da onun qonşularının maraqlarını təmin etmir, geniş mənada, dünya üçün əhəmiyyətli layihələrə çevirilir. Azərbaycanın rolu getdikcə artacaqdır. Bizim də məqsədimiz budur. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlət olsun, Azərbaycan xalqı yaxşı, sülh şəraitində yaşasın, rifah içində yaşasın. Biz istəyirik ki, bütün qonşularımızla münasibətlərimiz yüksək səviyyədə olsun ki, bölgədə sabitlik pozulmasın, əməkdaşlıq olsun. Bizim siyasetimiz məhz buna istiqamətləndirilibdir. Bütün sahələrdə də biz ugurları, nailiyyətləri görürük və əminəm ki, gələcəkdə bunlar daha da artacaqdır.

Bizim bütçemiz ildən-ilə artır. İndi Azərbaycan öz iqtisadiyyatını tam şəkildə bazar prinsipləri əsasında qurubdur və ümumi daxili məhsulun çəkisində özəl sektorun payı təxminən 75 faizdir. Nəzərə alsaq ki, bizim ümumi daxili məhsulun böyük hissəsini təmin edən neft-qaz sənayesi dövlət inhisarındadır, bu çox yüksək göstəricidir. Onu göstərir ki, Azərbaycanda iqtisadiyyat liberallaşdırıb, sahibkarlıq çox sürətlə inkişaf edir, özəl sektor inkişaf edir. Beləliklə, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri artıq çox dərin köklər salır.

Amma bununla yanaşı, sosial məsələlərə də böyük diqqət göstərilir. Əgər bütçemizin strukturuna nəzər salsaq görərik ki, Azərbaycan bütçəsi sosial yönümlüdür. Yəni, bu nə deməkdir? O deməkdir ki, bütçənin əsas hissəsi sosial məsələlərə istiqamətləndirilibdir. Maaşlar, pensiyalar, sosial müavinətlər, humanitar sahəyə – təhsilə, səhiyyəyə və s. ayrılan xərclər artır. Bu sintezdir. Bazar iqtisadiyyatının önəmini heç kim inkar edə bilməz. Uzun illər sosializm və kapitalizm sistemlərinin toqquşması da nə ilə nəticələndi, biz hamımız onu yaxşı bilirik. Yəni hər bir ölkənin uğurlu, uzunmüddətli inkişafını ancaq bazar iqtisadiyyatı prinsipləri təmin edə bilər. Əgər biz öz fəaliyyətimizi yalnız bu sahə ilə məhdudlaşdırısaq, onda Azərbaycanda ədalətli inkişaf gedə bilməz. Biz daim sosial sektora, sosial sahəyə çox böyük diqqət göstərməliyik. Çünkü biz insanlar üçün yaşayırıq. Bizim məqsədimiz insanlara xidmət etməkdir. Mən şəxsən öz vəzifəmi məhz bunda görüürəm. Bu, böyük vəzifədir, böyük məsuliyyətdir, xalq qarşısında məsuliyyətdir. Mən xalq qarşısında məsuliyyət daşıyıram. Ona görə çalışmalıyım ki, Azərbaycan xalqı, onun hər bir vətəndaşı gündəlik həyatında korluq, çətinlik çəkməsin, problemlə üzleşməsin.

Yoxsulluq şəraitində yaşayanların sayının kəskin şəkildə aşağı salınması, işsizliyin aradan qaldırılması bu məqsədləri güdürlər. Ona görə sosial sahə bizim işimizdə çox böyük yer tutur və gələcəkdə bu sahəyə daha da böyük investisiyalar qoyulacaqdır.

İndi o dövr keçir ki, Azərbaycanın yalnız və yalnız xarici sərmayədən asılı olduğu, yaxud da ölkənin inkişafını xaricdən gələn sərmayənin müəyyən etdiyi dövr indi arxada qalır. Biz artıq o dövrü yavaş-yavaş bitiririk. Ancaq yənə də çox maraqlıyiq və çalışmalıyıq ki, Azərbaycana daha da böyük həcmidə xarici sərmayə gətirək. Sizə bir rəqəm də gətirə bilərəm, xarici sərmayələrin adambaşına düşən həcmində görə Azərbaycan bütün bölgədə birinci yerdədir. Yəni bizim liberal siyasetimiz, sərmayə mühitinin əlverişli olması, sərmayələrin qorunması bu nəticələrə gətirib çıxarıbdır. Ancaq indi öz imkanlarımız da var, biz daha çox öz gücümüzə güvənməliyik. Çünkü buna imkan var. Bir də ki, 15 illik müstəqillik tarixi bizə hər şeyi açıq-aydın göstərdi. Biz özümüz möhkəmlənməliyik, güclənməliyik. Yalnız o təqdirdə Azərbaycan zəngin, qüdrətli dövlətə çevriləcəkdir.

Əlbəttə ki, sosial sahədə də işlər davam etdiriləcəkdir. Diqqətimizin böyük hissəsi Azərbaycanda ən çətin vəziyyətdə yaşayış insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilibdir. Ermənistanın işğalından əziyyət çəkən qaçqınlar, köçkünlər ən çətin vəziyyətdə yaşayışlardır. Onlar üçün yeni şəhərciliklər salınır, yeni binalar tikilir. Bu yaxınlarda Ağdam rayonunda yeni qəsəbənin açılışında iştirak edirdim. Mən iki il yarımdan əvvəl demisəm ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Bu istiqamətdə işlər görülür. Yəqin ki, gələn il bütün çadır şəhərcilikləri ləğv ediləcək və onların əvəzinə ən müasir tələblərə cavab verən evləri, xəstəxanaları, uşaq bağçaları, məktəbləri, yolları, su, enerji təchizatı, bir sözlə, bütün infrastrukturunu olan gözəl şəhərciliklər salınacaqdır. Bu bizim vəzifəmizdir və onu yerinə yetirəcəyik.

Ancaq bunlar müvəqqəti tədbirlərdir. Bizim torpaqlarımız işğaldan azad olunandan sonra yeni şəhərlər tikəcəyik. Çünkü işğal olunmuş torpaqlarda bütün binalar dağıdılibdir. Erməni vandalları bütün binaları, orada olan bütün qəbiristanlıqları, məscidləri, məktəbləri, tarixi abidələri – hamisini dağıdıblar. Bu vəhşilikdir. Biz torpaqlarımızı azad edəndən sonra o bölgələri

yenidən bərpa edəcəyik. Bizim iqtisadiyyatımız buna imkan verəcəkdir.

Bildiyiniz kimi, Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, öz həllini tapmır. Duzdür, danışqlar gedir, atəşkəs əldə ediləndən sonra danışqların mərhələləri olubdur. Bir neçə dəfə sanki tərəflərin mövqeləri də yaxınlaşmışdır. Ancaq nəticə etibarilə münaqişə öz həllini tapmır. Biz 12 ildir ki, sülh danışqlarına sadıqik. 12 ildir Ermənistənla Azərbaycan arasında atəşkəs rejimi var. Biz bu danışqların bir nəticə verəcəyini ümid edərək, onlarda iştirak edirik. Ancaq nə vaxta qədər?! Bu proses əbədi ola bilməz. Çünkü Azərbaycan xalqının və iqtidalarının səbri tükənir. Biz sülh prosesinə sadıqik, danışqlarda iştirakımız bunu bir daha göstərir. Biz istəyirik ki, bu məsələni müharibə yolu ilə yox, sülh yolu ilə həll edək. Bizim bütün səylərimiz, addımlarımız buna yönəldilibdir.

Amma biz görəndə ki, Ermənistən tərəfi konstruktiv mövqe tutmur, danışqlarda özünü səmimi aparmır, dünya ictimaiyyətini aldatmaq istəyir, çasdırmaq istəyir, onda bizim ayrı yolumuz qalmır. Bizim başqa yolumuz yoxdur. Biz nə vaxta qədər sülh prosesində iştirak edəcəyik?! Mən demişəm, necə deyərlər, əgər son ana qədər, son sınağa qədər biz hiss etsək ki, imkan var, sülh prosesində iştirak edəcəyik. Əgər görsək ki, bu proses, sadəcə, imitasiya xarakteri daşıyır, Azərbaycan bu prosesdə iştirak etməyəcəkdir. Bu münaqişə yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər.

Tarixi baxımdan Dağlıq Qarabağ Azərbaycan torpağıdır və həmişə Azərbaycan torpağı olubdur. Ermənilər oraya XIX əsrin ortalarına qədər köçürülmüşlər. Hətta Dağlıq Qarabağın özündə bunu təsdiq edən, 1978-ci ildə qoyulmuş və ermənilərin Qarabağa köçürülməsinin ildönümünü eks etdirən abidə də var idi. Sonra ermənilər onu yurub dağıdılar. Ermənilər bizim torpaqlarımıza qonaq kimi gəlmişdilər. Ondan sonra orada əhalisi baxımından üstünlük əldə edərək, separatizm meyllərinə təkan

verdilər. Davakar separatizm və Ermənistanın təcavüzkar, işgalçi siyasəti indi Azərbaycan torpaqlarının işgal olunmasına gətirib çıxarıbdır.

Beynəlxalq hüquq normaları hamı üçün eyni olmalıdır. Heç kim heç bir müstəsna yanaşmaya, yaxud da hüquqa malik ola bilməz. Beynəlxalq hüquq normaları tələb edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən qəbul edilir, Birləşmiş Millətlər Təşkilatı tərəfindən, bütün təşkilatlar tərəfindən tanınmışdır. Ona görə Ermənistanın işgalçi qüvvələri işgal olunmuş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına, o cümlədən Dağlıq Qarabağ qayıtmalıdır. Ondan sonra Ermənistanla Azərbaycan arasında normal münasibətlər bərpa oluna bilər. Biz ancaq bu yolla sülh sazişinə imkan verə bilərik. Biz Dağlıq Qarabağın heç vaxt – nə bü gün, nə sabah, nə 10 ildən sonra, nə də 100 ildən sonra Azərbaycandan ayrılımasına razılıq verməyəcəyik.

Biz zərərçəkən tərəfik. Ermənistan bizi qarşı etnik təmizləmə siyasəti aparıbdır və vaxt gələcək, onlar buna görə beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər. Biz onlara imkan veririk ki, əgər onlar konstruktiv təkliflərə razılıq versələr, Minsk qrupunun həmsəndləri tərəfindən irəli sürülmüş yeni çərçivəyə razılıq versələr, Praqa prosesində səmimi şəkildə iştirak etsələr, onda, Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyi, rahat yaşaması təmin olunacaqdır.

Dünyada mövcud olan çox müsbət təcrübə – milli azlıqlar üçün muxtariyyət təcrübəsi. Avropanın özündə də muxtariyyətlər var. Bir sıra başqa ölkələrdə də var. Muxtariyyət o demək deyil ki, sən separatizmle məşğul olasan və yaşıdırın torpağı o ölkədən ayırasan. Müxtəlif ölkələrdə muxtariyyət var, onun öz qayda-qanunları, tənzimləyici mexanizmləri var. Ancaq muxtariyyət bir, separatizm isə tamamilə başqa şeydir. Muxtariyyət mümkünür və dünyada mövcud olan müsbət təcrübə, əlbəttə, münaqişə ilə əlaqədar da tətbiq olunmalıdır.

Yenə də deyirəm, bu bizim prinsipial mövqeyimizdir və bu mövqedən heç vaxt dönməyəcəyik. Ancaq o da həqiqətdir ki, 12 ildir atəşkəs rejimi var və münaqişə öz həllini tapmir. Belə olan halda biz nə etməliyik? Bu barədə artıq Azərbaycanda, iqtidarda məsləhətləşmələr gedir. Əgər biz görsək ki, Ermənistən sülh prosesini pozmaq niyyətindədir və buna gətirib çıxaracaq, onda, əlbəttə ki, Azərbaycan öz siyasətində sülh prosesində iştirak məsələsinə yenidən baxmalı olacaqdır.

Ancaq bununla yanaşı, iqtisadiyyati inkişaf etdirməklə yanaşı, biz ordu quruculuğunu da möhkəmləndiririk. Son illər ərzində bu sahəyə böyük diqqət göstərilir. Sizə deyə bilərəm ki, Azərbaycanın hərbi bütçəsi ildən-ildə artır. 2005-ci ildə 2004-cü ilə nisbətən 70 faiz artmışdır. 2006-ci ildə 2005-ci illə müqayisədə 100 faiz, yəni 2 dəfə artmışdır. 2007-ci ildə daha da çox artacaqdır. İndi bizim hərbi bütçəmiz 600 milyon dollara bərabərdir. Mən vəzifə qoymuşam ki, yaxın zamanlarda bizim hərbi bütçəmiz Ermənistənin bütün bütçəsinə bərabər olsun. Ermənistən bizimlə heç vaxt rəqabət apara bilməyəcəkdir. Ermənistən rəhbərliyi bunu nə qədər tez başa düşsə, onlar üçün də bir o qədər sərfli olacaqdır. Çünkü Azərbaycan inkişafdadır. Azərbaycanda siyasi proseslər sürətlə gedir və demokratikləşmə prosesləri gedir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız möhkəmlənir. Avroatlantik strukturlarına integrasiya siyasətimiz uğurla gedir. Avropa İttifaqı ilə «Yeni qonşuluq siyasəti» çərçivəsində tədbirlər planı hazırlanır. NATO ilə «Fərdi tərəfdəşlığın fəaliyyət planı» hazırlanır və yaxın vaxtlarda icra ediləcəkdir.

Digər beynəlxalq təşkilatlarda Azərbaycan mövqelərini möhkəmləndirir. Avropa Şurası keçən ilin yanварında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox mühüm qətnamə qəbul etmişdir və orada ilk dəfə qeyd olunmuşdur ki, Ermənistən Azərbaycan torpaqlarını zəbt edibdir. Bu vaxta qədər müxtəlif təşkilatlarda deyilirdi ki, hansısa erməni qüvvələri və bu çox mücərrəd bir termin idi. Avropa Şurasının qətnaməsində açıq göstərilmişdir ki, Avropa

Şurasının üzvü olan bir ölkə Avropa Şurasının üzvü olan digər ölkəyə qarşı təcavüz edib və bu təcavüz nəticəsində etnik təmizləmə halları olub, torpaqların 20 faizi işgal edilib və bir milyon qaçqın-köökün yaranıbdır. Yəni, bu çox mühüm bir qətnamədir.

Azərbaycan İslam Konfransı Təşkilatında çox fəaldır və islam dünyası ilə əlaqələrimiz daha da möhkəmlənir. Bu sahəyə böyük önəm veririk. Müsəlman ölkələrinə mənim səfərlərim və o ölkələrdən qonaqların Azərbaycana səfərləri bizim həmrəyliyimizi daha da möhkəmləndirir. Biz digər təşkilatlarda, regional müstəvidə GUAM təşkilatında, MDB-də də fəaliq. Yəni siyasi proseslər, Azərbaycanın artan mövqeləri, artan önəmi və ölkədə gedən demokratikləşmə, xalqla iqtidar arasında olan birlik, vəhdət bizim mövqelərimizi möhkəmləndirir.

Digər tərəfdən, iqtisadi potensial baxımından Ermənistanla Azərbaycan arasında olan uçurum ildən-ilə daha da dərinləşəcəkdir. Bizim proqramlarımızın əsas məqsədi ondan ibarətdir ki, çox qısa müddət ərzində iqtisadi potensialımızı gücləndirək ki, Qarabağ məsələsində mövqelərimiz daha da möhkəm olsun. Əgər bu olmasa, əgər iqtisadi artım olmasa, maliyyə intizami möhkəmlənməsə, Azərbaycanda çox cəsarətli iqtisadi islahatlar aparılmasa, biz büdcəni haradan dolduracağıq, orduya bu qədər pulu haradan ayıra biləcəyik? İqtisadi potensial da bizim tərəfimizdədir və ildən-ilə bizim büdcəmiz artacaq və bütün hərbi xərclər də artacaqdır.

Məsələnin ikinci tərəfi. Azərbaycanın dünyada artan mövqeləri. Xüsusilə enerji daşıyıcıları ilə bağlı bəzi bölgələrdəki ixtilaflar, ziddiyətlər və problemlər artıq Azərbaycanı dünyada alternativ enerji daşıyıcıları nəql edən ölkə kimi təqdim edir. Biz bunu hiss edirik. Əgər iki il bundan əvvəl biz Avropa ölkələri ilə danışqlarda, sadəcə olaraq, müəyyən istiqamətləri müəyyən edirdiksem və danışqlar daha çox nəzəri xarakter daşıyırdısa, indi praktiki xarakter daşıyır. Indi Azərbaycanın nefti və qazı Avropaya nəql ediləcək və hər iki tərəf bunda çox maraqlıdır. Yəni Azərbaycan dövlət kimi, əlbəttə ki, Ermənis-

tanla heç cür müqayisə edilə bilməz. Ermənistan bütün regional layihələrdən təcrid olunmuş vəziyyətdədir. Ona görə ki, biz onları təcrid etmişik. Ermənistanın inkişaf potensialı çox məhduddur, faktiki olaraq yoxdur. Investisiya qoyulmur, əhali oradan gedir, yoxsulluq ölkəni bürüyür. Ermənistanın işgalçi siyasəti, əsassız iddiaları öz xalqına nə vaxta qədər mənfi təsir göstərəcəkdir?! Ona görə Dağlıq Qarabağ məsələsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası Ermənistan xalqına da xidmət göstərəcəkdir. Onlar da bu çətin vəziyyətdən çıxa, regionda gedən proseslərdə iştirak edə və ölkələrə normal qonşu ola bilərlər.

İndi baxın, onların hansı qonşu ilə normal münasibətləri var? Heç biri ilə. Azərbaycanın isə bütün qonşuları ilə çox açıq, səmimi münasibətləri var. Çünkü biz əməkdaşlıqla açığıq. Altdan-altdan heç kimə qarşı heç bir təxribat törətmirik, separatizmlə məşğul olmuruq. Əksinə, Azərbaycan ölkədə yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan çox-millətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda nə milli, nə dini zəmində heç vaxt problem olmamışdır və olmayıacaqdır. Bu bizim strateji xəttimizdir. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.

Amma Ermənistana baxın – monodövlətdir, orada heç bir başqa millət yaşaya bilmir. Orada sovet vaxtında deyəsən 90 faiz idi, indi doxsan doqquz onda neçə faiz erməni yaşayır. Başqa insanlar, başqa millətə mənsub olanlar orada yaşaya bilmirlər. Onlar bu siyasetdən əl çəkməlidirlər. Bu siyaset onları uçuruma aparır.

Biz öz tədbirlərimizi görməliyik, biz möhkəmlənməliyik. Azərbaycan öz iqtisadi potensialını, hərbi potensialını, siyasi imkanlarını tam şəkildə işə salır. Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş program və konsepsiya əsasında irəliləyirik. Yenə də qeyd etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan diasporunun çox böyük rolu var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan hə-

qıqətlərinin Dünya Birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında bu rol daha da güclü olsun.

Məsələn, mən çox istəyirəm ki, azərbaycanlılar yaşadıqları bütün ölkələrin siyasi həyatında daha fəal rol oynasınlar. Siyasi partiyalara üzv olsunlar. Çalışsınlar ki, o ölkələrin qanunvericilik orqanlarına seçilsinlər. Bu bizim mövqelərimizi möhkəmləndirir.

İqtisadi sahədə bizim mövqelərimiz çox möhkəmdir. Bu da çox önəmlidir və bizim imkanlarımızı daha da artırır. İndi gərək biz siyasi müstəvidə möhkəmlənək. Buna da gözəl zəmin var. Çünkü iqtisadi baza olandan sonra siyasi proseslərdə iştirak etmək daha da asan olacaq və mən sizi bu işə də dəvət edirəm. Bizim diasporumuz həm siyasi, həm də iqtisadi proseslərdə fəal iştirak etməklə Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək ki, gücümüz daha da artsın. Bizim gücümüz sizin fəaliyyətinizdir. Sizin isə gücünüz Azərbaycan dövlətinin güclü olmasıdır. Azərbaycan dövləti nə qədər güclü olsa, sizin mövqeləriniz də bir o qədər güclü olacaqdır. Azərbaycanlıların yiğcam yaşadıqları, yaxud da çox böyük sayıda yaşadıqları ölkələrin dövlət, hökumət başçıları ilə mənim bu barədə çox geniş səhbətlərim olubdur. Elə bir görüş olmayıbdır ki, biz bu məsələyə toxunmayaq. Elə bir tədbir olmayıb ki, mən bu mövzunu dilə gətirməyim. Hər dəfə bunu edirəm və edəcəyəm. Çünkü bu bizim xalqımızın nüfuzunu möhkəmləndirir.

Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var – Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək. Bu işdə hamımıza uğurlar diləyirəm.

Sağ olun.

DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ RƏSMİ QƏBULDA NİTQ

Bakı, «Fidan» sarayı

16 mart 2006-ci il

Əziz dostlar!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Bizim qurultayımız başa çatdı, öz işini yekunlaşdırıldı və bütün günü biz bərabər idik. Qurultayın çox böyük əhəmiyyəti var, tarixi əhəmiyyəti var. İkinci dəfədir ki, dünya azərbaycanlıları bir araya gəlirlər, öz problemlərini bölüşürərlər, öz fikirlərini ifadə edirlər.

Qurultayda həm nailiyyətlər haqqında çıxışlar oldu, eyni zamanda, bizim qarşımızda duran problemlər də müzakirə edildi. Bu da çox vacibdir. Çünkü qurultayın əsas məqsədi son 5 il ərzində görülən işlərə qiymət vermək, onları təhlil etmək, əldə olunmuş nailiyyətləri ifadə etmək və eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmaq, müzakirə etmək, onların həlli yollarını aramaq və müəyyənləşdirmək idi. Mən hesab edirəm ki, bu iki məqsəd həm çıxışlarda, həm də qurultayın sənədlərində öz əksini tapdı. Qurultaydan sonra bizim xaricdəki diasporalarımız daha mütəşəkkil şəkildə fəaliyyət göstərəcək, azərbaycanlılar bir-birilə daha sıx bağlı olacaqlar.

Xalqımız uzun illər idi ki, öz dövlət müstəqilliyindən məhrum olmuşdu. Azərbaycan müstəqil dövlət kimi, cəmi 15 ildir yaşayır. Fikirləşəndə ki, hansı amillər bizi millət kimi qoruyub saxladı və möhkəmləndirdi, əlbəttə ki, ilk növbədə, bir

neçə amil haqqında söz demək mümkündür. İlk növbədə, bizim dilimiz, doğma Azərbaycan dili, bizim mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz, tariximiz – bu amillər azərbaycanlıları qorudu, saxladı, möhkəmləndirdi. Bu gün müstəqil dövlət kimi, Azərbaycan öz siyasetini xalqımızın iradəsinə əsaslanaraq uğurla aparır.

Mən sizin hamınızı bir daha ürəkdən salamlayıram. Cox məmnunam ki, bu gözəl gündə biz birlikdəyik. Siz qurultaydan sonra öz yaşadığınız ölkələrə qayıdacaqsınız. Əlbəttə ki, öz fikirlərinizi, öz ideyalarınızı orada yaşayan soydaşlarınıza çatdıracaqsınız. Ümidvaram ki, bu qurultay və onun qərarları, qəbul edilmiş sənədlər bizi daha da sıx birləşdirəcəkdir.

Sizdən xahiş edirəm ki, xaricdə yaşayan bütün azərbaycanlılara Azərbaycandan salam çatdırısınız, mənim salamlarımı çatdırısınız. Bu bizim hamımızın Vətənidir. Arzu edirəm ki, heç kimin heç bir problemi olmasın. Arzu edirəm ki, yaşadığınız ölkələrdə işiniz daha da avand olsun, daha da yüksək nailiyyətlərə çatasınız. Amma, Allah eləməsin, hansısa bir problemlə üzləşsəniz, bilin ki, doğma Azərbaycan var, sizin doğma torpağınız var, dövlət var. Sizi burada qarşılamağa hər zaman hazırlıq.

Mən bu badələri dünya azərbaycanlılarının şərəfinə qaldırmaq istəyirəm. Dünya azərbaycanlılarının birliyinin şərəfinə qaldırmaq istəyirəm. Bizimlə bərabər qurultayda iştirak etmiş bütün nümayəndlərə, bütün qonaqlara, ölkəmizi sevən bütün insanlara, Azərbaycana müxtəlif ölkələrdə dayaq olan insanlara, təşkilatlara öz minnətdarlığını bildirmək istəyirəm. Əmin olduğumuzu bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf edəcəkdir. Azərbaycan dövləti möhkəmlənəcək, zənginləşəcək və Azərbaycan xalqı sülh, rifah şəraitində yaşayacaqdır.

Sağ olun.

**AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ
XÜSUSİ NÜMAYƏNDƏSİ
PETER SEMNEBEYİN BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

Prezident sarayı

17 mart 2006-ci il

Prezident İlham Əliyev Peter Semnebeyi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi münasibətlə təbrik etdi və ona bu fəaliyyətində müvəffəqiyyətlər arzuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasındaki münasibətlərin uğurla inkişaf etdiyini vurguladı və bu münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə ümidi var olduğunu bildirdi. O, iki il öncə Brüsselə etdiyi səfəri və Avropa İttifaqının sabiq sədrinin Azərbaycana səfərini məmənunluqla xatırladaraq, qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına dəyərli töhfə verdiyini qeyd etdi. Dövlətimizin başçısı Avropa İttifaqının «Yeni qonşuluq siyasəti»nin həyata keçirilməsi, enerji məsələləri, Cənubi Qafqazdakı münaqişələrin həlli məsələlərində fəal iştirak etdiyini vurğuladı.

Peter Semnebey yeni vəzifəyə təyin olunduqdan sonra regionala ilk səfərini Azərbaycana etdiyini bildirdi. Qonaq Avropa İttifaqının Cənubi Qafqaz regionuna marağının getdikcə artdığını qeyd etdi. O, təmsil etdiyi qurum ilə Azərbaycan arasındaki münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini vurğuladı.

LATVIYANIN CƏMİYYƏTİN İNTEQRASIYASI
MƏSƏLƏLƏRİNĐƏ XÜSUSİ TAPŞIRIQLAR ÜZRƏ
NAZİRİ AYNARS LATKOVSKİSİN BAŞCILIQ
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ
İLƏ GÖRÜŞ

Prezident sarayı

17 mart 2006-ci il

Prezident İlham Əliyev Dünya azərbaycanlılarının II qurultayında Latviya nümayəndə heyətinin geniş tərkibdə iştirakından məmənunluğunu ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərin uğurla inkişaf etdiyini vurguladı. O, Latviya prezidentinin Azərbaycana səfərini və bu səfər çərçivəsində biznes-forumun təşkil edildiyini məmənunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Aynars Latkovskis Dünya azərbaycanlılarının II qurultayına dəvət olunduqları üçün prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Qonaq Latviyada yaşayan azərbaycanlıların ölkənin ictimai, iqtisadi həyatında və digər sahələrdə fəal iştirak etdiyini söylədi. O, ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini vurguladı.

TÜRKİYƏNİN MƏRMƏRƏ QRUPU STRATEJİ VƏ SOSİAL ARAŞDIRMALAR VƏQFİNİN SƏDRİ AKKAN SÜVƏRİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

17 mart 2006-ci il

Prezident İlham Əliyev Dünya azərbaycanlılarının II qurultayının keçirilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünyada yaşayan azərbaycanlıların həyatında çox əlamətdar bir hadisə olduğunu vurğuladı. O bu tədbirdə dost və qardaş ölkə olan Türkiyədən böyük tərkibdə nümayəndə heyətinin iştirakından məmnunluğunu ifadə etdi.

Nümayəndə heyətinin rəhbəri Akkan Süvər Dünya azərbaycanlılarının II qurultayının keçirilməsinin böyük önem daşıdığını vurğulayaraq, tədbirdə prezident İlham Əliyevin nitqinin qurultay iştirakçılarında çox dərin təəssürat yaratdığını bildirdi.

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!

Xalqımızın əziz Novruz bayramı münasibətilə hamınıizi ürəkdən təbrik edir, hər birinizə gözəl bahar əhval-ruhiyyəsi arzulayıram.

Novruz bayramı ulu əedadlarımızın bize gözəl yadigarıdır. Azərbaycan torpağında bu bayram çox qədim zamanlardan əsl milli bayram kimi qeyd olunmuşdur. Xalqımız yazın gəlişini ilaxır çərşənbələrdən Novruz axşamınadək kütləvi şənlik və mərasimlərlə qarşılımış, təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və əmin-amanlıq götirməsini arzulamışdır.

Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürək açıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə toplamışdır. Hər kəsin layiqincə qarşılıamağa çalışdığı Bahar bayramında insanın fikri, əməli və istəyi təzələnir, könüllərdə saf duyğular oyanır. Dünya haqqında ilkin təsəvvürlərlə bağlı olan bu bayram mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı təcəssüm etdirir.

Tarix boyu heç bir qüvvə Novruz bayramını xalqımızın əlindən almağa, onu insanların qəlbindən, zehnindən çıxarımağa müvəffəq ola bilməmişdir. Azərbaycan xalqı Novruz adət-ənənələrini göz bəbəyi kimi qorumuş, onları yaşadaraq bu günümüzə çatdırmışdır. XXI əsrə taleyini arzularına uyğun şəkildə quran azad ölkə kimi qədəm qoymuş Azərbaycanda uzun illərdən bəri bu bayram dövlət səviyyəsində təntənə ilə keçirilir.

Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız milli birliyin həqiqi rəmzinə çevrilmiş Bahar bayramını səbirsizliklə gözləyir və böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Qoy builki

Novruz bayramı ərəfəsində Dünya azərbaycanlılarının Bakıda keçirilmiş ikinci qurultayı da milli həmrəylik işinə öz töhfəsini versin, azərbaycanlıq məfkurəsi ətrafında göstəriləcək səylər və əməli işlərlə əlamətdar olsun.

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatırmasını bu bayram günlərində dərin ehtiramla bir daha yad edirik. İnanıram ki, Azərbaycanın yüksək inkişaf tempinə malik güclü ölkə olması yolunda atılan hər yeni və qətiyyətli addım şəhidlərimizin ruhlarını şad edəcəkdir.

Əziz bacılar və qardaşlar!

Üzümüzə gələn bu yaz ətirli bayramda hamınıza cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm.

Bahar bayramınız mübarək olsun!

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2006-ci il

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV RESPUBLİKA MUZEY MƏRKƏZİNĐƏ

18 mart 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
martın 18-də Respublika Muzey Mərkəzində olmuşdur.*

*Dövlətimizin başçısı Muzey Mərkəzinin yerləşdiyi binanın
xarici görünüşünə diqqət yetirdi. Bakının mərkəzində, dəniz-
kənarı Milli parkla üzbəüz yerləşən bu bina 1960-ci ildə
tikilmişdir. 1991-ci ildən etibarən burada üç muzey və İncəsənət
Qalereyası yerləşir.*

*Prezident İlham Əliyev əvvəlcə Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fondunda saxlanılan
xalçalara və buradakı şəraitə baxdı.*

*Dövlətimizin başçısı dedi ki, bu muzeyin ayrıca binası
olmalıdır. Çünkü xalça muzeyi doğrudan da dünyada yeganə
muzeylərdəndir. Azərbaycan prezidenti mədəniyyətimizi ilmə-
lərdə yaşıdan bu sənət növünün nümunələrinin daha etibarlı
qorunması üçün ən yüksək şərait yaratılacağını bildirdi və
bunun üçün lazımi təkliflər hazırlayıb təqdim olunmasını tap-
şırdı.*

*15 minə qədər eksponatın toplandığı muzeydə Azərbaycan
xalçaçılıq sənəti məktəblərinin ayrı-ayrı dövrlərə şahidlik edən
ən müxtəlif çeşnili nümunələri, milli geyimlər, bədii tikmələr,
zərgərlik məmələti, bədii metal, ağac və daş üzərində oyma
sənəti nümunələri nümayiş etdirilir. Ümummilli liderimiz
Heydər Əliyev bu muzeyə daim diqqət və qayğı göstərmişdir.*

*Dövlətimizin başçısı muzeyin ekspozisiyası ilə tanış oldu,
dünya muzey təcrübəsinə uyğunluğu ilə maraqlandı, ulu
öndərin muzeyə diqqətini əks etdirən tarixi fotolara baxdı.*

Növbəti tanışlıq səhnə mədəniyyətimizin bir əsrdən artıq dövrünü özündə əks etdirən Azərbaycan Dövlət Teatr Muzeyi ilə oldu. Təxminən 127 min eksponatın qorunduğu muzey barədə prezidentə məlumat verildi. Dövlətimizin başçısı Azərbaycan teatrının tarixini özündə yaşıdan bu cür eksponatların daha etibarlı və beynəlxalq tələblərə cavab verən şəraitdə saxlanılmasının vacibliyini vurguladı və müvafiq tövsiyələrini verdi.

20 mindən artıq eksponati olan Azərbaycan İstiqlal Muzeyi də Muzey Mərkəzinin binasında yerləşir. Prezident İlham Əliyev milli azadlıq hərəkatı tarixinə, sovet repressiyasına və Böyük Vətən müharibəsi illərinə, XX əsrin axırlarında Azərbaycanda milli azadlıq hərəkatına, Qarabağ müharibəsinə, müstəqil Azərbaycan Respublikasının tarixinə dair bölmələrə, ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən fotolara baxdı. Prezident milli istiqlal tariximizin daha canlı və ətraflı təbliği üçün lazımi göstərişlərini verdi.

Dövlətimizin başçısı xalça muzeyinin keramika fonduna da baxdı, buradakı şəraitlə maraqlandı. Prezident İlham Əliyev dedi ki, bütün muzeylərin binaları yenidən bərpa və təmir olunmalıdır. Lazım gələrsə, yenidən tikilməlidir. Bu bina uzun illər təmirsiz qalmışdır. Memarlıq baxımından çox gözəldir, amma bərbad vəziyyətdədir. Xalça muzeyi üçün ayrı bina tikilməlidir. Bütün eksponatlar yaxşı şəraitdə saxlanmalıdır. Əlbəttə ki, lazımi temperatur rejimi olmalıdır. Dünyada mövcud olan ən yüksək standart nədirlər, o da Azərbaycanda olmalıdır. Qısa müddətdə hərtərəfli təkliflərinizi verin.

Sonra prezident binanın sonuncu mərtəbəsində yerləşən İncəsənət Qalereyası ilə tanış oldu. Qalereyanın yerləşdiyi və yararsız vəziyyətə düşmiş salonun əsaslı təmir edilməsinin zəruriliyini vurguladı.

Daha sonra prezident İlham Əliyev Muzey Mərkəzinin dəyirmi salonunda Azərbaycanın tarix, mədəniyyət abidələrinin əsaslı təmiri, turizm mərkəzlərinin tikintisi ilə bağlı layihələrlə tanış oldu. Dövlətimizin başçısı vurguladı ki, bütün muzeylər və

teatrlar ən yüksək səviyyədə təmir olunmalıdır. Xaricdən memarlar, dizaynerlər, interyerlər məşğul olan mütəxəssislər cəlb edilməlidir. Ayrı-ayrı layihələrə baxan Azərbaycan prezidenti qeyd etdi ki, tarix və mədəniyyət abidələrinin bərpa və təmiri rəqabət şəraitində aparılmalıdır, müxtəlif təkliflər olmalıdır. Çoxlu tikinti-bərpa şirkətləri var. Xarici şirkətləri cəlb etmək olar. Amma, əlbəttə ki, dövlət orqanları tərəfindən bu işə nəzarət olmalıdır.

Respublikamızın rəhbəri Qusar rayonunda yaradılacaq dağ xizəkçiliyi kompleksinin layihəsi ilə də tanış oldu, onun Avropa standartlarına uyğun icrası barədə tapşırıqlarını verdi. Dövlətimizin başçısı bildirdi ki, paralel olaraq mehmanxanaların yerləri müəyyən edilib tikilməlidir. Elə olmasın ki, gəlib kortəbbi şəkildə hərə özü üçün tiksin. Bura beynəlxalq səviyyəli kurort və idman-turizm mərkəzi olmalıdır.

Daha sonra Azərbaycan prezidenti respublikamızın gözəl təbiətini, tarixi keçmişini, mədəniyyətini əks etdirən qısa videolenta baxdı, tövsiyələrini verərək bildirdi ki, belə reklam çarxlarında qədim tarix, bugünkü müasirlilik, təbiətimizin müxtəlifliyi və qədim mədəni irsimiz öz əksini tapmalıdır.

Dövlətimizin başçısı mədəniyyətimizə və tarixi keçmişimizə daim həssaslıqla yanaşmağın vacibliyini vurğuladı.

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ ÜMUMXALQ ŞƏNLİYİNDƏ NİTQ

21 mart 2006-ci il

Azərbaycan torpağına bahar gəlmışdır. Ana təbiət oynanır, yaşıl libasını geyməyə hazırlaşır. Xalqımız baharın gəlməsini – Novruz bayramını çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edir. İlaxır çərşənbələrdən başlamış kütləvi şənlik və mərasimlər keçirilir, təbiətin canlanması ilə gələn hər təzə ilin el-obaya firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsi arzulanır. Azərbaycan xalqı min illər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərinin ən gözəl nümunələrindən olan bu əziz bayramı bu il də hər yerdə böyük sevinc və fərəhlik qarşılıyor.

Həmişə olduğu kimi, bu dəfə də baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri ölkəmizin paytaxtı Bakıda keçirilmişdir. Martin 21-də qədim İçərişəhərin darvazaları qarşısında – Gənclər meydanında bayram münasibətilə böyük mərasim təşkil olunmuşdu. Meydanda Novruz tonqalı şölənlənirdi. Ətrafdakı binaları, əsrlərin şahidi olan qədim qala divarlarını al-əlvən plakatlar, şüarlar bəzəyirdi. Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Novruz şənliklərində iştirak etmək üçün Gənclər meydanına gəldilər. Buraya toplılmış minlərlə şəhər sakini dövlətimizin başçısını və ailə üzvlərini sürəkli alqışlarla qarşılıdlar, onlara bahar ətirli gülçiçek dəstələri təqdim edildi. Bahar qız Azərbaycan prezidentini xalqımızın qədim el bayramı münasibətilə ürəkdən təbrik etdi, ölkəmizin sosial-iqtisadi inkişafı, ərazi bütövlüyüünün bərpası, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işlərdə ona uğurlar arzuladı. Şən, oynaq musiqi sədaları ətrafi bürümüştü. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının

baharı, Azərbaycanı tərənnüm edən mahniları dalğa-dalğa hər tərəfə yayılır, hamida xoş ovqat yaradırırdı. Prezident İlham Əliyev şənliyə toplaşmış paytaxt sakinləri ilə mehribancasına salamladı, onları Novruz bayramı münasibətilə təbrik etdi. Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

İ l h a m Ə l i y e v: Əziz bacılar və qardaşlar! Əziz həmvətənlər! Sizi Azərbaycan xalqının ən əziz bayramlarından biri – Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Azərbaycan xalqı bu bayramı əsrlər boyu yaşatmışdır. Novruz bayramı Azərbaycan xalqının qəlbində bütün dövrlərdə yaşamışdır. Ancaq təbii ki, Azərbaycan yalnız öz dövlət müstəqilliyini bərpa edəndən sonra bu bayram rəsmi bayram kimi qeyd olunur. Artıq 15 ildir ki, müstəqil Azərbaycan bu bayramı rəsmi bayram kimi qeyd edir.

Müstəqillik ən böyük sərvətdir, bizim üçün ən böyük xoşbəxtlikdir. Çünkü Azərbaycan xalqı əsrlər boyu bu müstəqillikdən məhrum idi. Biz başqa dövlətlərin tərkibində yaşayırırdıq və təbii ki, öz taleyimizi müəyyən edə bilmirdik. Bu gün Azərbaycan Dünya Birliyinin üzvüdür, öz dövlət müstəqilliyini möhkəmləndirir və ölkəmiz hərtərəfli inkişaf edir. Azərbaycan yalnız müstəqillik şəraitində öz potensialını tam şəkildə işə sala bildi. Bu 15 il ərzindəki fəaliyyətimiz əyani şəkildə göstərdi ki, Azərbaycan xalqı böyük xalqıdır. Bizim uğurlarımız, ölkəmizin hərtərəfli inkişafi, bölgədəki mövqelərimiz, Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi inkişaf, sosial məsələlərin həlli bir daha onu göstərir ki, Azərbaycan xalqı müstəqillik şəraitində öz qüdrətini dünyaya nümayiş etdiribdir.

Dövlətçiliyimiz daha da möhkəmlənməli, Azərbaycan öz mövqelərini daha da gücləndirməlidir. Bunu etmək üçün bütün imkanlar var. Cəmiyyətdə bu barədə fikir ayrılığı yoxdur. Cəmiyyətimiz bu məsələlərlə bağlı öz fikrini ortaya qoyubdur. Azərbaycanın iqtisadi inkişafı çox sürətlə gedir. Keçən il iqtisadiyyatımız dünyada ən yüksək sürətlə inkişaf etmiş, artım

26 faizdən çox olmuşdur. Bu ilin ilk aylarında Azərbaycanda iqtisadi artım təxminən 50 faizdir. Dünyanın heç bir yerində, heç bir ölkədə bu göstəricilərə rast gəlinmir. İnkişaf etmiş ölkələrdə iqtisadiyyat təxminən bir-iki faiz artır. Bizimlə qonşu olan ölkələrdə, keçmiş sovet respublikalarında təxminən 5–10 faizdir. Azərbaycanda 50 faizdir. Bu onu göstərir ki, iqtisadi islahatlar öz bəhrəsini verir.

Heydər Əliyevin neft strategiyası Azərbaycan xalqına xidmət edir. Belə olan halda, Azərbaycanda iqtisadi inkişaf daha da yüksək sürətlə gedəcək, insanlarımız daha yaxşı yaşayacaqlar. Bizim də məqsədimiz budur. Bütün səylərimiz, bütün proqramlarımız bir məqsədi güdür ki, ölkəmiz daha da zənginləşsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, işsiz olmasın, yoxsul olmasın, sosial ədalət hökm sürsün və beləliklə, cəmiyyətimiz, ölkəmiz, xalqımız daha da yüksək səviyyəyə qalxın. Bu proses də gedir. Biz bunu görürük.

Bu il Bakı–Tbilisi–Ceyhan neft kəmərinin işə salınmasından sonra ölkəmizin iqtisadi imkanları daha da artacaqdır. Biz buna nail olacaqıq. Çünkü bu vaxta qədər qəbul olunmuş bütün proqramlar həyatda öz əksini tapmışdır.

Ölkəmiz – bölgələrimiz, rayonlarımız, kəndlərimiz, bizim Bakımız hərtərəfli inkişaf edir. Bakının inkişafına da böyük diqqət göstərilir. Bu yaxınlarda qəbul edilmiş proqramlar Bakının bütün infrastrukturunun yeniləşməsinə imkan yaradacaqdır. Yol təsərrüfatının inkişafına dair qəbul edilmiş proqram artıq icra olunur. Yeni yollar, körpülər, nəqliyyat qovşaqları tikilir. Bununla yanaşı, şəhərtrafi qəsəbələrin problemlərinə dair xüsusi proqram qəbul edilibdir. Bu proqram da icra olunmağa başlanılmışdır.

Azərbaycanda xəstəxanalar, məktəblər, elektrik stansiyaları tikilir, qaz kəmərləri, su kəmərləri, yollar çəkilir. Bu inkişaf hər sahəni əhatə edir, cəmiyyətimizin bütün istiqamətlərində özünü bürüzə verir. Mən istəyirəm ki, bu inkişaf daha da sürətlə getsin, qısa bir müddət ərzində biz daha da ciddi irəliləyişə nail ola bilək və buna da əminəm. Biz buna nail olacaqıq.

Azərbaycan xalqı öz milli ənənələrinə daim sadıq olmuşdur. Bizim milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqını qorudu, möhkəmləndirdi. Biz buna sadıqik. Eyni zamanda, biz dünyaya da açıqıq. Çünkü hər bir mütərəqqi təcrübə Azərbaycanda tətbiq olunmalıdır. Əlbəttə ki, bizim şəraitimizi nəzərə almaq şərti ilə. Azərbaycan yeniləşir, müasirləşir. Dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Bu bir daha onu göstərir ki, biz dünyada gedən proseslərə çox açıqıq. Ölkəmizi müasirləşdirməliyik, zənginləşdirməliyik. Çünkü müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir. İnkışaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada tərəqqini müəyyən edən neft-qaz yox, məhz bilik, texnologiyalar, təhsildir. Ona görə neft-qaz sahəsindəki uğurlar, o sahədən əldə olunan gəlirlər Azərbaycanın hərtərəfli inkışafına xidmət etməlidir. İnfrastruktur layihələrin həyata keçirilməsinə, iqtisadi inkışafın güclənməsinə, sosial proqramların həllinə, maaşların, pensiyaların artırılmasına xidmət etməlidir. Bu yaxınlarda minimum əməkhaqqı yenidən qaldırılacaqdır. Pensiyalar yenidən qaldırılacaqdır. Sosial cəhətdən ən az müdafiə olunan insanlar – bizim qaçqın-köckünlər yeni şəraitlə təmin edilirlər. Amma bütün bunlarla yanaşı, ölkəmizin hərtərəfli və sürətli inkışafını təmin etmək üçün biz sərmayəni ilk növbədə təhsilə, biliyə, gənclərimizin maarifləndirilməsinə yönəltməliyik. Azərbaycanda ən yüksək texnologiyalar tətbiq edilməlidir və biz buna nail olacaqıq.

Azərbaycanın qarşısında çox gözəl perspektivlər var. Ölkəmiz iqtisadi cəhətdən möhkəmlənir və bu iqtisadi artım indi heç kimdə şübhə doğurmur. Bununla yanaşı, biz gələcək imkanlarını da gözəl bilirik. Gələcəkdə artım daha da çox olacaqdır. Çünkü neft kəməri, qaz kəməri işə düşəndən sonra Azərbaycana milyardlarla dollar sərmayə gələcək, ölkəmizin hər bir sahəsi yeniləşəcəkdir.

Ölkəmiz dünya miqyasında öz rolunu möhkəmləndirir. Bölgədə mövqelərimiz möhkəmdir. Azərbaycan lider dövlətə çevrilibdir. Biz bütün beynəlxalq regional layihələrdə iştirak

edirik, fəal iştirak edirik. Şübhə etmirəm ki, gələcək illərdə Azərbaycanda hərtərəfli inkişaf təmin olunacaqdır.

Bildiyiniz kimi, bu yaxınlarda Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilmişdir. Bu çox tarixi hadisədir. Birinci qurultay 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. O vaxtdan indiyədək, son beş il ərzində Azərbaycan diasporu, demək olar ki, bütün ölkələrdə təşkilatlanmış və güclənmişdir. Bu qurultay da çox böyük əhəmiyyət daşıyırırdı. Dünyanın hər bir yerindən, bütün qitələrdən azərbaycanlılar qurultayda iştirak etmək üçün öz Vətəninə gəlmışdır.

Qurultayda aparılan müzakirələr, qəbul edilmiş sənədlər bizim birliyimizin daha da möhkəmlənməsi üçün çox əhəmiyyətlidir. 50 milyonluq Azərbaycan xalqı öz gücünü göstərdi. Biz böyük xalqıq, böyük gücük. Əlbəttə ki, qurultayda ölkəmizi narahat edən, eyni zamanda, diaspor təşkilatlarını narahat edən bir sıra problemlər müzakirə olundu. Deyə bilərəm ki, qurultayın əsas mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Bu məsələdə də heç bir fikir ayrılığı yoxdur. Azərbaycan dövlətinin, xalqının, vətəndaşlarının, öz torpağından kənardə yaşayan azərbaycanlıların fikri birdir. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Təcavüzdən əziyyət çəkən qaçqın-köckünlər öz doğma torpaqlarına qayitmalıdırular. Bu məsələ beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır.

Beynəlxalq hüquq normaları ona görə mövcuddur ki, hər bir ölkə bunlara riayət etsin. Hər bir ölkə dünyada mövcud olan əsas prinsiplərə, tənzimləyici mexanizmlərə gərək hörmətlə yanaşsun. Gərək dünyada mövcud olan beynəlxalq davranış qaydalarına hörmətlə yanaşsun.

Azərbaycanın mövqeyi dünyada mövcud olan bütün əsas hüquqi prinsiplərə əsaslanır və biz bu çərçivədə fəaliyyət göstərəcəyik. Ona görə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Biz

istəyirik ki, bunu qarşı tərəf də tezliklə anlasın, başa düşsün və dünyada gedən proseslərə daha da sürətlə qoşulsun. Dünyada globallaşma gedir, sərhədlər açılır. Dünyada və regionda ölkələr bir-biri ilə əməkdaşlıq edir. Özünü bu əməkdaşlıqdan təcrid etmiş Ermənistən gələcək perspektivləri də çox dumanolıdır.

Azərbaycan isə öz işini davam etdirəcəkdir. Bizim işimiz haqq işidir. Biz bu münaqişəni Azərbaycanın milli maraqları əsasında, beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll edəcəyik.

Eyni zamanda, Azərbaycanda iqtisadi potensial daha da möhkəmlənəcək, ordu potensialı möhkəmlənəcək, sosial məsələlər öz həllini tapacaq və Azərbaycan bir neçə ildən sonra dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləməlidir. Mən qarşımıza bu vəzifəni qoymuşam. Bunu etmək üçün hər cür imkanlar var. Gözəl coğrafi vəziyyət, təbii sərvətlər, xalqımızın iradəsi, Azərbaycanda ümumi inkişaf səviyyəsi, təhsil, bilik səviyyəsi – bütün bunlar var. Bütün bunlar ölkəmizi zəngin dövlətə çevirəcəkdir.

Mən əminəm ki, biz gələcək illərdə də bu gözəl günləri qeyd edəcəyik. Gözəl Novruz bayramı Azərbaycana xoşbəxtlik, yenilik gətirəcək, müasirlik gətirəcəkdir.

Əziz dostlar, bu gözəl bayram gündündə sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə xoşbəxtlik, uğurlar, cansağlığı arzulayıram. Bayramınız mübarək olsun!

* * *

Prezident İlham Əliyev İçərişəhərdə keçirilən Novruz şənliklərinə tamaşa etdi. Bakının ayrı-ayrı rayonlarının buraya toplaşan nümayəndələri dövlətimizin başçısını və ailə üzvlərini hərərətlə salamladılar, Bahar bayramı münasibətlə təbrik etdilər, ən xoş arzularını çatdırıldılar.

Prezident paytaxt sakinləri və şənlik iştirakçıları ilə mehribancasına göründü, hal-əhval tutdu, onları bayram münasibətlə təbrik etdi. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini nümayiş etdirdilər.

«Kosa, Keçəl və Bahar qız» tamaşası, rəngarəng konsert programı böyük maraqla qarşılıdı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar öz məharətlərini göstərirdilər. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. Novruz şənliklərinin elementlərindən olan kəndirbaz və xoruz döyüşü də unudulmamışdı.

Prezident ailə üzvləri ilə birlikdə bayram şənliyini daha da rövnəqləndirən balaca bədii gimnastların çıxışlarına tamaşa etdi, onlara uğurlar arzuladı.

Paytaxtın balaca sakinləri dövlətimizin başçısını özlərinə xas səmimiyyətlə salamladılar, yazın gəlişinə, Vətənə həsr olunmuş şeirlər söylədilər:

*Yenə də yamyaşıl geyinir dağlar,
Göz kimi durulur qaynar bulaqlar,
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o göy çəməni,
Təbiət ilhamaya çağırır məni.*

*Muğana su gəlir, Milə su gəlir,
Axışib öz eli, ulusu gəlir,
Torpağa insanın arzusu gəlir,
Bağrıma basıram ana Vətəni,
Bu ülfət ilhamaya çağırır məni.*

* * *

Sonra prezident İlham Əliyevi meyxanaçılar, Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılıdlılar. Kosa dövlətimizin başçısına müraciətlə dedi:

– Cənab Prezident, bayramınız mübarək. Nəhayət, gözlədiyimiz vaxt gəlib çatdı. Bilirsiniz ki, hər il Novruz bayramında Sizinlə görüşürük. Biz el-el, oba-oba, kəndbəkənd hər yeri gəzirik. Camaat Sizdən o qədər razılıq edir ki, sevincimizin

həddi-hüdudu olmur. Ulu öndərimizin siyasetini Siz çox uğurla davam etdirirsiniz.

İqtisadi inkişaf, sabitlik, xalqımızın əhval-ruhiyyəsinin yüksəlməsi və digər işlərə görə mən oynayıram, bu Keçəl isə paxılığımızı çəkir. Cənab Prezident, paxılığından başında tük də bitmir. Deyəsən, müxalifətə keçib, hər yerdə məndən danışır. Hər il prezidentlə yumurta döyüsdürür, amma hər dəfə də uduzur.

Kosa və Keçəl prezidentlə və qonaqlarla yumurta döyüşdürdüllər. Keçəl yenə uduzdu. Onlar dövlətimizin başçısını və ailə üzvlərini bayram münasibətilə bir daha təbrik etdilər.

Aşıqlar ulu öndərin və prezidentin şərəfinə mahni oxudular. Paytaxt rayonlarından Novruz şənliyində iştirak edən gənc heydərçilər dövlətimizin başçısını mehribanlıqla salamladılar.

Prezident İlham Əliyev daha sonra Qız qalasına gələrək, bayram gəzintisinə çıxmış Bakı sakinlərini və respublika paytaxtinin qonaqlarını Novruz münasibətilə təbrik etdi. Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov, Milli Məclisin deputatları, nazirlər və digər rəsmi şəxslər iştirak edirdilər.

**AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
«ŞAHDƏNİZ» QAZ İXRACI LAYİHƏSİ ÜZRƏ
TIKİLƏN TPG-500 ÖZÜQALXAN
PLATFORMANIN İNŞASININ BAŞA ÇATMASINA
HƏSR OLUNMUŞ MƏRASİMƏ**

22 mart 2006-ci il

Bakıda «Şahdəniz» qaz ixracı layihəsi üzrə tikilən TPG-500 özüqalxan platformanın inşası başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 22-də bu münasibatlə keçirilən mərasimdə iştirak etmək üçün platformanın inşa edildiyi Ziğ tikinti-quraşdırma sahəsinə gəldi.

Prezident İlham Əliyevi ARDNS-nin prezidenti Rövnaq Abdullayev, Fransanın «Teknip Məritaym Ofşor Limited» (TMOL) şirkətinin icraçı direktoru Pyer Kerqustanq, bp-nin kommersiya məsələləri üzrə vitse-prezidenti Fil Houm və digər şəxslər qarşılıdlılar.

Prezident İlham Əliyev platformaların üst bloklarına (modullara) tamaşa etdi.

Podratçı şirkət olan TMOL-un icraçı direktoru Pyer Kerqustanq, bp-nin vitse-prezidenti Fil Houm və başqaları görülən işlər, «Şahdəniz» layihəsi və TPG-500 platforması barədə Azərbaycan prezidentinə ətraflı məlumat verdilər. Bildirildi ki, Ziğ tikinti-quraşdırma sahəsi ARDNŞ-ə məxsus obyektdir, onu «Şahdəniz»in tərəfdaşları adından bp şirkəti hərtərəfli modernlaşdırmışdır. Hazırda Ziğ obyekti əla yanalma körpüsüñə, sex və ofislərə malik yüksək keyfiyyətli istismar sahəsidir.

Prezident İlham Əliyev TPG-500 dəniz platforması və onunla əlaqədar tamamlanmaq üzrə olan tikinti işlərinin vəziyyəti ilə tanış oldu, sahəni gözdi. Məlumat verildi ki, bir neçə gündən sonra dənizə aparılacaq platforma dünyada ən nəhəng

qurğulardandır. Ümumi çəkisi 32 min tondur. Tikinti işlərinin qızğın çağında Ziğ tikinti-quraşdırma sahəsində işə cəlb olunan təxminən 3500 nəfərin 80 faizindən çoxunu Azərbaycan vətəndaşları təşkil etmişdir. Tikinti-quraşdırma sahəsində az vaxt ərzində vaxt itirilmədən 13 milyon adam/saat həcmində iş görülmüşdür. Layihə Ziğ tikinti-quraşdırma sahəsində də iş cədvəlinə əməl olunmaqla tamamlanmışdır və TPG-500 platforması tikinti baxımından çox mürəkkəb və çətin bir konstruksiya olduğundan bu, yüksək nailiyyətdir. Tikinti-quraşdırma sahəsinin avadanlıq, material və xidmətlərlə təchiz olunması üçün təxminən 257 Azərbaycan şirkətinin xidmətlərindən istifadə edilmişdir.

«Şahdəniz» yatağında işləyəcək TPG-500 120 nəfərlik işçi heyəti üçün yaşayış bloku olan qazma və hasilat qurğularından ibarət nəhəng platformadır. Bu, Xəzərdə nadir obyektdir. Moddular Sinqapurda hazırlanmış və Volqa-Don kanalı ilə gətirilmişdir. Ayaqları da daxil olmaqla, platforma tamamilə Ziğ tikinti sahəsində yığılmışdır. İndiyədək dünyada bu qəbildən olan cəmi iki platforma inşa olunmuşdur və onlar hazırda Şimal dənizində Böyük Britaniyanın kontinental şelfində istismar edilir. Platformanın əsas üç ayağı da bu tikinti-quraşdırma sahəsində inşa olunmuşdur. Bütün sistemlər Ziğdan dənizə yola salınmazdan öncə yoxlanılmış və istismar sınaqlarından keçirilmişdir. «Şahdəniz» yatağında platformanın quraşdırılacağı yerdə dəniz dibinin geotexniki vəziyyəti çox çətin olduğuna görə, lazımlı olan çox böyük və mürəkkəb özül konstruksiyaları da quraşdırılmışdır.

Platformanın qazma qurğularının 3 kilometrdən artıq radiusda dərinliyi 7 kilometrdən çox olan quyular qaza bilmək imkanı da vardır. Hasılat qurğuları gün ərzində təxminən 1 milyard kubfut (28,5 milyon kubmetr) qazı və 60 min barrel (8000 ton) kondensat texnoloji emal edəcəkdir. Yataqdan çıxarılaçaq qaz və kondensat sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəql olunacaqdır.

TPG-500 Xəzər dənizində, Bakıdan təxminən 100 kilometr cənubda istismar olunacaqdır. «Şahdəniz» layihəsi üzrə ilk qazın Türkiyəyə 2006-ci ilin qışınadək çatdırılması planlaşdırılır.

Xatırladaq ki, «Şahdəniz» üzrə hasilatın pay bölgüsü sazişinə görə tərəflər bp (operator 25,5 faiz), «Statoyl» (25,5 faiz), ARDNŞ (10 faiz), «LUKAcip» (10 faiz), NIKO (10 faiz), «Total»(10 faiz) və TPAO (9 faiz) şirkətləridir.

Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi və yeni texnologiyalar əsasında hazırlanmış üst modullara, dayaq, yaşayış bloklarına, kompressorlara, nasoslara, platformanın idarəetmə və avtomatlaşdırma sisteminə, vertolyot meydançasına baxdı.

Bildirildi ki, burada da ən müasir texnologiyalar tətbiq olunur. Platforma vasitəsilə ümumilikdə 15 quyu qazılacaqdır. Cari ildə 3 quyu, sonra isə 12 quyu istismara hazır olacaqdır. Yaşayış blokunda hər cür şərait yaradılmış, bütün təhlükəsizlik qaydaları nəzərə alınmışdır.

Prezident İlham Əliyev bəzi tövsiyələrini verdi, görülən işlərin çox sevindirici və ölkəmiz üçün faydalı olduğunu bir daha diqqətə çatdırdı.

Sonra Azərbaycan prezidenti İlham Əliyev platformanı inşa edən fəhlələrlə görüşüb səmimi söhbət etdi.

İlhəm Əliyev: Mən siz təbrik edirəm. Bu çox gözəl platformadır. Azərbaycanın qazını hasıl edəcək, bizim Vətənimizə təhvil verəcək və eyni zamanda, dünya bazarına çıxarıcaqdır. Siz – bu işlə məşğul olan şirkətlər, qurumlar böyük iş görmüsünüz. Sağ olun. Bu, gözəl əməkdaşlıq nümunəsidir. Xarici şirkətlər, Azərbaycan mütəxəssisləri, Azərbaycan hökuməti – hamımız birlikdə işləmişik. Son on il ərzində, 1996-ci ildən bu günə qədər biz bu işləri görmüşük. Bu platforma bir neçə gündən sonra «Şahdəniz» yatağına aparılacaqdır. Qazın hasilatı başlayacaqdır. Azərbaycana böyük gəlirlər gələcək və ölkəmiz möhkəmlənəcəkdir. Ona görə sizin hamınıza təşəkkürümüz bildirirəm. Gözəl işlərdə iştirak etmisiniz, bunu yaratmısınız. İndi görün, Azərbaycanda nələr, hansı nəhəng

qurğular yaradılır. Dünyanın ən qabaqcıl texnologiyaları burada tətbiq olunubdur və Azərbaycan mütəxəssisləri əksəriyyət təşkil etmişlər. Yaxşı da maaş alırsınız, iş şəraiti, təhlükəsizlik şəraiti də yaxşıdır. Sizə həm təşəkkür edirəm, həm də yeni uğurlar arzulayıram.

Fəhlələr prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər, ona cansağlığı, məsuliyyətli işində uğurlar arzulayaraq dedilər ki, Sizi təbrik edirik. Ulu öndərimiz Heydər Əliyevin «Şahdəniz» layihəsini Siz başa çatdırırsınız. Sizə bütün gənclər, fəhlələr adından minnətdarlığımızı bildiririk. Burada 500 fəhlə çalışır. Sizdən xahişimiz odur ki, bundan sonra işsiz qalmayaq.

Dövlətimizin başçısı bundan sonra da belə işlərin çox olacağını vurguladı və fəhlələrlə xatırə şəkli çəkdirdi.

AŞ PA-nın HÜQUQİ MƏSƏLƏLƏR VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ SƏDRİNİN MÜAVİNİ EDUARD LİNTNERİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

22 mart 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martin 22-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi sədrinin müavini, AŞ PA-nın Monitoring Komitəsinin üzvü Eduard Lintnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident İlham Əliyev cənab Eduard Lintner ilə Bakıda və Strasburqdə əvvəllər keçirdiyi görüşləri məmənunluqla xatırladı. Dövlətimizin başçısı Azərbaycan ilə Avropa Şurası arasındaki əlaqələrin yaxşı səviyyədə olduğunu vurğuladı və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Eduard Lintner prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındaki fəaliyyətini məmənunluqla xatırlayaraq, onun təşkilat ilə əlaqələrə verdiyi əhəmiyyəti yüksək qiymətləndirdi. Qonaq Avropa Şurası ilə Azərbaycan arasındaki mövcud əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İMİŞLİ RAYONUNA VƏ ƏLİ BAYRAMLI ŞƏHƏRİNƏ SƏFƏRİ

23 mart 2006-ci il

Azərbaycan prezidenti İlham Əliyev martın 23-də səhər tezdən İmişli rayonuna gəlmişdir.

Prezident İlham Əliyev ilk olaraq Heydər Əliyev adına istirahət parkına gələrək, ümummilli liderimizin abidəsini ziyarət etdi və gül dəstəsi qoymuşdur. Prezidentin xanımı Mehriban Əliyeva da abidənin önünə gül dəstəsi qoymuşdur.

Prezidentə məlumat verildi ki, 10 hektara yaxın ərazini əhatə edən parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev parkda görülmüş işləri yüksək qiymətləndirdi.

İmişlidə Heydər Əliyev muzeyinin açılışı

Martın 23-də prezident İlham Əliyev İmişli rayonunda park-la tanışlıqdan sonra Heydər Əliyev muzeyinin açılış mərasimində iştirak etdi.

Prezident İlham Əliyev muzeyin açılışını bildirən lenti kəsdi. Prezidentə məlumat verildi ki, muzey 8 bölmədən ibarətdir. Burada ulu öndərin İmişliyə müxtəlif dövrlərdə etdiyi dörd səfərini əks etdirən xüsusi bölmə yaradılmışdır. Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən şəkillər də böyük maraq doğurur.

İMİŞLİ ŞƏKƏR ZAVODUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ NİTQ

23 mart 2006-ci il

Martin 23-də İmişli rayonunda şəkər zavodunun təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Mərasimə toplaşanlar prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

«Azərsun Holding» Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözal zavod barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanda sənaye və kənd təsərrüfatı sektorunun inkişafına mühiüm təkan verəcək bu zavodla yanaşı, bir neçə köməkçi müəssisə də fəaliyyət göstərəcəkdir. Zavodun inşasına 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır. Müəssisənin işə salınması kənd təsərrüfatının digər sahələrinin də inkişafına, işsizliyin aradan qaldırılmasına kömək edəcəkdir.

Azərbaycan prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

İ l h a m Ə l i y e v : Əziz dostlar!

Hörmətli qonaqlar!

Mən sizin hamınıizi ürəkdən salamlayıram və İmişli şəkər zavodunun işə başlaması münasibətlə təbrik edirəm.

Bu çox nəhəng müəssisədir, bölgədə ən böyük şəkər zavodudur, burada ən qabaqcıl texnologiyalar tətbiq olunur. Zavodun tikintisi və istismara verilməsi bir daha onu göstərir ki, Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar, liberallaşma, sərmayələrin cəlb edilməsi prosesləri çox uğurla aparılır.

Zavod xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə tikilməyə başlanılmışdır. Mən xatırlayıram, bir neçə il

bundan əvvəl belə bir məsələ ortaya çıxanda ulu öndər Heydər Əliyev məsləhət görmüşdü ki, bu zavod İmişlidə tikilsin. Bu gün mən çox şadam və xoşbəxtəm ki, bu zavod artıq fəaliyyətə başlayır, Azərbaycanın hərtərəfli iqtisadi inkişafına, kənd təsərrüfatının inkişafına, regionların inkişafı programının həyata keçirilməsinə böyük dəstək, böyük kömək olacaqdır. Zavodda ən qabaqcıl texnologiyalar mövcuddur. Burada dünyada mövcud olan ən yüksək səviyyədə şəkər istehsalı təmin ediləcəkdir. Çünkü şəkər istehsalı çox mürəkkəb bir prosesdir və onun qiyməti, müxtəlif bazarlara daxil olması onun keyfiyyətindən çox asılıdır. Ona görə şəkərin keyfiyyəti çox böyük əhəmiyyət daşıyır. Bu gün müəssisə ilə tanış olarkən, laboratoriya ilə tanış olarkən bir daha gördüm ki, burada ən yüksək dünya səviyyəsində şəkər istehsal ediləcəkdir.

Zavoda, onun tikintisinə milyonlarla dollar sərmayə qoyulubdur. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox məqbul bir yerdir. Azərbaycanda çox gözəl sərmayə mühiti var, uzun illər ərzində Azərbaycan iqtisadiyyatına milyardlarla dollar vəsait qoyulmuşdur. Əlbəttə ki, əsas vəsaitin neft-qaz sektoruna qoyuluşu nəzərdə tutulurdu. Bu da təbiidir. Çünkü 90-cı illərin ortalarında Azərbaycanda yalnız neft-qaz sektor maraq doğururdu. Amma bu gün qeyri-neft sektoruna da böyük sərmayələr qoyulur. Kənd təsərrüfatına, yeni sənaye sahələrinin inkişafına sərmayə qoyulur və bu çox sevindirici haldır. Bilirsiniz ki, bizim iqtisadi siyasetimizin əsas məqsədi də məhz bundadır: qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyati şaxələndirmək və yeni istehsal sahələri yaratmaq ki, daxili tələbat yerli istehsal hesabına təmin edilsin. Bu şəkər zavodunun tikintisi bizim iqtisadi siyasetimizin əsas istiqamətlərini özündə ehtiva edir. Yeni iş yerlərinin açılması – bu barədə artıq qeyd olundu, burada 100 mindən artıq insan işlə təmin ediləcəkdir. Regionların sosial-iqtisadi inkişafı – zavod İmişli rayonunun və ətraf rayonların iqtisadi inkişafına xidmət göstərəcəkdir.

Qeyri-neft sektorunun inkişafı – zavod həm də bu məqsədi güdür. İdxalı əvəzləyən məhsulların Azərbaycanda istehsalı təmin edilir. Yerli istehsalın güclənməsi və Azərbaycanda istehsal olunan malların xarici bazarlara çıxarılması məsələsi təmin olunur. Burada istehsal olunan şəkər dünya bazarlarına çıxarılaqdır. Çünkü bu, birja məhsuludur və zavod bu məhsulun satışında heç bir problemlə üzləşməyəcəkdir. Çünkü bu, birja vasitəsilə satılacaq və ölkə xəzinəsinə vergilər şəklində böyük həcmidə vəsait daxil ediləcəkdir, insanlar işlə təmin olunacaqdır. Bir sözlə, zavodun tikintisi çox böyük əhəmiyyət kəsb edir, bunun Azərbaycanda sahibkarlığın inkişafına böyük təsiri, böyük dəstəyi olacaqdır. Çünkü ölkəmizdə sahibkarlığın inkişafı daha da sürətlə getməlidir. Biz öz tərəfimizdən bunu təmin etmək üçün əlimizdən gələni edirik.

Bilirsiniz ki, bu il Azərbaycan bütçəsində sahibkarlığın inkişafı üçün təxminən 100 milyon dollar vəsait nəzərdə tutulubdur. «Aqrolizing» Səhmdar Cəmiyyətinin yaradılması da məhz o məqsədi güdür ki, sahibkarlar, kənd təsərrüfatı ilə məşğul olanlar üçün yeni imtiyazlı şərait yaradılsın.

Eyni zamanda məni bütövlükdə sevindirən odur ki, son illər ərzində, Sovet İttifaqı dağıldan sonra bu regionda, ümumən keçmiş sovet respublikalarında, demək olar, buna bənzər şəkər zavodu tikilməmişdir. Bu, dünyanın ən yüksək standartlarına cavab verir, bölgədə və MDB məkanında analoqu olmayan bir müəssisədir. Bu müəssisənin yaradılmasında «Azərsun» şirkətinin böyük xidməti var. «Azərsun» şirkəti artıq uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir, 10 ildən çoxdur Azərbaycan iqtisadiyyatına xidmət edir. Sevindirici hal ondan ibarətdir ki, «Azərsun» şirkətinin əsas fəaliyyəti yerli istehsalın təşkil olunmasına yönəldilibdir. Yəni yeni müəssisələr – fabriklər, zavodlar yaradılır, kənd təsərrüfatı ilə məşğul olanlar üçün yeni iş yerləri açılır. «Azərsun» şirkətinin Azərbaycandakı fəaliyyəti çox uğurludur. Çox müsbət hal budur ki, zavodun istismara verilməsi, eyni zamanda Azərbaycanda gözəl sərmayə mühitinin olmasına dəlalət edir. Əgər sərmayədarların Azərbay-

canın bu gününə və gələcəyinə inamı olmasaydı, heç vaxt bu cür sərmayələr qoyulmazdı. Sərmayələr məhz o yerlərə, o ölkələrə qoyulur ki, orada ictimai-siyasi sabitlik var, iqtisadiyyat sürətlə inkişaf edir, siyasi proseslər normal məcrada gedir və bütövlükdə ölkənin gələcəyi və perspektivləri çox aydınlaşdır. Azərbaycan belə ölkədir.

Azərbaycanda iqtisadi inkişaf dünyada ən yüksək sürətlə gedir. Keçən il bu iqtisadi artım 26 faizdən çox olmuş, bu ilin ilk aylarında 50 faizə çatmışdır. Azərbaycanda siyasi proseslər çox müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir. Cəmiyyətimiz daha da sürətlə inkişaf edir və bütövlükdə, Azərbaycan sabitlik baxımından başqa ölkələr üçün örnək, nümunə ola bilər.

Hər bir ölkənin iqtisadi və sosial inkişafını təmin edən məhz bu amillərdir. Bütün bunlar Azərbaycanda var və ona görə də ölkəmizdə neft-qaz sektoruna, kənd təsərrüfatına, yeni sənaye müəssisələrinin yaradılmasına, infrastruktur layihələrinə külli miqdarda sərmayə qoyulur. Bütün bunlar Azərbaycanı möhkəmləndirir, gücləndirir.

Bu zavod bu gün fəaliyyətə başlayır. Amma mən əminəm ki, qısa müddət ərzində zavodun fəaliyyəti bölgədə gedən inkişaf proseslərinə çox sürətlə və hərtərəfli təsir göstərəcəkdir. Çünkü iqtisadi potensial artacaq, başqa sərmayədarlar bu zavodun fəaliyyətini görüb həvəslənəcəklər. Bu, potensial sərmayədarlara da gözəl siqnal, gözəl mesajdır ki, siz də gəlin, vəsait qoyun, sərmayə qoyun. Bu sərmayə Azərbaycanda yüksək səviyyədə qorunacaq və Azərbaycana qoyulan sərmayə özünü doğruldur. Ölkəmiz indi elə sürətlə inkişaf edir ki, hər bir sahəyə qoyulan vəsait qısa müddət ərzində özünü doğruldur və böyük gəlir götürir. İş adamlarının, sahibkarlığın əsas məqsədi də budur. Bu da təbiidir. Bu, ölkənin inkişafını təmin edir, mövcud olan sosial problemlərin həllinə kömək göstərir və Azərbaycan hərtərəfli inkişaf edir. İqtisadi potensial olmasa, bizim imkanlarımız olmasa, ölkənin heç bir problemi öz həllini tapa bilməz.

Büdcəmiz ildən-ilə artır, minimum əməkhaqqı ildə iki dəfə qaldırılır. Yaxın vaxtlarda bu məsələyə yenə baxılacaqdır. Bütün bunlar iqtisadi potensiala bağlıdır. İqtisadi potensialı isə məhz belə zavodlar təşkil edir.

Əlbəttə, Azərbaycanın böyük neft-qaz yataqları, çox böyük təbii sərvətləri var, Heydər Əliyevin neft strategiyası uğurla həyata keçirilir. Bu il həm Bakı-Tbilisi-Ceyhan neft, həm də Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara veriləcəkdir. Beləliklə, ölkə xəzinəsinə milyardlarla dollar vəsait gələcəkdir. Bəziləri fikirləşə bilər ki, elə bu vəsait bizə bəsdir. Yox, elə deyil. Biz bu gözəl imkanlardan istifadə edib çox əsaslı və möhkəm sənaye infrastrukturu yaratmalıyıq. Azərbaycanda sənayenin yeni istiqamətləri yaradılmalıdır. Kənd təsərrüfatı inkişaf etməlidir, ölkə əhalisinin yarısı kənd təsərrüfatı ilə məşğul olur. Bu zavod həmin məqsədləri güdür. Burada həm Azərbaycan üçün yeni olan sənaye istehsalı yaradılır – çünki indiyədək Azərbaycanda heç vaxt şəkər zavodu olmamışdır – eyni zamanda, kənd təsərrüfatının inkişafına böyük təkan veriləcəkdir. Azərbaycan hərtərəfli inkişaf edəcəkdir.

Mən hökumət qarşısında vəzifə qoymuşam ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları özümüzdə istehsal edilməlidir. Biz buna qısa müddət ərzində nail olmalıyıq. Artıq bu zavod şəkərlə bağlı olan problemləri həll edir. Indiyədək Azərbaycana şəkər xaricdən gətirilirdi. Bu gündən sonra xaricdən şəkər gətirilməyəcək, əksinə, bu zavod tam mənada bizim tələbatımızı ödəyəcək və bundan başqa, dünya bazarlarına da məhsul ixrac edəcəkdir.

Biz gərək bütün başqa ərzaq məhsullarını da Azərbaycanda istehsal edək. Bunu etmək üçün bizdə bütün şərait var. Gözəl iqlim var, təbii ehtiyatlar var, kənd təsərrüfatı imkanları var. Yeni nəhəng müəssisələr yaradılında həm özəl sektor tərəfindən vəsait qoyulmalıdır, eyni zamanda, dövlət tərəfindən də kreditlər ayrılmalı, imtiyazlar, vergi güzəştləri verilməlidir. Beləliklə, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları ölkəmizdə istehsal olunacaqdır. Əgər şəkərdə biz buna nail

olmuşuqsa, sabah başqa ərzaq məhsulları da Azərbaycanda istehsal olunmalıdır. Beləliklə, bu gözəl iqtisadi imkanlarımızdan səmərəli istifadə edib ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik. Çünkü neft və qaz – bunlar ölkənin sərvətləridir. Əlbəttə, bunlar uzun illər, onilliklər ərzində Azərbaycana xidmət edəcəkdir. Ancaq vaxt gələcək onlar tükənəcəkdir. Ondan sonra Azərbaycan necə yaşayacaq, 50–60–70 ildən sonra ölkəmiz hansı imkanlardan istifadə edib inkişaf edəcəkdir? Biz bunu bu gün fikirləşməliyik. Bu gün bunun əsasını qoymalıyıq. Bu şəkər zavodunun istismara verilməsi məhz o istiqamətdə atılmış böyük bir addımıdır.

Biz elə etməliyik ki, gələn on il ərzində Azərbaycanda çox güclü sənaye potensialı yaransın. İstehsal olunan məhsullar dünya bazarlarında asan satılsın. Çünkü bilirsiniz, bəzi hallarda dünyada gedən rəqabət imkan vermir ki, Azərbaycanda istehsal olunan məhsul dünya bazarına çıxa bilsin. Bəzi hallarda keyfiyyət buna imkan vermir. Amma burada həm keyfiyyət var, həm kəmiyyət var, həm də satışda heç bir problem gözlənilmir. Ona görə mən bu zavodun açılışına və istismara verilməsinə geniş kontekstdə baxıram. Bu bizim ilk növbədə, iqtisadi islahatlarımızın uğurla aparılmasından xəbər verir. Onu göstərir ki, xarici sərmayədarlarda Azərbaycana böyük inam var. Bu onu göstərir ki, Azərbaycanda sənayenin yeni istiqaməti və yeni kənd təsərrüfatı sahəsi yaranıbdır. Kənd təsərrüfatı ilə məşğul olanlar üçün də yeni imkanlar açılır. Onlar özləri qərar qəbul edəcəklər ki, hansı məhsulu yetişdirməklə məşğul olsunlar. Pambıqmi əksinlər, üzümmü əksinlər, çuğundurmu əksinlər – bunu bazar göstərəcəkdir. Artıq kənd təsərrüfatı ilə məşğul olan insanlar qarşısında seçim imkanları yaranır. Bu da cəmiyyətimizin inkişafına xidmət göstərəcəkdir. Azad, demokratik cəmiyyətin formalaşmasına xidmət göstərəcəkdir. Ona görə mən zavodun işə düşməsinə geniş kontekstdə baxıram və əminəm ki, şəkər zavodunun istismarı və fəaliyyəti

nəticəsində yaxın zamanlarda Azərbaycanda bir neçə istiqamətdə daha ciddi irəliləyiş olacaqdır.

Beləliklə, ölkəmiz zənginləşəcək, möhkəmlənəcək, mövcud olan sosial problemlər öz həllini tapacaq, yoxsulluğun səviyyəsi aşağı düşəcək, işsizlik aradan qaldırılacaqdır. Əgər 100 mindən çox insan bu zavodun fəaliyyətindən səmərə görəcəksə, demək, bu, işsizliyin aradan qaldırılmasına böyük xidmət göstərəcəkdir. Ətraf rayonlarda yaşayanlar bundan bəhrələnəcəklər və Azərbaycanın iqtisadiyyatı daha da möhkəmlənəcəkdir.

Bizim planlarımız çox böyükdür, genişdir. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etməlidir. Büdcəmiz daha da artmalıdır. İndi hökumət qarşısında vəzifə qoymuşam ki, 2006-ci ilin bütçəsinə yenidən baxaq, müəyyən düzəlişlər edək. Çünkü uğurlu iqtisadi siyasətimiz bizə əlavə imkanlar yaradır. Yəqin ki, bu yaxınlarda bu məsələyə baxılacaqdır və bütçəmiz daha da artacaqdır.

O ki qaldı 2007-ci ilin bütçəsinə, artıq indidən iş başlayıb və əlbəttə ki, 2007-ci ilin bütçəsi daha da böyük olmalıdır. Bu bizə imkan verəcək ki, ölkədə olan bütün problemlər öz həllini tapsın. Məsələ məhz belə qoyulubdur: insanları narahat edən bir dənə də problem qalmamalıdır. Bunun üçün işləmək, düzgün iqtisadi siyaset seçmək və bunu icra etmək lazımdır. İki il bundan əvvəl regionların sosial-iqtisadi inkişafi programı qəbul olunanda biz bu məqsədi qarşımıza qoymuşduq. İndi həyat göstərir ki, qarşıya qoymuşuz bütün məsələlər, verilmiş vədlər həyatda öz əksini tapır. İnsanların rifah hali yaxşılaşır, iqtisadiyyat artır, Azərbaycanın sənaye potensialı möhkəmlənir. Mən istəyirəm ki, bu daha da sürətlə olsun. Mən istəyirəm və biliyəm imkan var ki, bu müsbət proseslər daha da sürətlə getsin və insanlar bu yenilikləri, yaxşılığa doğru atılan bu addımları daha tezliklə görsünlər. Bu proses gedir, mən çalışıram ki, bunu sürətləndiririm və ona görə mütəmadi qaydada bölgələrdə oluram, vəziyyətlə tanış oluram, özüm şəxsən maraqlanıram, baxıram. Həm yerli icra orqanlarına, həm iş adamlarına, həm də iqtisadiyyatla məşğul olanlara göstəriş verirəm ki, daha da fəal

olun, daha da səmərəli işləyin. Çünkü bizim əsas məqsədimiz Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq və ölkəmizi möhkəmləndirməkdir.

Yenə də bu zavodun açılışına böyük önəm verərək qeyd etmək istəyirəm ki, bu gün mən zavodla tanış olarkən çox sevindim. Sevinirdim ki, Azərbaycanda belə gözəl, nəhəng müəssisə istismara verilir və uzun illər, onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcəkdir. Bu zavodun işə salınmasında əməyi olan bütün mütəxəssislərə, bütün fəhlələrə, yerli və xarici iş adamlarına öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bütün sahibkarlara müraciət edirəm ki, Azərbaycana daha da cəsarətlə sərmayə qoyun. Həm xarici, həm də yerli iş adamları daha da fəal olmalıdır. İlk növbədə, sərmayəni iqtisadiyyata, yeni istehsal müəssisələrinin yaradılmasına qoymaq lazımdır ki, Azərbaycan möhkəm dövlətə çevrilsin.

Əziz dostlar, zavodun açılışı münasibətlə sizi bir daha təbrik edirəm, sizə uğurlar, xoşbəxtlik arzulayıram. Sağ olun.

Prezident İlham Əliyev İmişlidə 2 nömrəli şəhər orta məktəbində

Azərbaycan prezidenti İlham Əliyev martın 23-də İmişli rayonundakı Nizami Gəncəvi adına 2 nömrəli şəhər orta məktəbi ilə yaxından tanış olmuşdur. Məktəblilər prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı gül-çiçəklə qarşılıdalar.

Prezident İlham Əliyevə məlumat verildi ki, məktəbin binası daxili imkanlar hesabına əsaslı təmir olunmuş, 22 kompüter, idman zalı üçün yeni avadanlıq alınmışdır. 1300 yerlik məktəbdə 1160 şagird təhsil alır, 85 müəllim və texniki işçi çalışır.

Prezident İlham Əliyev təmir işlərini yüksək qiymətləndirdi və təhsil müəssisələrinin müasir standartlara cavab verməsini təmin etmək üçün bütün imkanların mövcud olduğunu vurğuladı. Eyni zamanda bidirildi ki, «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində Heydər Əliyev Fondunun

təşəbbüsü və köməyi ilə ölkəmizdə 130-dan çox məktəb tikilmişdir və bu iş davam etdirilir.

Prezident İlham Əliyev məktəbin kompüter otağı ilə tanış oldu, ayri-ayrı sinif otaqlarını gəzdi, dərs şəraiti ilə yaxından maraqlandı. Bildirildi ki, kompüterlər internet şəbəkəsinə qoşulmuşdur. Prezident xatırlatdı ki, Azərbaycanda orta məktəblərin kompüterləşdirilməsi programının həyata keçirilməsi davam etdirilir.

Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış oldu. Kompüterlər vasitəsilə məktəbin keçmiş vəziyyəti, eləcə də ulu öndərin və prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıını əks etdirən qısa videokadrlar göstərildi.

«MKT–ARAZ» futbol klubunun yeni stadionunun istifadəyə verilməsi mərasimi

Martın 23-də İmişli şəhərində «MKT–Araz» futbol klubunun yeni stadionunun istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilmişdir. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Prezident İlham Əliyevə və xanımına gül dəstələri təqdim olundu.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ƏLİ BAYRAMLI ŞƏHƏRİNƏ SƏFƏRİ

23 mart 2006-ci il

Şəhər mərkəzində yerləşən Heydər Əliyev meydanında prezident İlham Əliyevi və xanımını minlərlə sakin hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladı. Onların əllərində ulu öndərin və prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət bayraqları, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik kəlamları yazılmış transparantlar, prezidenti salamlayan şüarlar var idi.

Prezident İlham Əliyev ulu öndərin meydanda ucaldılmış abidəsi öünüə gül dəstəsi qoydu. Prezidentin xanımı Mehriban Əliyeva da abidə öünüə gül qoydu.

Sonra meydanda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi.

ƏLİ BAYRAMLI ŞƏHƏR İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ

23 mart 2006-ci il

İ l h a m Ə l i y e v: Əziz dostlar!

Əziz bacılar və qardaşlar!

Sizin hamınıizi ürəkdən salamlayıram, hər birinizə can-sağlığı, xoşbəxtlik arzulayıram.

Bildiyiniz kimi, Azərbaycanda artıq iki ildir regionların sosial-iqtisadi inkişafı programı həyata keçirilir və demək olar ki, bütün ölkəmizi əhatə edir. Mən çox şadam və çox sevinirəm ki, Əli Bayramlı şəhərində də bu program uğurla icra edilir. Məndə olan məlumatə görə, bizə daxil olan məktublara əsasən deyə bilərəm ki, Əli Bayramlı son müddət ərzində çox inkişaf edibdir. Burada çoxlu abadlıq, quruculuq işləri aparılıbdır, yeni yollar, xiyabanlar salınıb, şəhər abadlaşdırılır. Bu məni çox sevindirir. Çünkü mənim istəyim, arzum məhz bundan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi, hər bir şəhəri gözəlləşsin, abadlaşın, insanların həyat səviyyəsi yaxşılaşın, insanlara göstərilən xidmətin səviyyəsi yüksəlsin və beləliklə, Azərbaycan hərtərəfli inkişaf etsin, möhkəm, qüdrətli bir dövlətə çevrilsin. Bunu təmin etmək üçün, şübhəsiz, bütün bölgələr inkişaf etməlidir. Şəhərlə kənd arasında fərq azalmalıdır. Əlbəttə ki, miqrasiya məsələləri də tənzimlənməlidir və bütün yerlərdə, bütün bölgələrdə iş yerləri açılmalıdır, yeni imkanlar yaradılmalıdır.

Bilişiniz ki, iş yerlərinin açılması ilə bağlı program uğurla icra edilir. Son iki il ərzində 350 minə qədər yeni iş yeri açılmışdır. Bu iş yerlərinin yaranması insanlığımızın həyat

səviyyəsini yaxşılaşdırır, yoxsulluğu azaldır. Əgər iki il bundan əvvəl Azərbaycanda yoxsulluq səviyyəsində yaşayanlar 49 faiz idisə, bu gün 29 faizdir və əminəm ki, gələn il bu faiz daha da aşağı düşəcəkdir. Çünkü bizim iqtisadi inkişafımız, onun dinamik sürəti bunu təmin edəcəkdir.

Bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatı dünyada ən yüksək sürətlə inkişaf edir. Başqa elə ölkə yoxdur ki, onun iqtisadiyyatı ildə 26 faiz artsın. Keçən il bizdə iqtisadiyyat 26 faizdən çox artmışdır. Bu ilin artıq birinci aylarında, yanvar–fevral aylarında artım 50 faizə qalxmışdır. Bu o deməkdir ki, büdcəmiz artacaq, imkanlar artacaq, abadlıq, quruculuq işlərinə daha da böyük vəsait qoyulacaqdır.

Bilirsiniz ki, indi bölgələrdə məktəb tikintisi sürətlə gedir. Təkcə keçən il ərzində 300-dən çox yeni məktəb tikilib, əlavə korpuslar tikilib və əsaslı təmir edilmişdir. Onu da bilirsınız ki, bütün respublikada idman kompleksləri tikilir. İndi yeni program icra olunur və biz buna başlamışıq – bütün bölgələrdə yeni müasir tibb ocaqları yaradılmalıdır. Çünkü bizim insanlarımıza ən yüksək səviyyədə tibbi xidmət göstərilməlidir. Bu məqsədlə ölkəmizin müxtəlif yerlərində müasir müalicə-diaqnostika mərkəzləri tikilməyə başlanılmışdır. Belə diaqnostika mərkəzlərindən birinin də təməl daşını bu gün Əli Bayramlıda qoyacağıq. Çünkü mən göstəriş vermişəm ki, mütləq Əli Bayramlıda ən müasir tələblərə cavab verən tibb mərkəzi tikilib istifadəyə verilsin.

Bir sözlə, bizim bütün sosial programlarımız var və onların təməlində iqtisadi güc dayanır. İqtisadi gücü də biz birlikdə yaratmalıyıq. Qəbul edilmiş programlar, bizim cəsarətli iqtisadi islahatlarımız, iqtisadiyyatın liberallaşması, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı və onlara dövlət tərəfindən verilən dəstək, kreditləşdirmə siyasəti, ipoteka mexanizmi – bütün bunlar ölkəmizi inkişaf etdirir. Nəzərə alsaq ki, Azərbaycanın çox zəngin neft-qaz yataqları var, təsəvvür etmək çətin deyil ki, yaxın zamanlarda, bir neçə ildən sonra ölkəmiz qüdrətli dövlətə çevriləcəkdir.

Ulu öndər Heydər Əliyevin neft strategiyası bunu təmin edir, əsas amil budur və 1994-cü ildən indiyə qədər görülmüş işlər bizə imkan verir ki, həm ölkə iqtisadiyyatına çox böyük həcmdə sərmayə qoyulsun, həm də bizim Neft Fonduzda kifayət qədər vəsait toplansın. Bütövlükdə, bu gün Azərbaycanın valyuta ehtiyatları təxminən 2,5 milyard dollar səviyyəsindədir. Bu çox böyük məbləğdir və bizə imkan verir ki, bütün sosial proqramları həll edək, maaşları, pensiyaları və digər sosial müavinətləri qaldırıq, insanlar daha da yaxşı yaşasınlar. Bir tərəfdən, artan iqtisadi potensial, iqtisadi islahatlar, bizim iqtisadi siyasətimiz, digər tərəfdən, sosial siyasət buna şərait yaradır. Azərbaycanda sosial siyasət mütləq və mütləq güclənməlidir. Çünkü biz xalq üçün yaşayırıq, xalq üçün çalışırıq və əsas məqsədimiz bundan ibarətdir.

Mən xatırlayıram, prezident seçkiləri ərefəsində Əli Bayramlı şəhərində olarkən sizinlə görüşdə demişdim, əgər mənə etimad göstərilərsə, var gücümə çalışacağam ki, Azərbaycan daha da möhkəmlənsin və xalqımız daha yaxşı yaşasın. Görürsünüz ki, qəbul edilmiş bütün proqramlar həyatda öz həllini tapır. 350 min iş yerinin açılması özlüyündə çox böyük göstəricidir.

Mən bu gün səhər İmişlidə idim. İmişlidə bölgədə, bütün bu regionda ən böyük şəkər zavodu tikilib istifadəyə verilibdir. O zavodda bilavasitə işləyənlərin sayı təxminən 1500 nəfər, onun fəaliyyəti ilə əlaqədar işlə təmin olunan insanların sayı 150 min nəfər olacaqdır. Yəni 150 min insan o zavodun fəaliyyətindən xeyir götürəcək, maaş alacaq və beləliklə, öz rifah halını yaxşılaşdıracaq, eyni zamanda, ölkə xəzinəsinə vergilər şəklində külli miqdarda vəsait daxil olacaqdır. Orada xarici mütəxəssislər də var idi, onlardan soruşdum ki, regionda, keçmiş sovet respublikaları məkanında buna bənzər zavod tikilibmi? Mənə dedilər ki, nəinki tikilib, olan zavodlar da dağıdılibdir. Amma Azərbaycanda ən yüksək texnologiyaya malik böyük zavod tikilibdir. Bu bizim sənaye potensialımızı

möhkəmləndirir, iqtisadi artımı təmin edir və beləliklə, ölkə hərtərəfli inkişaf edəcəkdir.

Əli Bayramının da böyük tarixi var, Azərbaycanda böyük yeri var. Görəndə ki, şəhər abadlaşır, xiyabanlar salınır, yeni binalar tikilir – bu məni çox sevindirir. Bir daha qeyd etmək istəyirəm ki, burada gedən işlərdən mən çox razıyam.

Mən, adətən, öz çıxışlarımda tərifə çox yer ayırmiram. Daha çox nöqsanlara, problemlərə diqqəti cəlb edirəm. Çünkü Azərbaycanda problemlər hələ çoxdur, biz bunları həll etməliyik və sürətlə həll etməliyik. Dediym kimi, bütün istiqamətlərdə bu proseslər gedir. Həm dövlət müstəqilliyimizin möhkəmlənməsində, həm də iqtisadi potensialın artımında, ordu quruculuğunda, sosial məsələlərin həllində, xarici siyasetimizin icrasında – bütün bu istiqamətlərdə proseslər müsbət istiqamətdə gedir. Amma bununla yanaşı, problemlər də var və əhalinin 29 faizinin yoxsulluq səviyyəsində yaşaması ən böyük problemdir. İşsizlik məsələsi öz həllini tapır. Ancaq hələ Azərbaycanda kifayət qədər işsiz adam var. Biz onları işlə təmin etməliyik. Yeni iş yerləri, müəssisələr açılmalıdır. Yəni kifayət qədər problemlər var və mən daim bütün diqqəti bu problemlərin həll olunmasına cəlb edirəm. Amma bununla yanaşı, gərək müsbət təcrübə də təbliğ olunsun. Harada iş yaxşı gedirə, o yerlərdə inkişafi təmin edən insanların da fəaliyyəti gərək layiqincə qiymətləndirilsin. Mən ədalət tərəfdarıyam və həmişə çalışmışam ki, Azərbaycanda sosial ədalət prinsipi ən yüksək səviyyədə olsun, pozulmasın. Biz gedən bütün proseslərə obyektiv qiymət verməliyik. Onu da qeyd etməliyəm ki, çox şey yerlərdə işləyən insanlardan asılıdır. Biz bütün proqramları qəbul etmişik. Onlar çox konkret, müfəssəl proqramlardır. Demək olar ki, hər bir rayona aid olan ən ciddi problemlər və onların həlli yolları təsbit edilibdir. Ancaq əgər yerlərdə onlar lazımı səviyyədə icra olunmasa, bizim işimiz yaxşı gedə bilməz. Yerlərdə gedən işlərdən, yerli məmurlardan, yerli rəhbərlərdən çox şey asılıdır. Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borcuna vicdanla yanaşın, tapşırılan

sahədə yaxşı işləsin, insanları narahat edən problemləri həll etsin. Bütün ərizə və müraciətlərə vaxtı-vaxtında cavab versin.

Mən rayonlarda olarkən çoxlu ərizələr, məktublar alıram və onlar da təhlil edilir. Sonra mən insanları narahat edən əsas problemlərə baxıram. Sizə deyə bilərəm, əgər o məktubların təhlilini aparsaq görərik ki, şikayət xarakterlilər azlıq təşkil edir. Şikayətlər ildən-ilə azalır. Bu onu göstərir ki, insanları narahat edən problemlər öz həllini tapmağa başlayıbdır. Məktublarda daha çox müəyyən xahişlər var, sağlamlıqla bağlı məsələlər var, ailə məsələləri var. Buna baxmayaraq, hər bir məktuba gərək diqqətlə yanaşaq. Çünkü insanı nəsə narahat etmirsə, o heç vaxt gedib yağışda, yaxud da günün altında prezidenti saatlarla gözləməyəcək ki, məktub çatdırınsın. Əgər nəsə narahat edirsə, gərək biz araşdırıq, bilək ki, nə narahat edir. Elə problem yoxdur ki, öz həllini tapa bilməsin. Xüsusilə indiki zamanda. Azərbaycanın iqtisadi potensialı möhkəmlənir. Bizim büdcəmiz son üç ildə üç dəfə artıbdir. Bu, ümumiyyətlə, tarixdə görünəmiş bir hadisədir. 1 milyard 200 milyon dollardan gəlib bu il 4 milyard dolları ötübdür. Gələn il daha da artacaqdır. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız artdıqca, bütün problemlər də öz həllini tapmalıdır.

İndi əsas diqqət infrastruktur layihələrə yönəldilməlidir. Yol təsərrüfatı yeniləşməlidir, həm magistral yollar, həm də şəhərdaxili yollar yüksək səviyyədə olmalıdır. Mən indi buraya gələrkən fikir verdim ki, çox keyfiyyətli yeni yollar salınır və gərək şəhərin bütün yolları bu səviyyədə olsun. Əlavə nə qədər vəsait lazımdırsa, mən onu da ayıracığam.

Elektrik enerjisi ilə təminat yaxşılaşmalıdır. Bilirsiniz ki, bizim programımızda Əli Bayramlı elektrik stansiyasının yenidən qurulması məsələsi də dayanır və onu da həll edəcəyik. Su təchizatı, istilik sisteminin bərpası və qazlaşdırma Azərbaycanı tam şəkildə əhatə etməlidir. Beləliklə, bütün infrastruktur layihələr öz həllini tapandan sonra, əlbəttə ki, inkişaf daha da sürətlə gedəcəkdir.

Bununla yanaşı, məktəb, xəstəxana tikintisi, digər sosial obyektlərin tikintisi və təmiri diqqət mərkəzindədir. Mən göstəriş vermişəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün mədəniyyət ocaqları təftiş edilsin. Çünkü onların böyük əksəriyyəti artıq yararsız vəziyyətə düşüb, uzun illər təmirsiz qalıbdır. Onlar da Bakıda və bütün bölgələrdə təmir olunmalıdır. Bunu etmək üçün bizim iqtisadi imkanlarımız var. Sadəcə olaraq, gərək insanlar bunu ürəklə etsinlər. Gərək can yandırsınlar, necə deyərlər, bunu əsas vəzifə kimi qəbul edib, icrasını təmin etsinlər. Çünkü bütün lazımı göstərişlər verilib, lazım olan proqramlar qəbul edilibdir. Qalır ancaq bunları yerinə yetirmək. Bunların da yerinə yetirilməsində bütün cəmiyyət, biz hamımız – yerli icra orqanları, ictimai xadimlər, əhali, bütün xalq iştirak etməlidir. Çünkü bu bizim Vətənimizdir, Azərbaycan bizim doğma torpağımızdır, yurdumuzdur və bu ölkəni özümüz, ancaq özümüz inkişaf etdirməliyik.

Azərbaycan müstəqilliyini əldə edəndən sonra, demək olar ki, bütün respublikalardan fərqli olaraq, ən çətin vəziyyətdə idi. İqtisadiyyat dağılmışdı, vətəndaş qarşidurması, anarxiya, xaos hökm süründü, hakimiyət uğrunda mübarizə gedirdi. Torpaqlarımız işgal altına düşürdü. Biz o xaosdan, anarxiyadan yalnız və yalnız Heydər Əliyevin fəaliyyəti nəticəsində, müdrikliyi, cəsarəti nəticəsində çıxa bildik. O çox çətin bir dövr idi. Sizə deyə bilərəm ki, Azərbaycan öz problemləri ilə faktiki olaraq təkbaşına qalmışdı. Biz heç bir yerdən lazımı səviyyədə nə kömək, nə bir yardım, nə də dəstək almadiq. Qonşularla müqayisədə bəlkə də on dəfə az aldiq. Bunun səbəbləri var, mən onları xırdalamaq istəmirəm. Amma biz anladığ və dərk etdik ki, müqəddəratımız öz əlimizdədir. Azərbaycan necə olacaq, necə inkişaf edəcək, dünyada hansı yeri tutacaq, bölgədə hansı yeri tutacaq, bu bizdən asılıdır. O illər ərzində görülmüş işlər bu gün Azərbaycanı bölgədə lider dövlətə çeviribdir. İqtisadi inkişaf sürətinə görə biz dünyada birinci yerdəyik. Bölgədə Azərbaycanla rəqabət aparmaq iqtidarında başqa bir ölkə

yoxdur və getdikcə bizim imkanlarımız, gücümüz artacaqdır. Beləliklə, bizim milli maraqlarımız daha da hərtərəfli və dolğun şəkildə öz əksini tapacaqdır. Yəni bizim taleyimiz özümüzdən asılıdır. Biz necə işləyəcəyik, bütün proqramları necə icra edəcəyik, ölkə o cür də inkişaf edəcək, vətəndaşlar da elə yaşayacaqlar.

İndi Azərbaycandakı minimum əməkhaqqı bizi qane etmir. Düzdür, son bir neçə il ərzində dəfələrlə artıbdır. Amma yenə də bu, insanın minimum tələbatını ödəmirsə, deməli, bizi qane edə bilməz. Ona görə hökumət qarşısında vəzifə qoyulubdur ki, hesablansın və təkliflər verilsin, gərək qısa müddət ərzində Azərbaycanda minimum əməkhaqqı insanın minimum tələbatını ödəmək üçün uyğunlaşdırılsın. Bunu da təmin edəcəyik. Büdcəmiz getdikcə artdıqca, iqtisadi potensialımız möhkəmləndikcə bütün problemlər öz həllini tapacaqdır.

Əgər bu gün belə gözəl inkişaf dinamikasını yaşayırıqsa, təsəvvür edin, Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən sonra bizi nələr gözləyir. Ölkəmizə milyardlarla dollar gələcəkdir. Neftdən gələn gəlirlərin hamısı şəffaf şəkildə saxlanılır, xalq məlumatlandırılır və bütün gəlirlər haqqında, bütün xərclər haqqında məlumat mütəmadi qaydada dərc edilir. Çünkü bu şəffaflıq olmalıdır. İnsanlar bilməlidirlər ki, ölkə xəzinəsində nə qədər vəsait var, nə qədər pul var və haraya xərclənir. Bildiyiniz kimi, xərclər ancaq büdcə hesabına aparılır, yəni Milli Məclis büdcəni təsdiq edəndə bütün xərclər orada nəzərdə tutulur.

Beləliklə, həm iqtisadi, həm də sosial problemlərin həlli Azərbaycanı qısa müddət ərzində zəngin, qüdrətli dövlətə çevirəcəkdir. Mənim məqsədim isə məhz budur və eyni zamanda, çox istəyirəm ki, bütün bölgələr inkişaf etsin. Məsələn, biz neft-qazla zəngin olan bəzi ölkələrin təcrübəsini öyrənmişik, bilirik. Onlarda vəziyyət o qədər də ürəkaçan deyil, sosial ədalətsizlik var, gəlirlər düzgün bölünmür. Gəlirlərin xərclənməsində şəffaflıq təmin edilmir və xoşagəlməz hadisələr baş verir. Eyni zamanda, paytaxt, yaxud da böyük şəhərlər inkişaf edir, qalan bölgələrdə inkişaf getmir. Bizim regional

inkışaf programımızın məqsədi məhz bundadır ki, bu fərqli nəinki azalsın, əksinə, bölgələr inkişaf etsin və paytaxtın səviyyəsinə gəlib çatsın. Ona görə bütün bu tədbirlər vaxtı vaxtında icra olunmalıdır.

Bir daha demək istəyirəm ki, Əli Bayramlıda aparılan işlər məni sevindirir. Əlbəttə ki, problemlər çoxdur, nöqsanlar da var. Siz də onların hamısını bilirsınız. Amma siz düzgün istiqamətdə inkişaf edirsiniz və əminəm ki, gələcək illərdə Əli Bayramlı daha da gözəlləşəcək, gözəl binalar tikiləcək, gözəl müəssisələr, infrastruktur obyektlər yaranacaq, parklar, yollar salınacaq ki, bizim Vətənimiz çiçəklənsin, Azərbaycan möhkəmlənsin və qüdrətli dövlətə çevrilisin.

Əziz dostlar, sizin hamınıizi bir daha ürəkdən salamlayıram, sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Sağ olun.

Əli Bayramlı sakinləri prezident İlham Əliyevə yaxınlaşaraq səmimi görüşdülər, xoş arzularını çatdırıldılar, şəhərdə aparılan quruculuq-abadlıq işlərinə razılıqlarını bildirdilər.

Əli Bayramlı şəhərində Heydər Əliyev muzeyinin açılışı

Martin 23-də Əli Bayramlı şəhərinin mərkəzində Heydər Əliyev muzeyinin təntənəli açılışı olmuşdur.

Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Prezident İlham Əliyev muzeyin açılışını bildirən qırmızı lenti kəndti.

Şəhərin mərkəzi küçəsində ulu öndərin xatirəsinə yaradılmış muzeydə Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən geniş materiallar toplanmışdır.

Heydər Əliyev parkı ilə tanışlıq

Azərbaycan prezidenti İlham Əliyev Əli Bayramlı şəhərinin mərkəzindəki istirahət guşəsinə – ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəldi.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva səliqə-sahmanlı parkda istirahət üçün yaradılmış şəraitlə tanış oldular. Yeni salınmış bu parkın ərazisi bir neçə hektardır. Yay aylarında şəhər sakinləri boş vaxtlarını bu istirahət guşəsində keçirir, dincəlirlər. Burada uşaqlar üçün karusellər də quraşdırılmışdır.

Prezident İlham Əliyev və xanımı parkı gəzdilər, yüksək zövqlə yaradılmış şəlaləyə tamaşa etdilər.

Qarabağ müharibəsi, Çernobil əllillərinə, şəhid ailələrinə və Böyük Vətən müharibəsi veteranlarına yeni mənzillərin orderlərinin təqdimatı

Azərbaycan prezidenti İlham Əliyev martın 23-də Əli Bayramlıda Qarabağ müharibəsi, Çernobil əllilləri, şəhid ailələri, Böyük Vətən müharibəsi veteranları üçün tikilmiş yeni yaşayış binaları ilə tanış olmuş, mənzillərin sahiblərinə orderləri təqdim etmişdir.

Sakinlər prezident İlham Əliyevi mehribanlıqla, gül dəstələri ilə qarşıladılar.

Əli Bayramlı şəhərində müalicə-diaqnostika mərkəzinin təməlinin qoyulması mərasimi

Martin 23-də Əli Bayramlı şəhərində müalicə-diaqnostika mərkəzinin təməlinin qoyulması münasibətilə mərasim keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Prezident İlham Əliyev mərkəzin baş planı və xarici görünüşünün fotosækli ilə tanış oldu. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, ümumi sahəsi 5 min kvadratmetr olacaq bu səhiyyə ocağı bir il ərzində tam istifadəyə veriləcəkdir. Dördmərtəbəli binanın birinci mərtəbəsi təcili yardım, rentgen şöbəsi və yeməkxana üçün nəzərdə tutulmuşdur. İkinci mərtəbədə stasionar, dializ bölməsi, daxili funksional diaqnostika, şüa diaqnostikası, qəbul bölmələri, həkim otaqları, üçüncü mərtəbədə isə cərrahiyə, reanimasiya şöbələri, palatalar, dördüncü mərtəbədə konfrans zalı yerləşəcəkdir.

Azərbaycan prezidenti İlham Əliyev həmin gün Bakıya qayıtdı.

BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA

Hörmətli Aleksandr Qriqoryeviç!

Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin.

Əminəm ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dostluq münasibətləri və qarşılıqlı surətdə faydalı əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 mart 2006-ci il

**SENEQAL RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB ABDULAY VADA**

Hörmətli cənab Prezident!

Seneqal Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında yaranan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim qarşılıqlı mənafələrimizə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 27 mart 2006-ci il

MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMİYASINA DÖYÜŞ BAYRAĞININ TƏQDİM OLUNMASI MƏRASİMINDƏ ÇIXIŞ

27 mart 2006-ci il

Martin 27-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimində iştirak etmişdir. Dövlətimizin başçısını Akademianın həyatındakı meydancada şəxsi heyət böyük hörmətlə qarşılıdı.

Milli Təhlükəsizlik naziri general-leytenant Eldar Məmmədov Azərbaycan prezidentinə raport verdi: «Cənab Ali Baş Komandan, Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Sizin gəlisiiniz və görüşünüz üçün hazırlıdır».

Prezident İlham Əliyev şəxsi heyəti salamladı.

Ulu öndər Heydər Əliyevin abidəsinin açılışı

Əvvəlcə xalqımızın ümummilli liderinin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının binası qarşısında ucaldılmış abidəsinin açılışı oldu. Abidənin müəllifi tənmiş heykəltəraş Fuad Salayevdir. Azərbaycan prezidenti İlham Əliyev heykəlin üzərindən ağ örtüyü götürdü və abidənin önünə gül dəstəsi qoydu. Dövlətimizin başçısı heykəlin qarşısında Milli Təhlükəsizlik Nazirliyinin və Akademianın rəhbər heyəti ilə xatirə şəkli çəkdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimində çıkış etdi.

İ l h a m Ə l i y e v: Əziz kursantlar, zabitlər, generallar!

Mən sizin hamınıizi ürəkdən salamlayıram və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarını qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edirəm.

Bildiyiniz kimi, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası ulu öndər Heydər Əliyevin qərarı ilə 1998-ci ildə yaradılmışdır. Keçən ilin dekabr ayında isə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Bu gün Akademiya ilə tanış olarkən gördüm ki, burada işlər yüksək səviyyədə qurulub, qısa müddət ərzində böyük təmir-tikinti işləri aparılmışdır. Akademiyanın binaları yüksək səviyyədə təmir olunmuş, yeni avadanlıq quraşdırılmışdır. Bir sözlə, indi Akademiya ən yüksək dünya standartlarına cavab verir və burada kursantlar, əlbəttə ki, bütün bu imkanlardan səmərəli istifadə etməli, yaxşı oxumalı, bu peşəyə yiylənməlidirlər.

Akademiya Heydər Əliyevin adını daşıyır və əlbəttə, bu, əlavə məsuliyyət deməkdir. Akademianın bütün fəaliyyəti gərək bu ada layiq olsun. Mən ümid edirəm ki, belə də olacaq və bu Akademiyada oxuyan kursantlar gələcəkdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində fəal rol oynaya-caqlar.

Bu gün eyni zamanda, Heydər Əliyevin abidəsinin və muzeyin açılışını etdi. Muzeyin eksponatları ulu öndərin həyat və fəaliyyətini çox dolğun şəkildə əks etdirir. Bildiyiniz kimi, Heydər Əliyev gənc yaşlarından öz taleyini təhlükəsizlik orqanları ilə bağlamışdır. Ən kiçik vəzifədən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlmış, general rütbəsini almışdır və Azərbaycanın tarixində ilk dəfə Dövlət Təhlükəsizlik Komitəsinə azərbaycanlı rəhbərlik etməyə başladı. Ondan əvvəlki dövrlərdə o mühüm vəzifəni digər millətlərin nümayəndələri tuturdular. İslədiyi bütün bu dövr ərzində Heydər Əliyevin fəaliyyəti doğma xalqna xidmət etməkdən ibarət olmuşdur. O vaxtin ideoloji çərçivələrinə baxmayaraq, onun bütün fəaliyyəti milli maraqlarımızın qorun-

masına yöneldilmişdi və Azərbaycan xalqının maraqlarına xidmət edirdi.

O illərdə Sovet İttifaqında müxtəlif proseslər gedirdi. Bil-diyyiniz kimi, dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin istiqamətlərindən biri də fikir ayrlığı ilə mübarizə aparmaq, azad sözü böğməq və buna bənzər sair işlərdən ibarət idi. Ancaq Heydər Əliyev Azərbaycanın o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsinin sədri olanda və ondan sonra Azərbaycanda rəhbər vəzifədə işlədiyi dövrdə belə hallar yox idi.

Ona görə yox ki, Azərbaycanda bu meyllər yox idi. Ona görə ki, Heydər Əliyevin bütün amalı Azərbaycanın elitasını – ziyanları, yazıçıları, şairləri qorumaq, onlara gözəl şərait yaratmaq və onları əsassız təzyiqlərdən qorumaq idi. Məhz buna görə 1970–80-ci illərdə Azərbaycanda dissident hərəkatı yox idi. Ona görə ki, Heydər Əliyev bizim tanınmış ziyanlarımız, milli ruhda yaşayan insanları həmişə qoruyurdu, müdafiə edirdi və imkan vermirdi ki, onlara təzyiqlər göstərilsin, yaxud da onlar cinayət məsuliyyətinə cəlb olunsunlar.

70-ci illər bütövlükdə Azərbaycanın bugünkü inkişafına da çox gözəl zəmin yaratmışdır. Çünkü məhz o illərdə ölkəmiz hərtərəfli inkişaf edirdi. Düzdür, müstəqil ölkə deyildi, amma Heydər Əliyevin bütün fəaliyyəti ondan ibarət idi ki, Azərbaycanın maksimum dərəcədə müstəqilliyini eks etdirən əlamətlər tətbiq olunsun. Məhz o vaxt Sovet İttifaqında analoqu olmayan Naxçıvanski adına hərbi məktəb yaradılmışdı. O illərdə Azərbaycan gəncləri yaxşı təhsil almaq üçün Sovet İttifaqının müxtəlif böyük şəhərlərinə ezam olunurdular. Məhz o illərdə Azərbaycanın bugünkü sənaye potensialını xeyli dərəcədə müəyyən edən müəssisələr yaradılmışdı. Məhz o illərdə Azərbaycanın ədəbiyyatını, incəsənətini inkişaf etdirən insanlara ən yüksək dövlət mükafatları verilirdi. Beləliklə, Azərbaycanın hərtərəfli inkişafına gözəl şərait yaradılırdı.

Ondan sonraki illərdə də ulu öndərin bütün fəaliyyəti məhz bir məqsədi güdürdü: Azərbaycanı möhkəmləndirmək,

zənginləşdirmək, dövlət müstəqilliyimizi əbədi, dönməz etmək. 90-cı illərdə, o çətin, ağır şəraitdə Azərbaycana rəhbərliyə gəldikdən sonra ölkəmizi və xalqımızı bələdan məhz Heydər Əliyevin cəsarəti, uzaqqörənliyi, müdrikliyi qurtardı. Əlbəttə ki, xalqın ona olan inamı və dəstəyi sayəsində. Bütün bu amillər ölkəmizi bu gün bölgədə ən qabaqcıl ölkəyə çeviribdir. Bütün bu amillər Azərbaycanda iqtisadi islahatların uğurla aparılmasına imkan yaratdı və indi ölkəmiz çox sürətlə, dinamik şəkildə inkişaf edir. Bizim iqtisadi göstəricilərimiz çox yüksəkdir. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir və bütün bu işlərin təməli məhz 90-ci illərin ortalarında qoyulmuşdur.

Bu gün bu siyaset Azərbaycanda uğurla davam etdirilir. Azərbaycan bölgədə liderlik mövqeyinə sahib olubdur. Əlbəttə ki, ölkəmizin uğurlu inkişafı üçün Azərbaycanda dövlət müstəqilliyi daha da möhkəmlənməlidir. Dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir, ən böyük nemətimizdir. Azərbaycan xalqı uzun illər, əsrlər boyu bu müstəqillikdən məhrum idi. Biz 15 ildir ki, Dünya Birliyinin üzvüyük, müstəqil dövlətik, öz taleyimizi özümüz müəyyən edirik.

Müstəqilliyimizin möhkəmlənməsi ölkəmizin inkişafına xidmət edir. Azərbaycanın mövqeləri möhkəmlənir. Azərbaycan öz siyasetini xalqımızın milli maraqları əsasında qurur. Bütün bu uğurlar onu göstərir ki, bu, yeganə düzgün siyasetdir. Milli təhlükəsizlik orqanlarının dövlət müstəqilliyimizin möhkəmlənməsində çox böyük əhəmiyyəti var. 60-ci, 70-ci və əlbəttə, 90-ci illərdə milli təhlükəsizlik orqanlarının formallaşmasında ulu öndər Heydər Əliyevin çox böyük rolü olmuşdur. Azərbaycan müstəqil dövlət kimi yaşamağa başlayanda çox çətin və ağır vəziyyətdə idi. Biz artıq öz təhlükəsizliyimizi özümüz təmin etməli idik. Nəzərə alsaq ki, o illərdə Azərbaycanda rəhbərlikdə olan insanların səriştəsizliyi nəticəsində ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi – xaos, anarxiya, hərc-mərclik, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, torpaqlarımızın itirilməsi, vətəndaş müharibəsi.

Bütün o illər bizim üçün çox ağır, çətin keçirdi və Azərbaycanın müstəqil ölkə kimi yaşaması sual altında idi.

Ona görə milli təhlükəsizlik orqanlarının formalaşması, möhkəmlənməsi, təsadüfi adamlardan təmizlənməsi məsələsi böyük əhəmiyyət daşıyır. Biz özümüz özümüzü müdafiə etməliydik, milli təhlükəsizliyimizi qorunmalıydıq və əlbəttə ki, ölkəmizin normal həyatını təmin etməli idik. O illərdə milli təhlükəsizlik orqanları möhkəmləndi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, qorunmasında onların böyük rolu olmuşdur. Ondan sonraki illərdə Azərbaycanın uğurlu inkişafı, aparılan iqtisadi islahatlar, siyasi islahatlar, əlbəttə ki, müstəqilliyimizi çox böyük dərəcədə möhkəmləndirdi.

Milli təhlükəsizlik orqanlarının son müddət ərzindəki fəaliyyəti də çox müsbətdir, çox uğurludur. Bildiyiniz kimi, Azərbaycanda müxtəlif cinayətkar dəstələr zərərsizləşdirildi. Məhz Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının fəaliyyəti nəticəsində cinayətkar dəstələr zərərsizləşdirildi, adam oğruları, canilər, qatillər, terrorçular tutuldu, cəmiyyətimizi narahat edən məsələlər öz həllini tapdı. Azərbaycan üçün təhlükə mənbəyi olan məsələlər həll olundu. Ona görə mən milli təhlükəsizlik orqanlarının fəaliyyətini çox yüksək qiymətləndirirəm.

Bilirsiniz ki, orqanların əməkdaşları yüksək dövlət mükaflatları ilə təltif olunmuşlar. Eyni zamanda, onların məişət problemləri öz həllini tapır. Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazası möhkəmlənir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Çünkü indiki şəraitdə çox şey maddi-texniki bazanın yüksək səviyyədə olmasından asılıdır. Əlbəttə ki, peşəkarlıq, əməliyyat işləri – bütün bunlar çox önemlidir. Əminəm ki, Akademianın fəaliyyəti nəticəsində peşəkarlıq səviyyəsi daha da yüksələcəkdir.

Amma müasir dünyada, əlbəttə ki, texniki vasitələrdən çox səmərəli istifadə etməliyik. Bizim təhlükəsizliyimizi təmin edən, maddi-texniki bazanı möhkəmləndirən vasitələr gərək Azərbaycanda tətbiq olunsun, ən yüksək dünya standartlarına

cavab versin. Bu istiqamətdə də çox böyük işlər görülübdür. Demək olar ki, Azərbaycanda elə bir məsələ, elə bir problem yoxdur ki, bizim ondan xəbərimiz olmasın. Bu çox önəmlidir. Çünkü ölkəmiz çox həssas bölgədə yerləşir. Azərbaycanın dünyadakı artan mövqeləri, önəmi, təbii sərvətlərlə zəngin olmağımız, əlbəttə ki, ölkəmizə diqqəti də artırır, Azərbaycanı istəməyən qüvvələr də fəallaşırlar. Bizim uğurlu inkişafımızı istəməyən qüvvələr var. Biz onları bilirik və mübarizə aparırıq.

Ölkəmizin normal, hərtərəfli inkişafi üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayış qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir. Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çünkü gələcəkdə Azərbaycanın bölgədəki mövqeləri, dünyada olan önəmi daha da artacaqdır. Bu il Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəcəkdir. Bu bizə olan diqqəti daha da artıracaq, bizə olan bəzi təzyiqləri daha da artıracaqdır. Biz bunları bilirik və bəzi yersiz müdaxillərin səbəbini də bilirik. Biz buna hazır olmalıyıq və hazırlıq.

Biz bütün qurumlarla, bütün dövlətlərlə qarşılıqlı hörmət, anlaşma prinsipləri əsasında əməkdaşlıq edirik və bu siyasetə sadiqik. Amma kimsə Azərbaycana əsassız təzyiqlər etmək istəyirsə, Azərbaycanın daxili işlərinə yersiz müdaxilə olunduğunu görürüsə, biz heç vaxt bununla barışa bilmərik. Azərbaycan müstəqil siyaset aparır. Bizim siyasetimiz xalq tərəfindən dəstəklənir, bəyənilir. Bu siyaset artıq özünün uğurluluğunu sübut edibdir. Son on il ərzində aparılan siyasi, iqtisadi, sosial islahatlar, bizim müstəqilliyimizi möhkəmləndirən amillər göstərib ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir.

Mən MDB məkanında yerləşən qonşu ölkələrlə bizi müqayisə etmək istəmirəm. Amma onu da hamımız görürük ki, ciddi proseslər, təlatümlü anlar insanlara xoşbəxtlik, rifah

gətirmir. Statistikaya nəzər salsaq görərik ki, hansı ölkələr daha sürətlə inkişaf edir, hansı ölkələrdə iqtisadiyyatın və sənayenin tənəzzülü müşahidə olunur. Mən indi bu məsələləri xirdalamaq istəmirəm. Amma Azərbaycan ən yüksək sürətlə inkişaf edən ölkədir. Keçən il iqtisadi artım 26 faizdən çox olub, bu ilin ilk aylarında 50 faizə yaxınlaşmışdır. Nəyin hesabına? Onun hesabına ki, Azərbaycan çox düşünülmüş siyaset aparır. Bizim siyasetimiz milli maraqlarımıza xidmət etməlidir. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə niyyətimiz də yoxdur.

Amma ona da imkan verə bilmərik ki, kimsə bizim daxili işimizə qarışsın, bizə göstəriş versin, təlimat versin, yaxud da təzyiq etməyə çalışsın. Biz buna heç vaxt imkan vermərik. Buna nail olmaq üçün bizim gücümüz olmalıdır. Bizim gücümüz iqtidarla xalqın birliyindədir. Bizim gücümüz iqtisadi siyasetimizdədir. Bizim gücümüz müstəqilliyimizin əbədi, dönməz olmasındadır. Azərbaycan xalqı öz taleyini özü müəyyən etməlidir və özü də müəyyən edir. Bütün bu müsbət meyllerin güclənməsində milli təhlükəsizlik orqanlarının çox mühüm rolü var və mən əminəm ki, gələcəkdə bu orqanlar daha da möhkəmlənəcək və qarşıda duran bütün vəzifələri həll etməyə qadir olacaqdır.

Bizim bölgədə müxtəlif proseslər gedir. Azərbaycan bu bölgədə yerləşir, yaşayır və əlbəttə ki, biz gedən bütün proseslərə çox diqqətlə, həssaslıqla yanaşırıq. Əsas məsələ odur ki, bölgədə təhlükəsizlik daha da möhkəmlənsin. Ona görə biz beynəlxalq əməkdaşlıq layihələrində də çox fəal iştirak edirik. Bildiyiniz kimi, Azərbaycan antiterror koalisiyasının üzvüdür. Biz öz səylərimizlə terrorra qarşı mübarizəyə töhfəmizi veririk.

Azərbaycan terrordan əziyyət çəkən ölkədir. Erməni terrorçu təşkilatları tərəfindən Azərbaycana qarşı 32 terror aktı həyata keçirilmişdir və onların nəticəsində 2 mindən artıq vətəndaş həlak olmuşdur, minlərlə insan əlil olmuşdur. Biz bilirik terrorizm nədir. Biz bilirik erməni terrorizmi nədir. Buna hazır olmalıyıq. Çünkü terrorizm elə bir hadisədir ki, heç kim özünü

bundan tam şəkildə, yüz faiz sığortalı hesab edə bilməz. Bütün dünya birləşməlidir. Bütün mütərəqqi bəşəriyyət birləşməlidir və terrorizmə qarşı mübarizə yalnız bu halda uğur gətirə bilər. Bütün terrorist təşkilatlar da ifşa olunmalıdır, burada ayrı-seçkiliyə yol vermək olmaz. Bütün terrorçu təşkilatlar ifşa olunmalı və onların fəaliyyətinə son qoyulmalıdır. Azərbaycan öz tərəfindən töhfəsini verir və biz bu siyasetə sadıqik.

Bizim qarşımızda çox gözəl perspektivlər var. Ölkəmiz iqtisadi cəhətdən möhkəmlənir. Bütün enerji, nəqliyyat layihələrimiz həyata keçirilir. Ölkədə sosial məsələlər öz həllini tapır. Məktəblər, xəstəxanalar tikilir, yeni iş yerləri açılır. Nəzərə alsaq ki, gələcək illərdə Azərbaycana böyük həcmidə valyuta ehtiyatı gələcək, iqtisadi artım daha da sürətlə gedəcəkdir. Bizi ciddi narahat edən yeganə problem Ermənistəninin Azərbaycana qarşı davam edən təcavüzü və torpaqlarımızın işğal altında qalmasıdır.

Bilirsiniz ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Biz bu məsələyə yalnız beynəlxalq hüquq prizmasından yanaşırıq. Beynəlxalq hüquq normaları tətbiq olunmalıdır, işgalçi qüvvələr bizim torpaqlarımızdan qeyd-şərtsiz çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, beynəlxalq hüquq normalarına əsaslanmış yanaşmadır və Azərbaycan öz siyasetindən dönməyəcəkdir.

Biz danışqlara sadıqik, sülh danışqlarını aparırıq. Ancaq əfsuslar olsun ki, nəticə yoxdur. Uzun illər sülh danışqları heç bir nəticəyə gətirib çıxarmadı və əlbəttə, belə olan təqdirdə biz öz siyasetimizə müəyyən düzəlişlər etməliyik. Mən hesab etmirəm ki, danışqların potensialı tam şəkildə tükənibdir. Baxmayaraq ki, Ermənistən qeyri-konstruktiv mövqeyi, xüsusilə Fransada keçirilən son görüşün Ermənistən tərəfindən pozulması onu göstərir ki, onların mövqeyində konstruktivlik yoxdur. Belə görünür ki, onların istəyi yalnız vaxt uzatmaq, yaxud da görüntü yaratmaq, danışqların imitasiyası ilə məşğul olmaqdır. Yəni şəxsən məndə belə təəssürat yarandı. Mən düşünürəm ki, hələ sülh potensialının imkanları tükənməyibdir.

Belə olan halda, əlbəttə, biz sülh prosesinə sadıq qalacağıq. Ancaq bununla yanaşı, biz hər bir varianta hazır olmalıyıq.

Azərbaycanda son illər ərzində aparılan geniş ordu qurculuğu prosesləri məhz bu məqsədi güdür. Bizim hərbi xərclərimiz ildən-ilə artır və artacaqdır. Bu bizim suveren haqqımızdır, bizim işimizdir. Biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bizim ərazi bütövlüyüümüz, suverenliyimiz pozulubdur. Ona görə hərbi xərclərin artması təbii prosesdir. Bunu təmin etmək üçün iqtisadiyyat daha da güclü olmalıdır. Bildiyiniz kimi, iqtisadi islahatların aparılmasına böyük diqqət göstərilir.

Beləliklə, Ermənistan–Azərbaycan münaqişəsinin həlli, yenə də deyirəm, həm diplomatik, həm siyasi, həm iqtisadi, həm də hərbi amillərlə müəyyən olunacaqdır. Qarşı tərəf bilməlidir ki, Azərbaycan istənilən anda öz ərazi bütövlüğünü müharibə yolu ilə də həll etməyə qadirdir. Bunu bilməlidir. Azərbaycanla Ermənistan arasında olan iqtisadi fərq getdikcə daha da böyüyür. Bizim perspektivlərimiz göz qabağındadır. Uğurlu inkişafımız bütün statistik rəqəmlərdə öz əksini tapır. Ermənistan isə bütün beynəlxalq, regional layihələrdən tamamilə təcrid olunmuş vəziyyətdədir. Orada iqtisadi artım çox zəif gedir. Faizlərlə götürəndə də zəif gedir. Amma mütləq rəqəmləri götürsək, Ermənistanla Azərbaycan arasında olan fərq son iki il ərzində bəlkə 2-3 dəfə artıbdır. Bizim gücümüz getdikcə daha da artacaq və istədiyimizə nail olacağıq.

Əziz dostlar, Milli Təhlükəsizlik Nazirliyinin bütün şəxsi heyətini, əməkdaşlarını qarşidan gələn peşə bayramı münasibətlə bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bundan sonra da Azərbaycanın dövlət maraqlarının qorunmasında, dövlətçiliyin, dövlət müstəqilliyinin möhkəmlənməsində fəal rol oynayacaqlar. Bu işdə sizə uğurlar arzulayıram.

Sağ olun.

«Şöhrət» muzeyinin açılışı

Azərbaycan prezidenti İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısına məlumat verildi ki, ulu öndərə həsr olunmuş muzeyin zövqlə və müasir dizaynlə tərtib edilmiş stendlərində 1998-ci il dekabrın 1-də Heydər Əliyevin Akademianın yaradılması haqqında imzaladığı sərəncam, Akademiyaya Heydər Əliyevin adının verilməsi barədə prezident İlham Əliyevin 2005-ci il 20 dekabr tarixli fərmanı, müxtəlif fotosəkillər, materiallar, ilk dəfə təqdim olunan arxiv sənədləri nümayiş etdirilir.

Burada ulu öndərin ömrünün 25 ilini həsr etdiyi xüsusi xidmət orqanlarındakı fəaliyyətinə dair guşə böyük maraq doğurur. Eyni zamanda, onun uşaqlıq, gənclik illərini, respublikaya rəhbərliyinin hər iki dövrünü əhatə edən fotosəkillər, sənədlər və materiallarla da tanış olmaq mümkündür.

Muzeydə Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrə aid hərbi geyimi, kabinetində olan əşyalar, ona verilmiş hədiyyələr, mükafatlar, ümumiyyətlə, ulu öndərlə bağlı minə yaxın eksponat toplanmışdır. Bundan sonra da yeni sənədlərlə zənginləşəcək muzeydə ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən salon, rəsmi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans salonu, arxiv, fond fəaliyyət göstərir. Muzeydə xalqımızın ümummilli liderinin büstü də qoyulmuşdur.

Prezident İlham Əliyev muzeylə yaxından tanış oldu, ayrı-ayrı fotosəkillərə, arxiv sənədlərinə, ümummilli liderimizin təltif olunduğu orden və medallara, əbədiyyaşar prezidentin iş otağının eksponatlarına maraqla baxdı.

Muzeylə tanışlıqdan sonra fəxri qonaqlar kitabına yazdığı ürək sözləri:

«Heydər Əliyev muzeyinin eksponatları ulu öndərin həyat və fəaliyyətini çox dolğun şəkildə əks etdirir. Gənc yaşılarından öz taleyini təhlükəsizlik orqanları ilə bağlayan Heydər Əliyev ən

yüksək zirvələri fəth etmişdir. Dünya şöhrətli siyasetçi, görkəmli dövlət xadimi bütün dünyada böyük hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın prezidenti kimi, ölkəmiz üçün həllədici, təleyüklü anlarda həmişə cəsarət, müdriklik, vətən-pərvərlik nümayiş etdirmişdir. Onun həyat və fəaliyyəti hamımız üçün örnəkdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Eyni zamanda, təhlükəsizlik orqanlarında işlədiyi dövr bizim üçün həmişə çox əziz idi. Ən kiçik vəzifədən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlmış, general rütbəsi almış ulu öndər Azərbaycanda təhlükəsizlik orqanlarının formallaşmasında və möhkəmlənməsində müstəsna rol oynamışdır.

Bu gözəl muzeyi yaradınlara öz təşəkkürümü bildirirəm. Milli Təhlükəsizlik Nazirliyinin bütün əməkdaşlarına dövlət maraqlarımızın qorunmasında yeni uğurlar arzulayıram.

İLHAM ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2006-ci il»

Azərbaycan prezidenti İlham Əliyev daha sonra Akademianın yeməkxanası, tədris korpusu, sinif otaqlarını gəzdi.

Kriminalistika kabinetində məlumat verildi ki, kursantların bugünkü dərsinin mövzusu sənədlərdə və pullarda saxtakarlıq əlamətlərinin müəyyənləşdirilməsidir. Bunun üçün xüsusi təyinath cihazlardan istifadə olunur.

Prezident İlham Əliyev kabinetdəki müxtəlif stendlərə, saxta sənədlərin nümunələrinə, kriminalistika üzrə beynəlxalq tədris materiallarına, terrorçulardan və sərhədlərimizi qanunsuz keçən şəxslərdən götürülmüş saxta sənədlərə baxdı və lazımlı olan texniki avadanlığın alınmasının zəruriliyini bildirdi.

Dövlətimizin başçısı Akademianın müasir standartlara cavab verən klubu ilə tanış oldu. Akademianın rəisi Ziya Yu-

sifzadə bu ali təhsil ocağının maketi əsasında gələcəkdə nəzərdə tutulan tikinti işləri barədə məlumat verdi.

* * *

Sonra Akademiyaya Döyüş bayrağının təqdim olunması mərasimi keçirildi. Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 24 mart tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş bayrağı haqqında Əsasnaməsi və Döyüş bayrağının təsviri təsdiq olunmuşdur.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev kurşantları salamladı. Ali Baş Komandan Döyüş bayrağını Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisinə təqdim etdi. Akademianın rəisi Ziya Yusifzadə Döyüş bayrağını qəbul edərək dedi:

– Cənab Prezident, Ali Baş Komandan, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına verilən bu bayraqı göz bəbəyi kimi qorumağa, Vətənəmizə, xalqımıza, onun sevimli oğlu cənab İlham Əliyevə ləyaqətlə xidmət etməyə and içirik.

Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Mərasimdə Milli Təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov çıxış etdi.

31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Mən sizə bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırımı qurbanlarını anma günü – 31 mart münasibətilə müraciət edirəm.

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı və təcavüz siyasətinin iki yüz ilə yaxın bir tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu «böyük Ermənistən» dövləti yaratmaq idi. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün müntəzəm surətdə ideoloji, hərbi və təşkilatlı xarakterli iş aparılmış, tədbirlər həyata keçirilmiş, ən müxtəlif üsul və vasitələrdən istifadə edilmişdir.

Xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi və mədəniyyət abidələrimiz, toponimlərimiz erməni tarixçiləri və ideoloqlarının təcavüzüնə məruz qalmışdır. Onlar millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını əsas tutaraq milli-mədəni, siyasi və hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər etmişlər.

Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən İrandan və Osmanlı imperiyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürüлüb yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlardır, 20-ci illərdə Zəngəzurun Ermənistana

verilməsi, Dağlıq Qarabağa muxtarıyyət statusu təmin edilməsi, 1948–53-cü illərdə sovet rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlıların indiki Ermənistən ərazisindəki əzəli yurdlarından deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. 1988-ci ildə isə davakar erməni millətçiləri xarici havadarlarının təhrika ilə Dağlıq Qarabağın güclə Ermənistana birləşdirilməsi məqsədini güdən açıq fəaliyyətə keçdilər və az sonra hərbi əməliyyatlara başladılar. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi insanlıqa qarşı çevrilmiş, öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktı kimi tarixdə qalacaqdır. Münaqışə nəticəsində Dağlıq Qarabağ və Azərbaycanın ona bitişik digər rayonları Ermənistən hərbi qüvvələri tərəfindən işğal edildi. Nəticədə bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, on minlərlə insan həlak oldu. Təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin tam olmayan siyahısı belədir.

Erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir, onun ağır nəticələri isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində çoxillik zəngin təcrübəsi olan erməni millətçi-ideoloqları, xaricdəki erməni lobbisi ölkəmiz və xalqımıza qarşı daha incə və məkrli metodlardan istifadə etməklə təbliğat müharibəsi aparır, uydurma tezislər və faktlarla dünya ictimaiyyətini çasdırmağa, onu yalanlarla aldatmağa, işğal faktını unutdurmağa çalışırlar. Danışıqlar prosesi Ermənistən rəhbərliyinin destruktiv, işgalçi mövqeyi üzündən müsbət nəticə vermir. Dünyada sivil birləşmənin əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli integrasiya proseslərinin geniş yayıldığı bir zamanda ermənilərin («böyük dövlət») ideoloqları beynəlxalq hüquq normalarına açıq hörmətsizlik nümayiş etdirir, xalqları bir-birinə qarşı qoyur, milli və dini əlahiddəlik, ayrı-seçkililik siyasəti və təbliğati aparırlar.

Lakin Ermənistanın və onun havadarlarının təcavüzkar siyaseti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasetinin aparıcı meylləri ilə kəskin ziddiyət təşkil edir. Bu siyasetə qarşı geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündən-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan ordusu dayanır. Azərbaycan hazırda iqtisadi artım göstəricilərinə görə dünyada lider mövqelərə sahibdir. Təhlillər göstərir ki, ölkəmizin inkişaf dinamikası yaxın illərdə də saxlanacaq və daha da yüksələcəkdir. Azərbaycan regionda ən mühüm qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin iştirakçısı və təşəbbüsçüsüdür. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, Qars-Tbilisi-Bakı dəmir yoluğunun çəkilişinin başlanması ölkəmizin imkanlarını daha da genişləndirəcək və daha böyük layihə və programların reallaşdırılmasına şərait yaradacaqdır. Azərbaycan rəhbərliyi dünya siyasetini müəyyən edən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalılmış stereotipləri və yanlış siyasi yanaşmaları dəyişdirməyə çalışır. Artıq bu istiqamətdə müəyyən uğurlardan da danışmaq olar. Dost icmalarla, xüsusən qardaş türk diasporu ilə əməkdaşlıq şəraitində xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı artmaqdadır. Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayında nümayiş etdirilmiş birlik və həmrəylik əzmi bunun əyani sübutu oldu. Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, qarşılıqlı məqbul variantlar əsasında həllinin tərəfdarıyız. Bizim başlıca tələbimiz budur ki, Azərbaycanın ərazi bütövlüyü, məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayıtmaq hüququ təmin edilsin.

Ölkəmizin yüksək iqtisadi nailiyyətlər əldə etdiyi, mühüm infrastruktur və sosial layihələr həyata keçirdiyi bir zamanda Ermənistanda iqtisadi və mənəvi-siyasi böhran dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. «Böyük dövlət» ideyasının girovuna çevrilmiş, çoxəsrlik qonşuları ilə münaqişə vəziyyətində yaşayan Ermənistən təcavüzkar siyaseti ilə özünü bütün regional layihələrdən kənardə qoymuş, Qafqazda sülh və əmin-amanlıq üçün ciddi təhlükəyə çevrilmişdir. Onun işgalçi siyasetinin əsl mahiyyəti dünya ictimaiyyətinə getdikcə daha çox aydın olur. Nüfuzlu beynəlxalq təşkilatlar, aparıcı dövlətlər getdikcə daha açıq şəkildə Ermənistənin işgalçi siyasetini etiraf edir, onu təkidlə bu siyasetdən əl çəkməyə, beynəlxalq hüquqa hörmət etməyə çağırırlar. Erməni diasporunun və lobbisinin imkanları isə getdikcə daralmaqdadır. İnanırıq ki, haqq-ədalətin bərpa olunacağı, münaqişənin beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında həllini tapacağı gün uzaqda deyil.

Bələ bir zamanda bizim məqsədimiz erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və cinayətlərin dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına və pişlənməsinə nail olmaqdır. Lakin uydurma «erməni soyqırımı» haqqında onilliklər boyu təbliğat-informasiya mübarizəsi aparan və bundan ərazi iddialarını əsaslandırmaq və siyasi-hüquqi dividendlər əldə etmək üçün istifadə edən erməni şovinist-millətçilərindən fərqli olaraq, biz bu faktlardan başqa xalqlara düşməncilik və nifrət hissəleri aşılamaq üçün faydalananmaq istəmirik, tarixi hadisələrin bugünkü siyasi qərarların qəbuluna təsir etməsinin əleyhinəyik. Bunlar xalqımızın sülhsevər və humanist təbiətinə yaddır. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işgal və soyqırımı siyaseti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik.

Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyüümüzün və suverenliyimizin bərpasına,

onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşməncilik təbliğ edənlərin ifşasına nail olacağıq.

Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət, ümummilli vəzifələrimizin həlli yolunda uğurlar arzulayıram.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2006-ci il

İTALİYANIN ƏDLİYYƏ NAZİRİ, SENATOR ROBERTO KASTELLİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

30 mart 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martin 30-da Prezident sarayında İtaliyanın Ədlüyü naziri, senator Roberto Kastellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasındaki münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. O, keçən il İtaliyaya etdiyi rəsmi səfəri məmənunluqla xatırlayaraq, səfər zamanı ikitərəfli əlaqələrimizin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğunu qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında müxtəlif səviyyələrdə intensiv dialoqun aparıldığını vurğuladı və nazirin bu səfərinin ölkələrimiz arasındaki əlaqələrin inkişafına töhfə verəcəyinə ümidi var olduğunu bildirdi.

Roberto Kastelli İtaliya ilə Azərbaycan arasındaki münasibətləri çox yüksək qiymətləndirdi və əlaqələrimizin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirdi. O, prezident İlham Əliyevin keçən il İtaliyaya rəsmi səfərinin uğurla keçdiyini vurğuladı və bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdi.

Sonra Roberto Kastelli İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoninin məktubunu dövlətimizin başçısına təqdim etdi. Məktubda Silvio Berlusconi prezident İlham Əliyevin 2005-ci ilin fevralında İtaliyaya səfəri zamanı onunla Romada

keçirdiyi görüşü daim xatırladığını qeyd etmiş və bu səfərin ölkələrimiz arasındaki əlaqələrin inkişafına böyük təkan verdiyini vurgulamışdır. O, Bakı–Tbilisi–Ceyhan əsas neft ixracı kəmərinin açılışının Azərbaycanın həm siyasi, həm də iqtisadi həyatında, xüsusilə italyan şirkətlərinin də iştirak etdiyi energetika sahəsində müsbət inkişafının daha bir təsdiqi olduğunu bildirmişdir.

Silvio Berlusconi Azərbaycanın Avropaya tam integrasiyası yolunda demokratik, iqtisadi və sosial inkişafı baxımından daha yüksək nailiyyətlər əldə etməsi barədə özünün və bütün İtaliya xalqının arzularını ölkəmizin başçısına çatdirmış, İtaliyanın bu məsələdə Azərbaycana hər cür yardım göstərməyə daim hazır olduğunu bildirmiştir.

İtaliya Nazirlər Şurasının sədri İtaliya biznesinin Azərbaycanın gələcəyinə böyük ümidi bəslədiyini qeyd etmiş və çoxsaylı italyan şirkətlərinin ölkəmizə investisiya qoymaq marağında olduğunu vurgulamışdır.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏHİDLƏR XİYABANINA ZİYARƏTİ

31 mart 2006-ci il

31 Mart – azərbaycanlıların soyqırımı günü Azərbaycan prezidenti İlham Əliyev ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin uyuduğu müqəddəs Şəhidlər xiyabanını ziyarət etmişdir.

Buraya dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, dini icmaların, siyasi partiyaların rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhər sakinləri topluşmışdır.

Xiyabanda fəxri qarovalı dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev «Əbədi məşəl» abidəsinin önünə əklil qoydu, soyqırımı qurbanlarının, şəhidlərin xatirəsini dərin ehtiramla yad etdi.

Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni sösləndi.

**İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB MAHMUD ƏHMƏDİNƏJADA**

Hörmətli cənab Prezident!

Luristan vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfati və dağııntılar barədə xəber məni son dərəcədə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 31 mart 2006-ci il

**BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN
RAS ƏL-XEYMƏ ƏMİRLİYİ HÖKMDARININ
MÜAVİNİ VƏ VƏLİƏHDİ ŞEYX SƏUD
BİN SAQR ƏL-QASİMİNİN RƏHBƏRLİK
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

Prezident sarayı

31 mart 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
martın 31-də Prezident sarayında Birləşmiş Ərəb Əmirliklərinin
Ras əl-Xeymə Əmirliyi Hökmdarının müavini və vəliəhdid
Şeyx Səud bin Saqr əl-Qasiminin rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul etmişdir.*

*Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri
arasındaki münasibətlərin yaxşı səviyyədə olduğunu,
ölkələrimizin müxtəlif sahələrdə six əməkdaşlıq etdiyini vurğu-
ladı. Prezident İlham Əliyev bu səfərin ikitərəfli münasibətlə-
rimizin bundan sonra da inkişaf etməsinə töhfə verəcəyinə
ümidvar olduğunu bildirdi.*

*Şeyx Səud bin Saqr əl-Qasimi Azərbaycanda baş vermiş
böyük dəyişikliklərin onda xoş təəssürat yaratdığını söylədi.
Qonaq Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındaki
əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımاسında ölkəsinin
maraqlı olduğunu bildirdi və münasibətlərimizin bundan sonra
da inkişaf edəcəyinə əminliyini vurğuladı.*

**ABŞ-in DÖVLƏT KATİBİ YANINDA DÖVLƏT
PLANLAŞDIRMASI ÜZRƏ DİREKTORU STEFEN
KRAZNER VƏ DÖVLƏT KATİBİNİN
AVROPA VƏ AVRASIYA MƏSƏLƏLƏRİ ÜZRƏ
MÜŞAVİRİ MƏTYU BRAYZA İLƏ GÖRÜŞ**

Prezident sarayı

3 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Prezident sarayında ABŞ-in Dövlət katibi yanında dövlət planlaşdırması üzrə direktoru Stefen Krazneri və Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Mətyu Brayzani qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasındaki əməkdaşlığın müxtalif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. O, iki ölkə arasındaki tərəfdaşlığın regionun inkişafı üçün vacib amil olduğunu qeyd etdi. Bu görüşün ikitərəfli əlaqələrin, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığını vurgulayan prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın gələcəkdə də geniş lənəcəyinə ümidvar olduğunu bildirdi.

Stefen Krazner Əfqanistanda, Kosovoda və dünyanın digər qaynar nöqtələrində terror əleyhinə mübarizədə Azərbaycanın dəstəyinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. O, iki ölkə arasındaki münasibətlərin mühiüm xarakter daşıdığını qeyd etdi və əlaqələrimizin bir çox sahələrdə uğurla inkişaf etməsindən məmnun olduğunu bildirdi.

BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİNİN PREZİDENTİ YAKOB KELLENBERGERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

3 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Prezident sarayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı bu səfərin Azərbaycanda gedən proseslərlə, xüsusilə Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçküñ diüsmüş soydaşlarımızın vəziyyəti, üzləşdikləri çətinliklər və bunların aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılmış addımlarla yaxından tanış olmaq baxımından əhəmiyyətli olduğunu qeyd etdi. Qaçqın və məcburi köçkünlərin vəziyyətinin ölkədə başlıca sosial problem olduğunu vurgulayan prezident İlham Əliyev bu problemin həll edilməsi üçün hökumət tərəfindən zəruri tədbirlərin görüldüyüünü bildirdi. O, Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatının ölkədəki bütün sosial problemlərin həllinə kömək göstərəcəyinə əminliyini söylədi.

Yakob Kellenberger Azərbaycana ilk dəfə 1995-ci ildə İsvəçrənin Xarici İşlər üzrə Dövlət katibi kimi səfər etdiyini və o vaxt xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşdüyüünü məmmunluqla xatırladı. O həmin dövrdən bəri ölkəmizdə böyük dəyişikliklərin baş verdiyini, iqtisadiyyatın uğurla inkişaf etdiyini bildirdi. Qonaq qaçqın və məcburi köçkünlərin problemlərinin həll edilməsi üçün Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlərin, xüsusilə onların müvəqqəti

olaraq çadırlardan yeni yaşayış yerlerinə köçürülmələrinin əhəmiyyətli olduğunu vurğuladı.

TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ

4 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər aprelin 4-də Bakıya ikigünlük rəsmi səfərə gəlmışdır.

Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovalı dəstəsi düzəlmüşdü.

Qardaş ölkənin prezidenti Əhməd Necdət Sezəri və xanımını Azərbaycanın Baş naziri Artur Rasizadə, ölkəmizin Ankarakadaki səfiri Zakir Həsimov, Türkiyənin Bakıdakı səfiri Turan Moralı, digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Türkiyə rəhbərinə və xanımına gül dəstələri təqdim etdilər.

Qarşılanma mərasimindən sonra Türkiyə Respublikasının Prezidenti ilə Azərbaycanın Baş naziri arasında qısa protokol görüşü oldu. Türkiyə prezidenti hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgah'a yola düşdü.

* * *

Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər aprelin 4-də Fəxri xiyabana gəldi.

Burada ali qonağı və onu müşayiət edən şəxsləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov və digər rəsmi şəxslər qarşıladılar.

Prezident Əhməd Necdət Sezər türk dünyasının görkəmli oğlu Heydər Əliyevin məzarını ziyarət etdi, ümummilli liderimizin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydu. Türkiyənin dövlət başçısı və onun xanımı Səmra Sezər görkəmli ofstalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edərək məzəri üzərinə gül-çiçək düzdülər.

* * *

Türkiyə prezidenti Əhməd Necdət Sezər aprelin 4-də Şəhidlər xiyabanını ziyarət etdi.

Burada Türkiyənin dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Əhməd Necdət Sezər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etdi, «Əbədi məşəl» abidəsinin önünə əklil qoydu. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Türkiyə dövlətinin başçısı Şəhidlər xiyabanının xatırə kitabına ürkək sözlərini yazdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov ali qonağı Şəhidlər xiyabanının tarixi barədə məlumat verdi.

Əhməd Necdət Sezər və Türkiyə nümayəndə heyətinin üzvləri Bakının mənzərəsini seyr etdilər.

* * *

Türkiyə prezidenti Əhməd Necdət Sezər aprelin 4-də Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etdi.

Türkiyə dövlətinin başçısına məlumat verildi ki, 1918-ci ildə Bakıda qanlı qırğınılar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş 1130 türk əsgəri burada dəfn olunmuşdur. Abidənin inşasında türk və azərbaycanlı memarlar birlikdə çalışmışlar.

Şəhidlik kitabəsində qardaş Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuşdur. 2000-ci ildə Türkiyə və Azərbaycan prezidentlərinin iştiraki ilə abidənin açılış mərasimi olmuşdur. Azərbaycanın daha 5 bölgəsində də şəhid türk əsgərlərinin şərəfinə abidələr ucaldılmışdır.

Prezident Əhməd Necdət Sezər abidənin önünə əklil qoydu, tər qərənfillər düzdü. Şəhid türk əsgərlərinin xatirəsini ehtiram-

la yad edən Türkiyənin dövlət başçısı xatırə kitabına ürək sözlərini yazdı.

* * *

Aprelin 4-də Türkiyə prezidenti Əhməd Necdət Sezər və xanımı, nümayəndə heyətinin üzvləri Heydər Əliyev adına sarayın qarşısındaki parka gəldilər.

Burada Türkiyə rəhbərini Baki Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov və Xarici İşlər nazirinin müavini Vaqif Sadıqov qarşılıdilar.

Türkiyə prezidenti ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoymuşdu.

Şəhər icra hakimiyyətinin başçısı qonaqlara park kompleksinin yaradılması tarixindən danışdı.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN TƏKBƏTƏK GÖRÜŞÜ

Prezident sarayı

4 aprel 2006-ci il

Aprelin 4-də rəsmi qarşılanma mərasimindən sonra Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin təkbətək görüşü olmuşdur.

Azərbaycanın prezidenti Türkiyənin dövlət başçısının Bakıya rəsmi səfərini yüksək qiymətləndirdi, bu səfərin dost və qardaş ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə yeni təkan verəcəyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin tutduğu mövqeyə və Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Prezident Əhməd Necdət Sezər Azərbaycanla bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmənunluğunu söylədi, beynəlxalq təşkilatlarda mövcud əməkdaşlığın gələcəkdə də davam edəcəyini və Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcəklərini xüsusi vurğuladı. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq layihələr, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

Prezident sarayı

4 aprel 2006-ci il

Aprelin 4-də Prezident sarayında təkbətək görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Əhməd Necdət Sezərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.

Prezident İlham Əliyev Türkiyə prezidenti Əhməd Necdət Sezəri və səfərdə onu müşayiət edən nümayəndə heyətinin üzvlərini bir daha salamlayaraq bu səfərə çox böyük əhəmiyyət verdiyini, iki qardaş ölkənin həmişə birlikdə olduğunu vurğuladı.

İ l h a m Ə l i y e v: Bizim birliyimiz həm ölkələrimiz üçün, həm də bölgə üçün önəmli amildir. Bizi birləşdirən tarixi əlaqələr, mədəni əlaqələr indiki zəmanədə çox mühüm rol oynayır. Eyni zamanda, siyasi əlaqələrimiz də çox yüksək səviyyədədir. Türkiyə ilə Azərbaycanın əlaqələri dünya üçün ən önəmli sahələrdən biri olan enerji sektorunu da əhatə edir. Bu sahədəki irimiqyaslı layihələr bizi daha da sıx birləşdirir. Mən əminəm ki, Sizin səfəriniz və buradakı görüşləriniz bizim birliyimizi daha da gücləndirəcək, Türkiyə–Azərbaycan, iki qardaş ölkə bir-biri ilə daha da sıx bağlı olacaqdır.

Bildiyiniz kimi, bizim aramızda çox fəal siyasi dialoq aparılır. Bütün məsələlər fəal şəkildə müzakirə olunur, ticarət əlaqələrimiz də inkişaf edir. Bütün sahələrdə olduğu kimi, mədəni, humanitar sahələrdə də çox böyük nailiyyətlər, birgə proqramlar var və onlar uğurla icra edilir. Mən əminəm ki, bu

səfər də ikitərəflı əlaqələrin inkişafında mühüm rol oynayacaq və çox uğurlu olacaqdır.

Türkiyə prezidenti Əhməd Necdət Sezər ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan prezidentinə və xalqına dərin təşəkkürünü bildirdi, qardaş ölkəyə beşinci dəfə gəlməsindən və burada keçirilən görüşlərdən məmənunluğunu söylədi. O, xalqlarımız arasında tarixi və mədəni əlaqələrin sağlam təməllər üzərində qurulduğunu vurguladı.

Ə h m ə d N e c d ə t S e z ə r: Türkiyə ilə Azərbaycan arasında heç bir siyasi problem olmamışdır. Bütün sahələrdə, o cümlədən enerji sektorunda işbirliyimiz davam edir. Ticarət əlaqələri çox uğurla inkişaf etməkdədir. 2004-cü ildə 550 milyon dollar həcmində olan ticarət dövriyyəsi 2005-ci ildə 795 milyon dollara çatmışdır və bu il 1 milyard dolları keçəcəkdir. Düşünürük ki, bunun daha da artırılması üçün yetərinə imkanlarımız vardır.

Türkiyənin iş adamlarının Azərbaycana marağı böyükdür. Onların Azərbaycana qoyduqları sərmayə 2,2 milyard dollara çatmışdır və inanırıq ki, bu, gələcək illərdə daha da artacaqdır. Qarşıdakı illərdə enerji sektorunda, xüsusilə neft sahəsində «Türk Petrolları» şirkəti tərəfindən görüləcək işlərin həcmi 4,5 milyard dollar həcmində olacaqdır.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, regional və beynəlxalq layihələr barədə də söhbət getdi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN MƏTBUAT ÜÇÜN BƏYANATLARI

Prezident sarayı

4 aprel 2006-ci il

Aprelin 4-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Əhməd Necdət Sezər Prezident sarayında aparılan danışqların nəticəsinə dair mətbuat üçün bəyanatlarla çıxış etdirilər.

Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı

Hörmətli cənab Prezident! Əziz qardaşım! Hörmətli qonaqlar, xanımlar və cənablar! Mən sizin hamınıizi ürəkdən salamlayıram, bir daha Azərbaycana xoş gəlmisiniz deyirəm. Biz Türkiyə Cumhuriyyətinin prezidenti Əhməd Necdət Sezərin Azərbaycana rəsmi səfərinə çox böyük əhəmiyyət, böyük önəm veririk. Bu səfər bizim aramızda olan əlaqələrə yeni təkan verəcəkdir.

Bildiyiniz kimi, Azərbaycanla Türkiyə arasındaki münəsibətlər ən yüksək səviyyədədir və Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra daim Türkiyənin dəstəyini, köməyini hiss edirdi. Biz bunu bu gün də hiss edirik. Bütün sahələrdə əməkdaşlıq çox uğurludur və bu gün biz onun əsas istiqamətlərini müzakirə etdik, gələcək perspektivlər haqqında fikir mübadiləsi apardıq. Həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə münasibətlərimiz ən yüksək zirvədədir.

Bu gün, eyni zamanda, beynəlxalq layihələr haqqında söhbət açılmış, regional əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Türkiyə və Azərbaycan dünya üçün çox önəmli, əhəmiyyətli enerji layihələrini həyata keçirirlər. Bizim birgə fəaliyyətimiz, uğurlu işbirliyimiz bu layihələri irəliyə aparır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri uğurla inşa edilir və bu il biz onların istismarına nail olacaqıq. Əlbəttə, açılan bu enerji dəhlizi yeni imkanlar yaradacaqdır. Bu bizi daha da sıx birləşdirəcək və ölkələrimizin əhəmiyyətini artıracaqdır. Bu gün biz başqa bir layihə – Qars-Tbilisi-Bakı dəmir yolunun tikintisi haqqında da danişdiqu. Bu məsələdə də bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Türkiyə, Azərbaycan və Gürcüstan bu layihədə fəal iştirak etmək əzmindədirler. Mən əminəm ki, biz bu layihədə uğura nail olacaqıq. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə olundu. Türkiyə bu məsələdə daim Azərbaycanın yanındadır, bizi dəstəkləyir və bu bizim üçün çox önəmlidir. Biz bu dəstəyə görə minnətdarıq. Münaqişənin həlli məsələsində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu işgalə son qoyulmalı, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdır. Bu prinsiplər həm reallığı, ədaləti əks etdirir, eyni zamanda, beynəlxalq hüquq normalarına da uyğundur. Türkiyənin bu məsələyə dair mövqeyi ədalətlidir və biz buna görə çox minnətdarıq.

Ölkələrimiz arasında ticarət əlaqələri də yüksək sürətlə inkişaf edir. Bu onu göstərir ki, həm Türkiyədə, həm də Azərbaycanda müşahidə olunan iqtisadi artım yeni imkanlar açır. Azərbaycanda son il iqtisadiyyat çox yüksək sürətlə inkişaf edib, iqtisadi artım 26 faizdən çox olubdur. Bu il həmin rəqəm daha da böyük olacaqdır. İqtisadiyyat artdıqca, əlbəttə, qarşılıqlı ticarət əlaqələrinin inkişafi üçün də yaxşı imkan yaranır. İş adamları bu gözəl imkanlardan səmərəli istifadə etməlidirlər. Ancaq bununla yanaşı, əlbəttə, iqtisadi əlaqələrin, ticarət

dövriyyəsinin indiki səviyyəsi bizim potensialımızı tam əks etdirmir. Bizim imkanlarımız daha da genişdir.

Bir sözlə, ikitərəfli münasibətləri ehtiva edən bütün məsələlər bu gün müzakirə olundu. Mən çox məmənunam ki, danışıcıqlar çox səmərəli keçdi. Şübhə etmirəm ki, bu səfərdən sonra bizim əlaqələrimiz daha yüksək zirvəyə qalxacaqdır. Təşəkkür edirəm.

Türkiyə prezidenti Əhməd Necdət Sezərin bəyanatı

Deyərli mətbuat nümayəndələri!

Cümhur başqanı hörmətli İlham Əliyevin dəvəti ilə dost və qardaş Azərbaycanı bir daha ziyarət etməkdən məmənunluq duyuram. Bizə göstərilən qardaşlıq münasibətinə və qonaqpərvərliyə görə təşəkkür edirəm. Cümhur başqanı hörmətli Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə faydalı görüşlərimiz oldu. Görüşlərimizdə siyasi və iqtisadi sahələr başda olmaqla, ikitərəfli əlaqələrimizin bütün dairəsini nəzərdən keçirdik. Problemsiz davam edən çoxşaxəli əlaqələrimizin hər sahədə daha da dərinləşdirilməsinin zəruriliyini bildirdik.

Türkiyə–Azərbaycan əlaqələrinin qarşılıqlı istək və sarsılmaz təməllər əsasında davam etdirilməsində qərarlı olduğumuzu bir daha vurguladıq. Qardaş ölkə Azərbaycanla əlaqələrimiz ortaq tarix və mədəniyyətlə yanaşı, bu gün hər sahədə inkişaf edən güclü bir işbirliyinə söykənir. Türkiyə Azərbaycanın təhlükəsizlik, əmin-amanlıq və inkişaf yolundaki bütün hədəflərini paylaşır və dəstəkləyir.

Görüşlərimizdə ölkələrimizi yaxından maraqlandıran regional sahələrə aid məsələləri də müzakirə etdik. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Cənubi Qafqaz bölgəsindəki digər problemlərin sülh yolu ilə çözülməsi üçün ata biləcəyimiz qarşılıqlı addımları vurguladıq. Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə

aradan qaldırılmasını isteyir, bu sahədəki fəaliyyəti dəstəkləyirik. Bu mövqeyimizi və Cənubi Qafqazda əsaslı sülhün yaranması və qorunması üçün əlimizdən gələni etməyə hazır olduğumuzu azərbaycanlı qardaşlarımıza bir daha çatdırırdıq.

Cənubi Qafqazda sülh, sabitlik və əmin-amənlik əsasında işbirliyinin qurulması sahəsində hörmətli Əliyev ilə eyni fikirdə olduğumu görməkdən məmənunluq duyuram. Kipr türklərinin beynəlxalq təcriddən qurtarması sahəsində Azərbaycanın verdiyi dəstəkdən duyduğumuz məmənunluğu bir daha vurguladım.

Türkiyə və Azərbaycan arasındaki həmrəylik və işbirliyi bütün bölgə ölkələrinə örnəkdir. Bu həmrəyliyin xalqlarımızın müstərək inkişafına təsiri önemləndəki aylarda istismara veriləcək Bakı–Tbilisi–Ceyhan neft kəməri kimi layihələrlə yanaşı, həyata keçirilməkdə olan yeni layihələrlə daha da artacaqdır. Bu fürsətdən istifadə edərək cümhur başqanı hörmətli Əliyevi Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəqəl ediləcək neftin ilk tankerə yüklənməsi münasibətilə Ceyhanda keçiriləcək mərasimə dəvət etdim.

Görüşlərimizdə ölkələrimizi strateji baxımdan daha da yaxınlaşdıracaq Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin bir müddət sonra istismara verilməsi və Bakı–Tbilisi–Axalkalaki–Qars dəmir yolu xəttinin çəkilməsində qərarlı olduğumuzu bir daha vurguladıq.

Səfərimin Türkiyə ilə Azərbaycan arasındaki qardaşlıq əlaqələrinin inkişafında konkret rol oynayacağına və münasibətlərimizin bütün sahələrdə daha da genişlənməsinə təkan verəcəyinə inanır, hamınızı ən xoş diləklərlə salamlayıram.

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN ADINDAN TÜRKİYƏ
RESPUBLİKASININ PREZİDENTİ
ƏHMƏD NECDƏT SEZƏRİN ŞƏRƏFİNƏ
TƏŞKİL EDİLMİŞ RƏSMİ ZİYAFƏTDƏ NİTQ**

Bakı Əyləncə Mərkəzi

4 aprel 2006-ci il

Salona toplaşanlar dövlət başçılarını və onların xanımlarını hərərətlə qarşıladılar.

Prezident İlham Əliyev və prezident Əhməd Necdət Sezər ziyafətdə nitq söylədilər.

Azərbaycan prezidenti İlham Əliyevin nitqi

Türkiyə Cumhuriyyətinin prezidenti, əziz qardaşım Əhməd Necdət Sezər!

Hörmətli Səmra xanım!

Xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram, sizə «Xoş gəlmisiniz!» deyirəm.

Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Çünkü bu səfər ikitərəfli əlaqələrimizin inkişafına güclü təkan verəcəkdir. Türkiyə ilə Azərbaycan arasında əlaqələr dostluq, qardaşlıq zəminində qurulubdur. Bizim xalqlarımız bir-birinə daim çox bağlı olmuşlar. Ancaq dövlətlərarası münasibətlər Azərbaycan müstəqilliyə qovuşduqdan sonra başladı və o gündən bu günə qədər bu münasibətlər çox sürətlə inkişaf etmişdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur və biz

Türkiyədən daim dəstək və kömək hiss edirik. Bu dəstəyə və köməyə görə sizə çox minnətdarıq.

Bizim münasibətlərimizi müəyyən edən təməl prinsipləri vardır. Böyük öndər Mustafa Kamal Atatürkün «Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!», Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin «Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir!» prinsipləri bizim bugünkü münasibətlərimizi müəyyən edir və əminəm ki, gələcəkdə bu münasibətlər daha da möhkəmlənəcəkdir.

Azərbaycan ilə Türkiyə arasında olan işbirliyi, əlaqələr təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə indiki zamanda Türkiyə və Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirirlər. Bizi birləşdirən nəhəng enerji layihələrinin həm bölgənin inkişafı üçün, bölgədə sülhün, təhlükəsizliyin möhkəmlənməsi üçün, eyni zamanda, dünya üçün çox böyük əhəmiyyəti vardır. Bu il Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşməlidir, eyni zamanda, Bakı-Tbilisi-Örzurum qaz kəməri istifadəyə verilməlidir. Bunlar dünya miqyaslı layihələrdir və ilk növbədə, dövlətlərimizi möhkəmləndirəcək, eyni zamanda, bizim önəmimizi də artıracaqdır. Azərbaycan və Türkiyə Xəzər dənizinin təbii ehtiyatlarının dünya və Avropa bazarlarına çıxarılması üçün çox önemli ölkələrə çevirilir.

Bununla yanaşı, dəmir yoluğun birləşməsi məsələsi də çox böyük əhəmiyyət daşıyır və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də artıq gündəlikdədir. Bu gün bu barədə də söhbət açılmış, fikir mübadiləsi aparılmışdır. Əminəm ki, bu layihə də həyata keçiriləcək və beləliklə, Orta Asiyani, Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu da istismara veriləcəkdir. Bir vaxtlar bəziləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinə də əfsanə kimi yanaşırdılar. Ancaq bizim birgə səylərimiz, uğurlu fəaliyyətimiz, regional əməkdaşlıq bu əfsanəni gerçəkliliyə çevirdi. Şübhə etmirəm ki, gələcəkdə həyata keçiriləcək layihələr də uğurlu olacaqdır.

Bu gün aynı zamanda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişesinin həlli yolları da müzakirə edilmişdir. Bildiyiniz kimi, Türkiyə bu məsələ ilə bağlı daim Azərbaycanın yanındadır. Biz daim bu dəstəyi hiss edirik və bu bizim üçün çox önemlidir, Azərbaycanın mövqelərini möhkəmləndirən bir amildir. Azərbaycan bu münaqişəni yalnız beynəlxalq hüquq əsasında həll etmək əzmindədir. Beynəlxalq hüquq normaları hər yerdə tətbiq olunmalıdır. Beynəlxalq normalara riayət edilməlidir və davranış qaydaları da hamı üçün eyni olmalıdır. Biz bu dünyada yaşayıraq, dünyanın bir hissəsiyik və dünyada, beynəlxalq təşkilatlarda qəbul edilmiş normalar bütün ölkələr üçün əsas olmalıdır. Azərbaycanın mövqeyi də məhz bundan ibarətdir ki, ölkəmizin dünya tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycanın suverenliyi bərpa edilməli, zəbt olunmuş torpaqlar işgalçı qüvvələrdən təmizlənməlidir və Ermənistanın azərbaycanlılara qarşı etdiyi etnik təmizləmə siyasətinin nəticələri aradan qaldırılmalıdır. Bizim bu mövqeyimiz dəyişməz olaraq qalır və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapa bilər. Türkiyənin Azərbaycana dəstəyi, bu məsələ ilə bağlı bəyanatları, təklifləri bizim üçün çox önemlidir və münaqişənin həlli üçün böyük rol oynayır.

Bizim iqtisadi əlaqələrimiz də sürətlə inkişaf edir. Son il ərzində ticarət dövriyyəsi çox böyük sürətlə artıbdır. Bu onu göstərir ki, iqtisadi əlaqələrimiz də yeni mərhələyə qədəm qoyubdur. Bu bizi çox sevindirir, çünkü iqtisadi əlaqələrimiz nə qədər güclü olsa, bu, bütün başqa sahələrə də təsir göstərəcəkdir. İndi Türkiyənin və Azərbaycanın iqtisadi uğurları göz qabağındadır. Türkiyənin iqtisadiyyatı artır və sürətlə inkişaf edir. Keçən il Azərbaycanda iqtisadi artım 26,4 faiz təşkil etmişdir. Bu il isə həmin rəqəm daha da böyük olacaqdır. Yeni imkanlar açılır, yeni layihələr həyata keçiriləcəkdir. Biz Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarını da bu əməkdaşlığı dəvət edirik. Artıq Azərbaycanda Türkiyədən gəlmiş və burada yaşayan minlərlə iş adamı fəaliyyət göstərir.

Biz də çalışırıq ki, onlara daim diqqət, kömək göstərək. İnvestisiya mühitini sağlamlaşdırmaq üçün müvafiq tədbirlər də görülür. İqtisadi əlaqələr nə qədər güclü olsa, təbii ki, bütün başqa əlaqələr də güclənəcəkdir.

Yenə də demək istəyirəm ki, bizi birləşdirən tarixi köklər, müstərək tariximiz, ənənələrimiz, dinimiz, dilimiz, mədəniyyətimizdir. İki qardaş ölkə – Türkiyə və Azərbaycan bu gözəl və möhkəm təməl üzərində öz münasibətlərini möhkəmləndirir, yeni layihələr üzərində işləyirlər. Ölkələrimiz üçün, bölgə üçün, dünya üçün önəmli olan məsələlər indi Ankarada və Bakıda həll olunur və bu da həqiqətdir. Mən şübhə etmirəm ki, gələcəkdə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir. Türkiyə–Azərbaycan birliyi bizim uğurlu inkişafımız üçün başlıca şərtdir.

Əziz qardaşım, hörmətli Cümhur başqanı, Sizi Bakıda bir daha salamlayıram. Bu badəni Türkiyənin cümhur başqanı, əziz qardaşım Əhməd Necdət Sezərin şərəfinə, Səmra xanının şərəfinə, bütün qardaş türk xalqının şərəfinə, Türkiyə Cümhuriyyətinin şərəfinə qaldırıram.

Sağ olun.

Türkiyə prezidenti Əhməd Necdət Sezərin nitqi

Hörmətli Cümhur başqanı!
Çox hörmətli xanım Əliyeva!
Dəyərli qonaqlar!

Qardaş Azərbaycanı ziyarət etməkdən böyük məmənunluq duyuram. Bakıya gəlmişimzdən başlayaraq, bizlərə göstərilən yaxın münasibət və səmimi qonaqpərvərlik üçün sizə təşəkkür edirəm.

Səfər zamanı müstəqillik qazanmasından sonra çox qısa bir müddət ərzində Azərbaycanın nail olduğu böyük irəliləyişi və hər sahədə gerçəkləşdirdiyi işləri bir daha görmək imkanı qazandıq.

Türkiyə–Azərbaycan qardaşlığının çoxşaxəli işbirliyi ilə dərinləşdiyini, gücləndiyini görməkdən məmnunluq hissi keçiririk.

Türkiyə–Azərbaycan qardaşlığı və həmrəyliyi öz xüsusiyyətlərinə görə xüsusilə fərqlənir. Bu münasibətlərin banisi, dəyərli dostum, böyük öndər prezident Heydər Əliyevin məşhur deyimi ilə ifadə etsək, «Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir». Biz iki qardaş ölkə arasındaki nümunəvi münasibətlərin daha da inkişaf etdirilməsini arzulayırıq. Bu gün keçirdiyimiz danışıqlar zamanı Azərbaycanın da bizimlə eyni fikirdə olduğunu məmnunluq hissi ilə müşahidə etdik.

Ölkələrimiz arasındaki əməkdaşlığın digər bir ortaq məqsədi bölgəmizdə sülh, əmin-amanlıq, təhlükəsizlik, rifah və sabitliyə töhfə verməkdir. Bu ortaq məqsədə yönəlmış Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin qarşısındaki aylarda istismara verilməsi strateji əhəmiyyətə malik bir əməkdaşlıq layihəsinin həyata keçirilməsi olacaqdır. Ötən il may ayının sonunda Bakıda təşkil edilən mərasimdə hamımızın birlikdə Türkiyəyə nəql etməyə başladığımız neft tezliklə Ceyhana çatacaq və Xəzər nefti bu yolla bütün dünyaya ötürülcəkdir. Cənubi Qafqaz ilə Orta Asiya ölkələrinin, hətta Çinin Avropaya, Aralıq dənizi və Atlantik okeanı hövzəsinə çıxması baxımından Bakı–Tbilisi–Ceyhan neft kəməri kimi mühüm funksiyaları yerinə yetirəcək digər layihələrin də reallaşmasını istəyirik. Bu çətin, lakin həyata keçirilməsi mümkün olan məqsədə çatmaq üçün digər bölgə ölkələrini də bu layihələrdə iştirak etməyə həvəsləndirmək lazımdır.

Möhtərəm Prezident!

Əziz qonaqlar! Gənc Azərbaycan dövləti öz müstəqilliyini əldə etdikdən sonra labüb olan keçid dövrünü artıq arxada qoymuşdur. Bu gün Azərbaycan beynəlxalq birliyin hörmətli bir üzvü, böyük perspektivlərə malik ölkədir. Bölgəsində sülh, əməkdaşlıq və tərəqqidən başqa bir arzusu olmayan ölkənin torpaqlarının hələ də işğal altında olması hüquqa, ədalətə və insan haqlarına dəyər verən cəmiyyətlər tərəfindən qəbul edilə

bilməz. Bölgədə əməkdaşlıq və sabitlik mühiti yaratmağa, bölgə xalqlarının rifah halının yüksəlməsinə mane olan bu işgala dərhal son qoymaq lazımdır. Hər sahədə olduğu kimi, Dağlıq Qarabağ probleminin həllində də Türkiyə Azərbaycanı tamamilə dəstəkləyir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və azərbaycanlı qardaşlarımızın qəbul edə biləcəyi şərtlərlə həll edilməlidir. Türkiyə bu sahədə üzərinə düşən hər şeyi sonadək yerinə yetirəcəkdir.

Hörmətli Prezident!

Azərbaycanın Qərbin demokratik dəyərlərini mənimsəmək, Avroatlantik qurumlarına integrasiya arzusunu var qüvvəmizlə dəstəkləyirik. Bu sahədə Azərbaycanın qət etdiyi məsafə onun dostlarını sevindirir. Ölkələrimizin yerləşdiyi mürəkkəb coğrafi məkanda sabitlik, şübhəsiz ki, böyük əhəmiyyət daşıyır. Biz inanırıq ki, demokratikləşmə daimi sabitliyin təminatçısidir. Demokratikləşmə prosesində həm iqtidarı, həm də müxalifəti ilə birlikdə qüvvətli iradə göstərən hər bir millət bütün problemlərin öhdəsindən gələ bilər. Bu mühitin yaradılmasında iqtidar qədər müxalifətin də üzərinə müəyyən məsuliyyət düşür. Biz ürəkdən inanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan bu məqsədə yetişəcəkdir. Biz Sizin bu sahədəki addımlarınızı ürəkdən dəstəkləyirik.

Möhtərəm Prezident, əziz qardaşım!

Möhtərəm xanım Əliyeva!

Bu gün bir daha Azərbaycanı öz evimiz, azərbaycanlı qardaşımızı isə öz ailə üzvlərimiz kimi hiss etdik. Bu duyu və düşüncələrlə bu badəni Sizin və möhtərəm xanım Əliyevanın cansağlığı və xoşbəxtliyi, Türkiyə və Azərbaycanın rifah və əmin-amanlıq dolu gələcəyi naminə qaldırıram.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏR HEYDƏR ƏLİYEV FONDUNDΑ

5 aprel 2006-ci il

Türkiyə prezidenti Əhməd Necdət Sezər aprelin 5-də Heydər Əliyev Fondunda olmuşdur.

Azərbaycan prezidenti İlham Əliyev və fondun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Türkiyənin dövlət başçısını və onun xanımı Səmra Sezəri böyük səmimiyyətlə qəşlədilər.

Mehriban xanım Əliyeva Türkiyə prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri barədə məlumat verdi. Bildirildi ki, fondun əsas məqsədləri prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmış geniş miqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Prezident İlham Əliyev ali qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.

Türkiyə dövlətinin başçısı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövri barədə geniş təsəvvür yaranan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin baxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitab-

larla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdı.

Türk dünyasının böyük öndəri Heydər Əliyevin qardaş ölkəyə səfərlərini, eləcə də Türkiyə Cümhuriyyətinin dövlət və hökumət rəhbərlərinin Azərbaycana səfərlərini, birgə görüşləri əks etdirən fotolar qonaqlarda xüsusi maraq doğurdu.

Prezident Əhməd Necdət Sezər fondla tanışlıqdan sonra xatırə kitabına öz ürək sözlərini yazdı: «Azərbaycanın böyük öndəri, əziz dostum, mərhum cümhur başqanı Heydər Əliyevin adına qurulan bu önəmli məbədgahı ziyarətimdən məmnunam.

Azərbaycan dövlətinin dünyada öz layiqli yerini tutması üçün atdığı addımlar onu həmişə yaşadacaqdır.

Çağdaş Azərbaycanın indi mühüm inkişafa nail olduğunu görməkdən qürur duyuram. Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın apardığı böyük işlərdə uğurlar diləyirəm».

Sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Əhməd Necdət Sezər fondun binasının eyvanından Bakının, Xəzərin mənzərəsini, qədim İçərişəhəri seyr etdilər.

Azərbaycan və Türkiyənin dövlət başçıları və xanımları çay süfrəsi arxasında səmimi söhbət etdilər.

Qardaş ölkənin prezidentinə üzərində onun portreti toxunmuş nəfis xalça və fondun layihələri olan kitablar, musiqi albomları hədiyyə edildi.

Prezident Əhməd Necdət Sezər Türkiyənin İznik vilayətinin ustaları tərəfindən xüsusi olaraq hazırlanmış nəfis çini qabı Mehriban xanıma təqdim etdi.

Azərbaycan və Türkiyə prezidentləri və xanımları birlikdə xatırə şəkilləri çəkdirdilər. Ali qonaq fonddan xoş və zəngin təəssüratla ayrıldığını bildirdi.

Fondun binası qarşısına toplanmış yüzlərlə şəhər sakini prezidentlər İlham Əliyevi və Əhməd Necdət Sezəri hərarətlə salamladılar.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə ikigünlük rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər aprelin 5-də Vənətə yola düşdü.

Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovalı dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidentini və xanimını Azərbaycanın Baş naziri Artur Rasizadə, ölkəmizin Ankaradakı səfiri Zakir Həsimov, Türkiyənin Bakıdakı səfiri Turan Morali, digər rəsmi şəxslər yola saldılar.

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ KOLLEKTİVİNƏ VƏ ÜZVLƏRİNƏ

Azərbaycan xalqının ümummilli lideri və yeni Azərbaycan dövlətinin memarı Heydər Əliyevin təşəbbüsü ilə müstəqil maliyyə nəzarəti orqanı kimi yaradılmış Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi münasibətlə sizi səmimi-qəlbdən təbrik edir, məsul və şərəfli işinizdə uğurlar diləyirəm.

Dünyada sivil maliyyə nəzarəti forması kimi tanınan auditin Azərbaycanda inkişafi ölkədə iqtisadi münasibətlərin bazar prinsiplərinə əsaslanması və azad sahibkarlığa geniş meydan verilməsi ilə bilavasitə bağlıdır. Eyni zamanda, Azərbaycanın bir sıra transmilli layihələrin reallaşmasında fəal iştirakı, xarici investisiyaların ölkəmizə axımı, birgə müəssisələrin uğurlu fəaliyyəti auditor xidmətinin iqtisadi proseslərdə rolunu və əhəmiyyətini daha da artırmışdır.

Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə integrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsinə öyrənmək və milli iqtisadiyyatın xüsusiyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir.

Audit sisteminin beynəlxalq təcrübə və standartlar əsasında təkmilləşdirilməsi ölkə iqtisadiyyatında maliyyə şəffaflığını, bündən vasitələrindən təyinatına uyğun istifadəni təmin etməklə, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət edir.

Auditorlar Palatasının ilk onilliyi münasibətilə sizi bir daha təbrik edir, Azərbaycan Respublikasının tərəqqisi naminə məsul fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2006-ci il

**BÖYÜK BRİTANIYANIN MİLLİ AUDİT OFİSİNİN
BAŞ MÜFƏTTİŞİ VƏ AUDİTORU SER CON
BOURNUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ**

Prezident sarayı

5 aprel 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 5-də Prezident sarayında Böyük Britaniyanın Milli
Audit Ofisinin Baş müfəttisi və auditoru ser Con Bournun
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

Prezident İlham Əliyev Böyük Britaniyanın Milli Audit Ofisinin Azərbaycan Respublikasının Hesablama Palatası ilə əməkdaşlığının əhəmiyyətini vurğuladı. Azərbaycanda Hesablama Palatasının nisbətən yeni təsisat olduğunu xatırladan prezident İlham Əliyev bu sahədə dünya dövlətlərinin müvafiq strukturlarının, o cümlədən Böyük Britaniyanın Milli Audit Ofisinin təcrübəsindən faydalana biləcəkini bildirdi.

Ser Con Bourn Böyük Britaniyanın Milli Audit Ofisi ilə Azərbaycan Respublikasının Hesablama Palatası arasında əməkdaşlığı dair anlaşma memorandumunun olduğunu bildirdi. O, səfəri zamanı iki ölkənin müvafiq strukturları arasında əlaqələrin daha da dərinləşdirilməsi yolları haqqında geniş müzakirələrin aparıldığını qeyd etdi.

**POLŞANIN İQTİSADİYYAT NAZİRİ
PYOTR VOZNYAKIN RƏHBƏRLİK ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

Prezident sarayı

6 aprel 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 6-da Prezident sarayında Polşanın İqtisadiyyat naziri
Pyotr Voznyakin rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul etmişdir.*

Prezident İlham Əliyev Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Polşaya rəsmi səfərini və o vaxt Varşava şəhərinin meri vəzifəsində çalışan Polşanın hazırkı prezidenti ilə keçirdiyi görüşü məmənunluqla xatturladı. O, Polşanın İqtisadiyyat nazirinin səfərinin iki ölkə arasında iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün əhəmiyyətli olduğunu bildirdi.

Pyotr Voznyak Polşa prezidentinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıldı. Qonaq Bakıya səfərinin siyasi və iqtisadi baxımdan önəmini vurğuladı, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

Prezident İlham Əliyev Polşa prezidentinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Polşanın dövlət başçısına çatdırmağı xahiş etdi.

DANİMARKANIN KRALİÇASI ÜLYAHƏZRƏT II MARQRETEYƏ

Ülyahəzrət!

Danimarka Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbən təbrük edirəm.

Əmin olduğumu bildirirəm ki, Azərbaycan ilə Danimarka arasındaki dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost xalqınıza sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 aprel 2006-ci il

**SURIYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB BƏŞŞAR ƏL-ƏSƏDƏ**

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və dost Suriya xalqına ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan–Suriya münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 6 aprel 2006-ci il

AVROPA KOMİSSİYASININ XARİCİ ƏLAQƏLƏR ÜZRƏ BAŞ DİREKTORUNUN MÜAVİNİ FOKİON FOTİADİS İLƏ GÖRÜŞ

Prezident sarayı

7 aprel 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 7-də Prezident sarayında Avropa Komissiyasının xarici
əlaqələr üzrə Baş direktorunun müavini Fokion Fotiadisi qəbul
etmişdir.*

*Söhbət zamanı Azərbaycanla Avropa Komissiyası arasında
əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi apa-
rılmışdır.*

AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ PREZİDENTİ JAN LEMYERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

10 aprel 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 10-da Prezident sarayında Avropa Yenidənqurma və
İnkışaf Bankının prezidenti Jan Lemyerin rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul etmişdir.*

*Görüşdə Azərbaycan iqtisadiyyatının çox sürətlə inkişaf
etdiyi vurğulanmış, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahə-
larda, o cümlədən enerji sahəsində global layihələrin həyata
keçirilməsi istiqamətində böyük nailiyyətlərin əldə edildiyi qeyd
olunmuşdur. Azərbaycanla Avropa Yenidənqurma və İnkışaf
Bankı arasında əməkdaşlığın qarşılıqlı surətdə faydalı şəkildə
genişlənməsindən məmnunluq ifadə edilmiş və bu əməkdaşlığın
gələcəkdə də davam etdirilməsinin əhəmiyyətli olduğu
bildirilmişdir.*

*Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlər də müzakirə edilmişdir.*

AVSTRİYA ALİ MƏHKƏMƏSİNİN SƏDRİ İOHANN JEŞUT İLƏ GÖRÜŞ

Prezident sarayı

10 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Prezident sarayında Avstriya Respublikası Ali Məhkəməsinin sədri İohann Jeşutu qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında müxtəlif sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılmasının ölkəmiz üçün vacib məsələ olduğunu bildirən prezident İlham Əliyev Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bu sahədə müsbət irəliləyişlərin əldə edildiyini diqqətə çatdırdı. O, indiki səfərin iki ölkənin məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidi var olduğunu bildirdi.

İohann Jeşut Avstriyanın Avropa İttifaqına üzv olduqdan sonra məhkəmə sistemində həyata keçirdiyi islahatlara toxunaraq, bu prosesin əhəmiyyətini vurguladı. Qonaq Azərbaycan və Avstriya məhkəmələri arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

NATO BAŞ KATİBİNİN CƏNUBİ QAFQAZ VƏ ORTA ASİYA ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ ROBERT SIMMONSUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

10 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Prezident sarayında NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan–NATO əməkdaşlığının hazırlı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

TÜRKİYƏ MİLLİ TƏHLÜKƏSİZLİK TƏŞKİLATININ RƏİSİ EMRE TANER İLƏ GÖRÜŞ

Prezident sarayı

11 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Prezident sarayında Türkiyə Respublikası Milli Təhlükəsizlik Təşkilatının rəisi Emre Taneri qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycan-Türkiyə əməkdaşlığının bütün region üçün əhəmiyyətli olduğunu bildirən prezident İlham Əliyev həyata keçirilən global enerji layihələrinin və mövcud nəqliyyat dəhlizlərinin ölkələrimizin önəmini daha da artırduğunu qeyd etdi. O, iki ölkənin bütün qurumları arasında six əlaqələrin yaradılmasının vacibliyini vurğuladı və indiki səfərin təhlükəsizlik orqanları arasında əməkdaşlığın bundan sonra da inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirdi.

Emre Taner Türkiyə Respublikası Prezidentinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıldı. O, Türkiyə-Azərbaycan əlaqələrinin region üçün önəmini vurğuladı və qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini bildirdi. Qonaq iki ölkənin təhlükəsizlik orqanları arasında anlaşmanın çox yüksək səviyyədə olduğunu qeyd etdi.

Prezident İlham Əliyev Türkiyə Respublikası Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.

ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ

Zati-müqəddəsləri!

Tacqoyma gününüzün ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün katolikləri öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan–Vatikan əlaqqələrinin inkişafı, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da genişlənməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, ümumbaşəri dəyərlərin təntənəsi naminə ali xidmətinizdə uğurlar, həmməzəhbələrinizə əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 aprel 2006-ci il

ATƏT-in MİNSK QRUPUNUN FRANSALI HƏMSƏDRİ BERNARD FASYE İLƏ GÖRÜŞ

Prezident sarayı

11 aprel 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 11-də Prezident sarayında ATƏT-in Minsk qrupunun
fransali həmsədri Bernard Fasyeni qəbul etmişdir.*

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar danışıqlarla bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.

NİDERLANDIN KRALİÇASI ÜLYAHƏZRƏT BEATRİKSƏ

Ülyahəzrət!

Nederland Krallığının milli bayramı – Kraliça günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirməkdən məmnunluq duyuram.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındaki dostluq və əməkdaşlıq münasibətləri, ikitərəfli əlaqələrimiz daim öz əhatə dairəsini genişləndirərək xalqlarımızın rəfahına töhfələr verəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nederland xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 aprel 2006-ci il

TANZANIYA BİRLƏŞMİŞ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CAKAYYA KİKVETEYƏ

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Birlik günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Ümidvar olduğumu bildirirəm ki, Azərbaycan-Tanzaniya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və tərəqqi diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 aprel 2006-ci il

CƏNUBİ AFRİKA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TABO MBEKİYƏ

Hörmətli cənab Prezident!

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və bütün xalqınıza təbriklərimizi yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasında yaranmış münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 aprel 2006-ci il

**MDB ÖLKƏLƏRİNİN YƏHUDİ İCMALARI
FEDERASIYASININ PREZİDENTİ LEV
LEVAYEVİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ**

Prezident sarayı

11 aprel 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 11-də Prezident sarayında MDB ölkələrinin Yəhudü
İcmalari Federasiyasının prezidenti Lev Levayevin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

*Görüşdə Azərbaycanda müxtəlif millətlərin nümayəndələri,
o cümlədən yəhudü icmasının azad, sərbəst yaşaması üçün hər
cür şəraitin mövcud olduğu vurğulanmış, ölkə rəhbərliyi tərə-
findən bu istiqamətdə həyata keçirilən tədbirlər yüksək
qiymətləndirilmişdir.*

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNƏ SƏFƏRİ

12 aprel 2006-ci il

Respublikamızın Şəki-Zaqatala bölgəsinə səfərə çıxan Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də səhər Balakən rayonuna gəlmişdir. Burada dövlətimizin başçısını və xanımını böyük hörmətlə, gül-çiçəklə qarşılıqlılar.

Həmin gün Balakən rayon mərkəzi xəstəxanasının təməlinin qoyulmasına həsr olunmuş mərasim keçirildi. Buraya toplaşan minlərlə sakin prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevani hərarətlə salamladılar. Mərasim iştirakçılarının əllərində dövlətimizin başçısını salamlayan şüurlar, ulu öndərin və prezident İlham Əliyevin portretləri və Azərbaycanın dövlət bayraqları var idi.

Prezident İlham Əliyevə xəstəxana barədə ətraflı məlumat verildi. Bildirildi ki, 235 çarpayılıq xəstəxana kompleksi Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti ilə tikiləcək və iki ilə tam istifadəyə veriləcəkdir. Burada poliklinika, terapiya, nevrologiya, cərrahiyyə, reanimasiya otaqları, doğum, uşaq xəstəlikləri şöbələri və s. fəaliyyət göstərəcəkdir. Əsas korpus dördmərtəbəli olacaqdır. Ayrılmış 13 milyon ABŞ dolları həcmində vəsaitin 10 milyon dolları tikinti-quraşdırma işlərinə, 3 milyon dolları isə avadanlığa sərf ediləcəkdir. Xəstəxananın daimi enerji və istilik təminatı olacaqdır. Tikinti işlərini «Rabitə-İnşaat» Açıq Səhmdar Cəmiyyəti yerinə yetirəcəkdir. Tikintidə 300 nəfər, əsasən, yerli inşaatçılar işləyəcəklər.

Burada istirahət zonası da yaradılacaqdır. Ətrafdə yerləşən köhnə xəstəxana binasının yerində isə Olimpiya İdman Kompleksi tikiləcəkdir. Yaxınlıqdakı avtovagzal binası da müasir standartlara uyğun tam yenidən qurulacaqdır. Prezident

İlham Əliyev xəstəxananın layihəsi ilə tanış oldu və sonra binanın təməlinə ilk beton qarışığını tökdü.

Mərkəzi xəstəxananın təməlinin qoyulması mərasimindən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir.

Rəşid Musayev (rayon aqsaqqalı): Möhtərəm Prezident!

Bu gün bütün Balakən şadlıq və sevinc içərisindədir. Bu gün balakənlilər ürəklərə və hafizələrə həkk olunacaq tarixin önməli bir gününü yaşayırlar. Balakən torpağında, Azərbaycanın bu dilbər guşəsində Sizi salamlamağımızla fəxr edirik. Bütün balakənlilər Sizin gəlmişinizə ürəkdən sevinirlər. Onlar Sizin bu səfərinizi balakənlilərə olan diqqət, qayğı və hörmətin təzahürü kimi qiymətləndirirlər.

Balakəndə 87 mindən artıq əhalisi yaşayır, etnik tərkibi də çox müxtəlifdir. Burada uzun əsrlər boyu azərbaycanlılar, avarlar, ingiloylar və digər xalqların nümayəndələri bir ailə kimi yaşmış, qurub-yaratmış, işləmiş, Azərbaycanın inkişafı üçün səylərini əsirgəməmişlər.

Möhtərəm Prezident, balakənlilər onu da bilir və unutmurlar ki, rayonumuzun sosial-iqtisadi, mədəni inkişafı ulu öndərimiz, ümumməlli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Balakən sosial-iqtisadi, mədəni cəhətdən daha da inkişaf etmiş bir rayona çevrilmişdir. Coşğun dağ çayları üzərində körpülərin salınması, Yevlax-Balakən dəmir yolunun istifadəyə verilməsi bilavasitə ulu öndərimizin xidmətidir, rayonumuza olan diqqət və qayğısının nəticəsidir.

Möhtərəm Prezident, balakənlilər onu da yaxşı bilirlər ki, Siz ulu öndərimizin siyasi xəttini layiqince davam etdirirsiz. Azərbaycanın gələcəyi haqqında onun ülvə arzularını həyata keçirmək üçün bütün qüvvə və bacarığınızı sərf edirsiniz. Möhtərəm Prezident, o da bizə yaxşı məlumdur ki, Siz memarı ümumməlli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikasının dünya ölkələri arasında nüfuzunun daha da

möhkəmlənməsi üçün səy və bacarığınızı əsirgəmirsiniz, bütün qüvvənizlə buna çalışırsınız.

Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, balakənlilər Sizi ürəkdən sevir, Sizin cəsarətli, qətiyyətli siyasətinizi bəyənir, dəstəkləyirlər. Bundan sonra da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyüünün bərpası, iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəyə çevriləməsi naminə çalışacaqlar.

BALAKƏN RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ

12 aprel 2006-ci il

Əziz balakənlilər!

Əziz bacılar və qardaşlar! Sizin hamınızı ürəkdən salamlayıram, sizə öz hörmət və məhəbbətimi bildirirəm. Mən çox şadam ki, bu gün Balakəndəyəm, sizinlə birlikdəyəm, bu gözəl mərasimdə birlikdə iştirak edirik. Son illər ərzində Azərbaycanda ən böyük xəstəxana Balakəndə tikilir. Bu gün binanın, xəstəxananın təməl daşını qoyduq və aldığım məlumata görə, iki il ərzində gözəl xəstəxana tikilib istifadəyə veriləcəkdir. Bu çox önəmli əlamətdir. Bizim Azərbaycanın bugünkü həyatını əks etdirən bir əlamətdir. Azərbaycanın hər yerində quruculuq-abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı programı icra edilir. Əlbəttə, bu program həm yeni iş yerlərinin açılmasına xidmət edir, eyni zamanda bölgələrin sosial problemlərinin aradan qaldırılmasına kömək göstərir. Ölkəmiz məhz bu istiqamətdə inkişaf etməlidir. Güclü iqtisadiyyatla yanaşı, insanlara qayğı və diqqət də ən yüksək səviyyədə olmalıdır. Bizim iqtisadi potensialımız artdıqca, əlbəttə ki, ölkədə mövcud olan bütün problemlər öz həllini tapacaqdır.

Yeni iş yerləri açılmalıdır və bu istiqamətdə tədbirlər görülür. Bilirəm ki, Balakən rayonunun problemlərinin biri də məhz bundan ibarətdir – yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı və yeni infrastrukturun yaradılması məsələləri öz həllini tapmalıdır. Bütün bunlar, əlbəttə ki, iqtisadi potensiala bağlı olan məsələlərdir. Azərbaycanda son dövr

ərzində 90-cı illərin ortalarından başlanmış iqtisadi islahatlar bu məqsədi güdür. Bu illər ərzində ölkə iqtisadiyyatı inkişaf edib, çox böyük infrastruktur layihələr icra olunur. Ölkəmizin gələcək iqtisadi qüdrətini müəyyən edən Heydər Əliyevin adını daşıyan Bakı–Tbilisi–Ceyhan neft kəməri inşa edilir və bu il istismara veriləcəkdir. Bütün başqa sahələrdə görülən işlər – iqtisadiyyatın liberallaşması, özəl sektorun inkişafı Azərbaycanı iqtisadi artım sürətinə görə dönyanın ən qabaqcıl ölkələri sırasına daxil edibdir. Bu gün iqtisadi artım sürətinə görə Azərbaycan dünyada birinci ölkədir. Bizim vəzifəmiz, niyyətimiz ondan ibarətdir ki, bu gözəl iqtisadi göstəricilərimiz, iqtisadi artım hər bir ailənin, hər bir vətəndaşın gündəlik həyatında özünü göstərsin. İnsanlar daha da yaxşı yaşamlıdırular, daha da gözəl şərait olmalıdır, iş yerləri açılmalıdır, yüksək maaş, pensiyalar verilməlidir. Sosial infrastruktur yeniləşməlidir, xəstəxanalar, məktəblər, digər sosial obyektlər ən müasir standartlara cavab verməlidir. Bu gün təməl daşını qoyduğumuz xəstəxana da dönyanın ən yüksək standartlarına cavab verəcək və sizə deyə bilərəm ki, bu, son illər ərzində Azərbaycanda tikilən xəstəxanalardan ən böyüyü və ən müasiri olacaqdır.

Azərbaycanın hərtərəfli inkişafı bölgələrin inkişafından asılıdır. Məhz buna görə biz bölgələrə yeni infrastruktur gətirməyə çalışırıq. Bu gözəl xəstəxana, sonra burada yaradılacaq müəssisələr – fabriklər, zavodlar bu bölgənin inkişafına xidmət edəcəkdir. Əgər bütün bölgələr inkişaf edərsə, ölkəmiz də güclənəcəkdir.

Azərbaycanın ən böyük sərvəti – təbii sərvətlərdən söhbət gedir – neft, qazdır. Bu sərvətlər Azərbaycan xalqına xidmət edir. Ancaq bununla yanaşı, qeyri-neft sektorunun inkişafı ölkəmizin uzunmüddətli inkişaf istiqamətini müəyyən edəcəkdir. Məhz buna görə qeyri-neft sektorunun inkişafına, özəl sektorun inkişafına böyük diqqət göstərilir ki, hərtərəfli tərəqqi olsun. İqtisadiyyatımız çoxşaxəli olsun və işsizlik tamamilə aradan qaldırılsın.

Biz çalışırıq ki, kənd təsərrüfatına da kömək göstərək. Bilirsiniz ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər kreditlər verilir və bu il büdcədə bu məqsədlər üçün təxminən 100 milyon dollar vəsait nəzərdə tutulubdur. Eyni zamanda dövlət xətti ilə kənd təsərrüfatı texnikası da gətirilir və kənd-lilərə icarəyə verilir. Bu da imkan verəcək ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin, çünki Azərbaycan əhalisinin 50 faizi kəndlərdə yaşayır.

Balakən çox gözəl bölgədir, gözəl rayondur. Azərbaycanın çox gözəl guşəsidir. Burada turizmin inkişafı da böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, turizmin inkişafı üçün ilk növbədə yeni infrastruktur olmalıdır. Bu məqsədlə yeni yolların tikintisi nəzərdə tutulubdur. Zaqatalada yeni aeroportun tikintisi nəzərdə tutulur, Şəkidə yeni elektrik stansiyasının tikintisi artıq başlanıbdır. Bütün bunlar bölgənin infrastrukturunun inkişafına xidmət edəcəkdir. Burada çox gözəl turizm kompleksləri tikmək mümkündür və mən ümid edirəm ki, Azərbaycan sahibkarları bu sahəyə diqqət göstərəcəklər. Beləliklə, bu bölgə daha da sürətlə inkişaf edəcək, insanlar daha yaxşı yaşayacaqlar və Azərbaycan möhkəmlənəcəkdir.

Balakən rayonunda çoxsaylı müxtəlif xalqlar yaşayır. Azərbaycanın gücü də məhz ondan ibarətdir ki, biz çoxmillətli ölkəyik. Azərbaycanda müxtəlif xalqlar bir ailə kimi yaşayırlar. Azərbaycanın tarixində bu məsələ ilə bağlı heç vaxt problem olmamışdır, bu gün də yoxdur və gələcəkdə də olmayıacaqdır. Çünki milli mənsubiyyətindən asılı olmayaraq hər bir insan, hər bir vətəndaş bizim üçün əzizdir, doğmadır və eyni hüquqa malikdir. Bu baxımdan Azərbaycan dünyada bir nümunə ölkə ola bilər. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə milli, etnik zəmində, dini zəmində xoşagelməz hadisələr baş verir, müəyyən parçalanmalar baş verir. Bu xoşagelməz hadisələr dünyanın ən inkişaf etmiş ölkələrində də müşahidə olunur və bu bizi çox narahat edir. Çünki bu çox təhlükəli meyldir. Sivilizasiyalar arasında dialoqdan söhbət gedir, amma praktikada, həyatda biz tam başqa mənzərəni görürük.

Azərbaycanda isə vəziyyət tam başqadır. Burada yaşayan bütün xalqlar eyni hüquqa malikdir, onlara eyni münasibət göstərilir. Bizim siyasetimiz bundan ibarətdir. Bu, ulu öndər Heydər Əliyevin siyasetidir, bu siyaset bu gün də bütün sahələrdə davam etdirilir. Azərbaycanın hərtərəfli inkişafı, bizim qüdrətimiz məhz buna əsaslanır ki, ölkəmizdə bütün xalqlar bir ailə kimi, qardaş kimi yaşayırlar və bu, əbadi olacaqdır. Bu bizim vətənimizdir, doğma diyarımızdır. Mən demişəm ki, Azərbaycanın hər bir yeri, hər bir bölgəsi, şəhəri mənim üçün əzizdir, mənim vətənimdir. Mən çox isteyirəm ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin.

Regionların sosial-iqtisadi inkişaf programının məqsədi bundan ibarətdir. Bilirsiniz ki, iki ildən artıqdır bu program icra olunur və nailiyyətlər də göz qabağındadır: yüz minlərlə iş yerinin açılması, iqtisadiyyatımızın ən yüksək sürətlə inkişaf etməsi və bütövlükdə regionlarda quruculuq-abadlıq işlərinin güclənməsi. Balakən rayonunda da gələcəkdə böyük işlər görüləcəkdir. Mən bu barədə müvafiq göstərişlər vermişəm, əlavə tədbirlər haqqında da qərar veriləcəkdir. Bilirsiniz ki, mən bölgələrə səfər edərkən vəziyyətlə tanış oluram, təhlil edirəm ki, harada nailiyyət var, harada problem var, harada çatışmazlıqlar var. Ondan sonra bütün mövcud olan problemlər, çatışmazlıqlar araşdırılır və yeni əlavə tədbirlər hazırlanaraq icra olunmağa başlayır. Bu dəfə də belə olacaqdır. Burada insanları narahat edən problemlər təhlil ediləcək və təxirəsalınmaz tədbirlər görüləcəkdir. Əziz bacılar və qardaşlar, sizi bir daha ürəkdən salamlayıram. Mən ümid edirəm ki, gələcək illərdə Balakən daha da sürətlə inkişaf edəcək, burada yeni iş yerləri sürətlə açılacaq, yeni sosial infrastruktur obyektləri, məktəblər və sair tikilib istifadəyə veriləcəkdir. Balakən və balakənlilər həmişə olduğu kimi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəm-lənməsində fəal rol oynayacaqlar. Sizi bir daha salamlayıram, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

* * *

Sonra prezident İlham Əliyev buraya toplaşan sakinlərlə səmimi görüşüb söhbət etdi, onların qayğı və problemləri ilə maraqlandı. Balakənlilər dövlətimizin başçısının siyasətindən razılıqlarını ifadə etdilər və ulu öndərin tarixi xidmətlərini xatirladaraq bundan sonra da Azərbaycan prezidentinin ətrafında six birləşərək onu daim dəstəkləyəcəklərini vurğuladılar.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ZAQATALA RAYONUNA SƏFƏRİ

12 aprel 2006-ci il

Respublikamızın şimal-qərb bölgəsində sahərdə olan Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də Zaqatala rayonuna gəlmişdir.

Prezident İlham Əliyev əvvəlcə Zaqatala şəhərindəki Heydər Əliyev parkı ilə tanış oldu. Şəhərin mənzərəli guşəsində yerləşən və bir neçə hektar ərazini əhatə edən bu yaraşıqlı parkda 127 növ ağac əkilmişdir. Zaqatalalıların və şəhərin qonaqlarının ən sevimli yeri olan parkda istirahət üçün hər cür şərait yaradılmışdır.

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla parka baxdilar, buradakı səliqə-sahmandan razılıqlarını ifadə etdilər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə gül-çiçək dəstəsi qoydu. Prezidentin ailə üzvləri də abidənin önünə gül dəstəsi qoydular.

ZAQATALA OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ NİTQ

12 aprel 2006-ci il

Aprelin 12-də Zaqatala şəhərində Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edirdi. Kompleksin qarşısına toplaşan on minlərlə sakin prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Onlar mərasimə prezidenti salamlayan şüarlarla, ulu öndərin və prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət bayraqları ilə gəlmisdilər.

İ l h a m Ə l i y e v: Əziz bacılar və qardaşlar!

Sizi ürəkdən salamlayıram və bu gözəl olimpiya kompleksinin açılışı münasibətilə təbrik edirəm. Çox gözəl idman kompleksidir, hər cür şərait – idman salonları, üzgüçülük hovuzu var və əminəm ki, Zaqatala idmançıları və sakinləri bu kompleksdən səmərəli istifadə edəcəklər. Zaqatalada idman həmişə çox yüksək səviyyədə olubdur. Bu bölgədən çıxmış idmançılar beynəlxalq yarışlarda Azərbaycan idmanının şərəfini qoruyublar və yüksək nəticələr qazanıblar. Eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi, mən iki il əvvəl qərara gəldim ki, Zaqatalada müasir olimpiya kompleksi tikilməlidir ki, burada idman daha da sürətlə inkişaf etsin, idmanla məşğul olmaq üçün şərait müasir dünya standartlarına cavab versin. Bu gün burada idman salonunda uşaqları görəndə çox sevindim. Bu bizim gələcək nəslimizin fiziki və mənəvi cəhətdən tərbiyə olunması üçün çox mühüm bir amildir. Bildiyiniz kimi, idman insanı fiziki cəhətdən sağlam böyüdür, eyni zamanda idmanla məşğul olan uşaqlar mənəvi

cəhətdən çox möhkəm olurlar. Onlarda vətənpərvərlik ruhu çox yüksək səviyyədə olur. Əlbəttə ki, idman həm də ölkənin şöhrətidir. İdman dünyada insanları birləşdirən ən əsas amillərdən biridir. Eyni zamanda, hər bir ölkənin təbliğinə də xidmət göstərir. Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya çempionatlarında, olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq Azərbaycanı tanıdırılar, ölkəmiz haqqında dolğun təsəvvür yaradırlar.

Mən çox şadam ki, bu Olimpiya İdman Kompleksi yüksək dünya standartlarına cavab verir. Bununla yanaşı, burada futbol stadionu da tikiləcək, artıq inşasına başlanıbdır. Beləliklə, Zaqatalada həm rayon üçün çox gözəl idman infrastrukturunu yaradılıb və eyni zamanda burada Azərbaycan çempionatları keçiriləcək, beynəlxalq yarışların keçirilməsi üçün bütün imkanlar var.

Mənim məqsədim ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin və bölgələrdə, rayonlarda dünya standartlarına cavab verən infrastruktur obyektlər, idman qurğuları, tibb ocaqları, məktəblər, zavodlar, fabriklər istifadəyə verilsin. Bildiyiniz kimi, bu gün Zaqatalada yeni müalicə-diaqnostika mərkəzinin təməl daşı da qoyulacaqdır. Bu yaxınlarda bu barədə də qərar qəbul edilibdir. Bu, bölgələrin sosial problemlərinin həlli üçün çox lazımlı bir programdır.

Azərbaycanın müxtəlif bölgələrində yeni tibb ocaqları yaradılır. Bizim tibb xidmətimiz yüksək səviyyədə olmalıdır. İnsanlar vaxtlı-vaxtında müalicə keçməlidirlər. Diaqnostikanın səviyyəsi yüksək olmalıdır. Xəstəlik olmamalıdır, əgər kimse xəstələnərsə, vaxtında bu xəstəlik müəyyən edilib tədbirlər görülməlidir.

Zaqatalada yeni aeroportun tikintisi nəzərdə tutulub, bu barədə də qərar verildi. Çünkü bu bölgənin hərtərəfli inkişafi üçün mütləq müasir aeroport olmalıdır. Düzdür, mövcud aeroport var, vaxtilə Zaqatalada və Şəkidə də tikilibdir. Amma həmin aeroportlar böyük təyyarələrin qəbul olunmasına imkan vermir. Azərbaycanın hava nəqliyyatı müasirləşir. İndi biz

köhnə sovet təyyarələrindən imtina edirik, müasir təyyarələr – boinqlər, aerobuslar, böyük yük təyyarələri alırıq. Onların buraya gəlməsi üçün müasir uçuş-enmə zolağı, aerovağzal kompleksi olmalıdır. Mən şübhə etmirəm ki, aeroport tikiləndən sonra buraya axın daha da çox olacaqdır.

Hər bir bölgənin inkişafı üçün infrastruktur yaradılmalıdır – yollar, elektrik stansiyaları, su xətləri, qaz kəmərləri, yeni aeroportlar. Bunların hamısı bizim programımızda var və bölgənin hərtərəfli inkişafı üçün bütün bu tədbirlər görüləcəkdir. Nəzərə alsaq ki, Zaqatala rayonu Bakıdan uzaqda yerləşir, buraya geliş-gedişin asanlaşması üçün bu tədbirləri görməliyik. Bu gün biz bu məsələyə də baxacaqıq. Yəni bir sözlə, Zaqatala rayonunun sosial-iqtisadi inkişafına biz kompleks şəkildə baxırıq.

Bizim bütün planlarımız, programlarımız həyatda öz əksini tapır. Bildiyiniz kimi, iki il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı programı qəbul edilibdir. O gündən bu günə qədər program uğurla icra olunur. Programda nəzərdə tutulan bütün məsələlər öz əksini tapır ki, eyni zamanda, əlavə tədbirlər də görülür. Mənim bölgələrə səfərlərimin, demək olar ki, əsas məqsədi görülən işləri təhlil etmək, yerlərdə vəziyyətlə tanış olmaqdır ki, insanları hansı məsələlər narahat edir və mövcud olan problemlərin aradan qaldırılması üçün əlavə tədbirlər planı hazırlanmaqdır. Hansı məsələ ilk növbədə həll olunmalıdır – bunu biz yerlərdə müzakirə edirik. Məsələlər həm sizinlə görüşlərdə, eyni zamanda, yerli icra orqanlarının nümayəndələri ilə müzakirə olunur.

Zaqatala Azərbaycanın çox gözəl bir guşəsidir. Burada çox gözəl təbiət, təbii şərait var, gözəl, zəhmətkeş, vətənpərvər insanlar yaşayır. Azərbaycanın müstəqilliyinin möhkəm-lənməsində zaqatalalıların çox böyük xidməti olmuşdur. Bu gün siz öz əməyinizlə, zəhmətinizlə ümumi işimizə böyük töhfə verirsiniz.

Mən istəyirəm ki, bu bölgədə yeni müəssisələr, fabriklər, iş yerləri yaradılsın. İqtisadiyyatın bu bölgəyə uyğun olan

müəyyən istiqamətləri – emal sənayesi, turizm, digər sahələr inkişaf etsin. Əlbəttə ki, sosial infrastrukturun yeniləşməsi çox önemlidir. Bilirsiniz ki, Azərbaycanda məktəb tikintisi çox geniş vüsət alır. Keçən il 300-dən artıq məktəb tikilibdir. Bu il də böyük program nəzərdə tutulubdur. Azərbaycanda yararsız vəziyyətdə olan bir dənə də məktəb olmamalıdır. Biz onları yeniləşdirməliyik, müasirləşdirməliyik, yeni avadanlıqla təchiz etməliyik. İnsanların təmasda olduqları bütün sahələrdə – təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatlar aparılmalıdır. Bunu etmək üçün, ilk növbədə, iqtisadi potensial möhkəmlənməlidir. Bu məsələlər də diqqət mərkəzindədir.

Bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatı ildən-ilə güclənir, dünyada ən yüksək sürətlə inkişaf edir. Azərbaycanda müşahidə olunan iqtisadi artım heç bir başqa ölkədə yoxdur. İqtisadiyyatımız keçən il 26 faizdən çox artıbdır. İlkin məlumatlar mənə verilib, bu ilin birinci rübündə təxminən 40 faiz artıbdır. Bu onu göstərir ki, bizim nəzərdə tutduğumuz işlər həyatda öz əksini tapır. Əsas məqsəd odur ki, insanlar bu gözəl makroiqtisadi göstəriciləri gündəlik həyatda hiss etsinlər. Maaşlar, pensiyalar, digər sosial müavinətlər qaldırılmalıdır. Eyni zamanda, kreditlər verilməlidir və verilir. Kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilir. Baxın, son iki il ərzində Azərbaycanda ölkəmizin uzunmüddətli inkişafi üçün nə kimi əsas işlər görülübür. Magistral yolların, yeni elektrik stansiyalarının tikintisi artıq sürətlə gedir. Bu gün Azərbaycanda 6 yeni elektrik stansiyası tikilir. Onların ümumi gücü 1000 meqavatdır. Onlardan biri Şəki rayonunda tikilir. 90 meqavat gücündə olan stansiya bu il istismara verilməlidir. Ondan sonra bu bölgədə işləq problemi tamamilə aradan qaldırılmalıdır.

Dörd rayonun – Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qış mövsümündə elektrik enerjisİNə tələbatı təxminən 130 meqavatdır və indi buraya müxtəlif yerlərdən verilir. Ancaq Şəkidə 90 meqavat gücündə elektrik stansiyasının tikilməsi görün bu işlərdə bizə nə qədər kömək göstərəcəkdir.

Bununla yanaşı, idman kompleksləri, səhiyyə ocaqları, məktəblər tikilir, iş yerləri açılır. İki il – iki il yarım ərzində 350 min yeni iş yeri açılıbdır və bu proses sürətlə davam edir. Kənd təsərrüfatının inkişafı üçün təkcə bu il büdcədə 100 milyon yeni manat məbləğində vəsait nəzərdə tutulubdur. Yəqin ki, sabah bölgə sahibkarlarına kreditlər verilməyə başlanacaqdır. Əgər kredit olmasa, onda sahibkarlığı inkişaf etdirmək çətin olacaqdır. Kənd təsərrüfatı ilə məşğul olanlara, kəndlilərə kredit, gübrə verilməlidir. Əlbəttə ki, kənd təsərrüfatı texnikası da verilməlidir. Bunu da bizim yaratdığımız «AqrORIZINQ» Səhmdar Cəmiyyəti etməlidir.

Azərbaycanın hərtərəfli inkişafı artıq bir reallıqdır. Sadəcə olaraq, mən istəyirəm, biz hamımız istəyirik ki, bu inkişaf daha da sürətlə getsin. Bunu etmək mümkündür. Görülən işlər göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik. Amma görülən işlərin sürəti daha da yüksək olmalıdır. Mən bunu biliyəm, hiss edirəm, bütün səylərimi ona yönəldirəm ki, biz bu inkişafaya daha da sürətlə nail olaq.

Minimum əməkhaqqı insanın minimum tələbatına cavab verməlidir. Bu gün belə deyil, minimum əməkhaqqı insanın tələbatını ödəmir. Düzdür, son iki il ərzində minimum əməkhaqqı 3-4 dəfə qaldırılıbdır. Ancaq bu, imkan vermir ki, o minimumu alan insan normal yaşasın. Yaxud da minimum pensiya imkan vermir ki, insan normal yaşasın. Bu, dözülməz bir vəziyyətdir. Biz bunu həll edirik, ancaq bunu necə həll edək? Ancaq iqtisadiyyatı inkişaf etdirməklə, ancaq yeni iş yerlərinin açılması ilə, ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının davam etdirilməsi ilə. Bildiyiniz kimi, bu il Bakı–Tbilisi–Ceyhan neft boru kəməri istismara verilir. Ondan sonra ölkəmizə milyardlarla dollar vəsait gələcəkdir. Biz ondan səmərəli istifadə etməliyik. Müasir infrastruktur yaratmalıyıq. Maaşları, pensiyaları qaldırmalıyıq. Hər bir yerdə, hər bölgədə yeni iş yerlərinin açılmasına şərait, sahibkarlığın inkişafına şərait yaratmalıyıq və ölkəmiz belə inkişaf edəcəkdir. Əlbəttə ki, yerli təşəbbüs də çox təqdir edilir. Yerlərdə olan problemləri

sizdən yaxşı heç kim bilmir. Siz problemləri qaldırmalısınız, deməlisiniz ki, nə kimi əlavə işlər görülməlidir, hansı məsələ öz həllini tələb edir. Elə məsələ var ki, çox böyük vəsait tələb edir və əlbəttə ki, bu, mərkəzdən həll olunmalıdır. Elə məsələ də var ki, sadəcə olaraq, insan gərək ürəklə, vicdanla yanaşın və öz vəzifə borcunu şərəflə yerinə yetirsin. Belə olan təqdirdə Azərbaycanda bütün problemlər öz həllini tapar.

Əsas sosial-iqtisadi inkişaf problemlərinin həlli üçün bizim programımız var. Bu, beşillik programdır, 2003-cü ildə təsdiq olunub, 2004-cü ilin əvvəlindən icrasına başlanıbdır. 2008-ci ildə bu program başa çatacaq. Ondan sonra yeni program təqdim ediləcək, Azərbaycanın yeni inkişaf dövrünün programı olacaq və ölkəmiz bu şəkildə inkişaf edəcəkdir. Bu gün görülən işlər, o cümlədən bu gözəl Olimpiya kompleksinin tikintisi onu göstərir ki, ölkə inkişafdadır. Bизdən asılıdır ki, bunu davamlı edək, Azərbaycan daha da güclənsin, qüdrətlənsin, bölgədə və dünyada öz mövqelərini möhkəmləndirsin.

Bu gün bu proses gedir. Azərbaycan bölgə üçün, dünya üçün çox önemli ölkəyə çevrilibdir. Xüsusilə Avropa ölkələrində qaz problemlərinin ortaya çıxması ilə əlaqədar Azərbaycan qazına əlavə tələbat yaranıbdır. Əlbəttə ki, bu, Azərbaycanın rolunu, dünya işlərində, Avropada gedən proseslərdə bizim rolumuzu artırır. Biz də bundan səmərəli istifadə etməliyik. Azərbaycanın milli maraqlarını möhkəm müdafiə etməliyik. Elə etməliyik ki, Azərbaycan ən qabaqcıl, ən inkişaf etmiş ölkəyə çevrilsin. Azərbaycan xalqı rahat, firavan, sülh, əmin-amanlıq şəraitində yaşasın.

Azərbaycanda ictimai-siyasi sabitliyin, təhlükəsizlik məsələlərinin həll olunması, əlbəttə ki, ölkəmizin inkişafına böyük təkan verir. Əgər sabitlik olmasa, heç kim Azərbaycana investisiya qoymaz. Əgər Azərbaycanın gələcəyinə inam olmasa, heç kim burada uzunmüddətli layihələrlə məşğul olmaz. Bu inam, bu sabitlik var, gözəl ab-hava, iqtidarla xalq arasında birlik var. Bizim fikirlərimiz də, duyularımız da, amalımız da birdir – ölkəmizi möhkəmləndirmək. Bu işdə sizə

uğurlar arzulayıram. Bütün Zaqatala camaatına xoşbəxtlik, cansağlığı arzulayıram. Sağ olun.

* * *

Aprelin 12-də Zaqatala şəhərində Müalicə-Diaqnostika Mərkəzinin təməlinin qoyulması münasibətilə mərasim keçirilmişdir. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

İnşaatçılar dövlətimizin başçısını səmimiyyətlə qəşəladılar. Dövlət Neft Şirkətinin prezidenti Rövənəq Abdullayev respublikamızın rəhbərinə məlumat verərək dedi ki, şirkətin vəsaiti ilə şəhərin səfali yerində tikiləcək mərkəz dördmərtəbəli binadan ibarət olacaqdır. Onun istifadəyə verilməsindən sonra müəyyən xəstəliklərin müalicəsi üçün Bakıya və ya qonşu Gürcüstanaya getməyə ehtiyac qalmayacaqdır. Burada cərrahiyə, reanimasiya şöbələri də fəaliyyət göstəracəkdir. Eyni zamanda, istilik mərkəzi, avtomobil dayanacağı olacaq, istirahət guşəsi yaradılacaqdır.

Prezident İlham Əliyev mərkəzin baş planı ilə tanış oldu, yerli kadrlardan da istifadə edilməsinin, onlara yüksək maaş verilməsinin zəruriliyini vurguladı. Buranın gözəl havasının da xəstələrin müalicəsi üçün faydalı olacağını söylədi. Bildirdi ki, bütün lazımı infrastrukturun yaradılması sayəsində bu bölgədə sakinlərin normal fəaliyyəti və yaşaması üçün hər cür şərait olacaqdır.

Prezident İlham Əliyev gilizi binanın təməlinə qoydu və ilk beton qarışığını atdı.

ZAQATALA SƏRHƏD DƏSTƏSİNİN ŞƏXSİ HEYƏTİ İLƏ GÖRÜŞDƏ* NİTQ

12 aprel 2006-ci il

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 12-də Zaqatala sərhəd dəstəsinin şəxsi heyəti ilə görüşmüştür.

Azərbaycan prezidentini Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev qarşılayaraq raport verdi: «Cənab Ali Baş Komandan! Sərhəd dəstəsinin şəxsi heyəti Sizin görüşünüzə hazırlır».

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev sərhədçiləri salamladı.

Sonra görüşdə nitq söylədi.

İlham Əliyev: Əziz sərhədçilər!

Mən sizin hamınızı ürəkdən salamlayıram, şərəfli xidmətinizdə sizə uğurlar arzulayıram. Hər bir ölkə üçün sərhəd onun müstəqilliyini, müstəqil ölkə kimi yaşamاسını eks etdirir. Azərbaycan gənc müstəqil ölkədir.

Yalnız 15 il bundan əvvəl ölkəmiz müstəqilliyyə qovuşdu və Dünya Birliyinin üzvü kimi yaşamağa başladı. Əlbəttə ki, Azərbaycan öz sərhəd xidmətini yenidən qurmalı idi. Çünkü bizim qonşu ölkələrlə, demək olar ki, sərhədimiz yox idi. Rusiya ilə, Gürcüstanla bir ölkədə yaşadığımıza görə, aramızda sərhəd yox idi. İranla sərhəd isə artıq yararsız vəziyyətə düşmüşdü. Belə olan halda, ölkəmizin sərhəd infrastrukturunun yaradılması məsələsi ön plana çıxdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin

* Görüşü Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev açdı.

təşəbbüsü ilə bu işlər başladı və qısa müddət ərzində Azərbaycanda çox peşəkar sərhəd xidməti yaradıldı. Eyni zamanda, ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş qərara görə, Azərbaycanda müstəqil Dövlət Sərhəd Xidməti yaradıldı və bu gün fəaliyyət göstərir.

Bu illər ərzində çox böyük işlər görüldü, sərhədlərimiz möhkəmləndirildi, yeni müasir sərhəd infrastrukturunu yaradıldı, kifayət qədər texnika alındı və bu proses davam edir. Sərhəd Qoşunlarının möhkəmləndirilməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Çünkü hər bir ölkənin ərazisi onun sərhədindən başlayır. Bizim sərhədlərimiz dost üçün açıq, düşmən üçün bağlı olmalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda sülhün, sabitliyin, təhlükəsizliyin daha da möhkəmlənməsi üçün sərhəd nəzarəti ən yüksək səviyyədə olmalıdır. Bu sahəyə böyük diqqət göstərilir, mənim sərhədçilərlə coxsayı görüşlərim olubdur. Sərhəd bölgələrində olarkən daim sərhəd dəstələrinə baş çəkirəm, vəziyyətlə tanış oluram, sərhədçilərlə görüşürəm. Hər dəfə mən inkişafı görəndə, yeni texnikani, yeni avadanlığı görəndə bir daha əmin oluram ki, bizim sərhədlərimiz etibarlı şəkildə qorunur.

Bu gün bölgədə gedən proseslər, bütövlükdə dünyada gedən proseslər bizim diqqət mərkəzimizdədir. Biz bu prosesləri izləyirik, təhlil edirik və lazımı tədbirləri görürük. Görürük ki, qloballaşma dövründə, ölkələr arasında sərhədlərin açıldığı dövrdə təhlükələr də yaranır və bu təhlükələr, əlbəttə ki, bizi düşündürür. Bölgədə terrorizm, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qacaqmalçılıq və digər xoşagəlməz hadisələr müşahidə olunur. Azərbaycan özünü qorunmalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, iqtisadi islahatların davam etdirilməsi üçün, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış uğurlu neft strategiyamızın həyata keçirilməsi üçün ölkədə sülh, sabitlik, ictimai-siyasi asayış olmalıdır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamalıdır.

İndi bu var və bu, böyük nemətdir. Azərbaycan öz iqtisadiyyatını rahat şəraitdə inkişaf etdirir.

Azərbaycanda sosial məsələlər öz həllini tapır və ölkəmizin vətəndaşlarının təhlükəsizlik şəraitində yaşaması bizim üçün bütün bu gözəl imkanları yaradır. Ona görə Sərhəd Qoşunlarının inkişafına bundan sonra da böyük diqqət göstəriləcəkdir.

Bildiyiniz kimi, lazımi vəsait ayrılır, ölkəmizin müxtəlif bölgələrində yeni sərhəd dəstələri yaradılır. Gələn il və bu il həmin məqsədlərə əlavə vəsait ayrılaçqdır. Sizə deyə bilərəm ki, Sərhəd Qoşunları komandanının bütün müraciətlərinə müsbət baxılır, operativ qaydada göstərişlər verilir ki, bizim sərhəd dəstələrimiz daha da möhkəmlənsin. Azərbaycan sərhədlərini və beləliklə də öz dövlət müstəqilliyini möhkəmləndirsən. Müstəqillik bizim üçün ən böyük nemətdir, ən böyük sərvətdir. Azərbaycan xalqı əsrlər boyu bu duygularla yaşamışdır. Bu gün biz müstəqil ölkə kimi, Dünya Birliyinin üzvüyük. Azərbaycanın önəmi artır, beynəlxalq və regional işlərdə fəaliyyətimiz artır. Belə olan halda, təbii ki, Azərbaycana diqqət də artır. Azərbaycanı istəməyən qüvvələr, erməni terrorist təşkilatları, erməni lobbisinin təsiri altında olan qüvvələr Azərbaycana qarşı kampaniya aparırlar. Bu həm təbliğat xarakteri daşıyır, eyni zamanda, təxribat xarakteri daşıyır. 90-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törədilmişdir. Bu terror aktlarında iki mindən çox günahsız insan həlak olmuşdur, minlərlə adam əsil, şikəst olmuşdur. Azərbaycanda, demək olar ki, daxili sabitlik yox idi, hərc-mərclik, anarxiya, özbaşınlıq hökm süründü. Qayda-qanun yox idi. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra qayda-qanun yaradıldı, sabitlik bərqərar olundu. Qeyri-qanuni dəstələr tərk-silah edildi. Bizim sərhədlərimiz də möhkəmləndi. Bu gün müasir avadanlıqla təchiz olunmuş Sərhəd Qoşunları Azərbaycanı bütün təhlükələrdən müdafiə etməyə qadirdir. Biz sərhədlərdə, ölkə daxilində nələr baş verdiyini bilirik. Bizim kifayət qədər imkanlarımız var və vəziyyət tamamilə nəzarət altındadır. Amma bu o demək deyil ki, biz bu nailiyyətlərlə kifayətlənməliyik. Əksinə, biz öz işimizi daha da yüksək səviyyəyə qaldırmalıyıq, təkmilləşdirməliyik ki, Azərbaycan xalqı rahat, sülh, təhlükəsizlik şəraitində yaşasın.

Müstəqilliyimizin möhkəmləndirilməsi Azərbaycanın başlıca vəzifəsidir. Biz öz dövlət müstəqilliyimizi qoruyub saxlamalıyıq və hər gün, hər ay bunu möhkəmləndirməliyik. Azərbaycan Ermənistanın təcavüzüնə məruz qalmış ölkədir.

Bizim torpaqlarımızın 20 faizi işgal altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. Biz bu işgala son qoymaq istəyirik, ona görə danışqlar prosesində iştirak edirik. Bildiyimiz kimi, danışqlar prosesi artıq yeni formatda keçirilir və bu format ədaləti əks etdirir. Azərbaycanın milli maraqlarını əks etdirir və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün lazımi zəmin yaradır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Biz bunu sülh yolu ilə, danışqlar yolu ilə etmək istəyirik. Biz müharibə istəmirik. Ancaq eyni zamanda, öz hərbi potensialımızı da möhkəmləndirməliyik və bunu da edirik. Bu bizim suveren hüququmuzdur.

Azərbaycanın iqtisadi potensialı, gücü artdıqca, əlbəttə ki, hərbi xərclər də artır və artmalıdır. İldən-ilə artan hərbi xərclər Azərbaycanda çox güclü hərbi potensialın yaradılmasına götərib çıxarır. Bu gün ordu quruculuğuna, Sərhəd Qoşunlarının möhkəmlənməsinə ayrılan xərclər bizim gücümüzü, qüdrətimizi artırır. Biz güclü dövlət olmaq istəyirik. Hər bir ölkə istəyir ki, onun gücü olsun, həm iqtisadi gücüartsın, həm regiondakı mövqeyi möhkəmlənsin, eyni zamanda, müdafiə potensiali da möhkəmlənsin.

Ordu quruculuğunda böyük işlər görülüb, bu məqsədlərə ayrılan xərclər ilbəil artır və Azərbaycanda çox güclü hərbi potensial yaranmaqdadir. Gələcək illərdə bu daha da güclənəcək, bizim imkanlarımız artacaq, büdcəmiz ildən-ilə artacaqdır. Son dörd il ərzində Azərbaycanın büdcəsi 4 dəfə artıbdır. Amma bu hələ son hədd deyil, görülməcək əsas işlər qabaqdadır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşasına başlanmış, onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra Azərbaycan zəngin, inkişaf etmiş ölkəyə çevriləcəkdir. Ölkənin bütün problemləri öz həllini tapacaqdır. Bu gün bu bölgədə olarkən də – səhərdən Balakəndə, indi Zaqtalada, sonra

başqa rayonlarda da olacaqıq – görürük. Hər bir rayonda inkişaf gedir, müasir infrastruktur yaradılır. İdman kompleksləri, xəstəxanalar, aeroportlar, müalicə-diaqnostika mərkəzləri, məktəblər, sərhəd dəstələri, yollar – bütün bunlar inkişafın əlamətidir. Azərbaycan ən sürətlə inkişaf edən ölkədir, bölgədə lider ölkədir. Eyni zamanda, hərbi potensialına görə lider ölkədir və bu, davam etdiriləcəkdir. Azərbaycan möhkəmlənəcək və zəngin, qüdrətli dövlətə çevriləcəkdir. Bütün bunları təmin etmək üçün sabitlik, təhlükəsizlik, ictimai-siyasi asayış olmalıdır. Sərhəd Qoşunlarının bu işlərdə böyük əməyi var, mən bunu, görülən işləri də yüksək qiymətləndirirəm.

Cox yüksək səviyyədə peşəkarlıq var, hazırlıq yüksək səviyyədədir. Eyni zamanda, vətənpərvərlik ruhu da yüksəkdir. Bu həmişə lazımdır və bu da var. Mən bunları görəndə çox sevinirəm. Sizə şərəfli işinizdə uğurlar arzulayıram, Vətənin maraqlarını, Azərbaycanın müstəqilliyini qoruyun, möhkəm olun.

Sağ olun.

* * *

Sonra prezident İlham Əliyev xidmətdə fərqlənənlərə qiyamətli hədiyyələr təqdim etdi. Sərhədçilərin nümunəvi çıxışları oldu. Əsgər və zabitlər sərhəd pozucularının tutulması üçün texnika və ləvazimatdan istifadə qaydalarını böyük məharətlə nümayiş etdirdilər.

Sonra şəxsi heyat hərbi marşın sədaları altında tribunanın önündən keçdi.

Prezident İlham Əliyev zabitlərin xidməti şəraiti ilə maraqlandı, sərhəd dəstəsinin qərargahı ilə tanış oldu. Burada yaradılmış xüsusi guşədə terrorizmlə mübarizədə iştirak edən sərhədçilərin şəhərəyi aks olunur. Ali Baş Komandan Heydər Əliyev guşəsinə də baxdı. Burada ulu öndərin sərhəd xidmətinə göstərdiyi diqqət və qayğını aks etdirən fotolar nümayiş etdirilir. Ölkəmizin müxtəlif rayonlarında yerləşən sərhəd dəstələrinin, yeni sərhəd dəstələrinin, yeni sərhəd zastava-

larının bugünkü və keçmiş vəziyyətini göstərən fotosu da maraqla qarşılandı.

Sonra Azərbaycan prezidenti dağlıq ərazilərdə sərhədçilərin istifadə etdikləri texnikaya, cihaz və ləvazimata, müxtəlif təyinatlı digər avadanlığa da baxdı, dağlıq ərazidə uçuşları həyata keçirən vertolyotun kabinəsində əyləşdi.

Daha sonra Ali Baş Komandan əsgər yataqxanası ilə tanış oldu, yeməkxanaya gələrək sərhədçilərlə nahar etdi.

* * *

Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də Zaqatala yeni tikiləcək hava limanının layihəsi ilə tanış olmuşdur.

Prezident İlham Əliyevi köhnə hava limanında «Azərbaycan Hava Yolları» Dövlət Konserninin sədri Cahangir Əsgərov qarşılıdı. O, prezident İlham Əliyevə məlumat verərək dedi ki, Zaqatala şəhərindən 5 kilometr cənubda yerləşən bu hava limanı 1974-cü ildə istismara verilmişdi. Doqquz ildir fəaliyyətini dayandırmışdır. Əvvəllər də ancaq «Yak» tipli təyyarələri qəbul edirdi. Uçuşlar isə Bakıya və geriyə olurdu.

Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu müasir standartlara çatdırılacaq, yəni 3300 metr olacaqdır. Aero-vağzal binası saatda 150 sərnişinə xidmət edə biləcəkdir. Yeni hava limanında yüksək terminalı, yanacaq-sürtkü materialları anbarı, aerodrom maşın-mexanizmlərinin təmiri üçün emalatxana və s. olacaqdır. Tezliklə tikintiyə başlanacaq və hava limanı 12 aya istifadəyə veriləcəkdir.

Prezident İlham Əliyev layihə ilə tanış olaraq bildirdi ki, gələcəkdə bölgə daha da inkişaf edəcək və buraya sərnişin axını artacaqdır. Beynəlxalq statusa malik olacaq bu hava limanından sərnişinlər xarici ölkələrə də uçmaq imkanı qazana-caqlar. Azərbaycanın belə səfali bir məkanında yeni hava limanının tikilməsi regionun inkişafına da böyük təkan verəcəkdir.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAX RAYONUNA SƏFƏRİ

12 aprel 2006-ci il

Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də, günün ikinci yarısında Qax rayonuna gəlmişdir.

Ulu öndərin və Azərbaycan prezidentinin portretləri, transparantlarla küçələrə çıxan Qax sakinləri prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevani və qızı Leylani böyük səmimiyyətlə və hərarətlə, gül-çiçəklə qarşılıdalar.

Prezident İlham Əliyev və ailə üzvləri ulu öndər Heydər Əliyevin Qax şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoymalar.

Sonra rayon ictimaiyyətinin nümayəndləri ilə görüş keçirildi. Prezident İlham Əliyev görüşdə nitq söylədi.

İlham Əliyev: Əziz bacılar və qardaşlar!

Sizi ürəkdən salamlayıram, sizə öz dərin hörmət və məhəbbətimi bildirirəm.

Bu gün çox gözəl bir gündür. Bu gün mən bu bölgəyə səfər edirəm. Səhər Balakəndə, Zaqtalada olmuşam, indi isə Qaxdayam. Mənim bölgələrə səfərlərim artıq mütəmadi xarakter daşıyır. Ancaq bu bölgəyə ilk dəfədir ki, səfər edirəm. İstəyirdim özüm gəlim, vəziyyətlə tanış olum, mövcud olan problemlərin həlli barədə, bu istiqamətdə əlavə tədbirlər haqqında qərarlar qəbul edilməlidir.

Bildiyiniz kimi, regionların inkişaf programı icra edilir. Ancaq hər bir regionun, hər bir bölgənin, rayonun özünəməxsus problemləri, xüsusiyətləri var. Bu problemləri biz bilməliyik, onları təhlil etməliyik və müvafiq qərarlar qəbul etməliyik. Bütövlükdə Azərbaycanda son illər ərzində regionların inkişafı sürətlə gedir. Bu program hərtərəflidir və bütün sahələri əhatə

edir. Həm iqtisadi islahatlar davam etdirilir, eyni zamanda, sosial məsələlər həll olunur. Bu iki istiqamətdə əsas işlərin görülməsi gələcəkdə də nəzərdə tutulubdur. Çünkü iqtisadi potensial, bizim maddi imkanlarımız olmasa heç bir məsələni, heç bir sosial programı həll etmək mümkün deyildir. Planlarımız isə çox böyükür, çox genişdir. Biz istəyirik ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılsın, elektrik xətləri, qaz kəmərləri, su kəmərləri çəkilsin, yollar salınsın, müasir nəqliyyat infrastruktur möhkəmlənsin. Əlbəttə ki, insanları ən çox narahat edən sosial problemlər də uğurla həll olunsun.

Bunu etmək üçün, əlbəttə ki, iqtisadi güc lazımdır, iqtisadi potensial lazımdır. Son illər ərzində Azərbaycanda davam etdirilən uğurlu iqtisadi islahatlar bu potensialın yaradılmasında bizi kömək göstərir. Bizim büdcəmiz hər il artır, minimum əməkhaqqı, maaşlar hər il artırılır və bu, gələcəkdə də nəzərdə tutulur. Bu il də maaşlara yenidən baxılacaq, yenidən artım nəzərdə tutulacaq, gələn il də biz bunu davam etdirəcəyik. Bir sözlə, Azərbaycanın vətəndaşları ən yüksək səviyyədə yaşamalıdır. Həyat səviyyəsi, iş şəraiti yaxşılaşmalıdır, məktəblər, xəstəxanalar tikilməli, yollar salınmalıdır. Programlarda bunların hamısı var. Amma biri var, bunlar programda olsun, kağız üzərində olsun, biri də var ki, həyatda öz əksini tapsın. Buna nail olmaq üçün biz hamımız birlikdə çalışmalıyıq, səylərimizi birləşdirməliyik.

Bakıda qəbul olunmuş qərarlar yerlərdə icra edilməlidir və bu qərarların düzgün icrasına nəzarət olmalıdır. Mənim bölgələrə səfərlərimin, demək olar ki, əsas mənası və məqsədi bundan ibarətdir. Yəni real vəziyyəti özüm gözümlə görün, insanları narahat edən problemləri, əldə olunmuş nailiyyətləri bilim. Ancaq ilk növbədə, məni daha çox maraqlandıran problemlərdir. İnsanları hansı problemlər narahat edir, harada çatışmazlıqlar var, hansı sahəni gücləndirməliyik, səyləri hansı istiqamətə daha da çox yönəltməliyik. Ona görə bölgələrə səfərlərimin məqsədi bundan ibarətdir və hər dəfə rayonlarda

olarkən sizinlə görüşlər mənim üçün çox faydalı, çox dəyərlidir.

Azərbaycanın çox gözəl perspektivləri var. Azərbaycan bölgədə çox möhkəm mövqelərə malik olan bir ölkədir. Bizim nüfuzumuz artır, imkanlarımız artır, bölgədəki rolumuz möhkəmlənir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə – nə siyasi, nə iqtisadi layihələr, nə nəqliyyat layihəsi həyata keçirilə bilməz. Bütün bu layihələr Azərbaycanla bağlıdır. Azərbaycan bir çox beynəlxalq layihələrin təşəbbüskarı və onların icraçısidir.

Qonşu ölkələrlə münasibətlərimiz də çox müsbətdir. Bu gün mən Zaqatalada sərhəd dəstəsində oldum, oradakı vəziyyətlə tanış oldum. Balakən, Zaqatala və Qax – həm Rusiya, həm də Gürcüstanla həmsərhəd bölgələrdir. Qonşularla yaxşı, səmərəli münasibətlərin möhkəmlənməsi, saxlanması bizim üçün vacibdir, qonşularımız üçün də vacibdir. Bilirsiniz ki, Azərbaycannın Ermənistan istisna olmaqla bütün qonşuları ilə çox səmərəli, qarşılıqlı surətdə faydalı əlaqələri vardır. Biz bu istiqamətdə böyük işlər görürük və regional əməkdaşlıq çərçivəsində Azərbaycanın önəmi və rolu artmaqdadır. Mən əminəm ki, gələcəkdə bu bölgədə həyata keçiriləcək layihələr bizim mövqelərimizi daha da möhkəmləndirəcəkdir.

Bildiyiniz kimi, Azərbaycanın çox böyük neft-qaz ehtiyatları var, artıq onlar işə salınır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə o çətin, ağır illərdə – 90-ci illərin əvvəllərində qəbul edilmiş qərarlar və tikilən neft-qaz kəmərləri, əlbəttə ki, ölkəmizin iqtisadi maraqlarına xidmət edir, iqtisadi gücümüzü, eyni zamanda, dünya üçün Azərbaycanın önemini artırır. Artıq Azərbaycan bölgə siyasetində deyil, dünya siyasetində böyük rol oynamaya başlayıb-dir. Çünkü Azərbaycanın zəngin neft-qaz ehtiyatları var. Bunların dünya bazarlarına çıxarılması üçün mövcud olan neft-qaz kəmərləri Azərbaycanı ən önemli ölkələr sırasına daxil edir. Biz bu gözəl imkanlardan çox məharətlə istifadə etməliyik və edirik. Əlavə etsək ki, Azərbaycanın coğrafi mövqeyi də çox əlverişlidir, bütün nəqliyyat dəhlizləri – istər şimaldan cənuba, istərsə, qərbdən

şərqə – bizim ərazimizdən keçir, Azərbaycanın gələcək inkişafı, əlbəttə ki, çox müsbət olacaqdır.

Gələcək inkişafın təməli indi qoyulur və bu gün görülən işlər, regionların sosial-iqtisadi inkişafı programı da bu məqsədi güdürlər. Azərbaycanın təbii ki, böyük layihələri var. Ölkəmizin inkişaf üçün, zənginləşməsi, iqtisadi potensialın artması üçün, əlbəttə ki, neft-qaz amilləri böyük rol oynayır və bu, gələcəkdə də belə olacaqdır. Çünkü bu bizim iqtisadiyyatımızın əsas sahəsidir.

Ancaq əgər qeyri-neft sektorun inkişaf etməsə, regionlar inkişaf etməsə biz heç vaxt uğur qazana bilmərik. Bizim gücümüz məhz bundadır ki, Azərbaycanın hər bir bölgəsi, hər bir rayonu, kəndi inkişaf etsin, orada yaşayış səviyyəsi yüksək olsun, xidmət səviyyəsi yüksək olsun, ən qabaqcıl texnologiyalar tətbiq edilsin və insanlarımız daha yaxşı yaşasınlar. Bu məqsədlə indi geniş məktəb tikintisi programı həyata keçirilir və məktəblərin kompüterləşdirilməsi programı icra olunur. Bölgələrdə yeni tibb ocaqları, aeroportlar istifadəyə verilir. Yəni qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı bizim üçün prioritet istiqamət olmalıdır.

Neft-qaz sektorunun inkişafında böyük uğurlar əldə edilib və bizim vəzifəmiz bunları daha da möhkəmləndirmək və bu siyaseti irəliyə aparmaqdır. Qeyri-neft sektorunda, kənd təsərrüfatında görüləsi işlər çoxdur. Nəzərə alsaq ki, Azərbaycanın əhalisinin yarısı kəndlərdə yaşayır, aqrar sektorda fəaliyyət göstərir, bunun həm iqtisadi, həm sosial baxımdan nə qədər böyük əhəmiyyət daşıdığını görürük. Bu məqsədlə müəyyən addımlar atılıbdır. Bildiyiniz kimi, bu ildən kreditlərin verilməsi, yeni kənd təsərrüfatı texnikasının alınması və kəndlilərə paylanması prosesi də başlanır. Ayrılan vəsait ildən-ilə artacaq, çünkü bizim büdcəmiz, imkanlarımız artır. Əlbəttə ki, neft-qaz sektorunun inkişafının hesabına Azərbaycana böyük həcmidə pul, xarici valyuta gələcəkdir. Bu vəsait ilbəiçəriçək maaşlar, pensiyalar, sərmayələr artacaqdır. Əlbəttə

ki, belə olan halda, Azərbaycanın bütün bölgələri sürətlə inkişaf etməlidir.

Bütün bunlar bizim planlarımızdır. Amma o planların uğurlu icrası bizim hamımızdan asılıdır. Yerlərdəki rəhbərlərdən də asılıdır. Qəbul edilmiş ən gözəl qərar əgər yerlərdə icra olunmursa, onun heç bir əhəmiyyəti yoxdur. Ona görə ictimai nəzarət güclü olmalıdır, yerli icra hakimiyyəti orqanları səmərəli işləmeli, insanların qayğıları ilə yaşamalı, kömək etməli, yaratmalı, abadlıq-quruculuq işləri aparmalıdır. Bir sözlə, bizim müasir tələblərimizə uyğun şəkildə işləməlidir.

Bizim tələblərimiz aydındır və bu barədə mən öz sözümü dəfələrlə demişəm, bəyan etmişəm: iqtisadi potensialın möhkəmlənməsi, sosial məsələlərin həlli, maliyyə nizam-intizamının möhkəmlənməsi, ayrılan vəsaitin düzgün istiqamətə yönəldilməsi və şəffaflığın təmin olunması, insanlara qayğı, diqqət, abadlıq-quruculuq işləri. Bunlar əsas prioritet istiqamətlərdir. Əgər hər bir istiqamətdə lazımı səviyyədə iş görürlərsə, problemlər daha da tez həll ediləcəkdir. Mən əminəm ki, Azərbaycanın əsas sosial-iqtisadi problemləri həll olunacaqdır. Çünkü bunu etmək üçün bizim iradəmiz və niyyətimiz var, düşünülmüş programımız, maddi imkanımız var. Əsas odur ki, yerlərdə işlər düzgün istiqamətdə qurulsun. Bütün aidiyyəti orqanlar bir vahid komanda şəklində işləsinlər və əhali də nəzarət etməlidir. Çünkü biz xalq üçün yaşayıraq. Xalq üçün yaradıraq, xalq bizə etimad göstərib seçibdir. Şəxsən mənim borcum ondan ibarətdir ki, öz əməyimlə, zəhmətimlə, qəbul edilmiş qərarlarla doğma xalqıma xidmət edim.

Biz Azərbaycanı inkişaf etdirməliyik. Bizim çox gözəl ölkəmiz, ən gözəl təbiətimiz var. Demək olar ki, bütün iqlim qurşağıları Azərbaycanda mövcuddur. Bu bölgənin çox gözəl təbiəti var və bu təbiətdən çox səmərəli istifadə etməliyik. Digər bölgələrin də özünəməxsus təbiəti var. Çox zəngin təbiətimiz var, çox məhsuldar torpağımız var.

Biz bundan istifadə etməliyik. Hesab edirəm ki, xüsusilə bu bölgəyə aid olan prioritet istiqamətlərdən biri də turizmin

inkişafi olmalıdır. Belə gözəl yerlər dünyanın heç bir yerində yoxdur. Sadəcə olaraq, bunu biz gərək təqdim edək, müasir şərait – turizm kompleksləri, mehmanxanalar, aeroportlar yaradıq. Yollar salınmalıdır. Məhz bu məqsədlə, bölgənin inkişafi üçün bu gün mən Zaqatalada yeni tikiləcək aeroportun layihəsi ilə tanış oldum. Göstəriş verdim ki, Zaqatalada uzun müddət fəaliyyətini dayandırılmış aeroport yenidən tikilsin. Büyük uçuş-enmə zolağı tikilsin və Bakıdan, Azərbaycanın başqa şəhərlərdən və xaricdən sərnişinlər buraya təyyarə ilə də gələ bilsinlər. Əgər bu olmasa, onda bölgədə turizmin inkişafi o qədər də böyük səmərə verməz. Yəni bizim vəzifəmiz ondadır ki, yollar salmalyıq, aeroport, müasir mehmanxana kompleksləri, istirahət zonaları tikməliyik. Yerli sahibkarlar və başqa yerlərdən gələn sahibkarlar da bu fürsətdən istifadə etməlidirlər.

Bu gün Azərbaycana qoyulan sərmayə heç vaxt batmayacaqdır. Xaricdən gəlib Azərbaycana pul qoyurlar. Təkcə sənaye sektoruna yox, turizm sektoruna, xidmət sektoruna, emal sektoruna da. Biz özümüz də vəsait qoymalyıq, sahibkarlığı inkişaf etdirməliyik. Amma necə? Əgər ilkin kapital yoxdursa, sahibkarlıq inkişaf edə bilməz. Deyə bilərəm ki, məhz bu baxımdan Azərbaycanın təcrübəsi bölgədə çox nadir təcrübədir. Sahibkarlığın inkişafi üçün bu il dövlət bütçəsində 100 milyon dollar səviyyəsində kreditlər nəzərdə tutulubdur. O kreditlər hər bir iqtisadi zonaya, orada fəaliyyət göstərən sahibkarlara veriləcəkdir. 100 milyon dollar çox böyük məbləğdir. Bunu güzəştli şərtlərlə sahibkarlara veririk, təki onlar bu puldan səmərəli istifadə etsinlər, gözəl müəssisələr, fabriklər, emal sexləri, turizm infrastrukturunu yaratsınlar. Özləri də pul qazansınlar, ölkəmiz də inkişaf etsin, insanlar da daha rahat, yaxşı yaşasınlar. Məqsəd bundan ibarətdir, biz bu yolla gedirik və bu məqsədə çatacağıq. İldən-ilə güclənən Azərbaycan öz istədiyiñə nail olacaqdır.

Yenə də demək istəyirəm, bütün imkanlarımız var. Xalqla iqtidar arasında birləş var, ölkədə asayış, əmin-amanlıq, sabitlik, təhlükəsizlik var, iqtisadi inkişaf var. Dünyanın heç bir ölkəsində

iqtisadi artım 26 faiz təşkil etməyib. Azərbaycanda iqtisadi artım keçən il 26 faizdən çox, bu ilin birinci rübündə 40 faiz olmuşdur. Yoxsulluğun səviyyəsi iki il ərzində 49 faizdən 29 faizə düşübdür. Ancaq 29 faiz də böyük rəqəmdir. Yenə də aşağı düşəcək, Azərbaycanda yoxsul olmayacaqdır. Biz bunun olmasına imkan verməyəcəyik. Bizə bir az, bir neçə il vaxt lazımdır. Azərbaycanda işsizlik tamamilə aradan qaldırılmalıdır. Yəni işləmək istəyən işlə təmin olunacaqdır. Eləsi var ki, işləmək istəmir, əlbəttə, onu biz zorla işlədə bilməyəcəyik. Amma işləmək istəyən işləməlidir. Heç kim yoxsulluq səviyyəsində yaşamamalıdır. Dünyada bütün ölkələr üçün tətbiq olunan bir meyar var. Gündə 2 dollardan az alan adamın yaşayışı normal sayıla bilməz. Əlbəttə, Azərbaycanda qiymətlər dünya qiymətlərinən aşağıdır. Ona görə Azərbaycanda yoxsulluq həddi, yaxud da ki, yaşayış minimumu fərqlənir. Amma inkişaf etmiş ölkələrdə, harada ki, qiymətlər də, yaşayış da bizdəkindən daha bahadır, onlarda həmin minimum gündə 2 dollardır. Biz buna çatmalıyıq və cətəcəq. Bu gün Azərbaycanda minimum əməkhaqqı təxminən 30–35 manatdır. Bu yaxınlarda 40 manata, ondan sonra 50 manata qaldırılacaqdır. Beləliklə, minimum əməkhaqqı ən azı insanın minimum tələbatını ödəyəcəkdir. O cümlədən pensiyalar da. Bu vəzifə də qoyulubdur. Pensiyanın, əmək haqqının minimum həddi insanın əsas tələbatını ödəməlidir. Bununla yanaşı, əlbəttə ki, sahibkarlığın inkişafi, iqtisadi artımın hesabına əmək haqları, pensiyalar ildən-ilə qaldırılacaqdır. Azərbaycanda bir nəfər də yoxsul adam olma-malıdır. Mən şübhə etmirəm ki, biz bu məqsədə nail olacaqıq. Buna nail olmaq üçün hamımız fəal, gərgin və hər gün işləməliyik. Hər gün işləməliyik, hər gün yaratmalıyıq, doğma Vətənimizi gücləndirməliyik ki, Azərbaycan daha da möhkəm olsun, qüdrətli, zəngin dövlətə çevrilsin. Bu işdə sizə uğurlar ar-zulayıram, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

Sonra prezident İlham Əliyev sakinlərlə səmimi söhbət etdi, onların qayğı və problemləri ilə maraqlandı. Sakinlər prezidentə təşəkkürlərini bildirdilər və qarşıya qoyulan məqsədlərə çatmaq üçün əllərindən gələn köməyi etməyə hazır olduğunu bildirdilər.

İlisu kəndindəki «Uludağ» turizm və istirahət mərkəzi ilə tanışlıq

Prezident İlham Əliyev aprelin 12-də Qax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra Azərbaycanın ən dilbər guşələrindən biri sayılan qədim İlisu kəndinə gedərək, burada yeni yaradılmış «Uludağ» turizm və istirahət mərkəzi ilə tanış olmuşdur.

Prezident İlham Əliyev və ailə üzvlərini burada böyük ehtiramla qarşılıdalar.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev prezidentə məlumat verdi ki, turizmin inkişafı üçün bütün potensial imkanlara malik olan İlisu kəndinin yuxarı hissəsində, uca dağlarla əhatə olunmuş ərazidə yaradılan, 4 hektara yaxın sahəsi olan «Uludağ» turizm və istirahət mərkəzi ailəvi istirahət üçün nəzərdə tutulmuşdur. Kompleksə kotteclər, mehmanxana, 100 nəfərlik yeməkxana, idman və rəqs meydançaları, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün salon və digər infrastruktur daxildir. Mərkəzin tikintisinin birinci mərhələsi artıq başa çatdırılmış və həzirdə 50 nəfər turisti qəbul etmək imkanına malikdir. Ötən ilin yayında buraya ilk turistlər gəlmüşdir. Hazırda ikinci mərhələdə nəzərdə tutulan işlər görülür.

Bənzərsiz təbiəti olan bu kənddə Azərbaycan memarlığının qiymətli nümunələrindən sayılan memarlıq abidələri, o cümlədən məscid vardır. Hazırda onlarda təmir-bərpa işləri görülr. İlisuda dağ turizmi və alpinizm həvəskarları üçün hər cür təbii şərait vardır.

Prezident İlham Əliyev «Uludağ» turizm və istirahət mərkəzinin ərazisini gəzdi və burada yaradılan şəraiti yüksək

qiymətləndirdi və bu məkanda turizm sektorunun inkişafı üçün dövlət tərəfindən diqqət və qayğıının bundan sonra da artırılacağı vurguladı.

QAXİNGİLOY KƏNDİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞ

12 aprel 2006-ci il

Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də Qax rayonunun, əsasən gürcülər yaşayan Qaxingiloy kəndinə gəlmişdir.

Kəndin sakinləri prezident İlham Əliyevi və ailə üzvlərini böyük səmimiyyətlə qarşılıdalar. Onlar prezidentə müraciətlə dedilər ki, burada özlərini Azərbaycanın tamhüquqlu vətəndaşları kimi hiss edirlər, heç vaxt ayri-seçkilik hiss etməmişlər, tarix boyu qonşularla qardaş kimi yaşamışlar, doğma Vətənimizin inkişafı, tərəqqisi üçün hər zaman öz köməklərini əsir-gəmirlər. İngiloylar ümummilli lider Heydər Əliyevin xatirəsini həmişə əziz tutur, onların rahat yaşayışı üçün yaradılmış bu şəraiti dahi şəxsiyyətin məqsədyönlü fəaliyyətinin nəticəsi hesab edirlər. Azərbaycan prezidenti İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirməsini ürəkdən bəyənirlər və onu daim dəstəkləyəcəklər.

Prezident İlham Əliyev ümummilli liderimizin siyasi xəttinin bundan sonra da ardıcıl davam etdiriləcəyini vurğuladı, ölkəmizdə yaşayan bütün milli azlıqların hüquqlarının qorunmasına, dini tolerantlığın saxlanmasına daim diqqət yetiriləcəyini bildirdi. Qonşu Gürcüstanla Azərbaycan arasında münasibətlərin son illər daha da inkişaf etdiyini, xalqlarımızın rıfahı naminə birgə regional layihələrin həyata keçirildiyini, prezident Saakaşvili ilə aralarında sıx dostluq münasibətlərinin olduğunu, qonşu ölkəyə səfər edərkən orada azərbaycanlılar yaşayan kəndlərə gedib güzəranları ilə yaxından tanış olduğunu vurğuladı. Prezident İlham Əliyev Gürcüstan prezidentinin ölkəmizə növbəti səfəri zamanı onu buraya gətirəcəyini vəd etdi.

Müqəddəs Georgi kilsəsi ilə tanışlıq

Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri aprelin 12-də Qaxingiloy kəndindəki Müqəddəs Georgi kilsəsində oldular.

Kilsənin keşişi prezident İlham Əliyevi, xanımını və qızını səmimiyyətlə qarşılıdı, bildirdi ki, XIX əsrдə tikilmiş bu ibadətgahda dini ayınların icrası üçün hər cür şərait yaradılmışdır. Kilsə həm də tarixi abidə kimi, dövlət tərəfindən qorunur.

Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri kilsəyə daxil olub burada şam yandırdılar, Allaha dua etdilər.

Prezident İlham Əliyevə məlumat verildi ki, Qax rayonunda 7 minə yaxın gürcü yaşayır. Onların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıqdan razıdırlar və Azərbaycan dövlətinin, prezidentin siyasətini bəyənirlər.

Kilsənin keşişi görüşdən xatirə olaraq, prezidentə İncil bağışladı.

**AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEVİN ŞƏKİ RAYONUNA
SƏFƏRİ**

12 aprel 2006-ci il

Heydər Əliyev muzeyi ilə tanışlıq

Aprelin 12-də axşam Şəkiyə gələn Azərbaycan prezidenti İlham Əliyevin bu rayona səfəri ertəsi gün Heydər Əliyev muzeyi ilə tanışlıqla başlanılmışdır.

Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevani və qızı Leylani burada böyük hörmətlə qarşılıdalar. Prezident və ailə üzvləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi öntünə gül dəstələri qoyub yeni salılmış parkı seyr etdilər.

Muzeylə tanışlıq zamanı direktor İradə Abdullazadə bildirdi ki, 2005-ci il dekabrın 8-də istifadəyə verilmiş və bu ilin fevralında rəsmi status almış muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətiniəks etdirən yeddi fotosu yaradılmışdır. Bunlar uşaqlıq və gənclik illərini (1923–1944), dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövrü (1944–1969), Azərbaycana rəhbərliyinin birinci dövrünü (1969–1982), SSRİ-nin rəhbərlərindən biri olduğu dövrü (1982–1987), istəfa verdikdən sonra Moskvada yaşadığı illəri (1987–1990), Naxçıvan dövrünü (1990–1993) və nəhayət, Azərbaycana rəhbərliyinin ikinci dövrünü (1993–2003) əhatə edir. Ayrıca bir guşədə ulu öndər haqqında yazılmış kitablar toplanmışdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, muzeyə Şəki sənətkarı tərəfindən hazırlanmış «Ömür saatı» adlı hədiyyə təqdim olunmuşdur. Burada saat əqrəbləri yedдинin üzərində dayanmışdır ki, bu da ulu öndərin dönyasını dəyişdiyi anı göstərir. Şəki sənətkarının əl işində ümummilli liderin həyatda

yaşadığı 29 min 436 gün əks olunmuşdur. Bu rəqəm Azərbaycanın xəritəsi üzərində şərq ornamenti ilə həkk edilmişdir.

Prezident İlham Əliyev muzeyin xatırə kitabına ürək söz-lərini yazdı:

«Heydər Əliyev muzeyinin ekspozisiyası ulu öndərin həyat və fəaliyyəti haqqında dolğun məlumat verir.

Heydər Əliyev öz həyatını Azərbaycan xalqına həsr etmişdir. Azərbaycan Respublikasının inkişafında, müstəqilliyimin möhkəmlənməsində Heydər Əliyevin müstəsna və əvəzolunmaz rolu vardır.

Bu gün ölkəmiz Heydər Əliyev yolu ilə uğurla inkişaf edir. O cümlədən Şəki şəhərinin inkişafında müsbət nailiyyətlər vardır.

Bütün şəkililərə cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Şəki, 13. 04.2006-cı il».

ŞƏKİ RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ

12 aprel 2006-ci il

Əziz şəkililər!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Heydər Əliyev muzeyinin ekspozisiyası ilə tanış olarkən bir daha ulu öndərin həyat və fəaliyyətinə fikir verdik, nəzər saldıq. Heydər Əliyevin bütün həyatı, fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət olmuşdur. Bu muzey, bu ekspozisiya Heydər Əliyevin həyatını, fəaliyyətini çox dolğun şəkildə əks etdirir. Ulu öndər bütün dövrlərdə öz doğma xalqına ləyaqətlə xidmət etmişdir. 70-ci illərdə Azərbaycanın iqtisadi potensialının inkişafında onun çox böyük rolü olmuşdur. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayandan sonra isə məhz Heydər Əliyevin siyaseti, onun cəsarəti, müdrikiliyi ölkəmizi böyük bəlalardan qurtardı.

Bu gün Azərbaycan ən sürətlə inkişaf edən, öz dövlət müstəqilliyini möhkəmləndirən bir ölkədir. Azərbaycanda çox ciddi siyasi və iqtisadi islahatlar aparılır, abadlıq, quruculuq işləri gedir. Bütün bu işlərin təməli məhz 90-ci illərin ortalarında qoyulmuşdur. Biz hamımız o illəri yaxşı xatırlayıraq. Ölkəmiz üçün, Azərbaycanın müqəddərəti üçün çox təhlükəli olan anlar yaşanırıdı. Bu gün isə Azərbaycan sabitlik məkanıdır, inkişaf yolundadır. Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial problemlər uğurla həll olunur. O cümlədən bu bölgədə – Şəkidə və ətraf bölgələrdə. Biz hamımız yaxşı xatırlayıraq ki, 2002-ci ildə Şəki Olimpiya İdman Kompleksinin açılışında ulu öndər Heydər Əliyevin nitqi bir daha onu göstərir ki, Azərbaycanın ən böyük

sərvəti müstəqilliyidir. Azərbaycan müstəqil ölkə kimi yaşayır, Dünya Birliyinin üzvüdür və bu müstəqillik günü-gündən, ildən-ilə möhkəmlənir.

Müstəqilliymizi əbədi, dönməz etmək üçün, əlbəttə ki, iqtisadi potensial, möhkəm iqtisadi baza lazımdır. Bu da yaradılır. Bölgələrin sosial-iqtisadi inkişafı, bütövlükdə Azərbaycanda proseslər müsbət istiqamətdə gedir. Son illər ərzində regionların sosial-iqtisadi inkişafı programının icrası istiqamətdə yüz minlərlə yeni iş yeri açılmış, yeni müəssisələr, fabriklər, sosial obyektlər tikilib istifadəyə verilmişdir. Bir sözlə, Azərbaycan hərtərəfli inkişaf edir.

Hər il yeni müəssisələr açılır. Eyni zamanda məktəblər, xəstəxanalar tikilir, yollar salınır və bu proses daha da sürətlə gedəcəkdir. Çünkü bizim iqtisadi potensialımız, büdcəmiz getdikcə artacaqdır. Belə olan halda istənilən məsələ öz həllini tapa bilər.

Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan zəngin dövlətə çevrilsin. Azərbaycanda hər bir insan yaxşı yaşasın, rıfah içinde, təhlükəsizlik şəraitində yaşasın və ölkəmiz Dünya Birliyində daha da möhkəm mövqelərə malik olsun. Bu gün də biz onu görürük. Azərbaycanın dünyadaki rolü artır. Azərbaycan artıq bölgədə lider dövlətə çevrilibdir və bunu hamı etiraf edir. Azərbaycan ən mötəbər beynəlxalq təşkilatlarda çox fəal iştirak edir və biz öz siyasetimizi maraqlarımıza uyğun şəkildə aparırıq.

Müstəqilliymizin əsas əlaməti ondadır ki, ölkə öz siyasetini müstəqil şəkildə apara bilsin. Ancaq Azərbaycan xalqının maraqlarını nəzərə almaq şərtidə. Bu, Heydər Əliyevin siyasetidir və indi bu siyaset Azərbaycanda davam etdirilir.

Mənim bölgələrə səfərlərimin əsas məqsədi budur ki, bölgələrdə inkişaf daha sürətlə getsin. Dünən və bu gün görüşlərdə vəziyyətlə tanış oluram. Mövcud problemləri araşdırırıq, lazımı tədbirlər haqqında birlikdə müvafiq qərarlar qəbul edirik. Bu gün sahibkarlarla görüşüm olacaqdır. Bilirsiniz ki, Azərbaycan büdcəsində sahibkarlığın inkişafı üçün xüsusi məbləğ ayrılibdir.

İldən-ilə bu vəsait artır. Bu gün bölgənin sahibkarlarına yeni kreditlər veriləcəkdir. Onlar bundan səmərəli istifadə edib həm öz bizneslərini inkişaf etdirməli, eyni zamanda, yeni iş yerlərinin açılmasında da fəal iştirak etməlidirlər.

Azərbaycanda işsizlik və yoxsulluq hələ ki, əsas problemlərdən biridir. Çünkü Sovet İttifaqı dağılıandan sonra ölkəmizin iqtisadiyyatı tamamilə iflic vəziyyətinə düşmüşdü. Ondan sonra, müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlərin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatı tamamilə daşılmışdı. Bu gün isə Azərbaycan öz iqtisadi potensialını bərpa edib və yalnız 2005-ci ildə biz bu baxımdan 1990-cı ilin səviyyəsinə gelib çıxmışıq. Görün nə qədər vaxt, əziyyət tələb olunurdu ki, Azərbaycan iqtisadi potensial baxımdan 1990-cı il səviyyəsinə çata bilib. Bundan sonraki illər inkişaf illəri olacaqdır. Azərbaycan sürətlə inkişaf edəcək və bizim hamımızın vəzifəsi və borcudur ki, doğma Vətənimizi möhkəmləndirək.

Bilirsiniz ki, iqtisadi inkişafın əsas amili enerji daşıyıcılarıdır. Azərbaycan zəngin neft ölkəsidir. Heydər Əliyevin neft strategiyası artıq uğurla icra edilir. Neft kəmərinin tikintisi başa çatdırılır. Ancaq bununla yanaşı, elektrik stansiyalarının gücünün az olması müəyyən problemlər yaradırı və onlar bu gün də var. Ona görə bu yaxınlarda qərar qəbul edilmişdir ki, Şəkidə müasir elektrik stansiyası tikilsin. Onun tikintisi artıq başlanıb və bu il istismara veriləcəkdir.

Belə olan halda Şəkinin və ətraf bölgələrin elektrik enerjisini olan tələbatı tam şəkildə ödənilməlidir və ödəniləcəkdir. Bu məsələ həm iqtisadi, həm də sosial xarakter daşıyır. Çünkü iqtisadi inkişaf üçün, iqtisadiyyatımızı hərtərəfli inkişaf etdirmək üçün mütləq və mütləq enerji mənbəyi olmalıdır. Biz bunu yaradırıq. Eyni zamanda, insanlar da istədikləri vaxt elektrik enerjisindən istifadə edə bilməlidirlər. Bu, gündəlik həyatın əlaməti olmalıdır. Düzdür, bu istiqamətdə görülən işlər nəticəsində son vaxtlar vəziyyət yaxşılaşıb, amma bizi tam qane etmir. Ona görə elektrik stansiyasının məhz Şəkidə tikintisi həm

Şəki üçün, həm də bütün bölgə üçün çox böyük hadisə olacaqdır.

İşsizliyin aradan qaldırılması istiqamətində görülən işlər nəticə verir. 350 min iş yerinin açılması özlüyündə böyük göstəricidir. Yoxsulluğun səviyyəsi aşağı düşüb, maaşlar, pensiyalar artıb və artacaqdır. Abadlıq-quruculuq işləri gedir, yollar salınır. Elektrik stansiyaları tikilir. Bizim zəngin tarixi-mədəni irsimiz qorunub saxlanılır. Biz bu məsələyə də çox böyük diqqət göstərməliyik. Mən çox şadam ki, Şəki xanlarının sarayı artıq bərpa olunubdur. Bu, böyük hadisədir. Bu bölgədə – Şəkidə və ətraf rayonlarda Azərbaycan mədəniyyətinin çox dəyərli abidələri vardır. Biz bu abidələri saxlamalıyıq, qorumalıyıq, bərpa etməliyik. Azərbaycanın ərazisində müxtəlif, dünya üçün dəyərli çoxlu tarixi abidələr var. Onların hamısı qorunub saxlanılır. Bizim iqtisadi imkanlarımız artıqca bu məqsədlərə daha da çox vəsait ayrılmalıdır.

Bilirsiniz ki, son zamanlar Ermənistən bəzi dairələri, erməni lobbisi və onun təsiri altında olan bəzi riyakar siyasetçilər məsələ qaldırıblar ki, guya Naxçıvanda erməni qəbirlərinin daşları dağıdırıbdır. Tamamilə yalan, böhtan məlumatdır. Ermənistən, ermənilərin növbəti uydurmasıdır. Azərbaycanda bütün tarixi abidələr qorunub saxlanılır. Azərbaycanda düzümlülük var, tolerantlıq var. Bütün millətlərin nümayəndələri, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

Dünən mən Qax rayonunda gürcü kilsəsinə baş çəkdir. Bilirsiniz ki, Azərbaycanda rus kilsəsi fəaliyyət göstərir. Yəhudü sinaqoqu fəaliyyət göstərir. Bu yaxınlarda katolik kilsəsinin tikintisi başlanır. Azərbaycan bu baxımdan dünya üçün nümunə ola bilər və olmalıdır. Çünkü Azərbaycanda milli, dini düzümlülük, tolerantlıq çox yüksək səviyyədədir. Ancaq bizim düşmənlərimiz Azərbaycana qarşı informasiya müharibəsinə başlayıblar. Lakin bu çox uğursuz cəhddir. Çünkü dünya bili ki kim kimdir. Bizim işgal olunmuş torpaqlarımızda tarixi abidələrimiz dağıdırıbdır. Bizim məscidlərimiz erməni vandalları

tərəfindən dağıdılıbdır, qəbiristanlıqlarımız dağıdılıbdır. Bilirsiniz ki, 1970-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın bütün bölgələrində, hər bir rayonda tarix-diyarşunaslıq muzeyləri yaradılmışdır. O cümlədən indi işğal altında olan rayonlarda. İşğal olunmuş rayonlarda muzeylərdən biri də qalmayıbdır. Ən dəyərli eksponatlar oradan oğurlanıb Ermənistana aparılıb, qalan hər şey dağıdılıbdır. Orada bir dənə salamat bina yoxdur. Ermənistanda bir dənə azərbaycanlı qəbiristanlığı qalmayıbdır. İşğal olunmuş torpaqlarda bir dənə məscid qalmayıb, hamisini dağıdıblar. Nə üçün erməni təəssüb-kəşləri bu barədə bir şey demirlər?!

Bizim təkidimizlə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlara gəlmışdı. Baxmayaraq ki, Ermənistən tərəfi buna etiraz edirdi, biz buna nail olduq. Ondan sonra xüsusi məruzə də hazırlanmışdır. Orada göstərilmişdir ki, işğal olunmuş torpaqlarda heç nə yoxdur, bütün binalar dağıdılıbdır. Belə dəhşətli hadisələr olan halda, Ermənistən və onun təsiri altında olan ikiüzlü siyasətçilərin uydurma, təxribat xarakterli səyləri nəticəsində indi belə məsələ ortaya atılıbdır. Bu yalandır, təxribatdır, böhtandır.

Azərbaycan öz milli maraqlarını qorumağa qadirdir. Biz dünya üçün açıq ölkəyik. Yenə deyirəm, Azərbaycan burada yaşayan bütün xalqlar üçün Vətəndir. Ancaq eyni zamanda, biz öz milli maraqlarımızı hər şeydən üstün tutmalıyıq. Müstəqillik budur. Heydər Əliyevin Azərbaycana verdiyi töhfələrdən biri də budur ki, bu gün biz heç kimdən çəkinmədən, heç nədən qorxmadan öz sözümüzü açıq deyə bilirik. Çünkü biz haqlıyalıq. Haqq-ədalət bizim tərəfimizdədir. Azərbaycan istəyir ki, öz doğma torpaqlarının bütövlüyünü bərpa etsin. Bu bizim suveren hüququmuzdur və bunu istənilən yolla edə bilərik. İstəyirik sülh yolu ilə edək, alınmasa, başqa variantlara da baxarıq. Azərbaycan istəyir ki, onun vətəndaşları öz doğma, dədə-baba torpaqlarına qayitsınlar, yaşasınlar və yaxşı yaşasınlar. Bu bizim təbii tələbimizdir.

Biz isteyirik ki, Azərbaycan inkişaf etsin, zəngin dövlətə çevrilsin. Azərbaycan vətəndaşları ən yaxşı şəraitdə yaşasınlar. Buna nail olacaqıq. Çünkü bizim bütün iqtisadi proqramlarımız məhz bu məqsədi daşıyır. Sosial proqramlarımız bu məqsədi daşıyır. Azərbaycan bütçəsinin ildən-ilə artması və bu il 4 milyard dollara çatması böyük göstəricidir. Amma biz bununla kifayətlənə bilmərik. Mən artıq hökumət qarşısında vəziyət qoymuşam ki, gələn il bütçəmiz kəskin şəkildə artmalıdır. Belə olan halda, həm iqtisadi layihələrə, həm sosial proqramlara ayrılan vəsait çoxalacaq, həm də maaşlar və pensiyalar artırılacaqdır. Bütün bu məsələlərə yenidən baxılacaq və insanlarımıızın həyat səviyyəsi günü-gündən yaxşılaşacaqdır.

Ancaq bu, əlbəttə ki, hər birimizin fəaliyyətindən asılıdır. Əgər düzgün qəbul etdiyimiz qərar yerlərdə icra olunmursa, onun əhəmiyyəti itir. Ona görə mənim bölgələrə səfərlərimin məqsədi də bundan ibarətdir – biz qəbul olunmuş sosial-iqtisadi proqramlara yenidən nəzər salıraq, təhlil edirik və əlavə tədbirlər haqqında qərarlar qəbul edirik. Yəqin bu gün Şəkinin və digər rayonların gələcək inkişafına dair yeni təkliflər veriləcək və əlbəttə ki, bunlar nəzərə alınacaqdır.

Bir sözlə, ölkəmizin hərtərəfli inkişafi üçün bütün şərait var. Bizim iqtisadi potensialımız artır, siyasi iradə var. Xalqın siyasətimizə olan dəstəyi bizim gücümüzü daha da artırır. Azərbaycan xalqı çox istedadlı xalqıdır. Biz bunu sübut eləmişik. 15 ildir ki, müstəqil ölkə kimi yaşayır, öz taleyimizi, problemlərimizi özümüz həll edirik. Heç bir yerdən bizə kömək gəlmir. Halbuki bəzi qonşu ölkələr yalnız və yalnız xaricdən gələn ianələr hesabına yaşayırlar.

Azərbaycan başını dik tutub, alnımız açıq, üzümüz ağdır, heç kimin köməyinə möhtac deyilik, öz gücümüzə arxalanırıq. Azərbaycan xalqının gücünə arxalanırıq. Ona görə bizim siyasətimizə, müstəqil siyasətimizə heç kim müdaxilə edə bilməz və etməyəcəkdir. Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlət kimi yaşayacaqdır. Azərbaycan xalqı yaxşı yaşayacaqdır. Biz hamımız birləşib ölkəmizdə geniş quruculuq-

abadlıq işlərini davam etdirməliyik və zəngin, qüdrətli Azərbaycanı yaratmalıyıq. Bu işdə sizə uğurlar arzulayıram. Sağ olun, var olun. Bir daha sizi salamlayıram. Bağrıma basıram, öpürəm. Sağ olun.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏKİ ŞƏHƏRİNĐƏ

13 aprel 2006-ci il

Şəki xanlarının sarayı ilə tanışlıq

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra Şəki xanlarının sarayına gəlmişdir.

Milli geyimli oğlan və qız prezident İlham Əliyevə və xanımına gül dəstələri təqdim etdilər. Şəkinin özfəaliyyət kollektivləri üzvlərinin ifasında milli rəqslər və xalq mahniları maraqla qarşılandı.

Prezident İlham Əliyev sarayın xarici görünüşünü, 1530-cu ildə əkilmiş çinəri seyr etdi.

Şərqi memarlığının nadir incilərindən olan saray Şəki xanlığının əsasını qoyan Hacı Çələbinin nəvəsi Hüseyn xanın dövründə – 1761–62-ci illərdə tikilmişdir. Şəkinin rəmzi sayılan və vaxtilə iri memarlıq kompleksinin tərkib hissəsi olan saray 1955–65-ci illərdə memar H.Rzayevin layihəsi əsasında bərpa olunmuşdu. Lakin illər ötdükcə, abidənin yenidən bərpasına ehtiyac yaranmışdı.

Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyyası arasında bağlanmış kredit sazişi əsasında 2002-ci ilin sentyabrında Şəki xanları sarayının əsaslı bərpa işlərinə başlanılmışdır. Bunun üçün Dünya Bankı tərəfindən 3,2 milyon ABŞ dolları ayrılmışdı. Bərpa işlərini Almaniyadan «Denkmalrfleqe Mesklenburg» şirkəti yerli sənətkarlarla birlikdə həyata keçirmişdir. Abidənin bünövrəsində möhkəmləndirmə və izolyasiya işləri görülmüş, dam örtüyü tamamilə sökülrək, yeni

layihə ilə bərpa edilmiş, elektrik və su xətləri təzələnmiş, yeni inzibati bina tikilmişdir. Sarayın şəbəkəli pəncərələri, divar rəsmlərinin qopmuş yerləri tədqiq olunaraq, bərpa edilmiş, həyətdə abadlıq işləri görülmüşdür.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sarayın ayrı-ayrı otaqlarını gəzdilər. Azərbaycan prezidenti görülən işləri, milli ornamentlərin, Şərqi üslubunun qorunub saxlanması yüksək qiymətləndirdi. Azərbaycanın milli mədəniyyət abidələrinin qorunmasına bundan sonra da dövlət tərəfindən qayğı göstəriləcəyini xüsusü vurğuladı.

«Şəki-İpək» Açıq Səhmdar Cəmiyyəti ilə tanışlıq

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də «Şəki-İpək» Açıq Səhmdar Cəmiyyətində olmuşdur.

Prezidenti və xanımının müəssisənin həyətində gül-çiçəklə qarşılıdalar.

Prezident İlham Əliyev əvvəlcə baramaaçma sexinə gəldi. Əsaslı şəkildə yenidən qurulan sexdə 650 nəfərədək işçi çalışır, orta aylıq əməkhaqqı 60–70 manatdır. Prezident burada istehsal prosesi ilə tanış oldu, işçilərlə səmimi söhbət etdi, qayğı və problemləri ilə maraqlandı və onlarla xatirə şəkli çəkdi.

Sonra prezident İlham Əliyev müəssisənin həyətində texniki təmir-bərpa sahəsi ilə, burada nümayiş etdirilən kənd təsərrüfatı texnikası ilə tanış oldu.

Dövlətimizin başçısı 200 nəfərə yaxın işçinin çalışdığı toxuculuq sexində ipək parça istehsalı prosesini yaxından izlədi. Müəssisədə istehsal olunan ipək parça, kələğayı, xalça və digər məhsulların nümayiş etdirildiyi çeşidlər otağına baxdı. İpək xalçaların toxunması prosesi də böyük maraq doğurdu. Burada prezidentə ipək xalça hədiyyə olundu.

Hazırda səhmdar cəmiyyətdə 1600 nəfərə yaxın işçi çalışır. Respublikamızın baramaçlıq və pambıqçılıq rayonlarında isə 20 min nəfərə yaxın adam mövsümi işlərə cəlb edilir.

«Şəki-İpək» Açıq Səhmdar Cəmiyyətinin səhmləri üzrə investisiya müsabiqəsinin qalibi olan «Pərvanə» Məhdud Məsuliyyətli Cəmiyyəti bu iri sənaye müəssisəsinin fəaliyyətini genişləndirməklə respublikamızda baramaçılığın inkişafını təmin etmək məqsədi ilə yeni inkişaf programı həyata keçirir. Müəssisəyə ümumilikdə 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Gələcəkdə baramaaçma istehsalatının ikinövbəli iş rejiminə keçirilməsi nəzərdə tutulur ki, bu da əlavə olaraq, 600 nəfərin daimi işlə təmin edilməsinə şərait yaradacaqdır.

Prezidentə məlumat verildi ki, 2005-ci ildə müəssisədə 59,2 ton xam ipək, 437,1 min poqonmetr təbii, süni və pambıq parça, 15,2 ton burulmuş sap, 137,1 kvadratmetr təbii ipək parça, 135,9 min ədəd müxtəlif ölçülü kələğayı və digər məhsullar istehsal olunmuşdur. Müəssisənin xammalla təchizatını yaxşılaşdırmaq məqsədi ilə baramaçılıq və pambıqçılıqla məşğul olan rayonlarda fermerlərlə işgüzar əlaqələr qurulmuşdur. Son iki ildə səhmdar cəmiyyəti rayonlarda 200 hektara yaxın torpaq sahəsi icarəyə götürürək 3 milyon ədəd tuttingi əkmışdır.

Prezident İlham Əliyev müəssisənin indiki vəzifətindən razılığını ifadə etdi, tövsiyə və tapşırıqlarını verdi. Bildirdi ki, bu müəssisənin məhsullarına həm daxili, həm də xarici bazarda tələbat böyükdür və ona görə də istehsalın genişləndirilməsi məqsədə uyğundur.

Şəkidə modul tipli elektrik stansiyasında tikinti işlərinin gedisi ilə tanışlıq

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Şəkidə modul tipli elektrik stansiyasında tikinti işlərinin gedisi ilə yaxından tanış olmuşdur.

Stansiya prezident İlham Əliyevin «Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncamına uyğun olaraq, Finlandiyanın «Vartsila» şirkətinin ölkəmizdə inşa etdiyi 5 modul

tipli stansiyadan biridir. Tikinti ötən ilin oktyabrından başlanmışdır. 2006-ci ilin avqustunda stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Burada hər biri 88,7 meqavat gücündə 10 blok olacaqdır. Tikinti işləri cədvəl üzrə davam etdirilir. Smeta dəyəri 100 milyon ABŞ dolları olan stansiyanın işə salınması şimal-qərb bölgəsinin elektrik enerjisi ilə təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.

Dövlətimizin başçısı tikinti meydançasını gəzdi, ölkənin elektrik enerjisini tələbatının tam ödənilməsi üçün bundan sonra da ardıcıl tədbirlər görünləcəyini bildirdi.

Şəki kərpic zavodu ilə tanışlıq

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də rayonun ən böyük müəssisələrindən biri – Şəki kərpic zavodu ilə tanış olmuşdur.

Zavodun kollektivi prezident İlham Əliyevi böyük hörmət və ehtiramla qarşılıdı.

Şəki-Balakən magistral yolunun kənarında, Daşız kəndinin yaxınlığında yerləşən müəssisə 1993-cü ildən tikintisi yaramış qalmış kərpic zavodunun bazasında yaradılmışdır. Türkiyənin «York Produkts İnc» şirkəti tərəfindən müəssisəyə 1 milyon 836 min ABŞ dolları həcmində kredit ayrılmışdır. Burada Türkiyənin «Maksann» firmasının istehsal etdiyi müasir avadanlıq quraşdırılmışdır. Ümumilikdə müəssisəyə 3,5 milyon ABŞ dolları xərclənmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Programına uyğun inşa edilən zavodda il ərzində beynəlxalq standartlara cavab verən 8 çeşiddə 20 milyonadək bişmiş kərpic, habelə digər tikinti materialları istehsal olunur. Gələcəkdə 10 çeşiddə kərpic buraxılacaqdır. Hazırda müəssisədə 100 nəfərə yaxın işçi çalışır. Tam gücü ilə fəaliyyət göstərdikdə işçilərin sayı 150 nəfərə çatdırılacaqdır.

Prezident İlham Əliyev istehsal olunan məhsulların keyfiyyəti ilə maraqlandı, müəssisənin işçiləri ilə xatırə şəkli çəkdirdi. Azərbaycanda yeni iş yerlərinin açılması istiqamətində müüm işlər görüldüyünü xatırladan dövlətimizin başçısı əhalinin işlə

təminatı baxımından bu zavodun da rolunu vurğuladı, gələcəkdə istehsalın genişləndirilməsinin zəruriliyini bildirdi.

ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN SAHİBKARLARI İLƏ GÖRÜŞDƏ NİTQ

Şəki Olimpiya İdman Kompleksi

13 aprel 2006-ci il

Əziz dostlar, sahibkarlar!

Doğrudan da bu gün çox gözəl bir gündür. Biz növbəti dəfə görüşürük və bu gün bu bölgədən olan sahibkarlara yeni kreditlər veriləcəkdir. Bu çox gözəl bir ənənədir. Artıq bir neçə ildir ki, Azərbaycanın dövlət bütçəsindən ayrılmış vəsait ölkəmizdə sahibkarlığın inkişafına xidmət edir. Əlbəttə, biz sahibkarlığın inkişafına geniş kontekstdə baxırıq. Sahibkarlığın təşviqi, sahibkarlar üçün əlverişli şəraitin, gözəl sərmayə mühitinin yaradılması, yersiz yoxlamalardan sizi qorumaq, Azərbaycanda sahibkarlardan ötrü sözün əsl mənasında gözəl şərait yaratmaq bizim üçün əsas, prioritet məsələlərdir. Ancaq bununla yanaşı, əlbəttə, ilkin kapital olmadan hansısa bir işi başlamaq çətindir, yaxud da, ümumiyyətə, mümkün deyildir. Özü də nəzərə alsaq ki, Azərbaycan ancaq son 15 il ərzində müstəqil respublika kimi yaşayır. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tətbiq edilir, amma nə qədər ki, tam bərqərar olunmayıb, əlbəttə, ilkin kapital mövzusu aktuallaşır. Kreditlərin güzəştli şərtlərlə verilməsi bu məqsədi güdürlər. Həm bu ilkin kapital çox təmiz kapital olur, heç kimdə şübhə doğurmur, eyni zamanda, dövlət öz tərəfindən sahibkarlara köməyini göstərir.

Bildiyiniz kimi, ayrılan məbləğlər ildən-ilə artır. Bu ilin bütçəsindən təxminən 100 milyon dollar həcmində kreditlər ayrılaceqdır. Biz gələn il bunu artıracaqız. Bildiyiniz kimi, biz bu kreditlərin həcmini ildə təxminən 2 dəfə artırırıq. Bizim iqtisadi potensialımız möhkəmləndikcə, bütçəmiz artıqla, əlbəttə, bu məqsədlərə ayrılan vəsaitlər də artacaqdır. Birinci mərhələdə biz çalışırdıq ki, ayrılan kreditlərin həcmi çox böyük

olmasın, yəni çox sahibkarı əhatə etsin. Ancaq indi görürük ki, Azərbaycanın inkişafı yeni yanaşmalar tələb edir və az vəsaitlet böyük işlər görmək mümkün deyildir. Ona görə biz kreditlərin yuxarı həddini qaldırıq. Biz başlayanda bu, təxminən 100 min dollar təşkil edirdi. İndi 3 milyona yaxındır və böyük layihələr həyata keçirmək mümkündür. Sadəcə olaraq, siz gərək öz layihələrinizi təqdim edəsiniz, onları əsaslandırırasınız. Əlbəttə, texniki-iqtisadi əsaslandırma böyük layihələr üçün nəzərdə tutulmalıdır və müvafiq banklar vasitəsilə bu kreditlər veriləcəkdir. Sahibkarlığın inkişafı hər bir ölkənin inkişafında ən mühüm rol oynayır.

Bizdə özəlləşdirmə prosesi daha da sürətlə getməlidir. Özəl sektor daha da sürətlə formallaşmalıdır. İndi ümumi daxili məhsulda özəl sektorun payı 75 faizdir. Bu, yüksək göstəricidir. Amma daha da yüksək ola bilər. Çünkü inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, harada inkişaf var, orada uğur var. O ölkələrdə ki, birinci növbədə, özəl sektor inkişaf edir və ikinci növbədə, kiçik və orta sahibkarlıq inkişaf edir. Dünyanın ən inkişaf etmiş ölkələrinin iqtisadiyyatında ən böyük çəkiyə malik olan məhz kiçik və orta sahibkarlıqdır. Azərbaycan bu yolu tutubdur.

Əlbəttə ki, ölkəmizdə genişmiqyaslı layihələr – ölkəmiz üçün, bölgə üçün, dünya üçün əhəmiyyətli neft-qaz layihələri, digər böyük infrastruktur layihələr həyata keçirilir. Kənd təsərrüfatında artıq böyük müəssisələr tikilir, istifadəyə verilir. Bu yaxılarda bölgənin ən müasir, ən böyük şəkər zavodu tikilib istifadəyə verilmişdir. Bütün bunlar böyük investisiya tələb edən müəssisələrdir.

Ancaq bununla yanaşı, kiçik və orta sahibkarlığın inkişafı hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün lazımdır. Bunun həm böyük iqtisadi mənası var, eyni zamanda, sosial mənası var. Çünkü biz xalq üçün işləyirik, xalq üçün çalışırıq. Biz istəyirik ki, sahibkarlara köməyimiz, eyni zamanda, ölkədə mövcud olan sosial problemləri də həll etsin, işsizlik, yoxsulluq aradan qaldırılsın. Siz müəssisələrinizdəki işçilərə yüksək maaş verəsiniz. Azərbaycanda

minimum əməkhaqqı ildən-ilə qalxır və qalxacaqdır. Siz də buna hazır olmalısınız. Vaxt gələcək, Azərbaycanda minimum əməkhaqqı yüksək olacaqdır. Siz də məcbur olub o minimum əməkhaqqını işçilərə verməlisiniz. Bu, eyni zamanda, ölkənin sosial problemlərini həll edir. Siz də buna maraqlısınız, biz də maraqlılığımız. Biz dövlət kimi, siz sahibkarlar kimi. Çünkü insanların alıcılıq qabiliyyəti artıraqca, sizin istehsal etdiyiniz məhsullar daha da sürətlə satılacaqdır. Siz öz sahələrinizi genişləndirəcəksiniz, daha da çox vergi ödəyəcəksiniz. O vergilər büdcəyə daxil olacaq, yeni infrastruktur layihələr icra olunacaqdır.

Mən bu gün Şəkidə elektrik stansiyasının tikintisi ilə tanış oldum. Büyük bir region üçün layihədir. Bütün regionu elektrik enerjisi ilə təmin edəcəkdir. Elektrik enerjisinin olmadığı yerdə heç bir müəssisəni genişləndirmək, yaratmaq mümkün deyildir. Əgər elektrik enerjisi fasılələrlə verilirsə, əgər məhdudiyyət qoyulursa, heç bir müəssisəni inkişaf etdirmək mümkün deyildir. Şəki elektrik stansiyası bütün bölgəyə xidmət edəcək, Şəki, Oğuz, Zaqatala, Qax, Balakən rayonlarını enerji ilə təmin edəcəkdir. Eyni zamanda digər bölgələrə elektrik enerjisi daha böyük həcmde veriləcəkdir.

Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Sahibkarlara yaxşı şərait yaradır. Bilirsiniz ki, mənim sahibkarlarla görüşlərim tez-tez olur. Həmişə mən öz dəstəyimi verirəm. Bütün icra orqanlarına, xüsusilə yerli icra orqanlarına tapşırıram ki, sahibkarlara mane olmasınlar. Əksinə, kömək etsinlər, problemlərini həll etsinlər. Çünkü bizim ölkəmizin gələcəyi bunu tələb edir. Ölkəmizin inkişafı ancaq bu yolla təmin oluna bilər. Kreditlər ayrılır, dövlət tərəfindən yeni infrastruktur yaradılır. İndi magistral yollar, kəndarası yollar salınır – bütün bunlar həm də sahibkarlığa xidmət edir.

Bu diyar çox gözəl diyardır, çox zəngin, füsunkar təbiəti var. Turizmin inkişafına böyük diqqət göstəriləlidir. Amma yol yoxdurusa, turizmi inkişaf etdirmək mümkün deyildir. Bu yolu siz tıkə bilməzsiziz. Bu sizin işiniz deyil, bunu dövlət etməlidir və edir. Sizə vəsait ayrılır, bundan sonra da ayrılacaqdır. Yəni

sahibkarlara yaxşı şəraitin yaradılması bizim üçün əsas məsələlərdən biridir. Sizdən də tələb olunur ki, öz işinizlə, əməyinizlə ölkə iqtisadiyyatına töhfə verəsiniz. Yaxşı, müasir tələblərə cavab verən müəssisələr yaradasınız, onları yaxşı işlədəsiniz, işçilərə yaxşı əməkhaqqı verəsiniz. Onların iş şəraiti yaxşı olmalıdır, məişət problemləri də həll edilməlidir. Azərbaycanda biznesin aparılması yüksək səviyyədə olmalıdır. Bunu dünyada mövcud olan meyarlar tələb edir. Biz isə istəyirik ki, Azərbaycan müasirləşsin, dünyanın ən qabaqcıl texnologiyaları ölkəmizdə tətbiq olunsun. Azərbaycanda yaradılan yeni müəssisələr dünya standartlarına cavab versin. Məhsullar daxili tələbatı ödəsin və əgər keyfiyyət imkan verərsə, xaricə də ixrac olunsun.

Azərbaycanın çox gözəl gələcəyi var. Bizim təbii sərvətlərimiz iqtisadiyyatımıza böyük dəstəkdir, böyük təkandır. Belə gözəl şəraitdən istifadə etmək lazımdır. Prezident sahibkarları dəstəkləyir. İcra orqanlarına tapşırıq vermişəm ki, heç bir müdaxilə etməsinlər, əksinə, kömək etsinlər.

Büdcəmiz ildən-ilə artır, kreditlərin həcmi də artır. Bilmirəm, hansı başqa ölkədə sahibkarlara yardım məqsədi ilə bütçədən xüsusi vəsait ayrılır. Mən bilmirəm, bəlkə haradasa var, amma hər halda, bu, kütləvi xarakter daşıdır. Yerli infrastrukturun yaranması da sizə, elə bil ki, yeni şərait yaradır. Siz də bütün bu gözəl imkanlardan istifadə etməlisiniz və yeni müəssisələr, fabriklər, zavodlar tikməlisiniz. Əgər haradasa sizi sıxışdırırlarsa, sizə imkan vermirlərsə və ya süni maneələr yaradırlarsa, yaxud da kimsə biznesinizi şərık olmaq istəyirsə, siz gərək susmayasınız. Siz gərək öz səsinizi qaldırasınız, fəal olasınız, müvafiq orqanlara müraciət edəsiniz. Əgər onlardan cavab gəlməsə, mənə müraciət edin. Mən sizin arxanzda durmuşam, sizi dəstəkləyirəm və siz də bu gözəl imkanlardan istifadə etməlisiniz.

Mən şübhə etmirəm ki, Azərbaycanın davamlı iqtisadi inkişafi çox uğurlu olacaqdır. Bütün imkanlar var, regionların sosial-iqtisadi inkişafi programı uğurla icra edilir, sahibkarlıq

inkışaf edir. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan sahibkarları daha da böyük nailiyətlər qazanacaqlar və doğma Vətənimizi inkişaf etdirəcəklər. Bu işdə sizə uğurlar arzulayıram.

* * *

Sonra Azərbaycan prezidenti İlham Əliyev regiondan olan 11 sahibkara kreditlərin ayrılması barədə Sahibkarlığa Kömək Milli Fonduñun qərarını təqdim etdi.

Görüşdə müvəkkil bankların rəhbərləri də iştirak edirdilər. Sahibkarlar adından çıxış edən Kifayət Niftəliyeva dövlətimizin başçısının Şəki-Zaqatala iqtisadi zonasının iş adamları ilə keçirdiyi bu görüşün ölkədə sahibkarlığın inkişaf etdirilməsi baxımından son dərəcə əhəmiyyətli olduğunu bildirdi. O, yerli sahibkarların yalnız Azərbaycan dövlətinə və şəxsən prezidentə arxalandıqlarını, onlara göstərilən etimadı isə faydalı sahibkarlıq fəaliyyətləri ilə doğruldacaqlarını bildirdi.

Dövlətimizin başçısı görüşə yekun vurdu.

YEKUN NİTQİ

Mən çox şadam ki, bizim bu tədbirimiz, görüşümüz Şəki Olimpiya İdman Kompleksində keçirilir. Bildiiniz kimi, bu kompleks 2002-ci ildə Milli Olimpiya Komitəsi tərəfindən tikilib istifadəyə verilmişdir. O vaxt, əlbəttə, biz fikirləşə bilməzdik, yəni ağlımızda da gələ bilməzdi ki, bu kompleksdə, həm də bu bölgədə sahibkarlığın inkişafına dair görüş keçiriləcəkdir. Biz bu kompleksi ancaq idman məqsədi ilə tikdirmişdik. İndi isə bu, başqa məqsədlərə də gözəl xidmət edir.

Onu deyə bilərəm ki, Şəki Olimpiya İdman Kompleksi son illərdə, 2002-ci ilə qədər burada tikilən ən böyük obyektlərdən biridir və bəlkə də ən böyüydür. Mən hesab edirdim ki, burada həm idman daha da sürətlə inkişaf edəcək, eyni zamanda, bu kompleksin tikintisi turizmin inkişafına xidmət göstərəcəkdir.

Bütövlükde bu, Şəkinin müasirləşməsi üçün, öz tarixi simasını saxlamaq şərti ilə abadlaşması üçün yaxşı bir nümunə ola bilər.

Bu gün onu da qeyd etmək istəyirəm, Şəkidə olarkən görürəm ki, burada quruculuq-abadlıq işləri çox yaxşı səviyyədə gedir. Binalar təmir olunur, yeniləri tikilir, Azərbaycan memarlığının ən gözəl nümunələrindən biri olan Xan sarayı – mən bu gün orada oldum – təmir edilibdir. Başqa planlarımız olan digər binalar da təmir olunmalıdır. Şəkidə gördüm ki, yollar salınır, səliqə-sahman var, abadlıq-quruculuq işləri var. Şəki çox gözəl şəhərdir, qədim şəhərdir. Əlbəttə, biz çalışmalıyıq ki, bu şəhəri həmişə belə abad vəziyyətdə saxlayaq.

Digər rayonlarda – Balakən, Zaqatala və Qaxda olarkən orada da gedən işlərlə tanış oldum. Yerli orqanlara tövsiyə edirdim ki, xarici görünüşə də diqqət göstərsinlər. Harada ehtiyac varsa, qədim binalar təmir olunmalıdır. Çünkü bu bizim tarixi irsimizdir, mədəniyyətimizdir, bizim tariximizdir. Biz gərək bunu qoruyaq, saxlayaq.

Xüsusilə nəzərə alsaq ki, indi əlavə vəsait də var, büdcəmiz də artıbdır, bu məqsədlərə böyük diqqət göstərilməlidir. Bütün küçələrə yeni asfalt salınmalıdır, binalar rənglənməlidir, harada ehtiyac varsa, təmir olunmalıdır. Yeni binalar gözəl zövqlə tikilməlidir. Buna xüsusi diqqət göstərmək lazımdır. Çünkü bu bölgənin özünəməxsus çox gözəl əlamətləri, xüsusiyyətləri var. Bu bölgə Azərbaycanın çox gözəl guşəsidir. Burada təbii gözəllik çox cəlbedicidir.

Eyni zamanda, bu gözəl abadlıq işlərini görəndə mən çox sevinirəm və sahibkarları da buna dəvət edirəm. Bəzi hallarda olur, görürsən ki, özünə gözəl müəssisə, yaxud da ev tikdirir, imarət tikdirir, amma onun ətrafi çox bərbad vəziyyətdədir. Biz gərək bu məsələlərə diqqət yetirək. Siz də çalışın ki, yaradacağınız müəssisələr bizim ümumi konsepsiyaya uyğun olsun. Əgər haradasa bina tikiləcəksə, gərək bunun xarici görünüşü gözəl olsun, zövqlə tikilsin ki, ölkəmiz daha da gözəlləşsin, şəhərlərimiz daha da abadlaşın.

Sizi bir daha salamlayıram, sağ olun. Əminəm ki, bu kreditlərdən səmərəli istifadə edəcəksiniz və gələcəkdə bu kreditlərin həcmi artacaqdır. Mən sizə söz verirəm. Sağ olun.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏKİ ŞƏHƏRİNĐƏ

13 aprel 2006-ci il

Kiş kənd orta məktəbi ilə tanışlıq

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Şəki rayonunda Heydər Əliyev adına 1 nömrəli Kiş kənd orta məktəbi ilə tanış olmuşdur.

Məktəbin pedaqoji kollektivi və şagirdlər prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmətlə, gülçiçəklə qarşılıdlıqda.

Prezident İlham Əliyev xanımı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin məktəbin qarşısındaki büstünün önünə gül qoymalar.

Azərbaycan prezidenti «Heydər Əliyev Şəkidə» adlı fotoguşşaya baxdı, məktəbin dəhlizlərində, hər bir sinif otağında asılmış və ulu öndərin uşaqlıq, gənclik illərinə, siyasi fəaliyyətinə, təhsilə qayğısına aid fotosəkillərə baxdı. Prezident Heydər Əliyevin iştirakı ilə 2002-ci ilin noyabrında Şəkidə keçirilən müşavirədə ulu öndərin bu məktəbin tikilməsi barədə çıxışı və verilən qərar səsləndirildi.

Məktəbin direktoru Müzəkkil Qarayev prezident İlham Əliyevə məlumat verdi ki, Kiş kənd orta məktəbinin məzunları arasında görkəmli insanlar var və onlar Azərbaycan elmi üçün böyük xidmətlər göstərmişlər. Məktəbin keçən il istifadəyə verilmiş yeni binasında 87 sinif otağı, idman zalı, kitabxana, kompüter, tibb otaqları var. 600-dən çox şagirdin təhsil aldığı məktəbdə 80 müəllim və 20-dək texniki işçi çalışır.

Prezident İlham Əliyev məktəbin sinif və kompüter otaqlarını gəzdidi, şagirdlərlə söhbət etdi, onların təhsilləri ilə

maraqlandı, yaxşı oxumalarını arzulayaraq, bunun üçün hər cür şəraitin yaradılacağını bildirdi.

Müəllimlər prezidentə təşəkkür edərək, ucqar kəndlərdə belə təhsil ocaqlarının tikilməsini gələcək nəsillərə göstərilən qayğı kimi qiymətləndirdilər və dedilər ki, bu məktəbdə ulu öndərin xatirəsi yaşayır və daim yaşayacaqdır. Kəndimizin elektrik enerjisi, su, rabitə ilə təmin edilməsində, tibb, təhsil, mədəniyyət ocaqlarının yaradılmasında bilavasitə qayğısı olmuşdur.

Prezident İlham Əliyev Kiş kəndinə qazın müntəzəm verilməsi ilə bağlı məsələnin də həll olunacağını bildirdi.

Qədim Alban məbədi ilə tanışlıq

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 13-də Kiş kəndindəki qədim Alban məbədində də oldular.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, məbədin direktoru İlhamə Hüseynova prezident İlham Əliyevi, xanımını səmimiyyətlə qarşılıdular. Bildirildi ki, kəndin Maflar məhəlləsində yerləşən məbədin ətrafındaki divarların qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Erkən orta əsrlərdə Qafqaz Albaniyasında xristianlığın mərkəzlərindən olan Kişdə (Qişdə) tikilmiş IV əsrə aid məbəd tarixi abidə kimi dövlət tərəfindən qorunur. Məbədin günbəzi iç tərəfdən metal pulları cəzbetmə xüsusiyyətinə malikdir. Bu cür magik xüsusiyyətinə görə burası müqəddəs yerlərdən biri hesab olunur. Yerli əhali arasında deyirlər ki, buraya ziyarətə gələn şəxs ürəyində bir niyyət tutur, onun yapışdırmaq istədiyi pulu divar cəzb edərsə, niyyəti baş tutmuş hesab olunur.

Prezident İlham Əliyev və Mehriban xanum da ürəklərində niyyət tutaraq, metal pulu divara yapışdırıldılar.

Prezident İlham Əliyev orta əsrlərə aid qəbirlərə, Kiş kəndi ərazisində tapılmış maddi-mədəniyyət nümunələrinə, Yaloylutəpə mədəniyyətinə aid tapıntılara, Qafqaz Albaniyasının tarixi xəritəsinə baxdı.

Məlumat verildi ki, məbədin həyatında uzunluğu 2, eni isə 1 metrdən çox olan yastı daş vardır. Yerli camaat yeriməyən, dil açmayan və ya şikəstliyi olan uşaqları bu daşın üstündə oturtmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyin mümkün olduğunu bildirir.

Sonra prezident İlham Əliyev məbədin həyatında qədim dövrün memarlıq abidələrinə aid yaradılmış xüsusi guşələrə, Kiş məbədinin müxtəlif dövrlərdəki vəziyyətini əks etdirən maketlərə də tamaşa etdi. Bildirildi ki, sovet dövründə alban məbədində təmir işləri aparan erməni mənşəli bərpaçılar bu abidəyə süni düzəlişlər edərək saxtalasdırmışlar. Lakin Norveçdən dəvət olunmuş mütəxəssislər araşdırma apardıqdan sonra bu məbədin əvvəlki görkəmi bərpa edilmişdir.

Prezident İlham Əliyev və xanımı burada çay süfrəsinə dəvət olundular, məbədə aid fotoalboma baxdilar.

Prezident İlham Əliyevin fəxri qonaqlar kitabına yazdığı ürək sözləri:

«Kiş kəndində yerləşən qədim Alban məbədi dünya əhəmiyyətli tarixi abidədir. Azərbaycanın qədim tarixi öyrənilməli və dünya ictimaiyyətinə təqdim edilməlidir.

Ölkəmizin tarixi abidələrini qorumaq və bərpa etmək dövlətimizin borcudur.

Bütün dinlərin tarixi və mədəniyyət abidələri bizim üçün əzizdir.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

13.04.2006-cı il».

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN SOSİAL-İQTİSADI İNKİŞAFINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏDƏ NİTQ

Şəki Şəhər İcra Hakimiyyəti

13 aprel 2006-ci il

İki gündür ki, mən bu bölgədəyəm, vəziyyətlə tanış oluram, görüşlər keçirirəm, müxtəlif sənaye, turizm obyektləri ilə maraqlanıram, tanış oluram. Bütövlükdə, deyə bilərəm ki, bölgədə regionların sosial-iqtisadi inkişafı programı uğurla icra edilir.

Bu səfərin əsas məqsədi ondan ibarətdir ki, biz görülən işlərə qiymət verək, onları təhlil edək və əlavə tədbirlər haqqında müvafiq tapşırıqlar və qərarlar verək. Həyat bunu tələb edir. Çünkü həyat yerində durmur. Regionların sosial-iqtisadi inkişafı programı iki ildən çoxdur ki, qəbul edilibdir. Əlbəttə, yeni problemlər, yeni məsələlər üzə çıxır. Biz gərək bunlara operativ reaksiya verək və mövcud olan problemlərin aradan qaldırılması üçün dərhal tədbirlər görək.

Son iki il ərzində, regionların inkişafı programının təsdiqindən sonra region üçün əhəmiyyətli və onun gələcəyini təmin edən mühüm qərarlar qəbul edilmişdir. Onlardan biri Şəkidə tikilən elektrik stansiyası barədədir. Regionların inkişafı programında stansiya nəzərdə tutulmurdu. Bu yaxınlarda bizim qəbul etdiyimiz qərara əsasən müxtəlif bölgələrdə, o cümlədən Şəkidə stansiya tikilməyə başlandı. Stansianın tikintisi bölgənin enerjiyə olan tələbatını tam ödəyəcəkdir. Bu, gələcəyə yönəldilib, yəni bölgənin gələcək inkişaf perspektivini də müəyyən edəcəkdir.

Bilirsiniz ki, mənim göstərişimlə bir müddət bundan əvvəl, demək olar ki, bütün bölgələrdə yeni tibb ocaqları tikilməyə başlandı. Müxtəlif bölgələrdə tikinti artıq başlayıbdır. O cümlədən bu günlərdə həm Balakəndə böyük xəstəxananın tikintisinə başladıq, həm də Zaqatalada müasir müalicə-diaqnostika kompleksinin təməlini qoymuşdur. Bu bir daha onu göstərir ki, bizim siyasetimiz sosial-yönümlü siyasətdir. Əlbəttə, biz iqtisadiyyatın inkişafına çox çalışırıq və qəbul edilmiş bütün programların məqsədi bundan ibarətdir. Ancaq bütün bu işlərlə yanaşı, biz gərək insan amilini də unutmayaq. Çünkü biz xalq üçün işləyirik, xalq üçün yaşayırıq. Xalqın da müasir tibbi xidmətə böyük ehtiyacı vardır.

Bütövlükdə, səhiyyə sisteminin müasirləşməsi, orada vəziyyətin sağlamlaşdırılması çox vacibdir. Müalicə-diaqnostika mərkəzlərinin tikintisi bu məqsədi güdürlər və bunu təmin edəcəkdir. Bundan əlavə, biz 2004-cü ilin fevralında programı qəbul edərkən məktəb tikintisi geniş şəkildə nəzərdə tutulmurdu. Ancaq son bir il ərzində Azərbaycanda 300-dən çox yeni məktəb tikilib və bu program davam etdirilir. Bu il də 100-dən çox məktəb tikilməlidir və biz bütövlükdə bütün məktəb infrastrukturunu yeniləşdirməliyik. Uşaqlar müasir məktəblərdə oxumalıdır, lazım olan bütün avadanlıq, ləvazimat, binalarda istilik sistemi olmalıdır. Mən bunu ona görə deyirəm ki, bütün bu məsələlər regionların sosial-iqtisadi inkişafi programında nəzərdə tutulmurdu. Bəlkə də bunun təbii səbəbləri var, bəlkə də müəyyən subyektiv məqamlar da var. Ancaq bütün bu yeniliklər artıq reallıqdır. Bizim məqsədimiz, ilk növbədə, programda təsdiq edilmiş məsələləri həyata keçirmək, eyni zamanda, yeni meydana çıxan və sonradan qəbul edilmiş qərarlar əsasında lazımı infrastrukturunu və obyektləri yaratmaqdır.

Ona görə mən istəyirəm ki, bugünkü müşavirədə biz hər iki məsələyə toxunaq. İlk növbədə, görülən işlərdən danışaq, gərək həm programda nəzərdə tutulmuş, həm də diqqətdən kənardə qalmış məsələlər həll olunsun. Mən həmişə deyirəm, əgər hər

bir rayonun problemi həll olunarsa, ölkənin problemləri də həll edilər.

Bütövlükdə demək istəyirəm ki, bölgənin inkişafı çox müsbətdir. Mən bu rayonlarda, şəhərlərdə olarkən burada gedən abadlıq işləri ilə də maraqlanıram. Görürəm ki, səliqə-sahman var, abadlıq işləri görülür. Misal üçün, mən xüsusilə Şəki şəhərini qeyd etmək istəyirəm. Burada çox böyük abadlıq işləri görülübdür, binalar təmir olunur, yollar, gözəl parklar salınır. Bu, başqa rayonlarda da var. Amma gərək daha da sürətlə getsin.

İndi biz müasir dövlət qururuq. Bütün infrastruktur müasir standartlara cavab verməlidir. Mövcud olan binalara da əl gəzdirmək, təmir etmək lazımdır ki, abadlıq olsun. Xüsusilə nəzərə alsaq ki, bu bölgənin çox gözəl təbiəti, təbii şəraiti var. Bu gözəl təbiət özlüyündə hər bir kəndə, hər bir şəhərə yaraşıq verir. Müasir yanaşma olmalıdır. Yeni binalar gərək böyük zövqlə tikilsin, yəqin ki, istifadəsiz olan binalar sökülməlidir, daxmalar qalmamalıdır. Yəni ümumi görünüşə xələl gətirən yarımcıq tikililər, yaxud da 20–40 il bundan əvvəl tikilmiş yararsız binalar – əlbəttə, onlar əgər istifadəsizdirsə – sökülməlidir. Yeni infrastruktur yaradılmalıdır.

Müşavirədə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Götüşov çıxış etdilər.

YEKUN NİTQİ

Qaldirdığınız məsələlər həm ümumi xarakter daşıyır, eyni zamanda, hər bir rayona aid olan problemlər var. Ümumi problemlərdən biri də, əlbəttə, su təchizatı və kanalizasiya xətlərinin nasaz vəziyyətdə olmasına dairdir. Deyə bilərəm ki, bu, bütün respublikada ciddi narahatlıq doğuran bir məsələdir. Bu məsələ ilə məşğul oluruq, müvafiq göstərişlər verilibdir.

Əlbəttə, bu zonaya aid olan məsələlər də təhlil ediləcək və əlavə tədbirlər planı hazırlanacaqdır.

Bununla yanaşı, qazla təminat. Uzun illər Azərbaycan rayonları qazsız qalmışdır. Təxminən 2001-ci ildən başlayaraq, yeni program icra olunmağa başlandı. Demək olar ki, indi bütün rayon mərkəzləri qazla təmin olunur. Bu təminat haradasa 100 faiz, haradasa 50 faizdir. Qaz verilir. Amma kifayət qədər verə bilmirik, çünki imkanımız yoxdur. Ona görə ki, hələlik Azərbaycanda qaz hasilatı bizim daxili tələbatımızı ödəmir. Biz məcbur oluruq xaricdən, Rusiyadan ildə 4 milyard 500 milyon kubmetr qaz alırıq. Qazın alınmasına Azərbaycan dövləti yeni qiymətlə təxminən 500 milyon dollar pul ödəyir. Ancaq siz də bunu yaxşı bilirsiniz ki, əhalidən və müəssisələrdən bu pulu yiğmaq mümkün deyildir. Heç bir ölkədə bu qədər dotasiya heç kimə verilmir. Müqayisə üçün deyə bilərəm ki, bizimlə qonşu ölkələrdə əhaliyə verilən qazın min kubmetrinin qiyməti, məsələn, Gürcüstanda 190 dollar, Ermənistanda 160 dollardır. Azərbaycanda isə 50 dollardır, onun da cəmi 20 faizi yığılır. İndi təsəvvür edin, biz Rusiyaya 500 milyon dollar pul ödəyirik, oradan qaz alırıq. Onu əhaliyə paylayırıq, ancaq pulunu ala bilmirik. Yəni belə vəziyyət davam edə bilməz. Biz yaxşı başa düşürük ki, bu, çox ciddi sosial problemdir, sosial məsələdir. Ancaq biz gərək bu məsələdə də işimizi elə quraq ki, dövlətin üzərinə bu qədəryük düşməsin.

İndi göstəriş vermişəm ki, ilin sonuna qədər Azərbaycanda, bütün ölkədə sayğacların quraşdırılması başa çatsın. «Azəriqaz» şirkətindən mənə verilən məlumatə görə, ilin sonuna qədər təxminən 90 faiz abunəçi sayğacla təmin ediləcəkdir. Ondan sonra, əlbəttə ki, insanlar sərf etdikləri qazın pulunu ödəyəcəklər. İndi normativlər var, meyarlar var. Bu yaxınlarda maraqlandım, onları mənə verdilər. Bəlkə də 30–40 bənddən ibarət bir siyahıdır, cədvəldir – qış aylarında bu qədər, yay aylarında bu qədər ödəməlidir. Əgər onun sobası varsa bu qədər, yoxdursa bu qədər, pilətəsi varsa bu qədər. Bilirsiniz, bu, keçmişdən qalan yanaşmadır. Biz ona son qoymalıyıq. Mən

Tarif Şurasına göstəriş verdim ki, o siyahi sadələşdirilsin. Saygacalar tam quraşdırılmayana qədər insanlar bilməlidirlər ki, nəyin pulunu verirlər. Ancaq o da faktdır ki, bu gün Azərbaycanda qaz dotsiya ilə verilir. Əgər biz qazın həcmini artırmaq istəsək də buna imkan yoxdur. Çünkü öz hasilatımız buna imkan vermir.

Rusiyadan isə mövcud kəmər 4 milyard 500 milyon kubmetrdən çox qaz qəbul etməyimizə imkan vermir.

Ancaq Azərbaycanın zəngin «Şahdəniz» qaz yatağı var, bu ilin sonunda istismara verilir. Bu il oradan bizə az miqdarda qaz veriləcəkdir. Gələn ildən isə, əlbəttə ki, daxildə istehlak olunan qazın həcmi artacaqdır. Bu məsələ ümumi xarakter daşıyır. Mən sadəcə olaraq, bunu bir də qeyd etmək istəyirəm ki, hamı bilməlidir – heç bir ölkə qazı dotsiya ilə vermir. Əksinə, qazı, məsələn, indi 110 dollara alır və 190 dollara satır. Biz isə 110 dollara alırıq, 50 dollara satırıq. 50 dolların da ancaq 20 faizini yiğiririk. Bu, böyük yükdür. Nəzərə alsaq ki, Azərbaycan özü də təxminən 4,5 milyard kubmetr qaz hasil edir və təbii ki, onun da dünya qiyməti var və o qaz da elə su qiymətinə satılır, görün ölkə bundan nə qədər çatınlıq çəkir.

Ümumi məsələlərə aid olan digər sahə, əlbəttə, sosial sahədir – məktəblər, xəstəxanalar. Uzun illər bu sahələrə investisiya qoymağa imkan yox idi. Çünkü ölkəmizin iqtisadi vəziyyəti buna imkan vermirdi. İndi biz iqtisadiyyatımızı inkişaf etdirərək, 90-cı illərin ortalarından başlanmış iqtisadi islahatları davam etdirərək büdcəmizi artırırıq. 4 milyard dollarlıq büdcəmiz var. Nəzərə alsaq ki, üç il bundan əvvəl 1 milyard dollar idi, bu, böyük rəqəmdir. Ancaq bizi tam qane edə bilmir. Ona görə bizim büdcəmiz ildən-ilə artacaq, özü də neftdən gələn pulun hesabına yox. Neftdən gələn pulun hesabına büdcəni artırmaq böyük məharət, yaxud da ağıl tələb etmir. Maliyyə nizam-intizamı möhkəmlənməlidir, əlavə resurslar işə salınmalıdır, vergi sistemində daha da ciddi işlər aparılmalıdır, burada, büdcənin xərclənməsində şəffaflıq olmalıdır. İndi deyə bilmərəm ki, bu, tam var. Ayrılan vəsaitdən səmərəli istifadə

edilməlidir. Mən bilirom ki, ayrılan vəsaitdən bəzi hallarda səmərəli istifadə etmirlər və digər xoşagəlməz hallar baş verir. Bunun qarşısı alınmalıdır.

Azərbaycan artıq dünya iqtisadiyyatına qovuşur. Dünya iqtisadiyyatı şəffaflığı tələb edir. Biz hasilat sənayesində beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkəyik. O programda iştirak edən ölkələr arasında liderik. Bu yaxınlarda Böyük Britaniyanın Dövlət katibi bu məsələ ilə əlaqədar mənə məktubla müraciət etmişdi. Orada yazmışdı ki, Azərbaycan hasilat sənayesində şəffaflıq təşəbbüsünün iştirakçıları arasında lider dövlətdir və Azərbaycanın təcrübəsi öyrənilməlidir. Bunu biz yaratmışıq. Çünkü bu şəffaflıq ilk növbədə, bize lazımdır. Biz bunu nə qədər təmin etsək, bizim o qədər vəsaitə də qənaətimiz olacaq, əlavə imkanlarımız da yaranacaqdır. Ona görə bündə də artacaqdır.

Gələn il, indi rəqəmi demək istəmirəm – bu barədə hökumətə tapşırıq vermişəm – amma yenə də büdcənin kəskin şəkildə artımı nəzərdə tutulur. Belə olan halda, rayonlara ayrılaceq vəsaitin həcmi də artacaqdır. O vəsaitdən səmərəli istifadə etmək sizdən asılıdır. Bu gün mənə dediyiniz məsələlər, onların böyük hissəsi məhz o vəsaitin hesabına həll olunmalıdır. Biz bu işlərin bəzilərini bu il başlamalıyıq. Təxirəsalınmaz tədbirlər görülməlidir. Mən əlavə vəsait ayıracığam. Sonra siz bütün təklifləri Zeynal Nağıdəliyevə təqdim edin. Biz onları ümumiləşdirib əlavə tədbirlər haqqında program qəbul edəcəyik. Ancaq əsas işləri gələn il və 2008-ci ildə görməliyik.

Yol tikintisi də geniş programdır. Əgər yol yaxşı olmasa, heç bir infrastrukturunu inkişaf etdirmək mümkün olmayacaq, turizm mümkün olmayıcaqdır. Xüsusilə bu bölgədə, çünkü bura Azərbaycanda ən gözəl turizm imkanlarına malik olan bölgədir. Burada hər tərəf turizm zonasıdır, hər tərəf çox gözəl təbiətdir. Ancaq infrastruktur olmalıdır. Mehmanxana, turizm mərkəzi, istirahət, müalicə zonaları olmalıdır. Bunu, təbii ki, özəl sektor etməlidir. Amma bunu təşkil etmək üçün elektrik enerjisini dövlət təmin etməlidir, yolu, su xəttini, qaz xəttini dövlət

çəkməlidir. Ona görə, qaldırığınız məsələləri ayırmalıyıq ki, hansını dövlət hesabına, hansını özəl sektorun hesabına etməliyik.

Özəl sektorun hesabına görüləcək işlərə biz bilavasitə qarşı bilmərik. Özəl sektora nə edə bilərik? Kredit verə, yardım edə, onlara şərait yarada bilərik. Mən bu gün Şəkidə bu bölgədən olan sahibkarlarla görüş keçirmişəm. Artıq kreditlərin birinci mərhələsi başlanıbdır. Daha da böyük həcmidə kreditlər veriləcəkdir. Ölkə üzrə bu il sahibkarlara təxminən 100 milyon dollar kredit veriləcəkdir. Keçən il 50 ya 40 milyon idi. Bu il 100 milyondur, gələn il yəqin ki, 150 milyon, bəlkə də 200 milyon olacaqdır. Sahibkarlar da bu pulu səmərəli istifadə etməlidirlər. Əlbəttə, bu işdə İqtisadi İnkişaf Nazirliyi də onları istiqamətləndirməlidir. Çünkü biz ölkəmizi düşüñülmüş şəkildə inkişaf etdirməliyik. Kreditlər ölkəmiz üçün lazımlı olan sahələrə sərf olunmalıdır. Eyni zamanda, mən sizdən də tələb edirəm ki, bu işdə fəal iştirak edin. Çünkü siz yaxşı bilirsiniz ki, rayonda hansı sahəyə daha çox pul qoymaq lazımdır, hansı sahə daha da sürətlə inkişaf etməlidir. Ona görə hökumət, kreditləri paylayan Sahibkarlığa Kömək Milli Fondu, İqtisadi İnkişaf Nazirliyi, sahibkarlar və yerli icra orqanları arasında çox geniş və ciddi əlaqələndirmə olmalıdır. Belə olan halda, biz sahibkarlığın inkişafına da nail olacaqıq. Burada sizin qaldırığınız məsələlər, misal üçün, emal müəssisələri Azərbaycana çox lazımdır. Deyirik ki, meyvələr xarab olur, bunu yetişdirənlər ziyan çəkirlər.

Qax rayonu icra hakimiyyətinin başçısı qeyd etdi ki, fındıqla bağlı problem yoxdur. Çox gözəl. Çünkü fındıq yəqin ki, çox da böyük emal tələb etmir. Onu yiğirlər, satırlar, özü də tələbat olan məhsuldur. Əgər rayon əhalisinə 12 milyon dollar pul gəlibse, əlbəttə ki, onların həyat səviyyəsi yaxşılaşacaqdır. Amma meyvə-tərəvəzi gərək emal edib satasan. Azərbaycanda artıq bir neçə yerdə müasir emal zavodları var. Bu bölgə üçün də lazımdır. Mən bilirəm ki, burada artıq bir neçəsi var, amma potensial daha da böyükdür. Ona görə biz gərək baxaq, o məhsul harada, hansı həcmidə buraxılmalıdır, oraya nə qədər

investisiya qoyulmalıdır. Bəlkə də hansısa sahibkarlara, yaxud da şirkətlərə məqsədli şəkildə investisiya verilsin. Çünkü bu həm də böyük sosial problemdir. İşsizliyin aradan qaldırılması üçün də bunun çox müsbət təsiri olacaqdır.

Tütünçülüyün inkişafı çox böyük əhəmiyyət kəsb edir. Vaxtilə Azərbaycanda tütünçülük çox inkişaf etmişdir. Sovet İttifaqı dağılandan sonra və ümumiyyətlə, bizim iqtisadiyyat faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Bu sahə də başlı-başına qalmışdı. İndi bunu dirçəltmək, yeni, müasir texnologiya tətbiq etmək böyük vəsait tələb edir. Deməli, biz onu araşdırmağa ki, nə qədər vəsait tələb edir. Bəlkə tütünçülüyün inkişafına dair xüsusi bir program qəbul edək. Vaxtilə, ulu öndər Heydər Əliyev 70-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə xüsusi proqramlar qəbul olunurdu. Məsələn, üzümçülüyün inkişafı barədə. Üzüm istehsalı 2 milyon tona qalxmışdı. Pambıq istehsalı 100 min tondan 1 milyon tona qalxmışdı. Çayçılıq, digər sahələr. Bu çox gözəl təcrübədir, çox səmərəli yanışmadır. Biz bundan istifadə etməliyik.

İndi bizim imkanlarımız getdikcə artır. Biz zəngin ölkəyə çevrilirik. Yenə də deyirəm, bündə xərcləri artacaqdır. Gərək biz ondan məqsədyönlü şəkildə səmərəli istifadə edək və qeyri-neft sektoruna, kənd təsərrüfatına yönəldək. Əhalinin 50 faizi kəndlərdə yaşayır. Deməli, kənd təsərrüfatına ən prioritət diqqət göstərilməlidir. Ona görə siz də bu məsələlərlə bağlı konkret təkliflər verin. Çünkü mən bunun tərəfdarıym ki, biz hər bir məsələyə konkret baxaq. Bütün bunlar olmalıdır və qısa müddət ərzində buna başlamalıyıq.

Əlbəttə ki, sahilbərkitmə işlərinə də böyük diqqət göstərilməlidir. Çünkü bu bölgədə çaylar məcradan çıxandan sonra bütün əkin sahələrini məhv edir, insanların zəhməti faktiki olaraq itir.

O ki qaldı məktəblərin, xəstəxanaların, idman komplekslərinin tikintisinə, əlbəttə, biz bunu mərkəzləşmiş qaydada edəcəyik. Bu program var. Mən çalışıram ki, Azərbaycanda yararsız vəziyyətdə bir dənə də olsun xəstəxana, məktəb olmasın. Azərbaycanda 4500 məktəb var. Mənə verilmiş məlumatə

görə, onların 30 faizi, bəlkə də çoxu yararsız vəziyyətdədir. Yararsız vəziyyət deyəndə, hərənin öz anlayışı var. Mən isə istəyirəm ki, hər bir məktəb yüksək standartlara, dünya standartına cavab versin, bizim uşaqlarımız yaxşı şəraitdə oxusunlar.

O cümlədən tibb məntəqələri. Mən Balakənə getməmişdən əvvəl vəziyyətlə tanış oldum. Siz bilirsiniz ki, Zaqatalada müalicə-diaqnostika mərkəzinin tikintisine qərar vermişdik. Artıq orada işlər də başlanmışdı. Mən Zaqatalada olarkən onun təməl daşını qoydum. Amma bölgəyə səfərə çıxmamışdan əvvəl soruşdum ki, bəs Balakəndə vəziyyət necədir? Dedilər ki, faktiki olaraq Balakəndə yoxdur. Adam göndərmişəm, gedib Balakən xəstəxanasına baxıblar, dəhşətə gəliblər ki, burada adam necə müalicə oluna bilər. Ona görə dərhal göstəriş verdim. Son illər ərzində Azərbaycanda ən müasir, ən gözəl və ən böyük xəstəxana Balakəndə tikiləcəkdir. Çünkü ən ucqar rayonlardan biridir, Bakıdan uzaqdır. Biz gərək sərhəddə yaşayan insanlara daha da böyük diqqət göstərək. Sərhəd rayonlarına daha da böyük diqqət, qayğı göstərilməlidir. Çünkü onlar paytaxtdan uzaqda yerləşir. Gərək biz onların qayğıları ilə yaşayaq. Məhz orada ən müasir səviyyədə infrastruktur yaradılmalı, məktəb, xəstəxana tikilməlidir. Amma desəm ki, ancaq Balakəndə vəziyyət belədir, düz olmaz, başqa rayonlarda da elədir. Xəstəxanalara vəsait qoyulmurdu.

Mənim təşəbbüsünlə 2004-cü ildə səhiyyəyə ayrılan xərclər 2003-cü ilə nisbətən 44 faiz, sonda isə 50 faiz artmışdı. O vəsaiti kim gördü?! Heç kim. Mən nə qədər artırırdım, o qədər də ogurlayırdılar. Mən nə qədər çalışırdım ki, xəstəxanaları təmir etsinlər, avadanlıq alsinlar, dərman alsinlar, gedib köhnə dərmanları alırdılar, hansı ki, onların müddəti bitibdir. O zəhərdir, dərman deyil. Beləliklə, korrupsiya ilə məşğul olurdular. Vəziyyət belədir. Biz gərək bunu necə var, elə də deyək. Biz bunu bilirik, insanlar bunu bilir. Səhiyyə elə sahədir ki, insanlar məcburdurlar mütəmadi qaydada təmasda olsunlar. Tibb məntəqəsi, xəstəxana, poliklinika və müalicə-diaqnostika

mərkəzində gərək birinci, yüksək səviyyədə xidmət olsun, ikinci, dərman və avadanlıq olsun. Sağlamlıq insanın ən böyük nemətlərindən biridir. Ona görə bu məsələlərə kompleks şəkildə baxılır. Əlbəttə, imkan daxilində. Amma nəzərə alsaq ki, imkanımız artır, indi biz gərək o yüksək sürəti saxlayaqq.

Mən yenə də deyirəm, bütövlükdə raziyam ki, program necə icra olunur, hər bir regionda inkişaf gedir. Amma onu da bilişəm ki, sürət bizi tam qane edə bilməz. Bəzi yerlərdən mən çox raziyam, bəzi yerlərdən də razi deyiləm. Gərək biz bu sürəti artıraq. Əgər biz kiminsə yardımına, hansısa köməyə, yaxud da kreditə möhtac olsaydıq çətinlik olardı. Belə şey yoxdur. Biz heç kimdən asılı deyilik. Özümüz öz siyasetimizi aparırıq, imkanı özümüz yaradırıq. Heç kim gəlib bu imkanı bizə yaratmir.

Ulu öndər Heydər Əliyevin tutduğu yol bu gün davam etdirilir. Əgər o vaxt neft müqaviləsi imzalanmasaydı, Azərbaycanda tamamilə başqa mənzərə olacaqqdı. Bu, cəsarət tələb edirdi, siyaset, müdriklik tələb edirdi. O bunu çətin şəraitdə Azərbaycan üçün etdi. Bu, uzun illər, onilliklər boyu ölkəmizin müstəqil həyatını müəyyən edəcəkdir. İndi iqtisadi imkanlarımız var, gərək biz o imkanlardan səmərəli istifadə edək. Belə olan halda, ilk növbədə, səhiyyə, təhsil, digər sosial məsələlər həllini tapmalıdır. Bu yaxınlarda maaşlar, pensiyalar da qaldırılacaqdır. İnsanların aliciliq qabiliyyəti də artır.

İşsizlik aradan qaldırılır. Mənə deyirlər, əvvəllər Bakıda işsiz adamlar müəyyən yerlərdə yığışırdılar. Onları müəyyən bağ işlərinə və yaxud da tikinti işlərinə aparırdılar. Çox ucuz qiymətə, köhnə manatla günü 10 min manata gedib işləyirdilər. İndi deyirlər, günü yeni manatla 20 manatdır. Yəni bu, təxminən 25 dollar edir. Bu onu göstərir ki, aliciliq qabiliyyəti artır, nə qədər binalar, evlər, müəssisələr, şadlıq evləri tikilir. Bütün bunlar inkişafın göstəricisidir.

Əlbəttə, pensiyalar, maaşlar qalxdıqca, aliciliq qabiliyyəti də artacaq və insanlar daha da yaxşı yaşayacaqlar. Bizim də məqsədimiz bundan ibarətdir. Bir tərəfdən, güclü iqtisadiyyat –

iqtisadiyyatımızın bel sütunu olan neft-qaz sektoru, bu istiqamətdə inkişaf var, neft kəmərləri tikilib istifadəyə verilir. Digər tərəfdən, sahibkarlığın inkişafi, özəl sektorun inkişafi – bu sahəyə kömək etmək üçün kreditlərin, kənd təsərrüfatı texnikasının verilməsi. Bilirsınız ki, «Aqrolizing» şirkətini yaratmışıq. Bu bölgədə də şöbələri olmalıdır. Texnika verilir, gübrələr verilir. Üçüncü tərəfdən, sosial məsələlərin həlli – maaşların, pensiyaların artırılması və infrastrukturun yaradılması.

Baxın, hansı ölkədə bir ildə 6 elektrik stansiyası tikilir. Heç bir yerdə. O stansiyaların ümumi gücü 1000 meqavatdır. Azərbaycanın bütün illər ərzində yaradılmış istilik və su elektrik stansiyalarının ümumi gücü 4 min, ya 5 min meqavatdır. İndi bu da tam güc ilə işləmir. Ancaq biz bu il 500 meqavat, gələn il Sumqayıt elektrik stansiyasında 500 meqavat güc işə salacaqıq – bu edir 1000 meqavat. Ondan sonra «Şimal» elektrik stansiyasında 400 meqavat güc işə salınacaq və hamısı birlikdə olacaq 1400 meqavat. Lazım olsa, əlavə də edərik. Əsas məqsədimiz odur ki, yollar, elektrik stansiyaları, su, qaz təchizatı – bütün bunlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət etsin. Mən əminəm ki, belə də olacaqdır. Çünkü görülən bütün bu işlər öz nəticəsini verir və verəcəkdir.

Bölgəyə aid olan məsələləri də siz yaxşı bilirsınız. Kənd təsərrüfatı, turizm, tütünçülük, emal müəssisələrinin yaradılması – bütün bunlara biz kompleks şəklində baxacaqıq. Yenə də deyirəm, özəl sektor harada iştirak etməlidirsə, biz onları təşviq edəcəyik. Harada dövlət infrastruktur yaratmalıdır, dövlət onu edəcəkdir. Beləliklə, biz bütün bu məsələləri təzədən təhlil edib, bölgə üçün yeni qısamüddətli inkişaf programını hazırlayıb qəbul edəcək və icrasına başlayacaqıq. Bu işdə sizə ugurlar arzulayıram.

Prezidentin göstərişlərini, tapşırıqlarını yerinə yetirməlisiniz. Ümumi xəttimizi bilirsınız. Bizim xəttimiz açıqdır, ayındır – Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ölkədə vətəndaş həmrəyliyini möhkəmləndirmək. Azərbaycanda çoxlu xalqlar yaşayır. Mən bu günlərdə də demişəm, biz çoxmillətli

ölkəyik. Bizim gücümüz bundadır. Biz Ermənistən kimi monoetnik dövlət deyilik, Ermənistanda başqa heç bir xalq yaşaya bilmir. Sovet vaxtında da orada əhalinin təxminən yarısı ermənilər idi. Müstəqil olandan sonra bütün başqa millətlər oradan qaçıb, azərbaycanlılara qarşı soyqırımı təşkil ediblər, etnik təmizləmə siyasəti nəticəsində oradan qovublar. Başqa millətləri də sixışdır-sixışdır ölkədən çıxarıblar. İndi Ermənistən monoetnik dövlətdir. İndi dünyanın heç bir başqa yerində monoetnik dövlət tapmaq mümkün deyildir. Statistikaya baxmaq olar – istər bizim bölgədə, istərsə də Avropada, Amerikada, Asiyada, Afrikada heç bir ölkədə əhalinin doxsan doqquz onda neçə faizini bir millət təşkil etmir. Bu, bir növ irqçılıkdən xəbər verir.

Amma Azərbaycan çoxmillətli dövlətdir. Bizzət bütün xalqlar rahat, normal yaşayırlar. Mən dünən Qaxda gürcü kilsəsində oldum. Orada xristian dininə aid olan abidələr də qorunur. Bu gün Kiş kəndində Alban məbədi ilə tanış oldum. O da qədim tarixi bir abidədir. Dövlətimizin siyasəti də, xalqımızın niyyəti də bundan ibarətdir. Bizim gücümüz birliyimizdədir. Ona görə bu siyasətə də diqqət verilməlidir. Nəzərə alsaq ki, bu bölgədə milli azlıqlar, bizim qardaşlarımız, bacılarımıza yaşayır, onlar da bir ailə kimi, rahat yaşamalıdır. Onlar üçün bütün şərait yaradılmalıdır.

Bir də demək istəyirəm ki, sərhəd zonası olduğuna görə, bu bölgəyə həmişə xüsusi diqqət olmalıdır. Siz də bu siyasəti yerlərdə icra etməlisiniz. Bütün göstərişləri icra etməlisiniz və bundan əlavə, özünüz təşəbbüs göstərməlisiniz. Çünkü bu bölgənin problemlərini sizdən yaxşı bilən yoxdur. Vaxtında bizə məlumat verməlisiniz.

Sağ olun.

TÜRKİYƏNİN «EKOVİTRİN» JURNALININ MÜXBİRLƏRİNƏ MÜSAHİBƏ

Prezident sarayı

18 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Prezident sarayında Türkiyənin «Ekovitrin» jurnalının müxbirləri Kamran Abacioğluna və Şərəf Özata müsahibə vermişdir.

Dövlətimizin başçısı Azərbaycanda sürətli iqtisadi inkişaf, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Örzurum qaz kəmərləri layihələri, ölkəmizə xarici sərmayələrin qoyulması və bir sırada digər məsələlər barədə suallara ətraflı cavab vermişdir.

Sonra jurnalistlər «Ekovitrin» jurnalının münsiflər heyətinin qərarı ilə Azərbaycan prezidenti İlham Əliyevin «Avrasiyada ilin siyaset adımı» mükafatına layiq görüldüyü barədə məlumat vermiş və həmin mükafatın bu ilin may ayında dövlətimizin başçısına təqdim olunmasının nəzərdə tutulduğunu bildirmişlər.

TÜRKİYƏNİN DAXİLİ İŞLƏR NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

18 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Prezident sarayında Türkiyənin Daxili İşlər naziri Əbdülləqədir Aksunun başçılıq etdiyi nümayəndə heyatını qəbul etmişdir.

Dövlətimizin başçısı dost və qardaş ölkə nazirinin Azərbaycana növbəti səfərindən şad olduğunu vurğulayaraq dedi ki, bilirom, çox zəngin programınız var, maraqlı görüşlər keçirəcəksiniz. Əminəm ki, bu səfərdən razi qalacaqsınız. Bu yaxınlarda Türkiyənin hörmətli cümhur başqanı Azərbaycanda səfərdə idi. Ondan əvvəl Baş nazir gəlmışdı və may ayında onun səfərini yenidən gözləyirik. Bütövlükdə hər bir səviyyədə görüşlər, danışıqlar aparılır, müştərək işlər görülür. Sizin də səfəriniz çox önəmlidir.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin ən yüksək zirvədə olduğunu və bunun davam etməsinin, bölgədə gedən proseslərin, narahatlıq doğuran məsələlərin müzakirəsinin və ciddi əlaqələndirmənin olmasının vacibliyini vurğuladı.

Ə b d ü l q ə d i r A k s u: İcazənizlə görüş üçün vaxt ayırdığınıza və qonaqpərvərliyə görə minnətdarlığını bildirim və Türkiyə prezidentinin və Baş nazirinin salamlarını Sizə çatdırırmı.

Azərbaycan və Türkiyə arasında strateji xarakter daşıyan, möhkəm, sağlam qardaşlıq münasibətləri günbəgün daha da möhkəmlənir. Türkiyə hər sahədə Azərbaycanın yanındadır və bu, davam edəcəkdir. Ümumi əlaqələrimiz çərçivəsində

terorizm və mütəşəkkil cinayətkarlıqla, qacaqmalçılıqla mübarizədə uğurlu əməkdaşlığını davam etdirmək istəyirik.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsində Türkiyə ölkənizi bundan sonra da dəstəkləyəcəkdir. O, Azərbaycanda, Bakıda baş verən inkişafi yüksək qiymətləndirərək dedi ki, böyük dövlət adamı Heydər Əliyevin başladığı yolun sizin tərəfinizdən çox uğurla davam etdirilməsini görməkdən xoşbəxtəm. Yeni göydələnlər, geniş inşaat işləri çox böyük inkişafdan xəbər verir. Eyni zamanda Azərbaycanda sabitliyin yüksək səviyyədə qorunduğu şahidi oldum.

İ l h a m Ə l i y e v: Ölkələrimizin bütün nazirlikləri arasında sıx əlaqələrin olduğunu vurgulayaraq bildirim ki, bu, ümumi işimizə xidmət edir. Daxili işlər orqanları arasında olan əməkdaşlıq da çox əhəmiyyətlidir.

Mənim Türkiyə prezidentinə və Baş nazirinə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.

Bizim aramızda da əlaqələr çox yüksək səviyyədədir, qardaşlıq münasibətləridir. Bizi birləşdirən böyük layihələr ölkələrimizin mövqeyini daha da möhkəmləndirir. Türkiyə–Azərbaycan birliyi həm bizim xalqlarımız üçün lazımdır, eyni zamanda bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına, regional işbirliyinin möhkəmlənməsinə və bütövlükdə regionun inkişafına xidmət edir. Bizim münasibətlərimiz, birgə həyata keçirdiyimiz layihələr getdikcə artıq regional müstəvidən çıxıb dünya səviyyəli əhəmiyyət kəsb edir. Biz bu gözəl fürsətdən çox səmərəli istifadə etməli, işbirliyini daha da möhkəmləndirməliyik. Azərbaycanın təbii ehtiyatlarını xarici bazarlara çatdıracaq neft və qaz kəmərləri istismara verildikdən sonra regionda vəziyyət daha da yaxşılaşmalıdır. Ancaq eyni zamanda biz regionda gedən proseslərə, yeni yaranan təhlükələrə, qacaqmalçılıq və digər xoşagəlməz hallarla mübarizəyə çox böyük diqqət yetirməliyik. Tarix göstərir ki, indi heç bir inkişaf

etmiş ölkə özünü tam şəkildə müdafiə olunmuş hesab edə bilməz.

**BÖYÜK BRİTANIYA VƏ ŞİMALİ İRLANDİYANIN
KRALİÇASI ÜLYAHƏZRƏT II
ELİZABETƏ**

Ülyahəzrət!

Yubileyiniz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirməkdən məmnunluq duyuram. Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındaki münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, dost ölkələrimizin həyata keçirdiyi qarşılıqlı faydalı əməkdaşlıq, daim genişlənən əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 18 aprel 2006-ci il

İORDANIYA HAŞİMİLƏR KRALLIĞININ ŞAHZADƏSİ İLƏ GÖRÜŞ

Prezident sarayı

19 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Prezident sarayında İordaniya Haşimilər Krallığının Şahzadəsi əl-Həsən bin Talal qəbul etmişdir.

Dövlətimizin başçısı qonağın ölkəmizə gəlməsindən məmənunluğunu bildirdi. əl-Həsən bin Talal təşəkkür edərək dedi ki, Azərbaycana ikinci dəfə səfər edir, beş il bundan əvvəl buraya qaçqın-köckünlərin vəziyyəti ilə tanış olmaq üçün gəlmışdım. O zaman mənə prezident Heydər Əliyevlə görüşmək şərəfi nəsib olmuşdu.

Prezident İlham Əliyev qaçqın-köckün probleminin hələ də Azərbaycan üçün əsas problem olduğunu vurğuladı və onlar üçün yeni qəsəbələrin salındığını söylədi. Bu baxımdan qarşıdakı günlərdə keçiriləcək konfrans xüsusü əhəmiyyətə malikdir.

İordaniya Şahzadəsi mayın 1-də Türkiyənin Xarici İşlər naziri Abdullah Gülin dəvəti ilə bu ölkədə keçiriləcək konfransda Roma klubunun ilk asiyali sədri kimi iştirak edəcəyini və orada bu regionun əhəmiyyəti ilə bağlı müzakirələr aparmaq niyyətində olduğunu bildirdi.

LATIN MƏDƏNİYYƏTİ AKADEMİYASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

19 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən «Azərbaycan: sivilizasiyalararası dialoqun keçmiş və bu günü» mövzusunda XIII beynəlxalq konfransda iştirak edən Latin Mədəniiyyəti Akademiyasının nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı gonaqları görməkdən çox şad olduğunu söylədi, beynəlxalq tədbiri məhz Bakıda keçirdiklərinə görə onlara minnətdarlığını bildirdi.

I l h a m Ə l i y e v: Zənnimcə, konfransın burada təşkili bir-birimizi tanımaq üçün və ölkələrimizin daha da yaxınlaşmasına yeni imkanlar açacaq və sizin ideyalar regionda daha yaxşı şəkildə təşviq olunacaqdır. Azərbaycan çox mühüm bir məkanda yerləşir, müstəqil dövlət kimi gəncdir. Biz cəmi 15 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Lakin bizim tariximiz olduqca böyükdür və genişdir, zəngin adət-ənənələrimiz var. Əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri Azərbaycanda sülh və dostluq şəraitində yaşamışlar. Buna görə konfransın mövzusu, yəni, sivilizasiyalar arasında dialoq bizə yaxşı məlum olan mövzudur. Azərbaycan regionda nadir yerlərdən biridir ki, biz burada qarşılıqlı hörmət, ehtiram, anlaşma müşahidə edirik. Bütün dinlər arasında anlaşma var. Azərbaycanda tarix boyu dinlərarası heç bir münaqişə və yaxud toqquşma olmamışdır və mən əminəm ki, bu dostluq və qardaşlıq ruhu gələcəkdə daha da möhkəmlənəcəkdir.

Mən hesab edirəm ki, ölkəmizin bu sahədəki təcrübəsi dünyanın müxtəlif guşələrində də öyrənilə bilər. Əgər millətlər sülh şəraitində yaşayırlarsa, ölkənin sürətli inkişafı da təmin edilir. Biz çoxmillətli ölkəyik, burada bir çox xalqların nümayəndələri yaşayır və onlar özlərini təhlükəsiz və rahat hiss edirlər.

Dünyanın hazırkı inkişaf mərhələsində biz sivilizasiyalar arasında dialoqdan danışırıq. Lakin bəzi hallarda reallıqda biz təhlükəli meyllər, toqquşmalar, təcridolunma və digər hallar görürük və bunları dini mənsubiyyyətlə bağlayırlar. Bu çox təhlükəli meyllərdir. Çünkü bunun çox gözlənilməyən nəticələri olur.

Mən hesab edirəm ki, dünyanın aparıcı intellektual dairələri – alimlər, qabaqcıl insanlar birləşməyi prinsiplərinin, dinlər arasında, xalqlar, millətlər arasında anlaşmanın təşviq olunmasında rol oynaya bilərlər. Beləliklə, təcridolunmanın qarşısını alarlar və bütün millətlərin nümayəndələri yan-yana yaşaya bilərlər. Hesab edirəm ki, bu konfransın keçirilməsi ideyası və orada müzakirə olunan məsələlər bütün bəşəriyyət üçün vacibdir. Əgər biz xalqlar arasında sülhün bərqərar edilməsinə nail ola bilsək, onda ölkələr, əsasən, özlərinin gündəlik problemlərinə daha çox diqqət ayıra biləcəkdir. Belə olsa, dünyada təhlükələrin sayı da azalacaqdır.

İndi Azərbaycan bu istiqamətdə inkişaf etməyə çalışır. Qonşularımızla çox yaxşı münasibətlərimiz var, çünkü biz bu regionda yaşayırıq. Regional inkişaf və regional təhlükəsizlik bizim üçün vacibdir və bunun bizə praktiki təsiri var. Bildiyiniz kimi, Azərbaycan Dünya Birliyinə fəal inteqrasiya olunur. Biz Avropa İttifaqının «Yeni qonşuluq siyaseti»nə qoşulmuşuq. Sülh olmadan siyasi, iqtisadi inkişaf baş verə bilməz. Eyni zamanda, ölkədə yaşayan xalqlar arasında problemlər olsa, biz buna nail ola bilmərik.

Bir sözlə, sizin keçirdiyoğuz çox yaxşı konfransdır, yaxşı gündəliyi var. Konfransı keçirmək üçün çox müdrik olaraq, məhz bizim ölkəmizi seçmişiniz. Buna görə də sizə minnətdaram. Sizdən xahiş edirəm ki, vaxtinizi konfranssa sərf etməklə

yanaşı, boş vaxt tapıb Bakının tarixi yerlərini də gəzin, insanlarımızla görüşlər keçirin və Azərbaycanın bugünkü həyatı ilə daha yaxından tanış olun. Sizi bir daha salamlayır və sizə uğurlar arzulayıram. Sağ olun.

İRANIN MÜDAFIƏ VƏ SİLAHLI QÜVVƏLƏRƏ DƏSTƏK NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

20 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Prezident sarayında İran İslam Respublikasının Müdafia və Silahlı Qüvvələrə Dəstək naziri, general-major Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi, iqtisadi, energetika və bütün başqa sahələrdə əməkdaşlığın inkişaf etdiyini, imzalanmış sənədlərin bu əlaqələri yeni səviyyəyə qaldırıdığını bildirdi.

Cənab Mahmud Əhmədinejadla görüşlərini xaturlayan prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının may ayında Bakıda keçiriləcək toplantıda bir daha görüşəcəklərini vurğuladı, onun salamlarını İran prezidentinə çatdırmağı xahiş etdi.

Nazir Mustafa Məhəmməd Nəccar İran prezidentinin salamlarını və İƏT-in qarşısındaki zirvə toplantısına dəvətə görə təşəkkürünü Azərbaycan prezidentinə çatdırıldı. İranda baş vermiş zəlzələ ilə əlaqədar göstərilən humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirən nazir təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün görülən işlər barədə məlumat verdi. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan-İran münasibətlərinin inkişafı üçün çox böyük işlər görüdüyüünü məmnunluqla xatırladan qonaq prezident İlham Əliyevin bu xətti davam etdirməsinin təqdirəlayiq olduğunu bildirdi və dedi ki, İran dost və qonşu Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmiş, bundan sonra da dəstəkləyəcəkdir.

İTAR-TASS-in BAŞ DİREKTORU VİTALİ İQNATENCONUN 65 İLLİYİ MÜNASİBƏTİLƏ TƏBRİK

Azərbaycan prezidenti İlham Əliyev İTAR-TASS-in Baş direktoru Vitali İqnatenkonu 65 illiyi münasibətilə təbrik etmişdir.

Dövlətimizin başçısının təbrikini Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çatdırmışdır. Məktubda deyilir: «Sizi – Rusyanın görkəmli dövlət xadimini yubiley münasibətilə təbrik edirəm, sizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram. Sizin bütün həyatınız jurnalistika ilə qırılmaz surətdə bağlıdır. Sizinlə ünsiyət imkanına malik olanların hamısı çox yaxşı bilir ki, jurnalistika başlıca amalınız və əsas peşəniz olmuşdur və olaraq qalır. Əminəm ki, məhz çox yüksək peşəkar keyfiyyətləriniz sayəsində siz postsovət dövründə yeni informasiya məkanının formalaşmasında misilsiz rol oynaya bilmisiniz. Biz hamımız sovet jurnalistikasının transformasiyası ilə bağlı çox mürəkkəb proseslərin və yeni tarixi şəraitdə onun təşəkkülünün sizin bilavasitə iştirakınız və rəhbərliyinizlə necə baş verdiyinin şahidi olmuşuq. Bakıda keçirilmiş rus mətbuatının beşinci ümumdünya konqresi və İTAR-TASS-in yubileyi sizin müxtəlif ölkələrin jurnalistləri arasında necə şəxsi nüfuza malik olduğunuzun bizim üçün parlaq nümayişinə çevrildi. Ümidvaram ki, başlılıq etdiyiniz agentliyin Azərbaycanla təşəkkül tapmış konstruktiv əməkdaşlığı ölkələrimiz arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə bundan sonra da xidmət edəcəkdir. Sizə ən xoş arzularımı yetirirəm».

Rusiya prezidenti Vladimir Putin də Vitali İqnatenkoya təbrik telegramı göndərmiş, yubilyarın fəaliyyətini və istedadını

yüksək qiymətləndirmişdir. Telegramda deyilir: «Səriştəlilik, iş qabiliyyəti və perspektivi görərək işləmək bacarığı sizə öz zəngin yaradıcılıq potensialınızı tam dolğunluğu ilə həyata keçirməyə, peşənizdə parlaq nəticələrə nail olmağa kömək etmişdir. Həmkarlarınız sizə təkcə yüksək işgüzar keyfiyyətlərinizə görə deyil, həm də gözəl şəxsi keyfiyyətlərinizə, istedadlı həmfikirləri öz ətrafında birləşdirmək bacarığınızın görə qiymətləndirirlər».

RF hökuməti KIV-lərin inkişafına böyük töhfəsinə və çoxillik səmərəli işinə görə V.İqnatenkonu fəxri fərmanla təltif etmişdir. Dostları, həmkarları yubilyarı təbrik etməyə gəlmiş və ona ən xoş arzularını bildirmişlər.

Vitali İqnatenko onu təbrik etməyə gələnlərə təşəkkür etmiş, ona yüksək diqqət göstərdiklərinə və çoxillik fəaliyyətini qiymətləndirdiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Rusiya prezidenti Vladimir Putinə dərin minnətdarlığını bildirmişdir.

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi – Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Vicdan və dini etiqad azadlığının bərqərar edildiyi müstəqil Azərbaycan Respublikasında davamlı tolerantlıq mühiti, müxtəlif konfessiyaların çoxəsrlik ənənələrə söykənən azad və dinc yanaşı fəaliyyəti, dini-milli adət-ənənələrin, bayram və mərasimlərin qorunub saxlanması günümüzün gerçəklüyüdir. Pasxa bayramı da hər il respublikamızda geniş qeyd olunan belə dini mərasimlərdəndir.

Ölkəmizin xristian icması Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi, demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi işində böyük əzmkarlıq və əsl vətəndaşlıq mövqeyi nümayiş etdirir. Ümidvaram ki, dilindən, dinindən və etnik mənsubiyyətdən asılı olmayaraq, respublikamızın bütün vətəndaşları doğma vətən qarşısında övladlıq borcunu bundan sonra da ləyaqətlə yerinə yetirəcək, Azərbaycanın daha da tərəqqisi, xoşbəxt gələcəyi naminə səy və bacarıqlarını əsirgəməyəcəklər.

Pasxa əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət bayramıdır. Qoy bu nurlu bayram ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət götürsin.

Bayramınız mübarək olsun!

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2006-ci il

ABŞ-İN ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ RINO HARNİŞ İLƏ GÖRÜŞ

Prezident sarayı

21 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Prezident sarayında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Rino Harnışı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Səfir ABŞ ilə Azərbaycan arasındaki münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. O, ölkəmizdə çalışdığı dövrdə diplomatik fəaliyyəti ilə bağlı prezident İlham Əliyev tərəfindən göstərilən diqqətə görə minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafında səfir kimi göstərdiyi xidmətlərə görə Rino Harnışə təşəkkürünü bildirdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev ölkələrimiz arasındaki strateji tərəfdəşliq münasibətlərinin uğurla inkişaf etdiyini və ABŞ-a qarşıdakı səfərinin, keçiriləcək görüşlərin əlaqələrimizin bundan sonra da genişlənməsinə təkan verəcəyinə əminliyini vurğuladı.

ATƏT-in MİNSK QRUPUNUN AMERİKALI HƏMSƏDRİ STİVEN MƏNN İLƏ GÖRÜŞ

Prezident sarayı

21 aprel 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 21-də Prezident sarayında ATƏT-in Minsk qrupunun
amerikalı həmsədri səfir Stiven Mənni qəbul etmişdir.*

*Görüş zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sübh yolu ilə həllinə dair aparılan danışıqlar
prosesinin hazırkı vəziyyəti barədə fikir mübadiləsi apa-
rılmışdır.*

AVROPA İTTİFAQI «ÜÇLÜYÜ»NÜN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

21 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Prezident sarayında Avropa İttifaqı «üçlüyü»nün nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı nümayəndə heyətinin Cənubi Qafqaz regionuna səfərinin böyük əhəmiyyət daşlığını vurğuladı. Prezident İlham Əliyev dedi ki, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir və ümid edirəm ki, əlaqələrimiz gələcəkdə daha da genişlənəcəkdir.

Nümayəndə heyətinin başçısı, Avstriya Xarici İşlər Nazirliyinin Dövlət katibi Hans Vinkler bildirdi ki, Bakıya səfərdən məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirməkdən ibarətdir. Avropa İttifaqı Cənubi Qafqaz ölkələri ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyev əmin olduğunu vurğuladı ki, Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi regionun inkişafına müsbət təsir göstərəcəkdir.

**AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
«MİR» DÖVLƏTLƏRƏRASI TELERADİO
ŞİRKƏTİNİN SƏDRİ VİKTOR SENİNƏ
MÜSAHİBƏ VERMİŞDİR**

Prezident sarayı

21 aprel 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 21-də Prezident sarayında «Mir» Dövlətlərərasi Tele-
radio Şirkətinin sədri Viktor Seninə müsahibə vermişdir.*

*Dövlətimizin başçısı Azərbaycanın bugünkü ictimai-siyasi
həyatı, sosial-iqtisadi inkişafı barədə suallara cavab vermişdir.*

BAKIDA «ÜNS YARADICILIQ SƏHNƏSİ» TEATRININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

Bakı, Neftçilər prospekti 69

22 aprel 2006-ci il

Aprelin 22-də Bakıda, Neftçilər prospekti 69, ünvanında yerləşən «ÜNS yaradıcılıq səhnəsi» teatrının təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısını, xanımı Mehriban Əliyevanı və qızı Arzunu binanın qarşısında «ÜNS yaradıcılıq səhnəsi» layihəsinin müəllifi və rəhbəri, professor Nərgiz Paşayeva, Rusiyanın və Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimləri böyük hörmət və ehtiramla qarşıladılar, onlara gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev üzərinə «ÜNS yaradıcılıq səhnəsi» 2006-ci ildə yaradılmışdır. Bu mədəni layihə Aida xanım İman-quliyevanın xatirəsinə ithaf olunur» sözləri yazılmış lövhəni və teatr binasının xarici görünüşünü seyr etdi.

Dövlətimizin başçısı teatrin rəmzi açılışını bildirən lenti kəsdi, ailə üzvləri ilə birlikdə teatrin foyelərinə, aktyor otaqlarına, səhnənin quruluşuna baxdı.

Binanın təmir-tikinti işləri on ay çəkmişdir. Yeni tikilmiş hissənin memarı Oqtay Səttarovdur. Rəssam Altay Sadıqzadənin dizaynı əsasında qurulmuş metal konstruksiyalar teatrin əsas giriş hissəsinə xüsusi yaraşlıq verir. Hər iki foyedə güclü obrazlılığa və təsir gücünə malik müasir sənət nümunələri, rəsm əsərləri asılmışdır. Teatrin binasının önündə və foyedə qoyulmuş heykəltəraşlıq əsərləri Xalq rəssamı Fuad Salayevə

məxsusdur, burada poetik və satirik obrazlar böyük ustalıqla işlənmişdir.

«ÜNS yaradıcılıq səhnəsi» nəzdində xeyriyyəçi gənclər qrupu da fəaliyyət göstərir.

Sonra teatrin təntənəli açılışı oldu. «ÜNS yaradıcılıq səhnəsi» layihəsinin müəllifi və rəhbəri, professor Nərgiz Paşayeva mərasim iştirakçlarını səmimiyyətlə salamlayaraq dedi ki, Azərbaycanda 150 illik bir dövrdə milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırmış və ənənələr yaratmışdır. Böyük aktyorlar Şərq mədəniyyəti üçün ənənəvi olmayan sahədə böyük uğurlar qazanmış, özlərindən sonra böyük məktəb və ənənə qoymuşlar. «ÜNS yaradıcılıq səhnəsi» teatrinin əsas məqsədlərindən biri Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onu indiki, müasir səviyyəyə qaldırmaq, bir növ ənənəni və yeniliyi birləşdirməkdir.

Qeyri-kommersiya xarakterli olmaqla fikri, ideyanı, mənəvi tələbatı reallaşdırmaq məqsədi daşıyan layihədə üstünlük teatr tamaşalarına verilsə də, burada ədəbi-bədii axşamlar, maraqlı şəxsiyyətlərlə görüşlər, maarisçi xarakterli tədbirlər də təşkil ediləcəkdir. Çünkü məhz bu teatr mədəniyyətin bir çox növlərini və janrlarını özündə təmsil edir və mərkəzi xarakter daşıyır.

O, xiüsusu vurğuladı ki, bu layihənin ideya istiqamətlərindən biri də Şərq və Qərb mədəniyyətləri birliliyinin bədii əksini sənətdə və mədəniyyətdə göstərməkdir. Bu mədəni layihə anamın – öz həyat və yaradıcılığı ilə sanki Şərq və Qərb birliliyini təmsil edən, XX əsr milli elminizin və mədəniyyətimizin tanınmış şərqşünas alimi Aida xanım İmanquliyevanın xatirəsinə ithaf olunur.

Sonra «ÜNS» teatrinin ilk səhnə əsəri – «Baki» musiqili tamaşası göstərildi. Tamaşanı yüksək peşəkarların rəhbərliyi altında Baki Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bülbüл adına orta ixtisas musiqi məktəbinin tələbələri – 16 gəncdən ibarət kollektiv hazırlamışdır. Tamaşada unudulmaz bəstəkar Tofiq Quliyevin 30 mahnisindən istifadə olunmuşdur. Dinləyicilər nəğmələrlə

yanaşı, çox az ifa olunan və geniş auditoriyaya bəlli olmayan melodiyalara maraqla qulaq asdilar. Bu mahnilar Moskva arxivlərində uzun axtarışlardan sonra təpiilmiş və musiqi-sevərlərə yenidən təqdim edilmişdir.

Tamaşanın quruluşu üzərində Rozetta və Maksimilian Nemçinskilər (Moskva), Xalq artisti Azər Paşa Nemət (Bakı) işləmişlər. İştirakçıların vokal hazırlığına Rauf Babayev rəhbərlik etmişdir. Səhnənin dekorativ fonu rəssam Altay Sadıqzadənin əsərlərindən ibarətdir. Tamaşanı müşayiət edən tanınmış caz qrupu – Salman Qəmbərov və Bakustic-jazz Tofiq Quliyevin mahnılarının işlənilməsində melodiyaların təravət və gözəlliyini olduğu kimi saxlamış, onları yeni müasir çalarlarla zənginləşdirmişdir. Əsərin «Bakı» adlanması isə təkcə şəhər və paytaxt mənasında deyil, mentaliteti, həyat və təfəkkür tərzini, insanların, mədəniyyətlərin və dünyagörüşlərin bir şəhər daxilində birliyini təmsil etmək mənasını verir.

Tamaşanın sonunda bu günün vətənpərvərlik ruhuna tam uyğun gələn «Azərbaycan» mahnısı səsləndirildi və tamaşacıların hərarətli, sürəkli alqışları ilə qarşılıdı.

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!

Tarix boyu bir çox milli fəlakətlərlə üzləşmiş yəhudi xalqı İkinci dünya müharibəsi zamanı ağır soyqırımı siyasətinə məruz qalmış, uşaqlara, qadınlara, qocalara belə, aman verilmədən milyonlarla yəhudi faşizmin günahsız qurbanına çevrilmişdir.

1943-cü ilin aprelində Varşava gettosu məhbuslarının bu dəhşətli qırğına, milli-dini ayrı-seçkiliyə qarşı tarixi etiraz aksiyası və öz milli haqları uğrunda qeyri-bərabər ölüm-dirim savaşına qalxması insan ləyaqətinin faşizm və zoraklıq üzərində mənəvi qələbəsi kimi tarixə düşmüştür. Hər il bütün mütərəqqi bəşəriyyət bu hadisəni – Yəhudi xalqının müsibəti və qəhrəmanlığı gününü böyük ehtiramla və ürkə ağrısı ilə yad edir.

Faşizmin yəhudi xalqına qarşı həyata keçirdiyi qanlı soyqırımı siyasətinə vaxtında layiqli siyasi-hüquqi qiymət verilsə də, faciənin dəhşətləri, milyonlarla günahsız insanın şikəst taleləri hələ də ürəkləri göynətməkdə, tarixin yaddaşında qara ləkə kimi yaşamaqdadır. Təəssüf ki, belə cinayətlər bu gün də təkrar olunur. XX əsrin sonlarında Ermənistanın Azərbaycana hərbi təcavüzü, xalqımıza qarşı törədilmiş deportasiya və soyqırımı cinayətləri, qanlı terror və kütləvi qətlamlar, misli görünməmiş Xocalı müsibəti beynəlxalq aləmin gözü qarşısında baş vermiş və hələ də ədalətli qiymətimi almamışdır. Biz yəhudi xalqının yaşamış olduğu milli bələləri xatırlamaqla, hazırda bəşər sivilizasiyasını təhdid edən hər cür zoraklığı, milli-irqi ayrı-seçkiliyi, etnik-dini dözümsüzlüyü, soyqırımı və terror cinayətlərini qətiyyətlə pisləyir, dünyada sülh və təhlükəsizlik naminə bütün mütərəqqi qüvvələrlə əməkdaşlığı hazır olduğumuzu bir daha bəyan edirik.

Əziz həmvətənlər!

Azərbaycanda tarixən dilindən, dinindən, etnik mənsubiyetindən asılı olmayaraq, bütün xalqlar mehriban ailə kimi yaşmış, bir-birinin dərdinə, sevincinə ortaq olmuşlar. Yəhudi xalqının milli hüzn gündündə Azərbaycan xalqı adından kədərinizə şərik olduğumu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2006-ci il

QAZAXISTAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ NURLAN ONJANOV İLƏ GÖRÜŞ

Prezident sarayı

24 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxistan Xarici İşlər nazirinin müavini Nurlan Onjanovu qəbul etmişdir.

Cənab Onjanov Qazaxistan prezidenti Nursultan Nazarbayevin Azərbaycan prezidenti İlham Əliyevə bu il iyunun 17-də Almatı şəhərində keçiriləcək Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə II zirvə görüşünə dəvətini çatdırıldı.

Dəvətə görə minnətdarlığını bildirən dövlətimizin başçısı prezident Nursultan Nazarbayevin ötən il Azərbaycana səfərini, onunla keçirdiyi görüşləri, apardığı danışqları məmənunluqla xatırladı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Qazaxistan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir, birgə planlar həyata keçirilir.

Azərbaycan və Qazaxistanın strateji tərəfdaşlar olduğunu söyləyən Nurlan Onjanov ölkələrimiz arasında iqtisadi əlaqələrin səviyyəsini xüsusilə vurğulayaraq bildirdi ki, qarşılıqlı maraq doğuran layihələr məhz Azərbaycan prezidentinin ardıcıl səyləri sayəsində öz həllini tapır və əməkdaşlığımız getdikcə möhkəmlənir.

**POLŞA RESPUBLİKASI PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB LEX KAÇİNSKİYƏ**

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi- qəlbdən təbrik edirəm.

Biz Azərbaycan–Polşa münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, dost ölkələrimiz arasında əlaqələrin hərtərəfli genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Size möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amamlıq və rifah arzulayıram.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 24 aprel 2006-ci il

DÜNYA SƏHİYYƏ TƏŞKİLATININ BAŞ DİREKTORU Lİ YONQ VUKUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

25 aprel 2006-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Dünya Səhiyyə Təşkilatının Baş direktoru Li Yonq Vukun
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

*Görüş zamanı Azərbaycanın Dünya Səhiyyə Təşkilatı ilə
əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, ölkəmizdə
son dövrdə səhiyyə sahəsində həyata keçirilən islahatlar və
digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.*

MİLLİ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI FORUMUNUN VI QURULTAYINA

Hörmətli qurultay nümayəndələri!

Sizi Milli Qeyri-Hökumət Təşkilatları Forumunun növbəti qurultayının keçirilməsi münasibətilə təbrik edirəm!

Azərbaycan Respublikasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu artıq dönməz xarakter almışdır. Müasir həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş bu proseslər rəsmi dövlət orqanları ilə yanaşı, ictimai təsisatların, qeyri-hökumət təşkilatlarının da ardıcıl fəaliyyət göstərməsini tələb edir. İctimai təşəbbüslerin reallaşmasında əhəmiyyətli rol oynayan qeyri-hökumət təşkilatları həm də dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsinə, qarşılıqlı əlaqələrin və əməkdaşlığın qurulmasına, demokratik proseslərin inkişafına, sosial, iqtisadi və humanitar məsələlərin həllinə sanballı töhfə verirlər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyata keçirilən hüquqi dövlət quruculuğu prosesləri ictimai sektorun inkişafi üçün geniş imkanlar açmışdır. Bu sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, demokratik dəyərlərin cəmiyyətimizdə getdikcə dərin kök salması vətəndaş təşəbbüskarlığının bilavasitə ifadəsi olan qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsinin formallaşmasına təkan verdi.

Ölkə həyatının müxtəlif sahələrini əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatının yaranması və cəmiyyətimizdəki dinamik proseslərə qoşulması olanların fəaliyyətinin müəyyən koordinasiyasını, dövlət orqanları və beynəlxalq qurumlarla daha səmərəli əlaqələrin qurulmasını zəruri etdirdi. 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması bu boşluğu xeyli dərəcədə aradan qaldırdı.

Yarandığı vaxtdan etibarən forum müvafiq dövlət orqanları ilə six əməkdaşlıq edərək ictimai təşkilatların fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, onların inkişafı

üçün əlverişli mühitin yaradılması istiqamətində ardıcıl iş aparmış, bu sahənin fəaliyyətini tənzimləyən qanun layihələrinin hazırlanmasında yaxından iştirak etmişdir.

Bu gün Milli Qeyri-Hökumət Təşkilatları Forumu cəmiyyətin tərəqqisinə yönələn müxtəlif program və layihələrin reallaşmasında, insanların maarifləndirilməsində, ümummilli məsələlərlə bağlı ictimai fikrin formalaşmasında əhəmiyyətli rol oynayır. Forum müxtəlif sosial, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində, dövlət orqanları ilə ictimai təşkilatlar arasında əməkdaşlığın qurulmasında, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndirilməsində ciddi səylər göstərir. Ölkəmizin daxili həyatındakı fəaliyyəti ilə yanaşı, Azərbaycan həqiqətlərinin və ümummilli problemlərin dünya ictimaiyyətinə çatdırılmasında da təqdirəlayiq işlər görür.

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər onun ictimai sektordakı nüfuzunu artırmış, mövqelərini möhkəmləndirmiş, ictimai birliliklərin, beynəlxalq qurumların və dövlət orqanlarının etibarlı tərəfdəşinə çevirmişdir.

Müasir dövrə respublikamızın qarşısında duran vəzifələrin həll edilməsində qeyri-hökumət təşkilatlarının rolunu lazıminca qiymətləndirən Azərbaycan dövləti onların potensialının artırılmasını və fəaliyyətinin gücləndirilməsini zəruri hesab edir, əsaslandırılmış təklif və təşəbbüslerinə dəstək verir.

Ümid edirəm ki, ölkəmizdə gedən demokratik proseslər, inkişaf və tərəqqi qeyri-hökumət təşkilatlarının potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq, ictimai təşkilatların demokratik cəmiyyət quruculuğundakı rolunu artıracaqdır.

Növbəti ali məclisinizin keçirilməsi münasibətilə sizi bir daha təbrik edir, qurultayın işinə uğurlar arzulayıram!

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2006-ci il

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINA RƏSMİ SƏFƏRİ

25 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birleşmiş Ştatlarının Prezidenti Corc Buşun dəvəti ilə aprelin 25-də Vaşinqtona səfərə gəlmişdir.

Azərbaycanın və Amerikanın dövlət bayraqları ilə bəzədilmiş Endryus hərbi hava limanında prezident İlham Əliyevi Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri, Azərbaycanın Vaşinqtondakı səfiri Hafız Paşayev, ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev səmimiyyətlə qarşıladılar.

Prezident İlham Əliyev hava limanından maşın karvanının müşayiəti ilə onun üçün ayrılmış iqamətgah – «Four Sizons» hotelinə gəldi.

BEYNƏLXALQ MÜNASİBƏTLƏR ŞURASINDA GÖRÜŞ

Vaşinqton

26 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində aprelin 26-da ilk görüşü Vaşinqtonda Beynəlxalq Münasibətlər Şurasında olmuşdur. Görüşü ABŞ-in keçmiş prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi, general Brent Skoucroft açdı:

— Sabahınız xeyir! Beynəlxalq Münasibətlər Şurasının bugünkü görüşünə xoş gəlmisiniz. Bu görüş xüsusi əhəmiyyət daşıyır. Bu gün mənim hörmətli qonağım, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevdir. Sizi burada salamlamaq böyük şərəfdir. Bu, Vaşinqton səfəri çərçivəsində ilk görüşdür. Ona görə hörmətli qonağın ölkəmizdə ilk sözünü biz dinləyəcəyik. Bu gün keçirəcəyimiz görüşün prosedurası adı görüşlərdən fərqli olacaqdır. Mənim qonağım 2003-cü ilin oktyabrında Azərbaycanın prezidenti seçilmiştir. O, Bakıda anadan olub və Azərbaycanda orta məktəbi bitirdikdən sonra Moskvanın Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirdikdən sonra aspiranturaya qəbul olunub və 90-ci illərə qədər orada dərs deyibdir. 1994-cü ilin may ayında o, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin olunmuşdur. Həmin müddət ərzində Azərbaycanın neft yataqlarının işlənilməsi sahəsində geniş fəaliyyət göstərmişdir. 1995–2003-cü illərdə Azərbaycan parlamentinin deputati olmuşdur. 2003-cü ilin yanvarında İlham Əliyev Avropa Şurası Parlament Assambleyası sədrinin müavini vəzifəsinə

seçilmişdir. Həmin ilin avqust ayında, o, Azərbaycanın Baş naziri təyin edilmişdir və daha sonra, mən artıq bunu dedim, 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Artıq qeyd etdiyim kimi, buradakı prosedura fərqli olacaqdır. Bu səhər cənab prezident öz arzusunu bildirmişdir ki, formal çıxış etmək əvəzinə, o, görüşü söhbət formasında qursun. Suallar verilsin və onları cavablandırınsın. Mən birinci suali verəcəyəm, sonra isə sizin suallarınıza keçəcəyik. Xahiş edirik, sual verərkən mikrofonu gözləyin, ayağa qalxın, özünüzü təqdim edin və iş sahəniz haqqında məlumat verin.

Siz hamınız bilirsiniz ki, Azərbaycan ABŞ-in vacib tərəfdasıdır, onun çox strateji mövqeyi var. Zəngin enerji resurslarına malikdir və sərt qonşuları var. Qafqaz mürəkkəb və həssas regiondur, Azərbaycanın şimalda və cənubda iki çox güclü qonşusu var: Rusiya və İran. Onlar bu ölkəyə möhkəm maraqlarını nümayiş etdirirlər. O, Qərbdə yerləşən qonşusu Ermənistanla müharibə vəziyyətindədir və həmin ölkə hazırda Azərbaycan ərazisinin böyük bir hissəsini işgal altında saxlayır.

B r e n t S k o u k r o f t: Cənab Prezident, Sizi ölkənizlə bağlı ən çox narahat edən məsələlər hansılardır?

I l h a m Ə l i y e v: Giriş sözünüzə görə çox sağ olun. İlk növbədə, demək istəyirəm ki, burada olmağımıza çox şadam. Beynəlxalq Münasibətlər Şurasında fikir mübadiləsi aparmaq mənim üçün böyük şərəfdir. Mən Vəsinqtona rəsmi səfərimi bu görüşlə başlayıram. Bu mənim ilk görüşümdür. Qarşılıqlı maraq doğuran bütün məsələlər keçiriləcək görüşlər zamanı müzakirə olunacaqdır. Azərbaycan yeni müstəqillik qazanmış ölkə hesab edilir, baxmayaraq ki, müstəqilliyimin artıq 15-ci ilini yaşayırıq. Lakin bununla belə, inkişaf prosesləri hələ də gedir. Müstəqilliyin ilk illərində biz çətinliklərlə üzləşmişdik, Azərbaycanın gələcəyi sual altında idi – vətəndaş müharibəsi, Ermənistanın təcavüzü. Ölkədə digər çətin problemlər, o cümlədən tam iqtisadi böhran özünü bürüzə vermişdi. Əslində, Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu sual altında idi.

Lakin bu gün Azərbaycan regionda güclü mövqeyə malik olan ölkədir, xarici sərmayələrin cəlb edilməsi məqsədi ilə çox uğurlu strategiyani həyata keçirmişdir. Biz çox uğurlu iqtisadi islahatlar aparmışq. Bu baxımdan ölkəmiz sürətlə inkişaf edir. Hazırda Azərbaycan beynəlxalq birliyə yaxşı integrasiya olunmuşdur. Biz çox vacib beynəlxalq və Avropa təşkilatlarının üzvüyü və siyasi demokratik islahatlar ölkədə paralel olaraq aparılır. Birləşmiş Ştatlarla münasibətlərimizi yüksək qiymətləndiririk, bu əlaqələr bizim üçün strateji əhəmiyyət daşıyır və fikrimcə, ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı burada keçirəcəyim görüşlərin və aparacağım müzakirələrin əsas mövzusu olacaqdır. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik. Bu, 1994-cü ildə enerji məsələlərindən başlamış, sonra isə təhlükəsizlik sahəsinə, iqtisadi əməkdaşlığa, antiterror koalisiyasında iştiraka keçmişdir. Əlbəttə, əməkdaşlıq Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkədəki siyasi və iqtisadi islahatlar və regional problemlər kimi sahələrdə də olmuşdur. Bu, əməkdaşlığımızın əsas sahələridir. Bütün bu sahələrdə biz qarşılıqlı anlaşmanın və hörmətin şahidiyik. Əminəm ki, səfərim bütün bu müsbət nailiyyətləri və meylləri daha da möhkəmləndirəcəkdir.

Ölkənin üzləşdiyi əsas çətinliklərə gəldikdə isə, təbii ki, bu, Ermənistən Azərbaycan torpaqlarını davamlı işgalidir. Bunu istisna etməklə bizim heç bir ciddi problemimiz yoxdur, çünkü iqtisadi inkişaf baxımından göstəricilərimiz əladır. Ötən il ərzində Azərbaycanda ÜDM-in artım həcmi 26 faiz olmuşdur. Bu il ondan da çox olacaqdır. Prezident olduğum son iki il yarımla ərzində Azərbaycanda 380 mindən çox yeni iş yeri açılmışdır. Onların əksəriyyəti qeyri-neft sektoruna aiddir. Büdcəmiz dörd dəfə artmışdır. Əlbəttə ki, bizim enerji və nəqlietmə layihələrimiz çox möhkəm iqtisadi əsaslar yaradacaqdır.

Bununla belə, ən böyük təhdid, təhlükə və manə Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz həmin münaqişəni on ildən çoxdur ki, həll etməyə çalışırıq. Lakin

əfsuslar olsun, bu səylər hələ ki, heç bir uğur gətirməmişdir. Ümid edirik ki, hazırkı danişqların çərçivəsi beynəlxalq hüquq normalarına əsaslanan ədalətli və uzunmüddətli sülhün bərqərar olunması üçün imkanlar yaradacaqdır. Əminəm ki, dünyanın aparıcı dövləti və ATƏT-in Minsk qrupunun həmsədri kimi, Birləşmiş Ştatlar münaqişənin həllinə töhfə verəcək və beləliklə, sülh ölkəmizdə və regionda öz yerini tutacaqdır.

B r e n t S k o u k r o f t: Çox sağ olun, cənab Prezident. Dağılıq Qarabağ haqqında bir az ətraflı danışmağınızı xahiş edirik. Ermənistanın apardığı hərbi əməliyyat və təcavüz dayandırıldıqdan sonra müəyyən irəliləyiş əldə edilmişdir. Lakin bundan sonra Birləşmiş Ştatların sanksiyaları Ermənistana yox, Azərbaycana qarşı tətbiq olundu. O vaxtdan bəri uzun yol keçilibdir. Lakin hər iki tərəfin emosional çıxışlarının intensivliyi baxımından, Siz problemin bu yaxınlarda həllini gözləyirsinizmi?

I l h a m Ə l i y e v: Siz burada Birləşmiş Ştatların sanksiyasını xatırlatdırınız. Əlbəttə, bu bizə qarşı çox ədalətsiz addım idi. Lakin sanksiyanın tətbiq olunduğu vaxtı yadımıza salsaq, görərik ki, həmin vaxt Azərbaycanı Vaşinqtonda, ümumiyyətlə, tanımirdi. Müstəqilliyin ilk illəri diplomatiya çox zəif idi. Əksinə, buradakı erməni lobbisi olduqca fəal çalışırdı və onlar rəsmiləri, Konqresi və digər təsisatları Azərbaycanın təcavüzün qurbanı yox, təcavüzkar olması fikrinə inandıra bildilər. Beləliklə, 907-ci düzəliş qəbul edilmişdir. Əlbəttə, sonraki illər ərzində bu qərar qüvvədə idi və bu düzəlişin qüvvəsinin dayandırılması müəyyən vaxt apardı. Lakin biz hamımız o vaxtkı şəraiti xatırlayıraq. Danişqlar təkcə bir tərəfdən asılı deyildi. Bu elə bir məsələ deyil ki, Azərbaycan onu birtərəfli qaydada həll etsin. Danişqlarda iki tərəf iştirak edir. Bu səbəbdən, əgər biz sülh yolu ilə nizamlanmadan danışırıqsa, onda hər iki tərəf münaqişənin həllinə doğru addımlar atmalıdır. Bizim mövqeyimiz olduqca aydınlaşdır və mən hesab edirəm ki, ədalətlidir və beynəlxalq hüquq prinsiplərinə əsaslanır.

Hər hansı münaqişənin həlli üçün müəyyən çərçivələr mövcud olmalıdır. Bu baxımdan, beynəlxalq hüququn lazımı qaydada müəyyən edilmiş normaları mövcuddur. Azərbaycanın ərazi bütövlüyü danişqlar mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr, o cümlədən Birləşmiş Ştatlar tərəfindən tanınmışdır. Azərbaycanın ərazi bütövlüğünü tanımayan yeganə ölkə Ermənistandır. Bizim ərazi bütövlüyüümüz Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb və Azərbaycan bu təşkilata üzv kimi qəbul olunduqda, bütöv ölkə kimi, Azərbaycanın tarixi torpağı Dağlıq Qarabağ daxil olmaqla qəbul edilibdir. Buna görə də münaqişə həmin prinsiplər əsasında öz həllini tapa bilər. Dağlıq Qarabağda yaşayan təqribən 60 min erməniyə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək dərəcəli muxtariyyət verilə bilər. Biz belə misalları bir çox yerlərdə, o cümlədən Avropada görmüşük. Avropada muxtariyyətin bir çox yaxşı nümunələri mövcuddur və orada milli azlıqlar dinc şəraitdə, heç bir problemsiz yaşayırlar.

Biz onlara bölgədə sülhün daim qorunacağı barədə çox güclü siyasi zəmanət verə bilərik. Sayı bir milyon olan qaçqınlarımız, o cümlədən 700 min məcburi köçküñ öz evlərinə qayıtməq hüququna malikdir. Onlar Ermənistən hökuməti tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində öz yurdlarından qovulmuşlar. Onlar artıq on ildən çoxdur ki, dözləməz şəraitdə yaşayırlar. Bu, böyük humanitar faciədir və bütün dünya buna diqqət yetirməlidir. Biz yenə də münaqişənin beynəlxalq hüquq normaları əsasında dinc yolla həllinin tərəfdarıyıq və ümid edirik ki, danişqlar konstruktiv istiqamətdə davam edəcəkdir. Lakin eyni zamanda, hər hansı proqnoz vermək çətindir, çünki bu elə bir məsələdir ki, yalnız bizim qərar və ya istəyimizdən asılı deyildir.

Brent Skoucroft: Sağ olun, cənab Prezident. İndi isə yerlərdən verilən suallara keçək. Kiminsə suali varmı?

Sualı: Mən hazırda Corc Vaşinqton Universitetində işləyirəm. Keçmişdə Milli Təhlükəsizlik Şurasında çalışmışam,

atanız və prezident Köçəryan arasında Dağlıq Qarabağ üzrə Ki-Uest sülh danışqlarında Ağ evin nümayəndəsi olmuşam. Bildiyiniz kimi, hər hansı danışqlarda hər iki tərəfin güzəştərə getməsi lazımdır. Mən hesab edirəm ki, bu halda ən çətin şey digər tərəfin təklifinə uyğun güzəştə getməkdir. Əgər nəzərə alsaq ki, Sizin ölkə daha zəngindir və daha yaxşı uzunmüddətli perspektivləri var, fikrinizcə, Siz hazırda çətin vəziyyətdə olan Ermənistana hansı stimulu verə bilərsiniz? Onlar müharibədə qalib gəliblər. Udduqları heç nəyi geriyə qaytarmaq istəmirlər, çünkü uzun müddətdə onları çətin perspektivlər gözləyir. Əgər Siz Ermənistən yerində olsaydınız, Sizcə onlara hansı stimul lazımdır ki, onlar da güzəştə gedə bilsin və məsələ öz həllini tapsın? Sağ olun.

I l h a m Ə l i y e v: Əvvəlcə onu demək istəyirəm ki, ermənilər müharibəni udmayıblar. Ola bilsin, ermənilər digər ölkələrin güclü himayəsi altında birinci müharibədə müəyyən üstünlük qazana bilənlər. Hamiya məlumdur ki, Rusiya ordusunun güclü yardımını olmadan, ermənilər heç vaxt bizim torpaqları ələ keçirə bilməzdilər. Bu cür yardım həmin vaxt həlliədici rol oynadı. Buna görə də müharibə hələ başa çatmayıbdır. Mən hesab edirəm ki, beynəlxalq münasibətlərdə real və konstruktiv danışqları artıq baş vermiş fakt əsasında aparmaq düzgün hesab edilmir. Əgər biz beynəlxalq prosesdən və problemin müəyyən prinsiplərə əsaslanan dinc yolla həllindən danışırıqsa, bir tərəfin müvəqqəti üstün vəziyyəti nəzərə alınmamalıdır.

Hesab edirəm ki, Ermənistən rəhbərliyi üçün qərar qəbul etmək vaxtı artıq yetişibdir. Biz hamımız gələcəyi fikirləşməliyik və dövlət xadimi ilə siyasetçi arasında olan fərq ondan ibarətdir ki, siyasetçilər yalnız özlərinin siyasi taleyi haqqında düşünürlər. Dövlət xadimləri isə xalqın taleyi haqqında fikirləşirlər. Fikrimcə, Ermənistən rəhbərliyinin qərar qəbul etmək vaxtı çatıbdır. Onlar beş, on və on beş ildən sonra

münaqişənin həll olunmayacağı təqdirdə nəyin baş verəcəyi haqqında düşünməlidirlər.

Azərbaycan xalqının səbrinin hüdudları var. Bizim heç bir qeyri-adi tələbimiz yoxdur. Biz özümüzə məxsus olmayan torpağı tələb etmirik. Tələbimiz odur ki, ermənilər işğal etdikləri rayonları könüllü şəkildə, dinc yolla qaytarsınlar və beləliklə, azərbaycanlılar doğma yerlərinə qayıda bilsin və orada yaşasınlar. Danışqlar bu istiqamətdə getməlidir. Beynəlxalq səviyyədə tanınmış normalara normal münasibət göstərilməlidir. Münaqişə dinc yolla öz həllini tapdıqda nə baş verəcək? Zənnimcə belə olsa, regionda bütün vəziyyət dəyişə bilər. İlk növbədə, bütün kommunikasiyalar açılacaqdır. Beləliklə, Ermənistən özü üçün vacib olan Rusiyaya gedən dəmir yolundan istifadə edə biləcəkdir. Daha sonra, gələcəkdə Ermənistən müxtəlif regional inkişaf layihələrinə qoşula bilər. Bu ölkə hazırda belə imkanlardan tam məhrumdur, çünkü biz torpaqlarımızı işğal etmiş ölkə ilə heç vaxt əməkdaşlıq etməyəcəyik və Azərbaycanın iştirakı olmadan heç bir regional layihənin həyata keçirilməsi mümkün deyildir. Dağlıq Qarabağ erməniləri qorxu olmadan sülh şəraitində yaşaya biləcəklər. Onlar qanuni qaydada yaşayacaqlar. Bu gün Dağlıq Qarabağ qeyri-qanuni qurumdur. Bu, tanınmamış və özü-özünü elan etmiş kriminal rejimdir. Dağlıq Qarabağ hazırda bundan ibarətdir. Dağlıq Qarabağ ilə keçmiş sovet məkanında yerləşən digər oxşar «respublikalar» arasında heç bir fərq yoxdur. Bildiyiniz kimi, Abxaziya, Dnestryani bölgə, Cənubi Osetiya və Dağlıq Qarabağ keçmiş SSRİ ərazisində dörd tanınmamış və özü-özünü elan etmiş «respublikadır». Onların hamisinin eyni münaqişə kökləri var – separatizm və bunun nəticəsində ölkələrin ərazi bütövlüyünün pozulması. Eyni ideyalar mövcuddur – separatizm və etnik təmizləmə siyasəti. Ona görə də, Qafqazda sülh bərqərar olunsa, hamı bundan bəhrələnəcəkdir. Regional inkişaf proqramları, iqtisadi inkişaf olacaqdır. Ermənistən bundan sonra hazırda digər iki Cənubi Qafqaz ölkəsinin keçdiyi Avroatlantik integrasiya proseslərinə

daha fəal formada qoşula bilər. Mən inanıram ki, Azərbaycanın gələcəyi tam aydınlaşdır. Azərbaycan möhkəm cəmiyyəti və iqtisadiyyatı olan güclü, çiçəklənən ölkəyə çevriləcəkdir və ən yaxşısı belə bir qonşu ilə dost olmaqdır.

S u a l: Cənab Prezident, mətbuat səhifələrində şayıələr gəzir ki, Sizin səfəriniz İran məsələsi ilə bağlıdır. Burada mətbuat yazar ki, Siz prezident Buşla ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatına yardım etməyinizi müzakirə edəcəksiniz. Bu haqda şərhinizi verə bilərsinizmi? Bu məsələ Ağ evdə Sizin tərəfinizdən müzakirə olunacaqmı? Sağ olun.

İ l h a m Ə l i y e v: Qısa giriş sözümdə mən əməkdaşlığımızın əsas elementlərini qeyd etdim. Bu ölkəyə səfərimin məqsədi həmin məsələlərin müzakirəsidir. Burada əsasən ikitərəfli münasibətlər, Qafqazdakı vəziyyət, enerji və təhlükəsizlik məsələləri və əvvəldə qeyd etdiyim digər məsələlər nəzərdə tutulur. Əgər regional təhlükəsizlik məsələsi qaldırılsı, təbii ki, biz sizin dediyiniz mövzunu da istənilən digər məsələ kimi müzakirə edəcəyik. Mən mətbuatla tanış oldum və gördüm ki, bu aspektə xüsusi diqqət yetirilir, lakin fikrimcə, bu məsələ əməkdaşlığımızın və müzakirələrimizin əsas mövzusu olmayıcaqdır.

S u a l: 90-ci illərin əvvəllərində və ortalarında Azərbaycan Bakı–Tbilisi–Ceyhan boru kəmərinin çəkilməsi və TRASEKA layihəsinin həyata keçirilməsi məqsədi ilə ABŞ və Avropa ilə çox sıx çalışırdı. Onlardan hər ikisi Azərbaycandan Qərba kommunikasiyalar və nəqliyyat yollarının çəkilməsini nəzərdə tuturdu. Həmin iki təşəbbüsün hazırda Xəzər dənizinin digər sahilinə, Şərqi doğru genişlənməsi imkanları necədir? Bu cür səylərdə Azərbaycan hansı rəhbər mövqeni tuta bilər?

İ l h a m Ə l i y e v: Bildiyiniz kimi, Azərbaycan Xəzərin neft və qaz yataqlarında bizimlə birgə işləmək məqsədi ilə əsas xarici şirkətləri dəvət edən ilk ölkə oldu. Ondan əvvəl həmin yataqlarda heç bir digər ölkə və ya şirkət işləmirdi. Mənim

rəhmətlik atamın, prezident Heydər Əliyevin neft strategiyası uğurlu olmuşdur və bu gün biz həmin strategiyanın həyata keçirilməsinin nticələrini görürük. Biz neft və qaz layihələrinin inkişaf etdirilməsinin müxtəlif mərhələlərindəyik: kəşfiyyat və hasilatdan başlamış daşınmaya qədər mərhələlər nəzərdə tutulur. Bizlərdən çoxu hesab edirdi ki, Ceyhana gedən neft boru kəməri və Ərzuruma gedən qaz kəməri kimi nəhəng enerji layihələrini həyata keçirməklə gələcəkdə yalnız bu istiqamətdə işlərin davam etdirilməsi ilə məşğul olacaq. Lakin bu gün Avropadakı istehlakçılarla bağlı yeni çağırışlar, yeni tələblər və yeni vəziyyət mövcuddur.

Xəzər dənizi regionunda yeni inkişaf müşahidə olunur. Ona görə də Azərbaycan keçmişdə olduğu kimi, bu prosesi irəliyə aparmaqdə və energetika sahəsindəki əməkdaşlıq və layihələr üçün yeni çərçivənin yaradılmasında çox fəal işləməyə hazırlıdır. Əgər Xəzərin şərq sahilində yerləşən ölkələr bizim infrastruktura qoşulmaq istəsələr, əlbəttə, bunu alqışlayarıq və nəticədə regionda tamamilə yeni vəziyyət yarana bilər. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum neft və qaz boru kəmərləri regional xarakter daşıyır və bu, üç ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə arasındaki regional əməkdaşlıqdır. Biz ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndiririk və mən bir daha qeyd etmək istəyirəm ki, ABŞ-in dəstəyi olmadan bu layihələrdən heç biri reallığa çevrilə bilməzdi. Həmin layihələr nəticəsində Azərbaycan öz resurslarını regional və beynəlxalq bazarlara çatdırmaq imkanı əldə edəcəkdir.

Hazırda neft və qaz layihələrinin inkişafı ilə bağlı yeni vəziyyət lazımı qaydada nəzərdən keçirilməlidir. Mənə elə gəlir ki, bunlar dünya və Avropa əhəmiyyətli layihələrdir və bu halda, bütün maraqlı tərəflər müvafiq qaydada həmin layihələrdə iştirak edə bilər. Azərbaycanda bizimlə işləyən şirkətlərlə yanaşı, Avropa İttifaqı, ABŞ və təbii ki, qonşu ölkələr də işləyə bilər. Biz yeni vəziyyəti lazımı qaydada nəzərdən keçirməliyik və düzgün qərar qəbul etməliyik.

S u a l: Ötən il Sizin ölkədə parlament seçkiləri keçirildi. Bir sırə beynəlxalq mətbuat orqanları Ukrayna və Gürcüstanın kimi növbəti «narinci» inqilabdan yazırdılar. Lakin bu gün nazirləriniz arasında bir sırə gənc şəxsləri gördükdə mənə elə gəlir ki, Siz fərqli daxili strategiya seçmisiniz. Siz izah edə bilərsinizmi, prezident İlham Əliyevin daxili strategiyası necədir? Sizin qeyri-neft sektorу ilə bağlı fikirləriniz necədir?

İ l h a m Ə l i y e v: Əlbəttə, daxili siyasəti xarici siyasətdən ayırmak olmaz. Bunlar bir-biri ilə bağlıdır. Əlbəttə ki, hər bir lider və ya siyasətçi, ilk növbədə, daxili məsələlərə daha çox diqqət ayırmaga çalışır. Lakin məqsədlərimizə nail olmaq və layihələrimizi həyata keçirmək üçün biz regionda sülhə nail olmalıdır. Bizim qonşular və tərəfdaşlarla yaxşı münasibətlərimiz olmalıdır. Fikrimcə, Azərbaycanın təcrübəsi göstərir ki, bu məsələ mümkün kündür. Elə münasibətlər qurmaq olar ki, bu sizin ölkəniz üçün müvafiq olsun və sizin milli maraqlarınızı mümkün qədər lazımi qaydada qorusun və eyni zamanda tərəfdaş və dost sayığınız bütün ölkələr və şirkətlərlə daha geniş əməkdaşlığın yaradılması mümkün olsun.

Prezidentliyimin ilk günlərindən mən bəyan etmişəm ki, Azərbaycan qarşıdurma zonasına çevrilməyəcəkdir. Azərbaycan əməkdaşlıq ölkəsi olacaqdır. Son iki il yarımla müddətin təcrübəsi göstərir ki, biz həmin məqsədə doğru addımlayıraq. Ölkə daxilində işlərimiz lazımi qaydada gedir. Çox uğurlu iqtisadi göstəricilərə nail olmuşuq. Sosial problemlərin həllinə və işsizliyin azaldılmasına yönəlmış çox güclü siyasetimiz var. Mən artıq qeyd etdim ki, iki il yarımla ərzində 380 mindən çox yeni iş yeri açılmışdır. Bu, qeyri-adi nailiyyətdir. Azərbaycanda iki il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 29 faizə düşmüşdür. Güman edilir ki, cari il ərzində həmin göstərici bir az da aşağı düşəcəkdir. Ölkəmizdə sosial sabitlik mövcuddur. Monoetnik sayılan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir. Bəlkə də Ermənistana bütün dünyada, ada ölkələri istisna edilməklə, yeganə monoetnik ölkədir.

Ölkəmizdə müxtəlif millətlərin və dirlərin nümayəndələri var. Dini və etnik dözümlülük ən yüksək səviyyədədir. Azərbaycan dünyəvi dövlətdir. Bu, təkcə Konstitusiyada yazılmayıb, bu bizim həyat tərzimizdir. Ona görə də göstərdiyim bütün səylər xalqın həyat tərzinin daha da yaxşılaşdırılmasına, Azərbaycanın daha da möhkəmləndirilməsinə, regionda daha yaxşı mövqenin qazanılmasına və mürəkkəb qonşuluq şəraitində sülh, təhlükəsizlik və sabitliyin qorunmasına yönəlibdir. Əvvəldə qeyd edildiyi kimi, əgər siz xəritədə Bakıdan digər istiqamətlərə baxsanız, mövcud olan və ya potensial müharibələri, münaqişələri və hərbi əməliyyatları görəcəksiniz. Belə şəraitdə Azərbaycan sabitlik və inkişaf adasıdır. Bu bizim nailiyyətimizdir. Bu bizim sərvətimizdir. Biz bunun qorunması və möhkəmləndirilməsi üçün bütün səyləri göstərməliyik.

Siz burada «narincı» inqilabı xatırlatdırınız. Bu məsələni məndən parlament seçkiləri öncəsi dəfələrlə soruşublar və tam səmimiyyətlə bildirmişəm ki, Azərbaycanda bu inqilab baş verməyəcək, çünki bunun üçün əsas yoxdur. Bu, insanların hökumətdən narazı olduğu zaman baş verir. Hökumət ilə xalq arasında boşluğun olduğu zaman yaranır. Bu, böyük disproporsiya olduqda və sərvətlərin qeyri-ədaləti formada paylanması təqdirdən baş verir. Bu, iqtisadi tənəzzül olanda baş verir. Bütün bu sahələrdə bizim nailiyyətlərimiz var. Zənnimcə, yaxşı nailiyyətlərimiz var. Bəli, problemlərimiz də var və biz onları gizlətmirik.

S u a l: Mənim verəcəyim sual Qara dəniz regionu ilə Xəzər dənizi regionu arasında əməkdaşlıqla bağlıdır. Mən bilmək istərdim, vaxt keçdikcə bu sahədə vəziyyət necə dəyişəcək? Size, daha geniş Qara dəniz regionu konsepsiyasının gələcəkdə inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsi sahəsində əsas çətinliklər nədən ibarətdir?

İ l h a m Ə l i y e v: Biz bu prosesdə çox fəal şəkildə iştirak edirik. Qara dəniz regionu ilə Xəzər dənizi regionu arasında əməkdaşlığı dəstəkləyirik. Azərbaycan GUAM

təşkilatının həmtəsisçisidir. Həmin təşkilat ölkəmizi digər üç Qara dəniz ölkəsi ilə birləşdirir. Bir sözlə, bizim bütün Qara dəniz dövlətləri ilə ikitərəfli səviyyədə yaxşı əlaqələrimiz var və mən həmin region ölkələrinə səfərlər etmişəm. Eyni zamanda, həmin ölkələrin başçıları ölkəmizə səfər ediblər. Biz bu istiqamətdə uğurlu və çox yaxşı sürətlə irəliləyirik.

Bizim Avroatlantik məkanına integrasiya siyasetimiz olduqca aydınlaşdır. Bu, artıq elan edilib və dəyişməz olaraq qalır. Biz NATO ilə «Fərdi tərəfdaslığın fəaliyyət planı» çərçivəsində işləyirik. Ümid edirik ki, Avropa İttifaqının «Yeni qonşuluq siyaseti»nin təzə mərhələsi bu yaxınlarda təqdim olunacaqdır. Azərbaycan «Yeni qonşuluq» strategiyasının bir hissəsidir. Avropa İttifaqının hüdudları get-gedə bizim sərhədlərə daha da yaxınlaşır. Buna görə də biz ləp yaxınlarda artıq qonşu olacaqıq. Biz bu sahədə çalışmalıyıq və yaxşı qonşuluq naminə əməkdaşlığın yaxşı səviyyəsinə nail olmalıyıq. Bir sözlə, biz bütün həmin istiqamətlərdə lazımı səviyyədə uğurlu əməkdaşlıq həyata keçirəcək və ümid edirəm ki, belə də davam edəcəyik.

S u a l: Mən başa düşürəm ki, Sizin burada qeyd etdiyinizə görə, Ağ evdə keçirəcəyiniz danışıqlar zamanı, əsasən ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edəcəksiniz. Lakin İran məsələsi gündəliyə gətirilsə, Sizin İranın nüvə programı ilə bağlı mövqeyiniz varmı? Çünkü hazırda bu məsələ ilə bağlı ABŞ-la İran arasında qarşışdırma get-gedə artır və İran Sizin qonşunuzdur.

İ l h a m Ə l i y e v: Bilirsiniz, öz problemlərimizə qayıtsaq, uzun illər ərzində, artıq on ildən çoxdur ki, biz yalnız Ermənistan–Azərbaycan münaqişəsi ilə məşğul olmuşuq. Biz hesab edirik ki, mürəkkəb məsələlər sülh yolu ilə öz həllini tapmalıdır. Çünkü Azərbaycanın yerləşdiyi məkanı nəzərə alsaq və əgər regiondakı həssas sülhə zərbə vurularsa, biz bundan əziyyət çəkəcəyik və bunun gözlənilməz nəticələri olacaqdır. Ona görə də mən məsələlərin dinc yolla nizamlanmasına üstünlük verirəm. Yenə qeyd etmək istəyirəm, on ildən çoxdur ki, bizim torpaqlarımız qaytarılmır. Hesab edirəm ki, daha

böyük təhlükəsizlik məsələlərinə gəldikdə, biz sülhü, sabitliyi və təhlükəsizliyi qoruyub saxlamağa çalışmalıyıq. Fikrimcə, narahatlığa səbəb olan məsələlərin aradan qaldırılmasında ən yaxşı üsul diplomatik vasitələrdən istifadədir. Biz xüsusi regionda yerləşirik. Həmin məsələ bizim üçün elə bir məsələ deyil ki, onu yalnız televiziyyada seyr edək və xoşumuza gəlməsə, digər kanalı çevirək. Bu bizim təhlükəsizliyimizlə bağlı olan məsələdir. Təbii ki, biz də bundan narahatlıq. Əgər bunun bizi narahat etmədiyini desək, sadəlövhüklük olardı. Lakin hazırlı mərhələdə biz İranın nüvə programı məsələsini danışıqlar yolu ilə həll etməyə çalışmalıyıq. Belə olarsa, həmin programın səbəb ola biləcəyi təhlükə azaldılacaq və məsələ öz diplomatik həllini tapacaqdır.

S u a l: Cənab Prezident, mən daxili məsələlərə qayıtmak istəyirəm. Siz bir neçə dəfə sülh, təhlükəsizlik və iqtisadi inkişafı qeyd etdiniz. Bəlkə mən səhv edirəm, lakin bu gün səhər Siz bir sözü qeyd etmədiniz: o da demokratiyadır. Sizin rejim seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq səviyyədə tənqid edilmişdir və seçkilərdən sonra müxalifət qruplarına təzyiqlər haqqında danışılmışdır. Siz Azərbaycanda demokratiya ilə bağlı konsepsiyanız haqqında danişa bilərsinizmi? Bu, sülh, təhlükəsizlik və sabitlik planına necə uyğun gəlir?

İ l h a m Ə l i y e v: Əgər yadınızdadırsa, təklif olundu ki, görüşün formatı əsasən sual-cavab şəklində qurulsun. Ona görə də mən yalnız verilən suallara cavab verirəm. Bu, birincisi. Mən bizim daxili siyasetimizin vacib elementini yadımıza saldığınızda görə Sizə minnətdaram. Söhbətin əvvəlində mən artıq qeyd etdim ki, bizim ölkədə siyasi və iqtisadi islahatlar paralel olaraq həyata keçirilir. Mən qəti surətdə inanıram və tam əminəm ki, siyasi və iqtisadi inkişaf paralel getməsə, onda iqtisadi islahatlar və demokratikləşmə prosesi uğurlu olmayıcaqdır. İqtisadi islahatlarsız siyasi islahatlar uğursuzluqla nəticələnəcəkdir. Əgər Sovet İttifaqının və digər ölkələrin tarixinə nəzər salsaq, biz bunun şahidi olacaqıq. Siyasi islahatlar və cəmiyyətin

demokratikləşməsi olmadan bütün iqtisadi islahatlar gələcəkdə ciddi problemlərin yaranmasına səbəb olacaqdır. Ona görə də mən hesab edirəm ki, biz Azərbaycanda hər iki istiqamətdə uğurla addimlayırıq. Zənnimcə, son iki il yarımdə ərzində böyük nailiyətlər qazanılmışdır. Azərbaycan daha açıq, demokratik və azad ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar tərəfindən qaldırılmış əsas məsələlər nəzərdən keçirilmiş və həll edilmişdir.

Misal üçün, siyasi məhbuslar kimi məsələlər. Bizim ölkədə heç bir siyasi məhbus yoxdur. Ölkəmizdə bütün əsas azadlıqlar bərqərar olunubdur. Söz və fikir azadlığı mövcuddur. Bizim siyasi təsisatlarımız var. Bəli, onlar zəifdir, lakin bu bizim günahımız deyildir. Bizim hökumətimizin səhvi deyil ki, siyasi təsisatlar və ya siyasi partiyalar zəifdir. Bu ola bilsin ki, keçid dövrü ilə bağlıdır. Lakin bununla belə, biz normal siyasi mühit yaratmağa çalışırıq. Hesab edirəm ki, Azərbaycandakı siyasi münasibətlər hələ ki, normal müstəvidə deyildir. İfratçılıq xalq tərəfindən dəstəklənmir və daha davakar və ifratçı olan partiyalar öz populyarlığını itirir və keçirilmiş son parlament seçkiləri bunu göstərdi.

Parlament seçkilərinə gəldikdə isə, bildiyiniz kimi, bir çox şayiələr gəzirdi və müəyyən dairələr fikirləşirdi ki, Azərbaycan növbəti «narinci» inqilab ölkəsi olacaqdır. Lakin bu belə olmadı. Ona görə yox ki, hökumət xüsusi təzyiq metodlarından istifadə etdi. Onları xalq dəstəkləmədi. Əgər xalq dəstəkləmirsə, bu və ya digər partiyanın işi və yaxud ideyası baş tutmayacaqdır. Siz Azərbaycanı rejim adlandırdınız, mən bu sözlə razılaşmiram. Bəlkə siz bunu ölkəmizə öz münasibətinizi bildirmək üçün deyirsiniz. Azərbaycan – ölkədir və mən bu ölkənin demokratik qaydada seçilmiş prezidentiyəm. Hesab edirəm ki, rejim kimi sözlərlə ölkələri fərqləndirmək düzgün deyildir. Kim müəyyən edir ki, demokratiya harada var, harada isə yoxdur?! Qonşuluqda olan ölkələrə nəzər yetirin. Mən hesab etmirəm ki, Azərbaycanda demokratiyanın səviyyəsi istənilən digər qonşu ölkədəki demokratiyanın səviyyəsindən aşağıdır.

Burada realliq və onun qavranılması var. Qavranılmaya gəldikdə, bəzən o, əsl reallığı əks etdirməyən informasiyaya əsaslanır. Əgər siz ölkəni görsəniz, onun necə inkişaf etdiyini öyrənsəniz və xalqın rəyi ilə tanış olsanız, bəlkə başqa cür düşünərsiniz. Mən əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənən prezidentəm.

Brent Skoukروف: Çox sağ olun, cənab Prezident. Verdiyiniz cavab bizə olduqca böyük təəssürat bağışladı. Orada, arxada sual verən var.

Sual: Cənab Prezident, İranda 20 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanın Cənubi Azərbaycana münasibəti necədir?

İlham Əliyev: Azərbaycanlılar bir çox ölkələrdə yaşayırlar. Bu yaxınlarda biz Dünya azərbaycanlılarının II qurultayını keçirdik. Bizim hesablamalarımıza görə, bu gün dünyanın müxtəlif yerlərində 50 milyondan çox azərbaycanlı yaşayır, o cümlədən İranda xeyli sayıda etnik azərbaycanlı yaşayır. Təbii ki, onların hamisinin taleyi bizim üçün çox vacibdir. Müxtəlif ölkələrə səfər etdikdə mən həmişə Azərbaycan icmasının nümayəndələri ilə görüşlər keçirirəm, çünkü qeyd etdiyim kimi, azərbaycanlılar bir çox ölkələrdə yaşayırlar. Biz çalışırıq ki, onların tələbatlarını nəzərə alaq. Biz azərbaycanlıların yaşadıqları ölkələrlə yaxşı münasibətdə olmağa çalışırıq ki, onların həyatı yaxşılaşsun.

Burada həmçinin İranda yaşayan azərbaycanlılar da nəzərdə tutulur. Mən ötən il İrana rəsmi səfər etmişəm və həmin səfər zamanı Təbrizdə Azərbaycanın konsulluğu açılmışdır. Bu, ikitərəfli münasibətlər sahəsində atılan vacib addım idi və İranla Azərbaycan arasında əlaqələrin mühüm elementinə çevrildi. Fikrimcə, qeyd etdiyim kimi, hər bir ölkə dünyanın digər yerlərində olan öz həmvətənlərinə qayğı ilə yanaşmağa çalışır. Azərbaycan da bu baxımdan istisna deyildir. Ona görə də, başqa ölkələrdəki azərbaycanlıların daha yaxşı yaşaması bizim üçün əsas prioritətlərdən biridir.

Sual: Bir çoxları hesab edir ki, Vaşintonun xoş münasibətini qazanmaq üçün Rusiyaya soyuq münasibət

göstərmək kifayətdir. ABŞ-la Rusiya arasında keçmiş sovet məkanında müəyyən mənada yeni yarışma var. Sizin bu məsələyə münasibətiniz necədir? Sağ olun.

İ l h a m Ə l i y e v: Hesab edirəm ki, həyata keçirdiyimiz siyaset tamamilə aydınlaşdır və göz qabağındadır. Onun əsasını bizim dostlarımız və tərəfdaşlarımıza yaxşı, qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması təşkil edir. Münasibətlər qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə müdaxilə etməmək, siyasi dialoqun və iqtisadi əməkdaşlığın təşviq olunması kimi prinsiplərə əsaslanır. Bizim Rusiya ilə olan əlaqələrimiz heç bir xarici amildən asılı deyildir. Azərbaycan buna çox sadiqdır. Rusiya ilə Azərbaycan arasında çox yüksək səviyyədə siyasi dialoq mövcuddur.

Mənim Rusiyaya bir çox səfərlərim olub, onlardan biri rəsmi səfər idi. Prezident Putin bu yaxınlarda Azərbaycanda olmuşdur. Biz vaxtaşırı olaraq görüşlər keçiririk və ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair müzakirələr aparırıq. Yeri gəlmışkən deyim ki, prezidentliyim dövründə Rusiya ilə Azərbaycan arasındaki ticarət dövriyyəsi iki dəfə artmışdır. Bütün bunlar yaxşı əməkdaşlıq və anlaşmanın nümayiş etdirir. Buraya iqtisadi inkişaf məsələsini də şamil etmək olar.

Bir sözlə, münasibətlərimizin heç bir digər formatı və yaxud çərçivəsi yoxdur və onlar bizim Birləşmiş Ştatlarla yaxşı əlaqələrimizdən asılı deyildir. Mən artıq qeyd etdim ki, Azərbaycan qarşidurma zonası deyildir. Əgər siz qeyd etdiyiniz kimi, Rusiya ilə ABŞ hər hansı bir problemin həllini istəyirsə, dünyada digər bir yeri seçə bilərlər. Gəlin Azərbaycanda hamımız bir-birimizə dost olaq.

S u a l: Sabahınız xeyir, cənab Prezident. Qeyri-neft sektorunun inkişaf etdirilməsi haqqında şorhlınızı eşitmək istərdim. Qeyri-neft sektorunda inkişaf prioritetləri hansılardır? Bu inkişafa necə başlamaq istəyirsiniz?

İ l h a m Ə l i y e v: İmkanlar çoxdur və bu baxımdan bizim çoxlu planlarımız var. Azərbaycanda fəaliyyət göstərən şirkətlər bu yaxınlarda ölkənin qeyri-neft sektoruna 100 milyon

dollar sərmayə qoymuşlar. Bu, əsasən qeyri-neft sektorunun inkişaf etdirilməsinə sərf olunacaqdır. Biz bu imkanlardan istifadə edərək potensial sərmayədarları cəlb etməyə çalışacaqıq və beləliklə, Azərbaycanda yeni sərmayələr üçün əlavə sahələr açılacaqdır. Eyni zamanda, biz özəl sektordakı iş adamları üçün büdcəmizdən 100 milyon ABŞ dolları həcmində kreditlərin verilməsini nəzərdə tutmuşuq. Həmin kreditlər çox güzəştli şərtlərlə verilir ki, sərmayələr əsasən qeyri-neft sektoruna yönəldilsin. Bu, qeyri-neft sektorunun inkişafı üçün iki əsas elementi təşkil edir və sərmayədarların bu baxımdan tələblərinə cavab verir. Həmin sektorda prioritetlərə gəldikdə isə, bunlar müxtəlif ola bilər. Lakin bizim üçün iqtisadi və sosial inkişaf sahələrinin uzlaşması vacibdir. Azərbaycan əhalisinin yarısının kənd yerlərində yaşıdığını nəzərə alsaq, təbii ki, bizim üçün prioritet sahə kənd təsərrüfatıdır.

Ölkəmizin əlverişli iqlimi var. Dünyada olan 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Münbit torpaqlar bütün növ kənd təsərrüfatı məhsullarının becərilməsinə imkan yaradır. Dediym kimi, əhalinin yarısı kənd yerlərində yaşayır. Kənd təsərrüfatı sahəsində çox böyük potensial var. Bununla belə, əsas istehlak mallarına, yəni kənd təsərrüfatı məhsullarına gəldikdə, hələ də idxaldan asılıyıq. Biz bu sahəni elə inkişaf etdirmək istəyirik ki, hətta ixrac da edə bilək. Bundan başqa, təbii ki, söhbət tikinti, turizm, neft kimyası və digər sahələrdən gedə bilər. Lakin kənd təsərrüfatı bizim üçün bir nömrəli sahə kimi qalır.

S u a l: Cənab Prezident, gəlirlərin birdən-birə artması nəinki xoşbəxtlik, həmçinin bədbəxtlik də gətirə bilər. Siz neft və qaz gəlirlərinin artması nəticəsində ölkənizin vacib kənd təsərrüfatı imkanlarını boşça çıxaran idxlə olunan ucuz kənd təsərrüfatı məhsullarının və infliyasiyanın güclənməsinin qarşısını almaq məqsədi ilə hansı tədbirləri görürsünüz?

İ l h a m Ə l i y e v: Bu bizi narahat edən əsas problem-lərdən biridir. Çünkü əvvəllər bizi maraqlandıran məsələ tezliklə

neft və qaz layihələrinə başlamaq və neft sektorundan gəlirlər əldə etmək idi. Bu gün isə bizim üçün vacib məsələ makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır. Çünkü ötən illərlə müqayisədə, son il bizdə ilk dəfə olaraq, inflyasiya təxminən 9 faiz təşkil etmişdir və bu il təqrübən eyni səviyyədə olacaqdır. Əhalinin gəlirləri təqrübən 30 faiz artmışdır. Lakin bu da inflyasiya ilə gəlirlər arasındaki böyük fərqlidir. Bununla belə, biz xərclər sahəsində son dərəcə ehtiyatlı olmalıdır. Bəzən biz makroiqtisadi sabitliyi pozmamaq üçün xərcləri dayandırmağa məcbur oluruq.

Bizə yardım edəcək elementlərdən biri odur ki, bütün gəlirləri Neft Fondunda cəmləşdiririk. Bu çox şəffaf strukturdur və ona beynəlxalq ictimaiyyət tərəfindən lazımi etimad göstərilir. O, beynəlxalq təşkilatların auditindən keçir və biz Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq təsisatlarla sıx işləyirik. Bütün gəlirlər fonda yığılın. Azərbaycanın hər bir vətəndaşı bilir ki, orada nə qədər vəsait cəmləşir. Bununla belə, fonddan edilən hər hansı xərclər ümumiləşdirilmiş bütçə ilə razılışdırılmış qaydada olur. Başqa sözlə, Azərbaycanın hər bir vətəndaşı özünün parlamentdəki nümayəndəsi vasitəsilə paylanması prosesində iştirak edə bilər. Lakin gələn illər ərzində Azərbaycanın maliyyə gəlirlərinin həcmi gözəçarpan dərəcədə artacaqdır. Ölkənin böyük tələbatları var. Biz infrastrukturumuzu təkmilləşdirməliyik, bizə yeni yollar, yeni su kəmərləri, qazpaylayıcı sistemlər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar lazımdır. Bütün bunlar ölkə üçün lazımdır. Lakin eyni zamanda, biz çox ehtiyatlı olmalıdır ki, iqtisadiyyata həddindən artıq vəsait sərf etməyək. Ölkədə hiperinflyasiya yaranarsa, bütün iqtisadi nailiyyətlərimiz sual altında olacaqdır.

S u a l: Cənab Prezident, ölkənizin Birləşmiş Ştatlar ilə hərbi sahədəki münasibətlərinin səviyyəsini təsvir edə bilərsinizmi? ABŞ qüvvələri Əfqanistandakı əməliyyatları üçün Azərbaycan ərazisindən nə dərəcədə istifadə edir? Özəlkistanda hərbi bazanın bağlanmasından sonra həmin

münasibətlər gözəçarpan dərəcədə artıbmı? Azərbaycan ərazisinin ABŞ qüvvələri tərəfindən İran üzrində kəşfiyyat uçuşları və ya quruda hərbi əməliyyatların aparılması məqsədi ilə istifadəsi mümkünürümü? Cox sağ olun.

İ l h a m Ə l i y e v: İlk günlərdən etibarən Azərbaycan antiterror koalisiyasına qoşularaq öz hava məkanını açdı. Həmin vaxtdan etibarən biz regionda təhlükəsizlik və anti-terror əməliyyatları sahəsində Birləşmiş Ştatlarla fəal şəkildə əməkdaşlıq edirik. Biz lap əvvəldən qoşunlarımızı Kosovo və Əfqanistana göndərdik və Ermənistandan fərqli olaraq, bizim orada sürücülərimiz yox, əsgərlərimiz var. Biz onları digər tərəf kimi yalnız orada olmayış etdirmək xatırınə sonradan yox, lap ilk günlərdən göndərdik. Birləşmiş Ştatlarla münasibətlərə gəldikdə, aramızda çox yüksək səviyyədə etimad və inam var və biz hərbi əməkdaşlığını davam etdirəcəyik, çünkü bu, hər iki ölkənin xeyrinədir.

Eyni zamanda, Azərbaycan, əlbəttə, İrana qarşı mümkün ola biləcək heç bir potensial əməliyyata qatılmayacaqdır. Mən və bizim rəsmilərimiz əvvəllər çox aydın şəkildə bunu bildirmişik. Hesab edirəm ki, bu məsələdə spekulyasiyaları dayandırmaq lazımdır. Bizim İranla ikitərəfli sazişimiz var. Həmin sazişdə deyilir ki, ölkələrimizin ərazisi bir-birimizə qarşı hər hansı hərbi əməliyyatların aparılması üçün istifadə oluna bilməz. Buna görə də bizim münasibətlərimiz beynəlxalq sazişlərlə tənzimlənir. Lakin eyni zamanda, əgər Əfqanistanda sülhə nail olmaq, yaxud İraqda sülhü möhkəmləndirmək üçün əlavə addımların atılması zəruri hesab edilərsə, əlbəttə, Azərbaycan lap əvvəldə olduğu kimi, ABŞ-la çiyin-çiyinə durmaq üçün əlindən gələni edəcəkdir.

S u a l: Hazırda İran haqqında enerji millətçiliyi məsələsi hallanırılsın. Bir sıra ölkələr, xüsusən də Rusiya keçirdiyi konfranslar zamanı yeni millətçilik hissələrini enerji təchizatı məsələsinə şamil edir. Sizdən fərqli olaraq, həmin ölkələr, zənnimcə, qeyri-enerji sahələrinin inkişaf etdirilməsi üçün çox iş görmür. Enerji millətçiliyi kimi məsələyə, yəni

millətçiliyə əsaslanan enerji təchizatına Sizin münasibətiniz necədir?

İ l h a m Ə l i y e v: Bu mənim üçün yeni bir şeydir. Əvvəllər mən heç vaxt belə məsələ haqqında eşitməmişəm. Azərbaycanda enerji beynəmiləçiliyi var, çünki bizim ölkədə Birləşmiş Ştatlar, Böyük Britaniya və digər Avropa ölkələrinən bir çox nümayəndələr işləyir. Onlar 1994-cü ildən bəri bizimlə yaxşı məramla və dostluq ruhunda işləyirlər. Bu cür əməkdaşlığın nəticəsində biz neft və qaz sektoruna təqribən 70 milyard ABŞ dolları yatırılmasını və ümumi hesabla, son 12 il ərzində 28 milyard ABŞ dollarını sərmayə kimi cəlb edə bilmışik. Təbii ki, neft və qaz sektoruna qoyulan sərmayələr digər sektorlara da sərmayələrin cəlb olunmasına xidmət etmişdir. Həmin sektorlar xidmət sahəsini, infrastrukturunu, təhsil və sairəni əhatə edir.

Biz apardığımız əməkdaşlıqdan olduqca məmənunuq. Azərbaycanda on minlərlə əcnəbi yaşayır, müxtəlif şirkətlər üçün işləyir və özlərini rahat hiss edirlər. Çünkü Azərbaycan çox qonaqpərvər ölkədir.

Ölkədə çox yaxşı şərait mövcuddur və digər ölkələrin nümayəndələrinə münasibət hər zaman müsbət olmuşdur. Lakin Avropadakı müəyyən qaz məsələlərinə gəldikdə, bununla bağlı bir daha bildirmək istəyirəm ki, biz öz qaz layihəmizi başlayanda, zənn edilən bazarımız Türkiyə idi. Bununla bağlı bizim Türkiyə və Gürcüstan ilə müvafiq sazişlərimiz var. Biz heç vaxt Avropanı qazımız üçün potensial bazar hesab etməmişik. Bizim qaz hasilatı elə planlaşdırılır ki, özümüzün tələbatını, Türkiyə və Gürcüstanın tələbatını ödəsin.

Hazırda isə Avropa İttifaqının təmsilciləri deyirlər ki, qazın gələcəkdə Avropaya nəql olunması sahəsində əməkdaşlıq qurmaq olar. Lakin bu bizim üçün yeni məsələdir. Biz onu heç vaxt ciddi şəkildə nəzərdən keçirməmişik, heç vaxt planlaşdırılmışık. Ona görə də, əgər bu məsələ gələcəkdə üzə çıxarsa, biz – Azərbaycan, qaz hasilatı sahəsində işləyən şirkətlər, Avropa İttifaqı onu nəzərdən keçirəcəyik. Biz çox şad

olardıq ki, Birləşmiş Ştatlar da iştirak etsin. Çünkü Birləşmiş Ştatlar Bakı-Tbilisi-Ceyhan və «Şahdəniz» layihələrində aparıcı rol oynayır. Belə halda, biz özümüzün inkişaf və hasilat programlarına düzəlişlər edəcəyik. Yəni əlavə sərmayələr qoyulacaq və səylər göstəriləcəkdir. Belə çıxır ki, bu məsələ Avropa üçün təcili xarakter daşıyır. Əgər bu məsələ mümkün qədər qısa müddətdə qaldırılmalıdır, bize xahişlər olarsa və lazımlı gələrsə, müzakirələrə hazırlıq. Bu halda, əlbəttə ki, biz keçmişdə olduğu kimi əməkdaşlıq edəcəyik.

Brent Skoukroft: Cənab Prezident, bu gün burada bizimlə olduğunuz görə Sizə minnətdarlığımızı bildirmək istəyirəm. Söhbətiniz əsnasında nümayiş etdirdiyiniz səmimiliyi, açıqlığı və əhatəli fikirlərinizi yüksək qiymətləndiririk. Vaşinqtonda keçirəcəyiniz görüşlərinizdə, habelə rejim yox, Azərbaycandaki administrasiyanız üçün uğurlar arzulayırıq.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VAŞİNQTÖNDƏ NAMƏLUM ƏSGƏRİN MƏZARI ÖNÜNƏ ƏKLİL QOYMUŞDUR

26 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Vaşinqtonda Arlinqton milli qəbiristanlığını ziyarət etmişdir.

Azərbaycan prezidentinin şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verdi.

Buraya toplaşan amerikalılar, o cümlədən məktəblilər prezident İlham Əliyevin bu ziyarətini müşahidə edirdilər. Onlara bildirildi ki, burada rəsmi ziyarətlər, adətən, qısa olur. Lakin Azərbaycana və onun prezidentinə olan xiüsusü münasibətə görə bu mərasimə ayrılan vaxt uzadılmışdır və daha yaddaqlan olacaqdır.

Arlinqton qəbiristanlığında ABŞ dövləti yarandığı gündən indiyədək ölkənin azadlığı uğrunda gedən müharibələrdə həlak olmuş şəhidlər dəfn edilmişdir. İraqdakı hərbi əməliyyatlar zamanı həlak olan amerikali əsgərlər də burada dəfn olunur.

Prezident İlham Əliyev Naməlum əsgərin məzari önünə əklil qoydu. Azərbaycan prezidentinin şərəfinə toplardan 19 yaylım atışı açıldı, Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev sonra buradakı muzeylə tanış oldu. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəri zamanı muzeyə hədiyyə etdiyi qılınca da böyük maraqla baxdı.

Prezident İlham Əliyev xatırə olaraq muzeyə hədiyyə təqdim etdi.

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

26 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da onun üçün ayrılmış iqamətgahda ölkəmizdə fəaliyyət göstərən ABŞ qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşmüştür.

Görüşdə Soros Fondunun, Hyuman Rayts Voç, Fridoom Haus, İREX təşkilatlarının və Milli Demokratiya İnstitutunun nümayəndələri iştirak edirdilər.

İREX təşkilatının rəhbəri Mark Pomar prezident İlham Əliyevi salamladı, görüş iştirakçılarını dövlətimizin başçısına təqdim etdi.

İ l h a m Ə l i y e v: Mənim Vaşinqtona səfərim Azərbaycan ilə ABŞ arasında qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün gözəl imkandır və əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün bunun böyük əhəmiyyəti olacaqdır.

P o m a r: Biz Azərbaycanda təhsil mübadiləsi proqramlarını həyata keçiririk və səfir Hafiz Paşayev hələ sovet dövründə, yəni 70-ci illərdə bu layihənin ilk azərbaycanlı məzunlarından biri olmuşdur. Bu, əməkdaşlığıma yaxşı nümunədir.

Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti və gələcək layihələri barədə məlumat verdilər. Bildirildi ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Azərbaycanın daha da möhkəmlənməsi, haqlı mövqeyinin müdafiə olunması və əsl həqiqətlərin yayılması üçün bu təşkilatların da üzərinə mühiüm vəzifələr düşür və bu istiqamətdə işlər davam etdiriləcəkdir.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Amerika Birləşmiş Ştatlarının PBC telekanalının müxbiri Fərid Zakariyə müsahibə vermişdir.

AMERİKA BİRLƏŞMİŞ ŞİATLARI KONQRESİNDƏ GÖRÜŞLƏR

26 aprel 2006-ci il

Aprelin 26-da Azərbaycan prezidenti ABŞ Kongresinə gəlmişdir. Prezident İlham Əliyevi burada Kongresin yüksək vəzifəli şəxsləri böyük mehribanlıqla qarşıladılar. Prezident İlham Əliyev burada bir sırə səmərəli görüşlər keçirdi.

Prezident İlham Əliyev əvvəlcə Kongresin Azərbaycan üzrə işçi qrupunun üzvləri Kurt Ueldon və Solomon Ortislə, Kongresdə Demokrat Partiyasını təmsil edən azlığın lideri xanım Nensi Pelosi ilə, Nümayəndələr Palatasının energetika və beynəlxalq əlaqələr komitələrinin bir qrup üzvü ilə, Senatın xarici təsisatlar üzrə alt komitəsinin sədri Miç MakKonellə və xarici əlaqələr komitəsinin sədri Riçard Luqar ilə görüşdü.

Azərbaycan prezidentinin ABŞ-a səfərini yüksək qiymətləndirən konqresmenlər ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da genişlənəcəyini və bir çox yeni sahələri əhatə edəcəyini vurğuladılar, ABŞ-Azərbaycan münasibətlərindən söhbət açdılar.

Prezident İlham Əliyev də Vaşinqtona səfərinə böyük əhəmiyyət verdiyini xüsusi vurğuladı və keçirilən görüşlərin, aparılan danışqların gələcək əməkdaşlığın inkişafına yeni təkan verəcəyini bildirdi.

Görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif sahələri, ölkəmizdə gedən proseslər, Azərbaycanın regionda aparıcı rolu, beynəlxalq məsələlərdə, antiterror koalisiyasında iştirakı və qarşılıqlı maraq doğuran bir sırə məsələlər müzakirə olundu.

ABŞ parlamentinin üzvləri ilə görüşlərdən sonra prezident İlham Əliyev Konqresin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:

«Vəsinqtona səfərim ərzində Konqresin dəyərli üzvləri ilə görüşməyimdən çox məmnunam. Ümid edirəm ki, ABŞ-Azərbaycan əlaqələri inkişaf edərək, ölkələrimizə və xalqlarımıza fayda gətirəcəkdir.

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

26 aprel 2006-cı il»

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI KONQRESİ NÜMAYƏNDƏLƏR PALATASININ SƏDRİ DENNİS HASTERİT İLƏ GÖRÜŞ

Ali qonağı böyük hörmətlə qarşılıyan cənab Hastert bu səfərin onlarda yeni təəssürat yaratdığını, ABŞ-da Azərbaycana olan marağın daha da artdığını vurğulayaraq bildirdi ki, ölkələrimiz arasında qanunvericilik sahəsində də əməkdaşlığın inkişafı vacibdir və bu istiqamətdə səylər davam etdirilməlidir.

Prezident İlham Əliyev Birləşmiş Ştatlara səfərinin böyük əhəmiyyət daşıdığını, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm işlərin görülməsində yeni mərhələ olacağına əminliyini bildirdi.

Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlığın bir çox sahələri, qlobal enerji layihələri, regional təhlükəsizlik və digər məsələlər barədə fikir mübadiləsi oldu.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ YƏHUDİ TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

26 aprel 2006-ci il

Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da onun üçün ayrılmış iqamətgahda ABŞ-in yəhudü təşkilatlarının nümayəndələri ilə görüşmüştür.

Dövlətimizin başçısı yəhudü təşkilatlarının təmsilçiləri ilə yenidən görüşməkdən şad olduğunu bildirərək dedi ki, ABŞ-a səfərim uğurlu keçir, çox mühüm görüşlərim olubdur. Sizin cəxunuzla Bakıda da görüşmüşük, yaxşı əlaqələrimiz var. Azərbaycanı həmişə dəstəkləmisiñiz və ona görə sizə minnətdaram.

Prezident İlham Əliyev bu təşkilatların ölkəmizlə yaxşı tanış olduğunu xatırladaraq dedi ki, Azərbaycanda insanlar bir-biri ilə əmin-amanlıq şəraitində yaşayırlar, tolerantlıq mövcuddur. Əminəm ki, Azərbaycan bütün insanların bir ailə kimi yaşadığı ölkə nümunəsi ola bilər. Azərbaycandaki yəhudü icması cəmiyyətizdə, ölkənin inkişafında mühüm rol oynayır.

Görüş iştirakçıları adından çıxış edən keçmiş sovet respublikaları üzrə Yəhudü təşkilatının sədri Mark Levin Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfərini yüksək qiymətləndirdi və onun əhəmiyyətli olacağını vurğuladı. O dedi ki, biz Bakıda Dünya azərbaycanlılarının II qurultayında iştirak etmişik və oradan çox yaxşı təəssüratla qayıtmışıq. Bizə böyük qonaqpərvərlik göstərilmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.

**AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
KEÇMİŞ PREZİDENTİNİN
MİLLİ TƏHLÜKƏSİZLİK ÜZRƏ
KÖMƏKÇİSİ GENERAL
BRENT SKOUKROFT
İLƏ GÖRÜŞ**

26 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da onun üçün ayrılmış iqamətgahda ABŞ-in keçmiş prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi general Brent Skoukroft ilə görüşmüştür.

Brent Skoukroft dövlətimizin başçısının Amerika Birləşmiş Ştatalarına səfərinə bu ölkədə xüsusi əhəmiyyət verildiyini vurğuladı, ölkələrimiz arasında strateji əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübədiləsi oldu.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ İCTİMAİ-SİYASİ FİKRİNİ MÜƏYYƏNLƏŞDİRƏN ŞƏXSLƏRLƏ GÖRÜŞ

26 aprel 2006-ci il

Azərbaycan prezidenti İlham Əliyev həmin gün mehmanxanada ABŞ-in ictimai-siyasi fikrini müəyyənləşdirən şəxslərlə görüşmüştür. Nahar süfrəsi arxasında səmimilik və dostluq şəraitində keçən görüşdə Azərbaycanın son illərdəki iqtisadi inkişafı, regionda liderliyi və dünyada artan imici, prezident İlham Əliyevin Vaşinqtona səfəri yüksək qiymətləndirilmişdir.

**AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
NÜMAYƏNDƏLƏR PALATASININ ENERGETİKA
VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR
KOMİTƏLƏRİNİN BİR QRUP
ÜZVÜ İLƏ GÖRÜŞ**

Vaşinqton

26 aprel 2006-ci il

K u r t U e l d o n (*Kongresin Azərbaycan üzrə işçi gruppunun üzvii*): Bugünkü qonağımız ABŞ üçün böyük strateji əhəmiyyətə malik olan bir ölkənin, Azərbaycanın prezidenti cənab İlham Əliyevdir. ABŞ ilə Azərbaycan arasında yaxşı dostluq münasibətləri vardır. Mən Konqres ilə Azərbaycanın Milli Məclisi arasında əlaqələrin yaradılmasının təşəbbüskarı olmuşam. Azərbaycan parlamenti ilə fikir mübadiləsi aparırıq. Bu isə iqtisadiyyat, texnologiya sahələrində əlaqələrin yaradılmasına kömək edir.

Cənab Prezident, bu tədbirin iştirakçıları ABŞ-in dörd ştatını təmsil edən biznes və elm adamlarıdır. Onlar Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Xəzər dənizi ətrafında olan digər dövlətlərlə bağlı məsələlərə maraq göstərirler. Keçən il texnologiya məsələləri üzrə Azərbaycanla videokörpü vasitəsilə konfrans keçirilmişdi. Mən bu tədbirdə iştirak etmişdim. Bakıdan bu videokörpüyə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri qoşulmuşdu. Bu tədbir son dərəcə faydalı oldu.

Cənab Prezident, Sizinlə görüşdə ölkənizə sərmayə qoyan insanlar da iştirak edirlər. Onlar Sizin burada olmağınızdan çox məmənundurlar.

Azərbaycan prezidenti barədə qeyd edə bilərəm ki, o, gözəl şəxsiyyətdir, beş dildə sərbəst danışır. O, son dərəcə gözəl bir

insandır. Biz bir sıra görüşlər keçirmişik və bunlar məndə güclü təəssürat yaratmışdır. Belə hesab edirəm ki, Azərbaycanla əlaqələri möhkəmləndirmək çox böyük əhəmiyyət kəsb edir. Bu görüş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı gedən mürəkkəb proses barədə məlumat almağa da imkan verəcəkdir.

I l h a m Ə l i y e: Təşəkkür edirəm, sizinlə görüşməyə çox şadam. Prezident kimi, bu mənim Vaşinqtona ilk səfərimdir. Lakin 1994-cü ildən 2003-cü ilə qədər ABŞ-a çox səfərlər etmişəm. Demək olar ki, ildə iki dəfə ABŞ-a səfər edirdim. Bu səfərlər zamanı müxtəlif konfranslarda iştirak etmiş, Konqresdə, Ağ evdə görüşlər keçirmişəm. Hazırda mən prezident kimi, ABŞ-a səfər edirəm və əminəm ki, münasibətlərimiz bundan sonra da genişlənəcəkdir.

Hazırda iki dövlət arasındaki münasibətlər çox uğurla inkişaf edir. Bu münasibətlərin güclü tarixi kökləri vardır. Ölkəmizin cəmi on beş il əvvəl müstəqillik qazanmasına baxmayaraq, bu dövr ərzində Azərbaycan ilə ABŞ arasındaki münasibətlər sürətlə inkişaf etmişdir.

Vaşinqtona səfərimi bu səhər başlamışam. Konqresdə olmayımdan və burada ikitərəfli münasibətlərə dair məsələləri müzakirə etməkdən çox məmənunam. Enerji məsələleri, iqtisadi inkişaf, təhlükəsizlik, nəqliyyat məsələləri ilə bağlı iki ölkə arasında çox gözəl münasibətlər mövcuddur. Əlbəttə, Cənubi Qafqazdakı münaqişələrin həlli daim bizim diqqət mərkəzimizdə olmuşdur. Hesab edirəm ki, səfərim bu nöqtəyinənəzərdən böyük əhəmiyyət kəsb edəcəkdir. Bizim nailiyyətlərimizi bir daha nəzərdən keçirmək və diqqətimizi gələcək münasibətlərimizin aspektləri üzərində cəmləşdirmək imkanımız olacaqdır.

Azərbaycan son illərdə enerji sektorunda çox mühüm rol oynamağa başlamışdır. İrihəcmli neft və qaz ehtiyatlarımız dünya və Avropa bazarlarına nəql olunmaq ərəfəsindədir. Azərbaycanda neft və qaz ehtiyatı gələcək illərdə əhəmiyyətli dərəcədə artacaqdır. Gündə 1 milyon barrel həcmində neft, bir

neçə milyard kubmetr qaz hasil olunacaqdır. Bu bizim üçün, qonşularımız və region üçün əhəmiyyətli bir hadisədir və regionda vəziyyəti daha da yaxşılaşdıracaqdır.

Regional təhlükəsizlik, regional sabitlik daim diqqət tələb edən məsələlərdir. Bu baxımdan Ermenistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun normal davamlı inkişafı qarşısında duran başlıca maneədir. Ümid edirəm ki, sülh danişqları münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll olunması ilə nəticələnəcək və regionda yaşayan insanlar bundan faydalanaçaqlar. Biz sülhün bərpa edilməsini istəyirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra işgaldan, təcavüzdən çox əziyyət çəkmişdir. Bir milyon azərbaycanlı öz torpaqlarında qəcqin və məcburi köçkün vəziyyətində yaşayır. Bu, böyük humanitar fəlakətdir. ABŞ dünyada gedən proseslərə təsir edən bir ölkə və münaqişənin həllində iki ölkə arasında vasitəçi rolunu oynamaq səlahiyyətinə malik olan Minsk qrupunun həmsədri kimi, bu münaqişənin həllində mühüm rol oynayır.

Bu günə kimi aparılan danişqlar bir nəticə verməmişdir. Lakin ümid edirəm ki, biz sülhə nail olacaqıq.

Burada mən regional əməkdaşlığı, GUAM təşkilatına dair bəzi cədvəlləri görürəm. Ümid edirəm ki, Azərbaycanın həmtəsisçilərindən biri olduğu GUAM təşkilatı gələcəkdə daha mühüm rol oynayacaqdır. Xəzər və Qara dəniz ölkələri arasındaki əməkdaşlıq regionda tamamilə yeni bir vəziyyət yaradacaqdır. Avropa İttifaqının regionun sərhədlərinə yaxınlaşdığını və tezliklə regiona qonşu olacağını nəzərə alsaq, görərik ki, bunlar regionumuzda tam yeni bir vəziyyət yaradacaqdır.

Hazırda nəqliyyat dəhlizləri mühüm rol oynayır və Azərbaycanın coğrafi mövqeyi elədir ki, Asiyadan Avropaya bütün nəqliyyat dəhlizləri, eləcə də şimaldan cənuba nəqliyyat dəhlizi Azərbaycandan keçir. Xəzər dənizi və Qara dənizlə bağlı nə enerji, nə də nəqliyyat dəhlizlərində Azərbaycandan yan keçmək mümkün deyildir. Bu sahədə ölkəmizin rolü daha da artır.

Əlbəttə, regiondakı siyasi proseslər də böyük əhəmiyyət kəsb edir. Demokratikləşmə, siyasi islahatların aparılması, Avroatlantik qurumlara integrasiya bizim strateji xəttimizdir. Bütün bu sahələrdə Vəsiqəton ilə Bakı arasında hökumət strukturları və icra orqanları səviyyəsində yaxşı anlaşma mövcuddur.

Hesab edirəm ki, qanunvericilik orqanları səviyyəsində də müəyyən işlər görülməlidir. Zənnimcə, ABŞ Kongresində Azərbaycan üzrə işçi qrupunun yaradılması tarixi bir hadisədir. Əməkdaşlığımızın imkanları və faydalardan istifadə etmək vaxtı gəlib çatmışdır. Mən bu məsələləri müzakirə etmək üçün Vəsiqətona gəlmişəm və ümid edirəm ki, səfər zamanı çox gözəl nəticələr əldə olunacaqdır.

S u a l: Ölkənizin hərbi büdcəsinin artması nə ilə bağlıdır. Bununla əlaqədar problemlər ortaya çıxa bilərmi?

İ l h a m Ə l i y e v: Bilirsiniz, bu məsələ ümumi kontekst-dən çıxarıldıqda suallar yarana bilər. Lakin biz daim deyirik ki, ölkəmizin hərbi büdcəsinin artması ümumi iqtisadi artım ilə bağlıdır. Ötən üç il ərzində ümumi büdcəmiz dörd dəfə artaraq 1 milyard dollardan 4 milyard dollara çatmışdır. Büdcəmiz 1 milyard dollar olan zaman hərbi xərclərimiz 150 milyon dollar təşkil edirdi. İndi büdcəmiz 4 milyard dollar, hərbi xərclərimiz 600 milyon dollardır. Bu artım ümumi inkişafa uyğundur. Bundan əlavə, adambaşına düşən hərbi xərclərə baxsanız, bu rəqəm Ermənistanda daha artıqdır. Bizim iqtisadiyyatımız inkişaf edir. Neft gəlirlərimiz daha da artacaqdır. Buna uyğun olaraq bütün sahələrdə xərclər artır.

Misal üçün, səhiyyə üzrə xərclər 50 faiz artmışdır, eyni zamanda təhsil, infrastrukturla bağlı xərclər də artır. Biz münaqişənin dinc yolla həll olunmasını istəyirik. Bu istiqamətdə danışıqlar aparılır. Ümid edirik ki, münaqişənin dinc yolla həllinə nail olacağıq.

Təşəkkür edirəm.

ABŞ-in «US NEWS & WORLD REPORT» JURNALINA MÜSAHİBƏ

Vaşinqton

27 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-a səfəri zamanı, aprelin 27-də Vaşinqtonda ölkənin ən nüfuzlu nəşrlərindən olan «US News & World Report» jurnalının müxbiri Bey Fanqa müsahibə vermişdir.

Keçən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ prezidenti Corc Buş ilə bir çox məsələləri müzakirə etməli idi. Bu kiçik müsəlman dövləti ABŞ ilə İran arasındaki gərginliyin yüksək səviyyədə olduğu bir dövrdə Rusiya ilə İran arasında strateji mövqeyə malik olmaqla yanaşı, nəhəng neft buminun astanasındadır. Bu yay neftin Azərbaycan ərazisindən başlayan və uzunluğu 1000 mil olan boru kəməri vasitəsilə üç ölkədən keçməklə Türkiyənin Aralıq dənizindəki limanına nəqli başlanacaqdır. Prezident İlham Əliyev bu proseslər və ölkəsi ilə Ermənistən arasında on ildən çox davam edən münaqişənin həllində Vaşinqtonun rolü barəsində «US News»a məlumat vermişdir.

S u a l: Bakı–Tbilisi–Ceyhan boru kəmərinin inşasının başa çatması dünyyanın neft və qaz bazarlarına necə təsir göstərəcəkdir?

İ l h a m Ə l i y e v: Bu boru kəmərinin inşasının başa çatması ilə ölkəmiz daha çox neft hasil edərək, onu dünya bazarlarına çıxarmaq imkanı qazanacaqdır. Boru kəməri 5-6 il bundan öncə inşa edilməyə başlayanda neftin qiyməti bugünkü kimi yüksək deyildi. İndi bu kəmər dünyyanın enerji təhlükəsizliyi baxımından daha çox önəm daşımağa başlayır.

Bu, nefti Xəzər dənizindən Aralıq dənizinə çatdıracaq və əvvəller mövcud olmamış yeni bir xətdir.

S u a l: Boru kəmərinin bazarlara təsirinin kəmiyyət göstəricisi barədə nə işə deyə bilərsinizmi?

İ l h a m Ə l i y e v: Boru kəməri vasitəsilə 2008-ci ildə gündə ən azı bir milyon barrel neft nəql ediləcəkdir. Gələcəkdə bu rəqəm daha da artırıla bilər, bu, hasilatın səviyyəsində asılı olacaqdır. Onun nəhəng potensialı var.

S u a l: Bəzilərinin «neft fəlakəti» adlandırdıqları vəziyyəti Siz necə adlandırırsınız?

İ l h a m Ə l i y e v: Biz gələcəkdə neftdən və neftin qiymətin-dən asılı olmamaq, neft gəlirlərindən istifadə etməklə güclü iqtisadiyyat qurmaq əzmindəyik. Buna nail olmaq üçün neft gəlirlərinin toplanması və xərcənməsi sahəsində yüksək səviyyədə şəffaflıq təmin olunmalıdır. Azərbaycan əsas məqsədi şəffaflığın təmin edilməsi olan Hasilat Sənayelerinin Şəffaflığı Təşəbbüsünün həyata keçirilməsində aparıcı ölkədir.

S u a l: Azərbaycanın dünyəvi, demokratik ölkə kimi inkişafını necə görürsünüz? Əhalisinin əksər hissəsi şətəriqətli olan dünyəvi bir ölkə kimi, siz İran üçün nümunə ola bilərsinizmi?

İ l h a m Ə l i y e v: Gördüyüümüz və planlaşdırduğumız işlərdən nümunə kimi istifadə edilməsi bizim məqsədimiz deyilidir. Bütün bunlar yalnız Azərbaycan xalqı, ölkəmizin inkişafı üçün edilir. Azərbaycan təkcə Konstitusiyasına görə deyil, öz həyat tərzinə görə də dünyəvi dövlətdir. Burada müxtəlif millətlərə və dini təriqətlərə mənsub olan insanlar sülh və azadlıq şəraitində yaşayırlar. Bu baxımdan ölkəmiz çox yaxşı nümunə ola bilər. Azərbaycanın əhalisinin əksər hissəsini müsəlmanlar təşkil edir, lakin eyni zamanda, burada coxsayılı xristian və yəhudü icmaları da yaşayır.

S u a l: Gələcəkdə ölkənizdə daha hansı demokratik islahatların həyata keçirilməsi gözlənilir?

İ l h a m Ə l i y e v: Son 5 il ərzində Azərbaycan qanun-vericiliyinin böyük bir hissəsi Avropa ölkələrinin standartlarına

uyğunlaşdırılmışdır. Ölkəmizdə bütün əsas siyasi azadlıqlar təmin olunur, siyasi təsisatlar getdikcə güclənir. Bununla yanaşı, güclü iqtisadi islahatlar da həyata keçirilməlidir. İnsanlar yoxsul olanda demokratik proseslər barədə deyil, gündəlik ehtiyacları haqqında düşünürler. Keçən il Azərbaycanda ümumi daxili məhsulun artımı 26 faiz olmuşdur ki, bu da dünyada ən yüksək göstəricidir.

S u a l: Ümumi daxili məhsulun artımı əsasən neft sektorunda müşahidə olunmuşdur?

İ l h a m Ə l i y e v: 12 faiz qeyri-neft sektorunda, 14 faiz isə neft sektorunda olmuşdur. İndi biz iqtisadiyyatımızı çoxşaxəli etməyə çalışırıq. Neft nə vaxtsa tükənəcəkdir. Buna görə də ölkənin uzunmüddətli inkişafı neftdən asılı olmamalıdır.

S u a l: Siz bildirmisiniz ki, ABŞ ilə İran arasındaki böhran diplomatik yolla həll olunmalıdır. Əgər ABŞ İran'a qarşı hərbi qüvvədən istifadə etmək qərarına gələrsə, Azərbaycanın buna reaksiyası necə olacaqdır?

İ l h a m Ə l i y e v: Biz hələ də ümid edirik ki, məsələ diplomatik yolla həll olunacaqdır. Digər seçim regionda fəlakətə səbəb ola, əməkdaşlıq və inkişafla bağlı bütün müsbət meyllərə və perspektivlərə zərər vura bilər. On ildən artıqdır ki, Azərbaycanın ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Bu müddət ərzində aparılmış danışıqların bir nəticə vermeməsinə baxmayaraq, Qərb ölkələri daim münaqişənin dinc yolla həllini tövsiyə edirlər. Buna görə biz də hesab edirik ki, bu məsələdə də mümkün qədər təmkinli olmaq, dinc həll yolundan, diplomatik səylərdən istifadə etmək lazımdır.

S u a l: Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına ümidiiniz böyükdürmü?

İ l h a m Ə l i y e v: Bir tərəfdən, 12 ildir ki, atəşkəs rejimi saxlanılır. Müxtəlif dövrlərdə aparılmış danışıqlar heç bir nəticə vermemişdir. Bu isə nikbin olmağa o qədər də imkan vermir. Buna baxmayaraq, digər tərəfdən, ABŞ, Fransa və Rusiya kimi vasitəçilərin son dövrlərdəki fəaliyyəti münaqişənin həlli ilə bağlı ümid yaradır. Münaqişəni həll etmək üçün tərəflər

beynəlxalq hüquq normaları və prinsiplerinə əsaslanmalıdır. Azərbaycanın işgal edilmiş əraziləri heç bir qeyd-şərt olmadan geri qaytarılmalıdır. Ermənistən rəhbərliyinin həyata keçirdiyi etnik təmizləmə siyasetindən əziyyət çəkən bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarına qayıtmaq hüququna malik olmalıdır.

S u a l: Keçən il ABŞ-in Özbəkistandakı K2 hərbi hava bazasını itirməsi Azərbaycanın terrorizmlə mübarizədə rolunu necə dəyişə bilər?

İ l h a m Ə l i y e v: ABŞ öz müttəfiqlərini antiterror əməliyyatına dəvət edən kimi, Azərbaycan bu əməliyyata qoşuldu. Biz indi də bu sahədə tərəfdaşlıq edirik. Azərbaycan əsgərləri ABŞ əsgərləri ilə birlikdə Kosovo, İraq və Öfqanistanda xidmət edirlər. Bu siyaset qətiyyən dəyişmişdir. ABŞ-in regiondakı müttəfiqi kimi, Azərbaycanın rolu mühümdür və bu rolin əhəmiyyəti baş verə biləcək hallardan asılı olaraq dəyişə bilər. Lakin bunun əsasında bizim siyasetimiz dəyişə bilməz.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ ENERGETİKA NAZİRİ SAMUEL BODMAN İLƏ GÖRÜŞ

27 aprel 2006-ci il

Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də Vəsinqtonda onun üçün ayrılmış iqamətgahda ABŞ-in Energetika naziri Samuel Bodman ilə görüşmüştür.

Samuel Bodman dövlətimizin başçısı ilə görüşündən məmənunluğunu bildirdi, onun bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkür etdi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaxın zamanlarda istifadəyə veriləcəyini və beləliklə, Azərbaycanın enerji sektorunun yeni mərhələyə qədəm qoyacağını söylədi.

ABŞ-in Energetika naziri kəmərin istifadəyə verilməsinin, ümumiyyətlə, energetika sahəsində perspektivlərin Azərbaycanın bölgədə və beynəlxalq aləmdə rolunun daha da artmasına xidmət edəcəyini xüsusü vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda həyata keçirilən sosial-iqtisadi programlardan, energetika sahəsində, qeyri-neft sektorunda görülən işlərdən danışdı.

Görüşdə Azərbaycan prezidentinin ABŞ-a səfərinin əhəmiyyəti bir daha vurgulanaraq bildirildi ki, bu səfər həm ikitərəflı münasibatlarda, həm də energetika sahəsində əməkdaşlıqla yeni təkan verəcək, gələcəkdə əlaqələrin daha da genişlənməsinə imkan yaradacaqdır.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ DÖVLƏT KATİBİNİN MÜAVİNLERİ İLƏ GÖRÜŞ

27 aprel 2006-ci il

Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də Vaşinqtonda onun üçün ayrılmış iqamətgahda ABŞ Dövlət katibinin birinci müavini Robert Zollik və xarici siyaset idarəsi başçısının müavini xanım Karen Hyuz ilə görüşmüşdür. Söhbət zamanı ikitərəfli əlaqələr, dövlətimizin başçısının Vaşinqtona səfərinin əhəmiyyəti, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, enerji, təhlükəsizlik və Azərbaycanın anti-terror koalisiyasında fəal iştirakı məsələləri müzakirə olundu.

Cənab Robert Zollik vaxtilə prezident Heydər Əliyevlə Bakıdakı görüşünü xatırlatdı. O, Azərbaycan–ABŞ əlaqələrinin səviyyəsindən məmənunluğunu bildirərək dedi ki, əməkdaşlığımız uğurla inkişaf edir.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ TİCARƏT NAZİRİ KARLOS QUTYERRES İLƏ GÖRÜŞ

27 aprel 2006-ci il

Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də onun üçün ayrılmış iqamətgahda ABŞ-in Ticarət naziri Karlos Qutyerres ilə görüşmüştür.

Dövlətimizin başçısı ilə görüşmək imkanından şərəf duyduğunu bildirən nazir Azərbaycan prezidentinin Vaşinqtona səfərini yüksək qiymətləndirərək dedi ki, ABŞ müstəqil Azərbaycanın uğurlarını maraqla izləyir. O, qlobal əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan layihəsinin hazırlanıb həyata keçirilməsini şəxsən Heydər Əliyevin və prezident İlham Əliyevin böyük uğuru kimi dəyərləndirdi.

Dövlətimizin başçısı Xəzərin Azərbaycan sektorunda zəngin neft yataqlarının birgə işlənilməsinə dair müxtəlif ölkələrin, o cümlədən ABŞ-in aparıcı şirkətləri ilə sazişlərin imzalanmasında, habelə əsas ixrac boru kəməri layihəsinin reallaşdırılmasında Birləşmiş Ştatlardan hökumətinin xüsusi rolunu vurğuladı, bütün bu işlərdə müstəqil Azərbaycan dövlətinin böyük qətiyyət və iradə nümayiş etdirdiyini xatırlatdı. Prezident İlham Əliyev dedi ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin tam başa çatdırılmasında heç bir problem yoxdur və bu il ərzində kəmər istismara hazır olacaqdır.

Cənab Qutyerres bildirdi ki, Azərbaycanın dünya iqtisadiyyatına daha six integrasiya olunmaq sahəsində gördüyü işləri ABŞ hökuməti və ölkənin işgüzar dairələrinin nümayəndələri yüksək qiymətləndirirlər. Birləşmiş Ştatlardan əsas ixrac boru kəmərini Xəzər regionunu dünya iqtisadiyyatına qovuşdurən mühüm vasitə hesab edir və bu sahədə Azərbaycanı hər

cəhətdən dəstəkləyir. ABŞ Azərbaycanla həm neft-qaz sektorunda, həm də digər sahələrdə əməkdaşlığı genişləndirəcəkdir. ABŞ-in xarici siyasətdə, xüsusən iqtisadi-ticarət əlaqələrində Azərbaycana böyük əhəmiyyət verdiyini vurğulayan nazir bu sahədə prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətini yüksək qiymətləndirdi.

AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ

27 aprel 2006-ci il

Aprelin 27-də Vəsiqətənda «Baker Boats» şirkəti adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə nahar verilmişdir. Süfrə arxasında səmimilik və dostluq şəraitində səhbət zamanı regional tərəfdaş kimi, Azərbaycanın əhəmiyyətinin artması vurğulandı, iqtisadi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.

Naharda ABŞ Milli İstehsalçılar Assosiasiyasının prezidenti, Miçigan ştatının keçmiş qubernatoru Con Enqlər, ABŞ-in keçmiş Energetika naziri Spenser Abraham, «Boinq» şirkətinin vitse-prezidenti və Avropa üzrə meneceri Qreq Conston, «Bektel» şirkətinin prezidenti Karlos Agila, «Baker Bats» şirkətinin nümayəndəsi Cey Kold, «Ceneral Elektrik» şirkətinin vitse-prezidenti Nensi Dorm, «Şevron-Xəzər» şirkətinin prezidenti Devid Minemyer, «Omni Communitəyşn» şirkətinin prezidenti Dərya Yavalar, «Motorolla» şirkətinin vitse-prezidenti Dohktan Bulafqa, «Procter Gembəl» şirkətinin vitse-prezidenti Karolin Prehm, «Conoco-Philips» şirkətinin vitse-prezidenti Bill Berri və digər nüfuzlu şirkətlərin nümayəndləri iştirak edirdilər.

«ABŞ–AZƏRBAYCAN STRATEJİ ƏLAQƏLƏRİ: SİYASI VƏ İQTİSADİ PRIORİTETLƏRİ» MÖVZUSUNDA KEÇİRİLMİŞ KONFRANSDA NİTQ

Vaşinqton,
«Four seasons» hoteli

27 aprel 2006-ci il

Aprelin 27-də Vaşinqtonda, «Four Seasons» hotelində Amerika–Azərbaycan Ticarət Palatasının (AATP) təşkil etdiyi «ABŞ–Azərbaycan strateji əlaqələri: siyasi və iqtisadi prioritetlər» mövzusunda 6-ci biznes və sərmayə konfransı keçirilmişdir. Azərbaycan prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.

Hər iki ölkənin hökumət rəsmilərinin və iş adamlarının iştirak etdikləri konfransi AATP-nin həmsədri Ceremi Beyker açdı:

– Sabahınız xeyir, xanımlar və cənablar!

Mənim adım Ceremi Beykerdir. Mən «Baker Boats» şirkətinin Vaşinqtondakı idarəedici tərəfdaşıyam və eyni zamanda, Amerika–Azərbaycan Ticarət Palatasının həmsədriyəm. Mən bu gün palatamız tərəfindən təşkil olunmuş konfransa gəlmış bütün şəxsləri salamlayıram. Bu gün Ticarət Palatasının onilliyi qeyd olunur və mən əminəm ki, siz hamınız palata üzvlərini bu münasibətlə təbriklərimə qoşulursunuz.

Son illər ərzində Azərbaycan ilə Birləşmiş Ştatlar arasındaki münasibətlər konkret sahələrdən genişmiqyaslı dostluq və əməkdaşlığı yüksəlmişdir. Biz bu nailiyyətin əldə olunmasına Ticarət Palatasının da oynadığı rolu fərəh hissi ilə qeyd edirik. Mən palatanın fəxri həmsədri kimi, onun fəaliyyətinə töhfə

verməkdən şərəf hissi duyuram və idarə heyəti ilə yanaşı, onun işinə uğurlar arzulayıram.

Bugünkü konfrans «ABŞ–Azərbaycan strateji əlaqələri: siyasi və iqtisadi prioritetlər» adlanır. Onun məqsədi Azərbaycanda gedən siyasi və iqtisadi inkişaf məsələlərini yüksək səviyyədə müzakirə etməkdən ibarətdir. Burada regiondakı digər ölkələrin rolu barədə də fikir mübadiləsi aparılacaqdır. Biz bu konfransda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ABŞ və Azərbaycan hökumətlərinin yüksək rütbəli rəsmiləri və iki ölkənin iş adamları ilə birgə iştirakından olduqca məmənnunuq. Bu gün biz prezident Əliyevin, o cümlədən hökumət üzvlərinin və iş adamlarının iqtisadi inkişaf sahəsindəki gələcək perspektivlər, iqtisadi şaxələndirmə məsələləri barədə fikirlərini dinləyəcəyik.

Beləliklə, biz Azərbaycanda və Xəzər dənizi regionunda biznes imkanları barədə ABŞ-in işgüzar dairələrinə məlumat verməyə çalışacaqıq. Hazırkı konfrans Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə çıxışlar edilməsini nəzərdə tutur.

Bildiyiniz kimi, 2005-ci ildə Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinə ilk neftin doldurulmasına başlandı və Cənubi Qafqaz qaz boru kəmərinin çəkilməsi üçün aparılan işlər başa çatmaq üzrədir və bu ilin sonunda həmin boru kəmərinin istismara verilməsi gözlənilir. Azərbaycanda 2004–2005-ci illərdəki yüksək iqtisadi inkişafla yanaşı, 2006-ci ildə ÜDM-in təqribən 30 faiz səviyyəsində artımı gözlənilir. Son on il ərzində Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici sərmayələrin həcmi 25 milyard ABŞ dollarından çox olmuşdur. Uğurlu enerji strategiyasının inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun yaradılması və şəffaf Dövlət Neft Fonduğun təsis olunması son illər ərzində hökumətin əldə etdiyi nailiyyətlərin yalnız müəyyən hissəsini təşkil edir. Bununla yanaşı, iqtisadiyyatı şaxələndirərək qeyri-neft sektorunda istehsalın həcminin artırılması, regionlarda yerli sahibkarlığın inkişafı, işsizliyin və

yoxsulluğun azaldılması kimi məsələlər prezident Əliyevin rəhbərlik etdiyi hökumətin fəaliyyətinin prioritətləridir.

Sonda onu bildirmək istəyirəm ki, gələn illər ərzində Azərbaycanda daha böyük iqtisadi inkişaf gözlənilir və Amerika-Azərbaycan Ticarət Palatası ölkə iqtisadiyyatına əlavə sərmayələrin cəlb edilməsinə öz töhfəsini verməkdən, o cümlədən Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaqdə Amerika şirkətlərinə yardım göstərməkdən və Azərbaycanın iqtisadi potensialını ABŞ-da təşviq etməkdən olduqca məmnundur. Biz istənilən formada yardım göstərməyə hazırlıq.

Mən fürsətdən istifadə edərək konfransın lazımı səviyyədə keçirilməsinə görə təşkilatçılara öz minnətdarlığını bildirmək istəyirəm. Palatanın işçilərinin əməyi sayəsində bu tədbir baş tutmuşdur. Biz eyni zamanda, sərf etdikləri vaxta və konfransın sponsorlarına göstərdikləri yardıma görə bu görüşün iştirakçılarına dərin minnətdarlığımızı bildiririk.

İndi isə mən böyük şəraf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev konfransda nəinki iştirak edəcək, həmçinin Azərbaycanın siyasi və iqtisadi prioritətləri mövzusunda mühüm nitq söyləyəcəkdir.

Mən prezident Əliyevlə ilk dəfə on il bundan əvvəl tanış olmuşam. Həmin vaxt o, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti idi.

Mən isə BTC boru kəməri üzrə hüquqşunas işləyirdim. Bu gün, on ildən sonra o, artıq Azərbaycanın prezidentidir, mən isə yenə də Vaşinqtonda hüquqşunas işləyirəm. Görürsünüz, mənim perspektivdəki planlarım daha kiçik oldu. Zənnimcə, prezidentin zəngin tərcüməyi-halı ilə tanış ola bilərsiniz. Sizə paylanmış materiallara bu haqda lazımı məlumat əlavə edilmişdir. Bu vəzifəyə seçilməzdən əvvəl o, hökumətdə mühüm işlərlə məşğul olmuşdur. Bundan başqa, o, palatamızın idarə heyətinin üzvüdür və on il əvvəl palata yarandığı vaxtdan bizi həmişə güclü şəkildə dəstəkləmişdir. Respublika prezidenti seçildikdən sonra onun Vaşinqtona ilk səfərini nəzərə alaraq

mən böyük şərəf hissi ilə sözü Azərbaycan prezidenti cənab İlham Əliyevə vermək isteyirəm.

İ l h a m Ə l i y e v : Hörmətli dostlar!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə hamınıza salamlayırsınız, bu gün burada olmayımdan və Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş konfransda yenidən iştirak etməyimdən son dərəcə məmnunluğumu bildirmək isteyirəm. Artıq qeyd edildi ki, indi palata Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsində çox mühüm rol oynamışdır. Həmin əlaqələr hazırda strateji tərəfdəşliq münasibətləri hesab olunur. Palata yaradılanda və ilk konfrans keçiriləndə o, bəlkə də Azərbaycanın Vaşinqtondakı, ümumiyyətlə, Amerikadakı yeganə səsi idi. Bizim lobbimiz yox idi. Həmin vaxt böyük, güclü nümayəndəliyimiz yox idi. Palata bizim mesajımızı, fikirlərimizi və baxışlarımızı çatdırmaq, habelə problemlərimiz haqqında danışmaq və ölkələrimiz arasında güclü tərəfdəşliğin qurulması üçün bir vasitə oldu.

Müstəqilliyyin ilk illərindən Birləşmiş Ştatlarla münasibətlər Azərbaycan üçün prioritet xarakter daşıyırırdı və bu, indi də belə olaraq qalır. Əminəm ki, Vaşinqtona indiki səfərimdən sonra bu əlaqələr daha çox sahələri əhatə edəcəkdir. Mən palata tərəfindən təşkil edilmiş bir çox tədbirlərdə və konfranslarda şəxsən iştirak etmişəm və açıq deyə bilərəm ki, Azərbaycanın enerji inkişafi sahəsində palatanın oynadığı rol çox mühüm olmuşdur. Çünkü bir çox vacib şəxslər – siyasetçilər, iş adamları, özəl şirkətlərin nümayəndələri palatanın seminar və konfranslarında iştirak etmişlər. Həmin tədbirlər zamanı onlar Azərbaycanı daha yaxşı tanımaq, ölkəmizdəki sərmayə imkanları barədə məlumat almaq və uzun perspektivdə fəaliyyət göstərmək imkanı əldə etmişlər. Bu gün bizim yüksək səviyyədə münasibətlərimiz və iqtisadi əməkdaşlığımız var. Əlbəttə, bu, energetika sahəsindən başlamışdır.

1994-95-ci illərdə Azərbaycandan beynəlxalq bazarlara potensial marşrut yollarını araşdırduğumuz zaman bu, sadəcə,

müzakirə xarakteri daşıyırıdı. Bunun bir gün reallığa çevriləcəyinə müəyyən dairələr inanırdı, digərləri isə yox. Bu gün isə biz birgə səylərimizin və işimizin nəticələrini görürük. Mən ona görə «birgə» sözünü işlədirəm ki, çünkü ABŞ hökumətinin və ölkənizdəki müxtəlif təsisatların dəstəyi və yardımı olmadan Xəzərdəki neft və qaz yataqlarında kəşfiyyat və hasilatdan tutmuş daşınma əməliyyatlarına qədər məsələləri əhatə edən layihələr, sadəcə, gözəl layihə kimi qalardı. İndi isə bu, artıq reallıqdır və biz Xəzər dənizindəki layihələrin hazırlığı mərhələdə olmasından çox sadıq.

Əsas nailiyətlər artıq əldə olunmuşdur. Bu yaxınlarda biz Bakı–Tbilisi–Ceyhan boru kəmərinin açılışında iştirak edəcəyik və ilin sonunda bizim nəhəng qaz yatağımız «Şahdəniz»də hasilata başlanacaqdır. Azərbaycan neft və qazı Avropa və dünya bazarlarına çıxara biləcəkdir. Beləliklə, biz Azərbaycanın enerji inkişafının əsas ilkin mərhələsini başa çatdıracaqıq. Lakin bu hələ son deyildir. Eyni zamanda, başlangıç da deyildir. Biz orta mərhələni keçməkdəyik və yeni inkişafın ərəfəsindəyik. Hesab edirəm ki, həmin əməkdaşlıq bu yaxınlarda Xəzər dənizi regionunun digər ölkələrinə də şamil olunacaq və beləliklə, BTC kəmərinin və qaz boru kəmərinin regional xarakterini dəyişərək onun vacibliyini Avropa səviyyəsinə və beynəlxalq səviyyəyə qaldıracaqdır.

Azərbaycanın Xəzər dənizindəki sektorу çərçivəsindəki enerji inkişafi iqtisadi və enerji məsələləri hüdüdləriñindən kənara çıxır. Həmin layihələr siyasi və demokratik inkişafla, o cümlədən Azərbaycanda aparılan siyasi islahatlarla, Avroatlantik strukturlarına güclü integrasiyamızla bağlıdır. Çünkü daşınma marşrutları ölkəmizin və regionun ümumi inkişafının meyllərini birmənalı olaraq əvvəlcədən müəyyən edəcəkdir. Hesab edirəm ki, gələn illər ərzində digər ölkələr və şirkətlər bizim təhlükəsiz, etibarlı və iqtisadi baxımdan səmərəli infrastrukturumuza qoşula bilər. Sonra isə vəziyyət tamamilə dəyişəcəkdir.

Burada dünya əhəmiyyətli layihələr çərçivəsində daha böyük beynəlxalq əməkdaşlıq aparılacaqdır. Neft və qaz məsələlərinin get-gedə daha da ciddiləşməsini və bununla bağlı keçmişdə müşahidə etmədiyimiz müəyyən narahatlıqların ortaya çıxmاسını nəzərə alaraq həmin məsələlərin daim diqqət mərkəzində qalması vacibdir. Digər ölkələr üçün etibarlı təchizatçı və daşınma mənbəyi kimi, Azərbaycanın oynadığı rol da artacaqdır. Çox məmənunuq ki, bu gün bizim tərəfdəsimiz – Birləşmiş Ştatlarla çox yüksək səviyyədə ikitərəfli münasibətlərimiz var və bu, regionun uğurlu siyasi və iqtisadi inkişafının çox vacib elementidir.

Bir sözlə, gələcəkdə enerji, daşınma və şaxələndirməyə dair planlar və Birləşmiş Ştatların bu prosesdəki rolü barədə olduqca ciddi müzakirələr aparıla bilər. Dünən keçirdiyim görüşlər zamanı bu cür məsələlərə Birləşmiş Ştatların daimi diqqətinin vacib olduğunu qeyd etmişik.

Artıq qeyd etdiyim kimi, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsi bizim məramımızın sonu deyildir. Bu, yalnız başlangıçıdır, bəlkə də daha həllədici və çətin mərhələ yaxınlaşır. Bu mərhələdə digər şirkətlər və ölkələr də iştirak edəcəkdir. Lakin eyni zamanda, bugünkü konfransın gündəliyi Azərbaycanın inkişafının digər aspektlərini əhatə edəcəkdir. Artıq qeyd edildiyi kimi, qeyri-neft sektorunun inkişaf etdirilməsi hazırda bizim üçün prioritet əhəmiyyət daşıyır. Neft və qaz layihələrinə gəldikdə, artıq bizim nailiyyətlərimiz vardır. Lakin qeyri-neft sektorunun şaxələndirilməsi, onun şəffaf olması və xarici sərmayələrin cəlb edilməsi bizim gündəliyimizdə vacib məsələlərdir. Hesab edirəm ki, Azərbaycan rəsmiləri ilə keçirəcəyiniz müzakirələr vəziyyəti çox aydın təsvir edəcək, nailiyyətlərimizi, problemlərimizi, çatışmazlıqlarımızı üzə çıxaracaqdır.

Biz iqtisadi siyasətimizi dövlət proqramları əsasında aparırıq və onların müəyyən mərhələləri var. Hazırda onlar infrastrukturun və onun inkişaf etdirilməsinin vacib aspektlərini əhatə edir. Artıq iki ildən çoxdur ki, biz regional inkişaf

programlarını həyata keçiririk. Çox fərəh hissi ilə qeyd edirik ki, iki il yarım ərzində biz 380 min yeni iş yeri açmışıq və onların əksəriyyəti qeyri-neft sektorunu sahəsindədir. Hazırda biz sahibkarlar üçün bərabər şəraitin yaradılmasına çalışır və özəl sektora güzəştli kreditlərin verilməsini həyata keçiririk. Əsasən fermerlər üçün 100 milyon dollar həcmində kreditlər ayrılmamasını nəzərdə tuturuq. Bu məqsədlə Azərbaycanda 100 milyon ABŞ dolları məbləğində kapitalı olan dövlət şirkəti yaradılmışdır.

Həmin şirkətin əsas fəaliyyəti Azərbaycanda sənaye potensialının qiymətləndirilməsi, bazarın qiymətləndirilməsi və yeni sənaye sektorlarının müəyyən edilməsidir. Biz hazırda bu sahədə ilkin mərhələni keçməkdəyik. Beləliklə, sərmayədar özü üçün potensial sahələri müəyyən edə bilər və bunlar əsasən qeyri-neft sektoruna aid olacaqdır.

Biz neft sektoruna sərmayələrin cəlb edilməsi mərhələsini keçəndə o qədər çətinliklərimiz olmamışdı. Cənki neft sektor tarixən ölkəmizdə olmuşdur və cəlbedici sahə olaraq qalır. Lakin qeyri-neft sektorunda biz daha çox iş görməliyik ki, potensial sərmayədarların etimadını qazanaq və onlara hüquqi sahədə, vergi sahəsində və iqtisadi şərait haqqında kifayət qədər məlumatın çatdırılmasına çalışaq. Beləliklə, hökumət həm sərmayəçi olaraq əlavə təkan yarada bilər və sərmayədarlar həmin 100 milyon dollar kreditdən istifadə edərək müəyyən vəsait qoya bilərlər.

Azərbaycanda potensial sərmayələr üçün sahələr artıq aydırındır və onlar müxtəlifdir. Müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, elektrik stansiyalarının tikilməsi kimi layihələrimiz iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının, turizmin inkişafı üçün şərait yaradacaqdır. Hazırda ölkəmizdə ümumi gücü 1000 meqavat olan 6 elektrik stansiyası tikilməkdədir. Onlar gələcəkdə ölkənin enerji tələbatını tam ödəməyə imkan verəcəkdir.

Neft və qaz hasilatı ilə məşğul olan ölkə kimi, bizim həmin elektrik stansiyalarına və sənaye obyektlərinə, zavodlara

yanacağın çatdırılmasında heç bir problemimiz yoxdur. Biz neftin ixracından milyonlarla dollar gəlir əldə edəcəyik. Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyası 1994-cü ildə qəbul olunmuşdur və hazırda o öz nəticələrini verir. Bir sözlə, biz bu sahələrdə çox fəal işləyirik və bütün dünya üçün ən yaxşı nümunə ola bilərik. Bizim iqtisadi nailiyyətlərimiz çox müsbətdir. Bu il ərzində ÜDM-in artımı ötən ildəki 26 faizlik artımla müqayisədə təqribən 40 faiz olacaqdır. Bizim sənaye istehsalının artımı 47 faiz olacaqdır.

Eyni zamanda, biz bir çox sosial proqramlar həyata keçiririk. Çünkü neftdən əldə olunan gəlirlər Azərbaycan əhalisinə sərf edilməlidir. Biz bu gəlirlər hesabına ötən il ərzində 300-dən çox orta məktəb binası tikmişik. Azərbaycanda 10-dan çox müasir xəstəxana tikilməkdədir. Bir sözlə, biz iqtisadi inkişafımızı əsasən bazar iqtisadiyyatı prinsiplərinə uyğun qururuq. Biz güclü sosial siyaset həyata keçiririk. Bütün bunlar vacib elementlərdir. Əgər biz diqqəti yalnız azad bazar iqtisadiyyatı prinsiplərinə yönəltsək və sosial proqramları həyata keçirməsək, ölkəmizdə sosial ədalət olmayacaqdır. Beləliklə, neft gəlirlərinin ədalətli paylanması mümkün olmayıacaqdır. Buna görə də əgər siz ölkəmizdə ÜDM-in strukturuna nəzər salsanız görərsiniz ki, özəl sektorun payı təqribən 75 faizdir. İqtisadiyyatın əsasını neft sənayesi təşkil edən ölkə üçün bu, kifayət qədər böyük göstəricidir. Neft hasilatı dövlətin inhisarındadır və qeyri-neft sektorları tamamilə özəlləşdirilibdir.

Bizim bütçə artımımızın əsas bir hissəsi sosial problemlər – maaşların, pensiyaların artırılmasına sərf olunur. Misal üçün, Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvalarından qovulmuş qaçqınların yeni yerlərə köçürülməsi üçün sərf edilir. Bu il biz ən sonuncu çadır şəhərciyini ləğv edəcəyik və erməni təcavüzündən əziyyət çəkmiş on minlərlə qaçqın və məcburi köçkün ailələri üçün yeni evlər tikəcəyik. Onları elektrik enerjisi ilə təchiz edəcəyik, yeni xəstəxanalar, məktəblər tikəcəyik. Həmin insanlar Ermənistanın təcavüzündən əziyyət

çəkmişlər və öz yurd-yuvalarına qayıdانا qədər müvəqqəti olaraq normal şəraitdə yaşayacaqlar.

İşlərin bu cür qurulması cəmiyyətin möhkəmlənməsinə xidmət edir. Çünkü biz bilirik ki, neft hasil edən zəngin ölkələrdə bəzən işlər o qədər də yaxşı aparılmır. Bu baxımdan Azərbaycanda biz fərəh hissi ilə deyə bilərik ki, bir neçə il bundan əvvəl hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulmuşuq. Bu, əsasən neft və qaz sektoruna aiddir.

Neft və qaz yataqları ilə zəngin olan ölkədə uğur əldə etmək üçün biz bu sərvətlərdən gələn gəlirləri bərabər qaydada paylamalıyıq. Adı insanlar öz gündəlik həyatlarının yaxşılaşmasını hiss etməlidirlər. Yəni sərf makroiqtisadi göstəricilərin olması kifayət deyildir. Əgər siz soruşsanız ki, ÜDM-in artımı 26 faizdirmi, onlar bu suala cavab verməyəcəklər. Onlar bunu özlərinin gündəlik həyatlarında hiss etməlidirlər. Onlar yaxşı yollar, su təchizatı, səhiyyə xidməti olmasına və uşaqlarının kompüterlərlə təchiz edilmiş müasir məktəblərə getməsini istəyirlər. Onlar cəmiyyətdə sosial ədalətin şahidi olmalıdır. Çünkü bu, sovet dövründən miras qalmış ən böyük problemlərdən biridir.

Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel olaraq aparılır. Bir sözlə, bu üsul uğurun əldə edilməsinə, vətəndaş cəmiyyətinin saxlanılmasına və ölkə daxilində əmin-amanlığın bərqərar olunmasına aparan yeganə yoldur. Ölkəmiz çox möhkəmdir, hökumətlə xalq arasında güclü əlaqələr var. Bu, ölkədə liberal islahatların aparılması üçün imkan yaradan sabit vəziyyətin əsasını təşkil edir. Çünkü bəzən islahatlar çətin də olur. Bəli, bir tərəfdən, onların insanların həyatının yaxşılaşdırılmasına yönəldilməsi aydındır. Lakin digər tərəfdən, islahat prosesi özlüyündə mürəkkəb bir prosesdir. Biz həmin dövrü qısaltmağa çalışmalıyıq və xalqın gözlədiyi nəticələrin təmin olunması məqsədilə fəal işləməliyik.

Mən fərəh hissi ilə demək istəyirəm ki, 2003-cü ildə keçirilmiş prezident seçimləri ərafəsində söz verdiyim bütün

məsələlər öz həllini tapmaqdadır. Onlar hətta vəd edildiyi vaxtdan da tez həll olunur.

Biz dünyada gedən enerji proseslərində artıq çox fəal iştirak edirik və dünyadanın ən böyük enerji layihəsi məhz Azərbaycanda həyata keçirilmişdir. Hazırda biz nəqliyyat infrastrukturuna daha çox diqqət yetiririk. Çünkü bizim yerləşdiyimiz məkan təbiətin bizə baxış etdiyi hədiyyədir. Biz bundan yaxşı istifadə etməliyik. Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizindəki tammiqyashlı əməliyyatlarda öz infrastrukturumuzdan istifadə etməliyik.

Hazırda biz Azərbaycanda bir sıra hava limanları tikməkdəyik. Yolların salınmasına diqqət yetiririk. Malların daşınması üçün nəqliyyat vasitələri alırıq. Bir sözlə, biz çox möhkəm infrastruktur yaradıraq və bunun məqsədi iqtisadi inkişafdır. Bundan istifadə edərkən Azərbaycanın iqtisadi siyasəti olduqca aydınlaşdır. Bu, müəyyən ölkələrin impulsiv addımlarına bənzəmir. Biz bilirik ki, 2-3 və ya 5 ildən sonra nəyimiz olacaqdır. Əlbəttə ki, bu, dünyada neftin qiymətlərindən asılıdır. Lakin biz iqtisadi potensialımızı bilirik. Azərbaycanın siyasi əhəmiyyəti get-gedə artacaqdır. Çünkü hazırda enerji məsələləri siyasi məsələlərlə çox sıx əlaqəlidir. Bu, təkcə bizim regionda yox, bütün dünyada belədir. Enerji məsələsi və geosiyasi məsələlər regionda böyük təsirə malikdir və digər məsələlərlə bağlıdır. Bu baxımdan Azərbaycan enerji təchizatının və daşınmanın etibarlı mənbəyidir. Bu əməliyyatlar bütün istiqamətlərdə aparıla bilər.

Əlbəttə, biz Avropa və dünya məsələlərində öz töhfəmizi verə bilirik. Bütün bunlar ölkəmiz üçün daha yaxşı şəraitin yaradılmasına zəmin doğurur və digər ölkələr də buna diqqət yetirir. Sərmayələr çox yüksək səviyyədədir. Müəyyən mənada bəzi problemlər sərmayələrin daha fəal yatırılmasını əngəlləyir. Lakin biz çalışırıq ki, narahatlıq doğuran bütün bu məsələləri aradan qaldıraq. Hazırda bu məqsədlə hökumət daxilində təcrübəli və bacarıqlı əməkdaşlar çalışırlar ki, bütün iqtisadi islahatlar tam yerinə yetirilsin.

Bizim tərəfdəşlərimizla çox yaxşı münasibətlərimiz var. Bu da iqtisadiyyatın və təhlükəsizliyin çox vacib elementidir. Hesab edirəm ki, bütün nöqteyi-nəzərdən Azərbaycan sərmayələr üçün çox yaxşı bir yerdir. Burada sabit vəziyyət mövcuddur. Ölkəmizdə bu sabitliyin gələn illər ərzində də qorunacağına zəmanət verilir. Mən fürsətdən istifadə edərək, Azərbaycanı tanıyan, vəziyyətlə tanış olan və yaxud hələ məlumatı olmayan bütün şəxsləri, sərmayədarları bir daha ölkəmizdə dəvət edirəm.

Hesab edirəm ki, bu konfrans enerji sektorunun inkişafına, qeyri-neft sektoruna, şəffaflığa, bank sektoruna və sənayenin digər sahələrinin inkişafı planlarımıza aid məsələləri aydınlaşdıracaqdır. Əlbəttə ki, digər şəxslərlə müqayisədə sərmayədarlar vəziyyəti daha yaxşı bilirlər. Lakin eyni zamanda, burada hökumətin də siyaseti olmalıdır. Misal üçün, sərmayədarların müəyyən bir ölkəyə və Azərbaycana dair öz prioritətləri, hökumətin isə digər prioritətləri ola bilər. Bunlar hamısı tarazlı şəkildə aparılmalıdır ki, sərmayələr bərabər yatırılsın. Ona görə də bu bizim inkişafımızın yeni bir elementidir. Çünkü əvvəllər sərmayələr belə bir qaydada yatırılırdı: tutaq ki, müəyyən bir şirkət sərmayədar qismində ölkəyə gəlməyi qərara alırdı və burada imkan tapıb sərmayə qoyurdu. İndi isə bununla yanaşı, biz də öz tərəfimizdən sərmayədarlar üçün bələdçi rolunu oynamaya çalışırıq və onlara yaxşı gəlirlər gətirəcək sahələri təsvir edirik.

Beləliklə, yoxsulluğun, işsizliyin azaldılması üçün çalışırıq. Çünkü bunlar hələ də Azərbaycanda problem olaraq qalır. İki ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 29 faizə düşmüşdür. Lakin hələ ki, bu, böyük rəqəmdir. Hesab edirəm ki, Azərbaycan bir neçə ildən sonra, gündə bir milyon barreldən çox neft hasil edəndən sonra imkanlarımız daha da artacaqdır. Yoxsulluğun tam aradan qaldırılması bizim maksimum məqsədimiz və programımızdır. Eyni zamanda, işsizliyin tamamilə aradan qaldırılmasına çalışacaqıq. Əlbəttə, digər ölkələrdəki kimi, bizdə də elə insanlar var ki, ümumiyyətlə,

işləmək istəmirlər. Lakin işləmək istəyən insanlar işlə təmin olunmalıdır.

Bu baxımdan hesab edirəm ki, konfrans bələdçi rolunu oynayaraq Azərbaycanın, onun hökumətinin planlaşdırıldığı məsələlər haqqında məlumat verəcəkdir. Bizim gələn beşillikdə görəcəyimiz işlər barədə burada məlumat veriləcəkdir. Ona görə də mən sizi çox fəal olmağa çağırıram. Eyni zamanda, bu fürsətdən istifadə edərək Azərbaycana hələ səfər etməmiş şəxsləri ölkəmizə dəvət edirəm.

Mən bir daha bildirmək istəyirəm ki, Vaşinqtonda olmayıma çox şadam. Vaşinqtona bir çox səfərlər etmişəm. Bu gün səhər bu barədə fikirləşirdim: 1994-cü ildən 2003-cü ilə qədər, demək olar ki, il ərzində bəlkə iki dəfə ölkənizə səfər etmişəm, müxtəlif konfranslarda və eyni zamanda Amerika–Azərbaycan Ticarət Palatasının tədbirlərində iştirak etmişəm. İndi mən prezident kimi buradayam və bundan çox şadam. Əminəm ki, bu səfər iqtisadi sahədəki əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Hazırda Birləşmiş Ştatlar və Azərbaycan arasında olan əməkdaşlıq daha geniş sahələrə şamil ediləcəkdir. ABŞ və Azərbaycan iki tərəfdən ölkədir, regional və beynəlxalq miqyaslı məsələlər üzrə əməkdaşlıq edir. Əminəm ki, gələcəkdə bizim burada və Bakıda daha çox görüşlərimiz olacaqdır.

Mən sizə və konfransın işinə uğurlar arzulayıram. Çox sağ olun.

* * *

Sonra konfrans öz işini davam etdi. «Neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına: şaxələndirmə siyasəti» mövzusu ətrafında Azərbaycanın İqtisadi İnkişaf naziri Heydər Babayev, Məliyyə naziri Samir Şərifov, Rabitə və İformasiya Texnologiyaları naziri Əli Abbasov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış etdilər. Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyevin, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun, ABŞ Senatının üzvü Sem Braunbəkin, Dövlət katibinin Avropa və

Avrasiya məsələləri üzrə sabiq müavini, «APCD Worldwide» ictimai əlaqələr agentliyinin icraçı vitse-prezidenti Elizabet Consun, ABŞ Milli Təhlükəsizlik Şurasının Avrasiya üzrə direktoru Devid Merkelin və Azərbaycanın ABŞ-dakı səfiri Hafız Paşayevin «Qeyri-neft sektorunda ticarət və sərmayə», «Azərbaycanda və Xəzər hövzəsində ABŞ-in maraqları», «Avrasiya nəqliyyat dəhlizinin perspektivləri», «Xəzər enerjisi və beynəlxalq bazarlar», «ABŞ–Azərbaycan münasibətlərinin dinamikası» mövzularında çıxışları dinlənildi. Azərbaycanın və ABŞ-in iş adamları, şirkətlərin nümayəndələri fikir və mülahizələrini bildirdilər. Azərbaycanın bölgədə lider dövlətə çevrilməsini vurğulayan natiqlər beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində ölkəmizin mühüm rolunu diqqətə çatdırıldılar.

AZƏRBAYCAN İCMASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ

Vaşinqton

27 aprel 2006-ci il

Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də Vaşinqtonda onun üçün ayrılmış iqamətgahda ABŞ-dakı Azərbaycan icmasının üzvləri ilə görüşməşdi.

Ölkəmizin ABŞ-dakı səfiri Həftiz Paşayev görüşü açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan diasporuna daim diqqət və qayıqı göstərdiyini, xarici səfərləri zamanı onun təmsilçiləri ilə müntəzəm görüşlərin əsasını qoyduğunu xatırlatdı. Hazırda Azərbaycan dövlətinin diasporla əlaqələrə xüsusi önəm verdiyini bildirən səfir görüşdə iştirakına görə prezident İlham Əliyeva təşəkkür edərək dedi ki, soydaşlarımızda Sizinlə görüşə maraq çox böyükdür. H.Paşayev Amerikadakı Azərbaycan icmasının son iki ildə xeyli fəallaşdığını, onun təmsilçilərinin Bakıda Dünya azərbaycanlılarının II qurultayında iştirak etdiklərini, ABŞ-da gözəçarpan tədbirlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları keçirdiklərini vurğuladı. Prezident İlham Əliyev görüşdə nitq söylədi.

İ l h a m Ə l i y e v: Mən sizinlə görüşməyimə çox şadam. Mən, demək olar ki, səfər etdiyim bütün ölkələrdə olarkən orada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşürəm. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşayırlar və onların taleyi, əlbəttə, bizi həmişə maraqlandırır. O cümlədən Amerikada yaşayan azərbaycanlılar da bizim üçün çox əzizdir. Bu yaxınlarda Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II qurultayında da Amerikadan gəlmiş qonaqlar bizim tərəfimizdən xüsusi diqqətlə qarşılanmışlar.

Bizim ölkəmiz, Azərbaycan sürətlə inkişaf edir. Əlbəttə, müxtəlif ölkələrlə olan münasibətlərimiz də inkişaf edir. Bu münasibətlərin inkişafında müvafiq ölkələrdə yaşayan azərbaycanlılar da, əlbəttə ki, mühüm rol oynayırlar və oynamalıdırılar.

Bildiyiniz kimi, Amerika ilə bizim çox səmərəli, işgüzər əməkdaşlığımız var. Biz uzun illərdir ki, tərəfdəş kimi fəaliyyət göstəririk. Bizim əməkdaşlığımız çoxşaxəlidir, həm iqtisadi, həm enerji, eyni zamanda, siyasi, təhlükəsizlik sahəsində Amerika–Azərbaycan münasibətləri çox yüksək sürətlə inkişaf edir. Şübhəsiz ki, mənim buraya rəsmi səfərim də bu istiqamətdə atılan mühüm addımdır. Əminəm ki, səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcəkdir.

Ancaq ölkənin maraqlarını təmin etmək üçün onun daxilində gedən proseslər kifayət etmir. Biz nə qədər çalışsaq, öz diplomatik səylərimizi nə qədər artırısaq da, yenə də diasporun köməyinə, dəstəyinə böyük ehtiyac vardır. Çünkü siz burada yaşayırıınız, Amerika vətəndaşlarıınız. Siz öz səsinizi ucaldanda yəqin ki, bu daha da yaxşı eşidilir, nəinki biz hansısa məsələni qaldıranda. Ona görə gərək biz hamımız bu imkanlardan səmərəli istifadə edək. Azərbaycan nə qədər güclü olsa, yəqin ki, sizin üçün də bir o qədər yaxşı olar. Azərbaycanın dünyadakı mövqeyi, hörməti artdıqca, əlbəttə, hər bir azərbaycanlı bundan qürur hissi duyur, vətənpərvər insanlar kimi, siz bununla fəxr edirsiniz. Eyni zamanda, sizin buradakı mövqeyiniz nə qədər möhkəm olsa, Azərbaycanın maraqları da bir o qədər təmin ediləcəkdir.

Əlbəttə, mən müqayisə aparmaq istəmirəm. Amma, şübhəsiz ki, əgər ermənilərin güclü lobbisi olmasaydı, bu gün Ermənistən vəziyyəti tamamilə başqa ola bilərdi. Yəni Ermənistən bir dövlət kimi saxlayan ən vacib amil və vasitə onların dünyadakı mövqeləridir. Əgər fərz eləsək ki, bunu ümumi kontekstdən çıxaraq, onda görərik ki, Ermənistən bir dövlət kimi formalaşmış, yəni uğur əldə etmir. Ancaq onların güclü imkanları, maliyyə imkanları, siyasi dayaqları, müvafiq

qurumlarla əlaqələri, əlbəttə ki, Ermənistanın da mövqelərini möhkəmləndirir. Baxmayaraq, bütün dünya bilir ki, Ermənistan Azərbaycana təcavüz edibdir, bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işgal altındadır. Etnik təmizləmə siyaseti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşübdür. Bunlar açıq bəlli olduğuna baxmayaraq, Ermənistana, onun işgalçi siyasetinə hələ ki, lazımı qiymət verilmir.

Ona görə biz də bu istiqamətdə öz fəaliyyətimizi gücləndirməliyik. Bir neçə il ərzində fəaliyyət göstərən Xarici Ölklərdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də artıq daha səmərəli işləyir. Azərbaycanın müvafiq icmaları daha da fəallaşıblar. Azərbaycanın ümumi inkişafı, əlbəttə ki, sizi də ruhlandırır. Siz görəndə ki, ölkəmiz həm iqtisadi, həm siyasi cəhətdən, həm də beynəlxalq qurumlara integrasiya baxımından liderlik mövqelərinə sahib olur, əlbəttə, bu sizə də qol-qanad verir, sizi də möhkəmləndirir. Ona görə gərək biz bu məsələlərə geniş kontekstdə baxaq.

Azərbaycan dövləti və hökuməti öz tərəfindən əlindən gələni edəcək ki, diasporun təşkillanması və möhkəmlənməsində səylərini göstərsin. Sizi də maraqlandıran, narahat edən məsələlər, problemlər də vaxtı-vaxtında bizə bəlli olmalıdır. İndi həm maliyyə baxımından, həm də təsir baxımından Azərbaycanın imkanları artır. Ona görə siz Azərbaycanın bu imkanlarından da səmərəli istifadə etməlisiniz. Yəni burada çox səmərəli, davamlı və mütəmadi xarakter daşıyan əlaqə mexanizmi qurulmalıdır. Yəqin ki, bu var, amma istərdim daha da səmərəli olsun.

Biz fəal olmalıyıq, qabaqlayıcı addımlar atmalıyıq. İnformasiya müharibəsində hücum etməliyik. Mən təxminən il yarım bundan əvvəl Xarici İslər Nazirliyində xaricdə fəaliyyət göstərən səfirlərlə görüş keçirmişdim. Orada da qarşıya qoyduğum məsələlərdən biri o idi ki, biz gərək Azərbaycan mövzusunu dünya ictimaiyyətinə çatdırıq.

Dünən Konqresdə olarkən yenə o «məşhur» 907-ci düzəliş haqqında söhbət apardım. O düzəlişin qəbul edilməsində də obyektiv səbəblər olub, Azərbaycan haqqında məlumat olmayıb, yaxud da ancaq mənfi məlumat olubdur. Haradasa, 90-cı illərin ortalarına qədər təkcə burada deyil, eyni zamanda, Avropa ölkələrində də Azərbaycan haqqında ya mənfi məlumat yayılırdı, yaxud da, ümumiyyətlə, məlumat yayılmırı. Bizim haqqımızda mənfi rəy yaradan əsas qüvvə erməni lobbisidir. Çünkü onların əsas məqsədi Azərbaycanı ləkələmək, antiderəmək dövlət kimi təqdim etmək və beləliklə, sübut etməyə çalışmaqdır ki, demokratiya inkişaf etməmiş belə bir ölkədə ermənilər azlıq kimi yaşaya bilməzlər. Guya onların rahat yaşaması təhlükə altındadır. Ona görə Azərbaycana qarşı çox ciddi kampaniya gedir.

Biz öz səsimizi ucaldırıq. Azərbaycan çalışır ki, özü haqqında həqiqətləri Dünya Birliyinə çatdırırsın. Məhz bu sahədə diasporun fəaliyyəti müstəsna xarakter daşıyır.

Mən keçmişdə də Amerikada tez-tez olurdum. 1994-cü ildən başlamış 2003-cü ilə qədər, demək olar, ildə iki dəfə gəlirdim, müxtəlif tədbirlərdə iştirak edirdim. Görürdüm ki, əgər biz öz həqiqətlərimizi düzgün, dolğun şəkildə çatdırı biliriksə, o zaman münasibət də dəyişir, rəy də dəyişir. Gərək bu iş mütəmadi qaydada aparılsın. Əlbəttə ki, bunda səfirliyin çox böyük rolu var. Çünkü səfirlik burada Azərbaycanın rəsmi nümayəndəliyidir və müvafiq qurumlarla əlaqə saxlamaq, əməkdaşlıq etmək imkanları genişdir. Ancaq Azərbaycan diasporunun da öz imkanları var. Məsələn, mən eşidəndə çox şad oldum ki, burada artıq fəaliyyətin yeni formaları da tətbiq olunur, etiraz aksiyaları keçirilir. Azərbaycan haqqında həqiqətləri çatdırmaq üçün müvafiq tədbirlər, görüşlər keçirilir. Bütün bunlar Amerika cəmiyyətinin adət etdiyi formalardır. Sadəcə olaraq, gərək biz bunlardan daha da səmərəli istifadə edək.

Azərbaycan haqqında məlumat gərək operativ qaydada sizə çatdırılsın. İndi Azərbaycanda çoxlu yeni kitablar çapdan çıxır.

Mən də elmi ictimaiyyət qarşısında müvafiq vəzifələr qoymuşam ki, biz Azərbaycan həqiqətləri barədə kitabları müxtəlif dillərə tərcümə edib yaymalyıq. Bizim alimlərimiz tarixlə bağlı çox gözəl tədqiqatlar aparır, kitablar yazırlar, onlar Azərbaycan dilində çıxır və özümüz oxuyuruq. Amma başqa ölkələrdə heç kim onları oxumur. Biz bütün bu həqiqətləri internet vasitəsilə, tərcümə vasitəsilə dünyaya çatdırılmalıdır.

Erməni təbliğatı nəticəsində indiyə qədər təkcə burada deyil, başqa ölkələrdə də belə bir yanlış rəy qalır ki, guya Dağlıq Qarabağ tarixi baxımdan erməni torpağıdır. Amma bu, tamamilə yanlış bir məlumatdır. Bu, Azərbaycanın əzəli torpağıdır. Onun bütün toponimləri, tarixi Azərbaycanla bağlıdır. Ermənilərin oraya gəlməsi ancaq XIX əsrin əvvəlində başlamışdır. Onlar başqa ölkələrdən oraya köçürülmüşlər. Bunu əks etdirən, ermənilər tərəfindən 1978-ci ildə ucaldılmış abidə də var idi ki, onu vurdular daşıtdılar. Yəni bu həqiqətdir. Bunu Dünya Birliyinə çatdırmaq üçün gərək məlumat olsun, gərək bunu deyən olsun, yazar olsun, tərcümə edən olsun. İndi biz bu işləri görürük. Azərbaycanda yeni ensiklopediyanın nəşri ilə bağlı qərar verilibdir. O ensiklopediya sonra internetə salınacaq, müxtəlif dillərə tərcümə olunacaqdır. Orada Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri, keçmiş haqqında tam, müfəssəl məlumat veriləcəkdir. Yəni bu sizin fəaliyyətinizə də bir dəstək olacaqdır. Cünki bu məsələləri dünyaya çatdırmaq üçün gərək tarixi əsaslar, sənədlər olsun.

Bir sözlə, bir halda ki, ölkəmiz siyasi cəhətdən bölgədəki mövqelərini möhkəmləndirir, iqtisadi baxımdan Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir, biz ideoloji işlərimizi də gərək mütləq indiki zəmanəyə uyğun şəkildə quraq. Ermənistandan fərqli olaraq, bizim təbliğatımız yalan, böhtan üzərində yox, həqiqətlər üzərində qurulubdur. Bizim təbliğatımız reallığı, tariximizi, bu günümüzü əks etdirir və təbii ki, bu həqiqətlər gərək Dünya Birliyinə tam geniş şəkildə çatsın. Bu işdə kifayət qədər nailiyyətlər olsa da, hələ ki, vəziyyət məni tam şəkildə qane etmir. Biz Azərbaycanda bu sahəyə daha da

böyük diqqət göstərməliyik və şübhəsiz ki, müxtəlif ölkələrdə yaşayın azərbaycanlılar bu işlərdə fəal olmalıdırlar.

Hesab edirəm ki, bu çox vacib görüşdür. Siz həmişə hiss etməlisiniz ki, müstəqil Azərbaycan dövləti sizinlədir, sizin Vətəninizdir, doğulduğumuz yerdən asılı olmayaraq, bizim hamımızın Vətənidir. Dünya azərbaycanlılarının II qurultayı bir daha onu göstərdi ki, biz böyük xalqıq. 50 milyonluq Azərbaycan xalqı dünya miqyasında böyük xalqdır, istedadlı xalqdır. Alımlarımız, yazıçılarımız, şairlərimiz, sərkərdələrimiz bizim tarixi şəxsiyyətlərimizdir. Gərək bunu hamı bilsin. Bütün dünya bunu bilməlidir və biz də gərək bir olaq.

Mən bilmirəm Amerikada necədir, amma başqa ölkələrdə bizim diasporalarımızın müxtəlif dərnəkləri, yaxud təşkilatları var, ancaq onların arasında əlaqələndirmə işləri o qədər də güclü deyildir. Amma o da əsas amildir ki, biz bir olmalıyıq. Xüsusilə xaricdə yaşayın azərbaycanlılar təşkilatlanması prosesində ən qabaqcıl formaları tətbiq etməlidirlər. Müxtəlif təşkilatlar, cəmiyyətlər, dərnəklər ola bilər, amma onların arasında mütləq əlaqələndirmə olmalıdır. Əlbəttə ki, bunda səfirliliklərin çox mühüm rolü var. Çünkü səfirliliklərə olan informasiya, imkanlar çox genişdir və fəaliyyət də düşünülmüş program çərçivəsində aparılmalıdır.

Yenə də deyirəm, bəzi hallarda diasporaların fəaliyyəti epizodik xarakter daşıyır. Yəni hansısa tədbir oldu, keçirildi, orada nəsə deyildi, yaxud da çıxışlar oldu, hansısa başqa aksiyalar keçirildi və ondan sonra bir müddət elə bil ki, ara verilir. Gərək işlər düşünülmüş program çərçivəsində aparılsın. Necə ki, dövlət, hökumət birillik, beşillik, onillik çərçivədə öz konsepsiyasını, fəaliyyət programını tərtib edir, eyni şəkildə də bizim ictimai təşkilatlar etməlidir. Hamı bilməlidir ki, nə vaxt, hansı tədbir keçiriləcək, bu tədbirin keçirilməsi üçün nə kimi addımlar atılmalıdır. Bu addımların atılmasına diasporun imkanları çatırımı, ya yox. Əgər çatmırsa, deməli, səfirlilik iştirak etməlidir. Səfirliyin də tutaq ki, imkanları məhdud ola bilər. Onda Azərbaycan hökuməti işlərə qoşulmalıdır. Yəni bunlar

çox böyük təşkilati qabiliyyət tələb edən məsələlərdir. Azərbaycan dövləti və hökuməti bu işlərdə fəal iştirak etməyə hazırlıdır. Sadəcə olaraq, gərək komitə ilə və hökumət üzvləri ilə, Xarici İşlər Nazirliyi ilə daim güclü əlaqələr olsun, təmaslar möhkəmlənsin ki, biz istəyimizə nail olaq.

Cünki bizim – Azərbaycan dövlətinin, dünyada yaşayan azərbaycanlıların – məqsədimiz birdir: dövlətimiz inkişaf etsin, müstəqilliyimiz möhkəmlənsin, əbədi, dönməz olsun, biz heç kimdən asılı olmayaq. Bu gün Azərbaycanın siyasəti məhz bu amillər üzərində qurulubdur. Biz bütün ölkələrlə gözel münasibətlər yaratmağa çalışırıq. Ancaq o şərtlə ki, bu münasibətlər qarşılıqlı hörmət, ehtiram əsasında qurulsun və Azərbaycanın milli maraqları təmin olunsun. Ona görə, müstəqil siyasət aparmaq iqtidarında olmaq, əlbəttə, həm böyük cəsərət tələb edir, həm də biz gərək arxayı olaq ki, işlərimiz lazımı səviyyədə dəstəklənir.

Ona görə məqsədlərimiz birdir: Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, ermənilərin etnik təmizləmə siyasətindən əziyyət çəkmiş insanları geri, öz doğma torpaqlarına qaytarmaq; Azərbaycanda sülh, inkişaf olsun, bütün müsbət meyllər daha da möhkəmlənsin, demokratik inkişaf, siyasi, iqtisadi islahatlar daha da sürətlə getsin. Biz bunu istəyirik, siz də bunu istəyirsiniz. Hər bir vətənpərvər azərbaycanlı bunu istəyir. Biz bu istiqamətdə səylərimizi birləşdirməli və vahid mövqedən çıxış etməliyik.

O ölkələrdə ki, təşkilatlar vahid bir konfederasiyada, yaxud federasiyada, ya da konqresdə birləşir, o zaman işlər daha da səmərəli qurulur. Bir təşkilatda birləşmək o demək deyil ki, mövcud olan digər təşkilatlar öz müstəqilliyini itirir, yaxud da kiminsə təsiri altına düşür. Xeyr, bu, sadəcə olaraq, əlaqələndirmə məqsədi daşıyır. Əgər biz bu işləri daha da səmərəli görmək istəyiriksə, onda, əlbəttə, əlaqələndirmə işləri də daha sürətlə aparılmalıdır.

Məsələn, burada yaxşı nümunələr var: Azərbaycan Təşkilatları Federasiyası, yaxud Konqresi, yaxud da Əlaqələndirmə Mərkəzi. Əgər bu şəkildə formalasarsa, bunun təsiri daha da güclü olacaqdır. Əlbəttə ki, bu böyük təşkilat müvafiq ictimai təşkilatlara, dövlət qurumlarına daha da asanlıqla yol tapacaqdır, onunla daha da çox hesablaşacaqlar. Amma görəndə ki, ayrı-ayrı təşkilatlar var, hərəsi haradasa fəaliyyət göstərir, öz aralarında əlaqələr o qədər də yoxdur, təbii ki, münasibət də buna uyğun şəkildə olacaqdır.

Bilirsiniz, müstəqilliyimiz bərpa ediləndən sonra, ondan əvvəlki dövrlərdə Azərbaycanda müxtəlif siyasi proseslər gedirdi. Xaricdə yaşayan azərbaycanlılar 1940–50-ci illərdə müəyyən formada təşkilatlanmışdır, müxtəlif ölkələrdə diasporlar, təşkilatlar fəaliyyət göstərirdi. Əlbəttə, bu fəaliyyətin əsas məqsədi o idi ki, Azərbaycan müstəqil olsun, müstəqil ölkə kimi yaşasın və xalqımız öz müqəddəratını özü müəyyən etsin.

1991-ci ildə Azərbaycan müstəqil ölkə oldu və o vaxtdan indiyə qədər bizim müstəqilliyimiz möhkəmlənir və güclənir. Yəni o illərdə gündəlikdə olan əsas məramlar, proqramlar 15-16 il bundan əvvəl həyatda öz əksini tapdı. Ona görə, təbii ki, indi fəaliyyətin yeni formaları olmalıdır. Bizim gündəliyimizdə duran məsələlər nədir? Yenə deyirəm, həm Azərbaycan dövlətinin, həm də xaricdə yaşayan azərbaycanlıların məqsədi birdir: ölkəmiz daha da müstəqil olsun, öz siyasetini inamlı aparsın və əsas azadlıqlar tam şəkildə təmin edilsin, qanunun aliliyi bərqərar olunsun və müasir, mütərəqqi, hüquqi dövlət formalasın. Əminəm ki, bu bizim hamımızın məqsədidir.

Şübhəsiz ki, fəaliyyət göstərən təşkilatların da müxtəlif istiqamətləri, müxtəlif maraq dairələri ola bilər. Ancaq bununla yanaşı, biz gərək ümumi bir məqsəd, amal əsasında öz səylərimizi birləşdirək. Bəzi təşkilatlar siyasi prinsip əsasında fəaliyyət göstərir. Bəlkə də bu, hansısa mərhələdə labüb idi. Ancaq indiki mərhələdə, xüsusilə xaricdə yaşayan azərbaycanlılar siyasi prinsiplərə görə bölünməməlidirlər. Azərbaycanın siyaseti Azərbaycanda həll olunur. Azərbaycanda gedən siyasi

proseslər müsbət məcrada inkişaf edir və bu baxımdan Azərbaycan artıq möhkəmlənmiş bir ölkədir.

Şübhəsiz ki, hər bir insanın öz siyasi baxışları, əqidəsi, idealları ola bilər. Bu da təbiidir və azad cəmiyyət üçün xas olan məsələlərdir. Ancaq bununla yanaşı, siyasi baxışlara baxmayaraq, ümumi məsələlərdə biz hamımız birləşməliyik. Çünkü ölkənin, millətin maraqları, dəyərləri bütün siyasi proseslərdən üstün olmalıdır, xüsusilə xaricdə.

Məsələn, mən təəssüf edirəm ki, bəzi siyasi dairələrin nümayəndələri xaricdə olarkən Azərbaycan haqqında həqiqətdən çox uzaq olan mənfi informasiyalar yaymaqla ölkəmizin imicinə xələl vururlar. Biz öz daxili məsələlərimizi Azərbaycanda həll etməliyik. Azərbaycanda siyasi mübarizə də aparılmalıdır və aparılır, bəzi hallarda çox kobud formada olur. Yəqin ki, zaman keçdikcə bu, həll olunacaq və Azərbaycanda siyasi proseslər mədəni müstəviyə keçəcəkdir. Ancaq biz xaricdə buna heç cür imkan verə bilmərik ki, siyasi, yaxud ictimai əslaslara görə ölkənin maraqlarına xeyir gətirməyən fikir ayrılığı, məqamlar olsun.

Mən şübhə etmirəm, hamımız bu fikirlə şərīkik ki, xaricdə Azərbaycanın məsəlesi, Azərbaycan mövzusu daim çox qabarıq şəkildə özünü göstərməlidir. Biz bu təbliğatda, bu işlərdə çox fəal olmalıyıq. Gözləməməliyik ki, kimsə bizə hücum edəcək, biz də onun cavabını verəcəyik. Biz özümüz hücum etməliyik. Bizim silahımız sözümüzdür. Biz heç kimin torpağını zəbt etməmişik, heç kimə qarşı etnik təmizləmə siyasəti aparmamışıq. Heç kimin torpağında gözümüz yoxdur. Biz bu münaqişədə zərər çəkən tərəfik. Bizim silahımız hələlik sözdür, istəyirik ki, bu silahdan maksimum dərəcədə istifadə edək. Görsek ki, artıq bu işləmir, sülh, barışq yolu, danışqlar yolu səmərə vermir, o zaman təbii ki, siyasətə yenidən baxılacaqdır.

Ancaq bilirsiniz, bu məsələlər bir-biri ilə çox bağlıdır. Azərbaycanın sabitliyi, ölkədə gedən iqtisadi islahatlar, bizim bölgədəki nüfuzumuz, rolumuz, Azərbaycanla bağlı olan nəhəng enerji layihələri, Amerika ilə strateji tərəfdəşliq müna-

sibətlərimiz, Azərbaycanın Avroatlantik məkanına ineqrasiya meylləri və səyləri – bütün bunlar Azərbaycanın gələcəyini müəyyən edən amillərdir. Azərbaycan diasporunun bütün bu işlərdə çox fəal rolu olmalıdır. Yəni buna böyük ehtiyac var. Çünkü bir də deyirəm ki, siz bu ölkənin vətəndaşlarınız, vətəndaş kimi bütün hüquqlara maliksiniz. Sizin dediyiniz soz, hansısa məsələyə sizin baxışınız bu ölkənin rəsmiləri üçün bəlkə də daha çox önəm daşıyır, nəinki Azərbaycandan gələn hansısa rəsmi bir bəyanat və yaxud da başqa məlumat.

* * *

Görüşdə Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri, Amerika–Azərbaycan Şurasının prezidenti Ceyhun Mollazadə, Dünya Azərbaycanlıları Konqresinin Amerika təmsilçisi Rza Seleşur, ABŞ-da fəaliyyət göstərən «GünAz» TV-nin rəhbəri Əhməd Obalı, Amerika Azərbaycanlıları Cəmiyyətinin üzvü Leyla Rzaquliyeva çıxış edərək fikir və mülahizələrini bölüşdülər. Onlar Azərbaycan prezidentinin Vashingtona səfəri çərçivəsində keçirilən bu görüşü yüksək qiymətləndirdilər, diasporun problemlərindən və gələcək planlarından danışdırılar, prezidentin dediyi fikirlərin onlar üçün əsas fəaliyyət programı olacağını bildirdilər.

T o m r i s A z ə r i: Amerika Azərbaycanlıları Cəmiyyəti kimi, Sizə dayaq olacağımıza, Azərbaycanın adını burada yüksəltmək üçün əlimizdən gələn işləri görəcəyimizə söz veririk.

C e y h u n M o l l a z a d ə: Cənab Prezident, biz əminik ki, bu səfəriniz Amerika–Azərbaycan münasibətlərinə yeni bir təkan verəcək, bu əlaqələr yeni, önemli bir mərhələyə çıxaçaqdır. Biz, burada yaşayan azərbaycanlılar Sizi salamlayırıq. Bakıda keçirilmiş qurultayda da iştirak etmişik. O qurultay bizi çox ruhlandırib və hesab edirik ki, həm bu görüş, həm də qurultay bizim burada apardığımız fəaliyyəti daha da artırmağa sövq edəcəkdir.

* * *

Azərbaycan prezidenti İlham Əliyev görüşdə soydaşlarımızın arzu və istəklərini dinlədi, müstəqil Azərbaycan naminə fəaliyyətlərində onlara uğurlar arzuladı və müvafiq tövsiyələrini verdi.

AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ RƏSMİ QƏBULDA NİTQ

Vaşinqton

27 aprel 2006-ci il

Aprelin 27-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil olundu. Amerika-Azərbaycan Ticarət Palatasının həmsədri Ceremi Beyker çıxış edərək, prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfərinin uğurlarından danışdı.

ABŞ-in ölkəmizdəki keçmiş səfiri Rino Harniş, Azərbaycanın Vaşinqtondakı səfiri Hafız Paşayev Amerika-Azərbaycan əməkdaşlığından bəhs etdilər. Qəbulda Xarici Özəl İnvestisiyalar Şirkətinin prezidenti Rob Mosbeyker çıxış edərək bildirdi ki, ABŞ ilə Azərbaycan arasında münasibatlar günbəgün genişlənir. Azərbaycan terrorizmə qarşı mübarizədə etibarlı tərəfdəşdir. Eyni zamanda, Azərbaycan Xəzərin enerji ehtiyatlarının tranziti baxımından vacib ölkədir. Amerika Azərbaycana böyük imkanları olan bir ölkə kimi baxır. Azərbaycan prezidenti İlham Əliyev enerji sektoruna xarici sərmayələrin cəlb olunması üçün böyük işlər görmüş və nəticədə, ölkəsinin bugünkü və gələcək inkişafının əsasını qoymuşdur. R.Mosbeyker dedi ki, cənab İlham Əliyev prezidentliyindən əvvəl, parlamentin deputati və Baş nazir olarkən də xalqına sədəqətlə xidmət etmişdir.

Prezident İlham Əliyev qəbulda nitq söylədi.

İ l h a m Ə l i y e v : Əziz dostlar, xanımlar və cənablar!

Sizi yenidən salamlayır və ABŞ-a səfərim ilə bağlı dərin məmənunluğumu bir daha ifadə edirəm.

Səfər artıq başa çatmaq üzrədir. Sabah ABŞ-in prezidenti, vitse-prezidenti və Müdafiə naziri ilə görüşlərim olacaqdır. Lakin artıq indidən deyə bilərəm ki, səfər çox uğurlu keçmişdir. Bu səfər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmaq, ikitərəfli münasibətlərə yenidən nəzər salmaq, münasibətlərimizin gələcək perspektivləri barədə danışmaq üçün gözəl imkanlar yaratdı. Əminəm ki, indi strateji əhəmiyyətə malik olan ABŞ-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək və həyatımızın, əməkdaşlığımızın bütün sahələrini əhatə edəcəkdir.

Bu səhər Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi konfransın açılışında olarkən mən keçmiş və gələcək barədə düşünürdüm. Keçən dövr ərzində böyük nailiyyətlər əldə edilmişdir. Ticarət Palatasının onillik fəaliyyəti dövründə ABŞ və Azərbaycan iki müttəfiqə, dosta, regional və dünya əhəmiyyətli çox mühüm layihələrin həyata keçirilməsi üçün birləşmiş, birgə çalışan ölkələrə çevrilmişlər.

Ümid edirəm ki, əməkdaşlığımız gələcəkdə də bu səviyyədə davam etdiriləcəkdir. Çünkü əldə olunan nailiyyətlər yalnız başlangıçıdır. Bizim nəhəng enerji inkişafının, sadəcə, ilk mərhəlesi gedir. Ölkələrimiz regional və qlobal təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə, Azərbaycanda iqtisadi və siyasi islahatların həyata keçirilməsi, regionumuza daha təhlükəsiz və sabit etmək sahəsində əməkdaşlıq edir.

Xəzər hövzəsində enerji təhlükəsizliyi və enerji inkişafı məsələlərində ABŞ hökumətinin oynadığı rol həllədici olmuşdur. Ümid edirəm ki, bu rol gələcəkdə də davam etdiriləcəkdir. Belə ki, bu, bütün planlarımızın və ideyalarımızın həyata keçirilməsi üçün zəruridir. Bu planlar, ideyalar ilk baxışdan real görünməyə bilərdi. On il bundan qabaq bir çox insanlar Bakı-Tbilisi-Ceyhan boru kəmərinin reallığa çevriləcəyinə, Azərbaycanın «Şahdəniz» yatağından hasil ediləcək qazın Avropa istehlakçıları üçün əhəmiyyət kəsb edəcəyinə inanmirdilar. Bunları əvvəlcədən görmək çox çətin idi. Lakin bizim qarşımızda duran məqsədlərimiz var idi və bu məqsədlərə

doğru birgə hərəkət edirdik. Əminəm ki, Azərbaycan və ABŞ-in, tərəfdəşlərimiz və müttəfiqlərimizin birgə səyləri regionda tamamilə fərqli bir vəziyyətin yaranmasına gətirib çıxaracaq, regionun ümumi inkişafına təsir göstərəcək, geniş siyasi islahatların həyata keçirilməsinə kömək edəcəkdir. ABŞ hökuməti bu məsələlərə böyük diqqət yetirir.

Eyni zamanda, Azərbaycanda da bu məsələlərə önmə verilir. Biz bunların həyata keçirilməsi üçün birlikdə çalışmalıyıq. Siyasi və iqtisadi islahatlar, enerji inkişafı sahəsində layihələr, regionu daha təhlükəsiz və sabit etmək istiqamətindəki birgə səylərimiz ikitərəfli əlaqələrimizin, regional sabitliyin və inkişafın elementləridir. Bütün bu məsələlərdə Azərbaycanın rolü getdikcə artır. Xəzər dənizinə xarici sərmayələrin cəlb edilməsi sahəsində öncül bir ölkə kimi, Azərbaycanın fəaliyyəti regionda tamamilə yeni bir vəziyyətin yaranmasına gətirib çıxarımışdır.

Təsəvvür edin ki, 1994-cü ildə «Əsrin müqaviləsi» bağlanmasaydı və sonrakı dövrdə enerji layihələrinin inkişafında uğur əldə edilməsəydi nə baş verə bilərdi?! Regiondakı bütün vəziyyət tamamilə fərqli olardı. Bu gün biz birgə səylərin nəticələrindən faydalanırıq. Biz xalqlarımız üçün daha yaxşı həyat şəraiti, bütün regionda sabitlik və firavanlıq yaratmaq naminə səylərimizi davam etdirmək əzmindəyik.

Cənubi Qafqaz regionu illər, əsrlər boyu müharibələrdən, hərbi əməliyyatlardan, münaqişələrdən əziyyət çəkmişdir.

Bizim böyük mədəniyyətimiz, tariximiz, ənənələrimiz var, lakin əsrlər boyu müstəqilliyimizdən məhrum edilmişdik. Müstəqillik bizim üçün böyük məna kəsb edir. Bu, Azərbaycan xalqı üçün ən böyük dəyərdir. Bu müstəqilliyi necə dönməz və güclü etmək, ölkənin mövqeyini necə gücləndirmək olar? Bu məsələlərlə gündəlik məşğul olmalıdır.

Tarixdən alınan dərslər bizim üçün önemlidir. Ona görə də biz güclü dövlət qurmaq, insanların həyat səviyyəsini daha da yaxşılaşdırmaq, qanunun alılıyinə, bütün siyasi azadlıqlara və geniş demokratiyaya malik tam sərbəst cəmiyyətə nail olmaq

üçün çox çalışmalı, dostlarımız və müttəfiqlərimiz ilə daim temasda olmalyıq. Bu baxımdan Ticarət Palatasının rolü çox önemli olmuşdur. Onun fəaliyyəti bizə ABŞ-la əlaqələri yaxşılaşdırmaq, sözlərimizi çatdırmaq, ölkənin problemləri, istəklərimiz barədə məlumat vermək, birgə əməkdaşlıq imkanlarından istifadə etmək fürsəti vermişdir.

Mən Ticarət Palatası tərəfindən təşkil edilmiş bir çox konfranslarda iştirak etmişəm. Hər dəfə qarşımızda fərqli məsələlər dururdu. Lakin ümumi meyl heç zaman dəyişməmişdir: məqsəd ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, əməkdaşlıq üçün yeni əsasların yaradılması olmuşdur. İndi münasibətlərimizin necə inkişaf etdiyini görürük. On il bundan əvvəl gündəlikdə bir məsələ dururdusa, indi əməkdaşlığımız geniş aspektdə həyata keçirilərək energetika, təhlükəsizlik, siyasi və demokratik islahatlar, iqtisadiyyat, regional təhlükəsizlik sahələrini əhatə edir. Bütün bu məsələlərə dair bu gün ABŞ və Azərbaycan arasında açıq, səmimi və dostcasına müzakirələr aparılır və bizim fikirlərimiz üst-üstə düşür.

Ona görə də fürsətdən istifadə edərək, Ticarət Palatasının rəhbərliyini, palatanın işində fəal iştirak etmiş bütün insanları, onun tədbirlərini dəstəkləmiş və indi də dəstəkləyən bütün şirkətləri təbrik etmək istəyirəm. Bu, böyük nailiyyətdir. Bunu ona görə demirəm ki, palatanın yubileyidir və yaxşı sözlər söyləmək lazımdır. Bu, bir reallıqdır. Mən palatanın ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə böyük töhfəsinin daim şahidi olmuşam. ABŞ-la ikitərəfli münasibətlər Azərbaycan üçün prioritet xarakter daşıyır. Ölkəmizin mövqeyi çox açıq və səmimidir. Bu mövqeyə hər hansı bir təsir göstərmək və ya onu dəyişdirmək mümkün deyildir.

Biz siyasetimizi milli maraqlarımıza uyğun, əsl müstəqil dövlət kimi həyata keçiririk. Özünü müstəqil hesab etmək üçün, sadəcə, milli himnə və bayraqa malik olmaq kifayət deyildir. Elə ölkələr var ki, müstəqilliyin bu attributlarına malik olsalar da, müstəqil siyaset həyata keçirə bilmir. Biz, sözün həqiqi

mənasında, müstəqil olduğumuz üçün çox xoşbəxtik və bundan qürur duyuruq. Bu istiqamətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əməyi böyük olmuşdur. Onun səylərinin nəticəsidir ki, indi Azərbaycan öz milli maraqlarına uyğun siyaset həyata keçirə bilir. Bu siyasetin məqsədi ABŞ və Qərbdəki digər müttəfiqlərimiz ilə əlaqələri gücləndirməkdən ibarətdir. Biz əməkdaşlıq üçün açıq, ölkəmizdə ən böyük sərmayədarlar olan ABŞ şirkətləri ilə yaxşı iqtisadi əməkdaşlıq göstəricilərimiz mövcuddur.

Hazırda Azərbaycanda daha yaxşı sərmayə mühiti yaratmaq istəyirik və əminik ki, bu gün keçirilmiş konfrans bu istiqamətdə mühüm rol oynayacaqdır. Konfransda iqtisadi və siyasi əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilmişdir və nəticələr çox müsbətdir. Hesab edirəm ki, bir neçə aydan sonra konfransın real nəticələrini görəcəyik.

Son on ildə Ticarət Palatası ilə müxtəlif qisimlərdə, hazırda isə suveren dövlətin prezidenti kimi, birgə fəaliyyət göstərməkdən şərəf duyuram. Nailiyyətlərin əldə olunması üçün birgə çalışdığımız dostlarımızı burada görməkdən çox məmnunam. Bir zamanlar xülya, əfsanə kimi görünən əməkdaşlıq səviyyəsi və layihələrimiz bu gün reallıqdır. Bu o deməkdir ki, hər şeyə nail olmaq mümkündür. Xüsusilə çox mürəkkəb yerlərdə də həyata keçirilməsi qeyri-real, qeyri-mümkün hesab olunan layihələr gerçəkləşdirilə bilər. Bunun üçün sadəcə, iradə, qətiyyət, cəsarət və əməkdaşlıq olmalıdır. Bütün bu cəhətlər bizdə var və münasibətlərimizi gələcəkdə də inkişaf etdirmək əzmindəyik. Ümid edirəm ki, ABŞ ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdəşlik yalnız xalqımıza deyil, bütün regiona fayda gatırəcəkdir. Region daha təhlükəsiz, daha sabit olacaq, nəhayət, ölkəmizdə və bütövlükdə regionda sülh bərqərar ediləcəkdir. Bu yubiley münasibətilə sizni bir daha təbrik edir, sizə xoşbəxtlik və uğurlar arzulayıram.

Çox sağ olun.

C e r e m i B e y k e r: Dəyərli və uzaqgörən fikirlərə görə Azərbaycan prezidentinə minnətdarlıq edirəm. «Görkəmli

rəhbərlik» adlı xüsusi mükafatı prezident İlham Əliyevə təqdim edərək bildirirəm ki, bu mükafat yalnız bir dəfə, palatanın fəaliyyətinin ilk ilində prezident Heydər Əliyevə təqdim edilmişdir. İndi isə palata onun işinə verdiyi dəstəyə və Azərbaycana etdiyi gözəl rəhbərliyə görə prezident İlham Əliyevi bu mükafata layiq görmüşdür.

İ l h a m Ə l i y e v : Mükafata görə təşəkkür edərək bildirirəm ki, bu mənim üçün çox dəyərli mükafatdır. Söz verirəm ki, gələcək fəaliyyətimdə də palatani dəstəkləmək üçün əlimdən gələni edəcəyəm, Vaşinqtonda, ABŞ-in digər şəhərlərində, bəlkə də Bakıda daha çox konfranslar keçiriləcək, sizinlə daha tez-tez görüşəcəyəm.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI PREZİDENTİ CORC BUŞUN GÖRÜŞÜ

Vaşinqton, Ağ ev

28 aprel 2006-ci il

Aprelin 28-də Vaşinqtonda, Ağ evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buşun görüşü olmuşdur.

Səmimilik və dostluq şəraitində keçən və təxminən 45 dəqiqə davam edən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər geniş müzakirə edildi.

Görüşdən sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etdilər.

ABŞ prezidenti Corc Buşun bəyanatı

Cənab Prezident, xoş gəlmisiniz! Olduqca maraqlı səfər elə indicə başa çatmaq üzrədir. Biz zəruri məsələlər haqqında fikir mübadiləsi apardıq və vurğuladıq ki, belə müasir müsəlman ölkəsi öz vətəndaşlarının qayğısına qalır və bilir ki, demokratiya gələcəyin əsasını təşkil edir. Cənab Prezident, mən Sizin rəhbərliyinizi yüksək dəyərləndirirəm. Təbii ki, biz İran haqqında danışdıq. Mən cənab prezidenti əmin etdim ki, bu problemi diplomatik və dinc yolla həll etmək arzusundayam. Mən onun hökumətinin İraqda yeni demokratiyanın dəstəklənməsi üçün qoşun göndərdiyinə görə çox minnətdaram. Mən bu gün səfirimiz və general Keysi ilə videokonfrans vasitəsilə keçirdiyim görüş haqqında məlumat verdim, çünkü orada əldə edilən irəliləyiş barədə öz müttəfiqimizə məlumat verilməsini olduqca vacib hesab edirəm. Mən onunla öz

ümidimi bölüşərək qeyd etdim ki, milli birlik hökuməti sülh və demokratiya kimi məqsədimizə nail olmaqda bizə yardım edəcəkdir.

Əlbəttə ki, biz enerji məsələləri haqqında danışıqlar apardıq. Mən bu dünyada istədiyimiz məqsədə – enerji təhlükəsizliyinə nail olmaqda prezidentin və onun hökumətinin mövqeyinə görə minnətdaram. Azərbaycanın oynayacağı rol olduqca vacibdir. Biz daxili siyasetə, qonşu ölkələrə və həmçinin Ermənistanla olan münasibətlərə aid məsələləri müzakirə etdik.

Mən bu cür müdrik müzakirəni çox yüksək dəyərləndirirəm. Mənimlə fikirləri bölüşdүünüzə görə minnətdaram. Bizimlə birgə olduğunuza görə minnətdaram. Bir daha «Xoş gəldiniz!» deyirəm.

Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı

Çox sağ olun, cənab Prezident. Dəvətə görə çox minnətdaram. Vaşinqtonda olmayıma və ikitərəfli münasibətlərə dair məsələləri Sizinlə müzakirə etmək imkanına görə minnətdaram. Əminəm ki, bizim strateji tərəfdəşliq münasibətlərimiz gələcəkdə möhkəmlənəcəkdir.

Biz ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə etdik. Biz regionda enerji təhlükəsizliyi məsələlərinin təşviq olunmasında Birləşmiş Ştatların dəstəyinə görə, Xəzər dənizində neft və qaz yataqlarının işlənilməsində və enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılmasına imkan verən möhkəm nəqlietmə infrastrukturunun yaradılmasında göstərilmiş köməyə görə minnətdarıq. Biz terrorçuluğa qarşı mübarizədə müttəfiq ölkələrik. Biz ilk günlərdən Birləşmiş Ştatlarla birgə dünyanın müxtəlif yerlərində ciyin-ciyinə olmuşuq və regionda sülhün və sabitliyin bərqərar olunmasına töhfəmizi davam etdirəcəyik. Əlbəttə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirələrimizin əsas mövzusunu təşkil etmişdir. Mən cənab prezidentə danışıqların son vəziyyəti haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki,

münaqişənin dinc yolla həlli baş tutacaq və bu, bütün regionda sülhün və sabitliyin bərqrar olmasına xidmət edəcəkdir.

Ümumiyyətlə, demək istəyirəm ki, mən səfərimdən çox raziyam və Azərbaycanın gələcəkdə müasir dünyəvi, demokratik ölkə kimi inkişafında bunu mühüm hesab edirəm. Bizim eyni dəyərlərimiz var. Biz siyasi proseslərin, cəmiyyətimizin demokratikləşməsi prosesinin təşviq olunmasında Birləşmiş Ştatların göstərdiyi yardıma görə minnətdarıq və gələcəkdə bu əməkdaşlığın davam etdirilməsinə çox sadıq.

Çox sağ olun, cənab Prezident.

C o r c B u ş: Son sözü deyim. Mən cənab prezidenti və birinci xanımı onların qızının həftənin sonunda olacaq toy məclisi münasibətilə təbrik etmək istəyirəm. Toy mərasiminə hazırlığın getdiyi vaxtda cənab prezidentin burada olması əsl qəhrəmanlıqdır. Biz Sizə və birinci xanıma uğurlar arzulayıraq və ən başlıcası isə qızınıza böyük səadət diləyirik.

İlham Əliyev: Sağ olun, cənab Prezident.

C o r c B u ş: Sağ olun.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Vəsiyyətəndə Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş ilə görüşü zamanı Ağ evin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:

«Mən Birləşmiş Ştatlara səfərimdən və ikitərəfli münasibətləri müzakirə etməkdən çox məmənunam. Birləşmiş Ştatlar ilə Azərbaycan arasındaki strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın rifahına xidmət edir və regionumuzda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Biz ölkələrimiz arasındaki strateji tərəfdaşlıq münasibətlərini yüksək dəyərləndiririk və ümidivariq ki, onlar gələcəkdə daha da möhkəmlənəcəkdir.

Mən Birləşmiş Ştatların xalqına sülh, səadət və tərəqqi arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

25.04.2006-cı il».

ABŞ PREZİDENTİ CORC BUŞ İLƏ GÖRÜŞDƏN SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

Vaşinqton, Ağ evin qarşısı

28 aprel 2006-ci il

Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də ABŞ prezidenti Corc Buş ilə görüşdən sonra Ağ evin qarşısında jurnalıstların suallarına cavab vermişdir.

S u a l: Cənab Prezident, Dağlıq Qarabağ münaqişesinin həlli ilə bağlı müzakirələr oldumu?

C a v a b: Prezident Buşla görüşüm zamanı ikitərifli münasibətlərə aid məsələləri müzakirə etdik. Biz müxtəlif sahələrdə olan əməkdaşlığımızı müzakirə etdik. Xüsusən də siyasi və iqtisadi islahatlar sahəsinə, enerji təhlükəsizliyi və nəqliyyata, terrorçuluqla mübarizəmizə aid məsələləri və ümumiyyətlə, münasibətlərimizin ümumi gedışatını müzakirə etdik. Bizim münasibətlərimiz dostların, tərəfdaşların münasibətləridir və bizim üçün strateji əhəmiyyət daşıyır və ümumiyyətlə, əlaqələrimizin inkişafı üçün vacibdir. Mən müzakirələrdən çox raziyam. Əlbəttə, biz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Dünyanın aparıcı ölkəsi və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Birləşmiş Ştatlar bu məsələnin dinc yolla həll olunmasında çox vacib rol oynayır. Biz Birləşmiş Ştatların göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bu səylər sayəsində münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həllini tapmalıdır. Mən hesab edirəm ki, Birləşmiş Ştatlara səfərim ikitərifli münasibətlərimizin gələcək inkişafı

üçün çox mühüm olacaq və ümumiyyətlə, regional inkişaf üçün əhəmiyyətli olacaqdır.

S u a l: Cənab Prezident, İran haqqında danışdınızmı?

C a v a b: Əlbəttə, biz regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Eyni zamanda, qonşu ölkələrlə münasibətlərimizi müzakirə etdik. Çünkü biz elə bir regionda yaşayırıq ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri olduqca vacibdir. Biz bu məsələləri müzakirə etdik və bundan çox razıyıq.

S u a l: Bəs Rusiya haqqında, digər qonşular haqqında danışdınızmı?

C a v a b: O qədər çox yox. Biz əsasən ikitərəfli münasibətlərə aid məsələlər haqqında danışdıq. Çünkü bizim uzun müddətdir münasibətlərimiz var. Bu münasibətlər 90-cı illərdən başlanmışdır və əsasən, enerji, nəqliyyat sahələrinə aiddir.

S u a l: Cənab Prezident, enerji inkişafı sahəsində Birləşmiş Ştatların dəstəyi haqqında danışdınızmı?

C a v a b: Bəli, təbii ki, Xəzər dənizində Azərbaycanın enerji inkişafı proqramlarında Birləşmiş Ştatların oynadığı vacib rol tamamilə aydınlaşdır və həllədicidir. Artıq Azərbaycan güclü nəqliyyat infrastrukturuna malikdir və bu, Birləşmiş Ştatların dəstəyi sayəsində mümkün olmuşdur.

S u a l: Cənab Prezident, İranla bağlı gərginliyin aradan qaldırılmasına dair ABŞ-in və Azərbaycanın səylərinin əlaqələndirilməsi məsələsi müzakirə olundumu? Bu gərginliyin aradan qaldırılmasına yönəldilmiş hansıa birgə fəaliyyət planı işlənib hazırlanımı?

C a v a b: Burada birgə planlar haqqında söhbət olmadı. Biz yalnız vəziyyət barədə fikir mübadiləsi etdik. Əlbəttə, vəziyyət narahatlıq doğurur və təbii ki, İranın qonşusu kimi, Azərbaycan müəyyən narahatlıq keçirir. Ancaq məsələnin yalnız diplomatik yolla həll edilməsinin zəruriliyi barədə ümumi fikirdə olmağımız ümidi verir ki, hər şey dincliklə həllini tapacaqdır.

S u a l: Cənab Prezident, Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə əlaqədar hansı açıqlamalar verərdiniz?

C a v a b: Münaqişənin nizama salınması ilə əlaqədar geniş söhbət aparılmışdır. Mən cənab prezidentə danışıqların son mərhələsinin mahiyyətini açıqladım, öz məlumatlarımı verdim. Azərbaycanın mövqeyini bir daha ifadə etdim. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqə bu gün mənim tərəfimdən bir daha ifadə olundu. Bu münaqişə yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaqdır. Ermənistanın işgalçi qüvvələri Azərbaycanın zəbt edilmiş torpaqlarından çıxmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilərin və oraya qayıdacaq azərbaycanlıların təhlükəsizliyinə zəmanət də verilməlidir. Eyni zamanda, oraya sülhməramlı qüvvələrin gətirilməsi məsələsi də müzakirə oluna bilər. Bütövlükdə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Amerika prezidenti öz mövqeyini bildirdi. O bildirdi ki, Amerika çalışır münaqişə sülh yolu ilə həll olunsun və tərəflər razılığa gəlsinlər.

S u a l: Cənab Prezident, Amerika Birləşmiş Ştatlarının Azərbaycana hərbi yardımı artırması gözlənilirmi?

C a v a b: Bilirsiniz ki, biz bu sahədə çox ciddi əməkdaşlıq edirik. Son illər ərzində hərbi sahədə əməkdaşlığımız uğurla inkişaf edir. Amerikanın Müdafiə nazirinin, digər vəzifəli şəxslərinin Azərbaycana səfərləri bu əməkdaşlığın inkişafına böyük kömək göstərir. Biz bu məsələyə çox böyük diqqət yetiririk. Hesab edirik ki, Amerika ilə münasibətlərimiz çoxşaxəli və hərtərəfli olmalıdır, biz iqtisadi, siyasi sahələrdə, energetika sahəsində, eyni zamanda, hərbi sahədə əməkdaşlığın inkişafında maraqlıyıq. Qarşılıqlı maraq doğuran bütün məsələlər açıq şəkildə müzakirə olunur. Biz tərəfdaşıq, Amerika ilə bir alyansdayıq və bu mövqedə qalacağıq.

S u a l: Cənab Prezident, Ermənistanın Xarici İşlər naziri bəyan edib ki, Sizin bu səfərinizdən sonra Ermənistan prezidenti Robert Köçəryan da Amerikaya səfər edəcəkdir. Sizə, həmin səfərin reallaşması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə hansısa təsir göstərə bilərmi?

C a v a b: Mən bu barədə bir şey deyə bilmərəm. Mənim Amerikaya səfərim bilavasitə Qarabağ probleminin nizamlanması ilə əlaqədar deyildi. Bu səfərin səbəbi tam başqdır. Səfər ikitərəfli münasibətlərin inkişafına yönəldilibdir. Qarabağ mövzusu səfərin, aparılan danişqolların sadəcə olaraq tərkib hissəsi idi. Yəni bu səfərin mahiyyəti, səbəbləri tam başqdır. Bizim strateji tərəfdəşliğimiz Amerikani Azərbaycanla birləşdirən siyasi, iqtisadi məsələlər, enerji təhlükəsizliyi, regionda sülhün bərqərar olması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi – məsələlərin geniş spektrinin müzakirəsi onu göstərir ki, aramızda çox yüksək əməkdaşlıq, qarşılıqlı anlaşma var. Beləliklə, bu bizə ümid verir ki, gələcəkdə strateji tərəfdəşlik daha da güclənəcəkdir. O ki qaldı Ermənistən prezidentinin harasa səfərlərinə, bu məsələ məni maraqlandırmır.

S u a l: Cənab Prezident, tərəflər regionda sülhün və demokratianın bərqərar olması ilə bağlı hansıa öhdəliklər götürdürlərmi?

C a v a b: Bilirsiniz, mən buraya öhdəlik götürmək üçün gəlməmişəm. Mən tamhüquqlu tərəfdaş kimi gəlmışəm, dost kimi gəlmışəm. Əlbəttə ki, söhbət zamanı bölgədə gedən proseslər, o cümlədən demokratik islahatlar müzakirə olundu. Bu baxımdan da, bu sahədə bizim aramızda fikir ayrılığı yoxdur. Amerika çalışır ki, bölgədə demokratiya daha da geniş vüsət alsın, yayılsın. Bunu biz də istəyirik. Biz də istəyirik ki, bölgədə, o cümlədən Azərbaycanda demokratik proseslər daha da sürətlə getsin. Siyasi münasibətlər mədəni müstəvidə həll olunsun. Bu, əlbəttə, bizim hərtərəfli inkişafimizə böyük dəstək olacaq və bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsində də rol oynayacaqdır. Əlbəttə, bu məsələlər müzakirə olundu və bunlarla bağlı bizim aramızda heç bir fikir ayrılığı yoxdur.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ MÜDAFİƏ NAZİRİ DONALD RAMSFELD İLƏ GÖRÜŞ

28 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Vəsiqətənda ABŞ-in Müdafiə naziri Donald Rumsfeld ilə görüşmüştür. ABŞ-in Müdafiə naziri dövlətimizin başçısının Amerika Birləşmiş Ştatlarına səfərini yüksək qiymətləndirdi və bunun ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğuladı. O, müxtəlif dövrlərdə Azərbaycana etdiyi səfərləri xatırladı, ölkələrimiz arasında əlaqələrin inkişafından, o cümlədən hərbi sahədə əməkdaşlıqdan məmənunluğunu bildirdi, Azərbaycanın antiterror koalisiyasında fəaliyyətini yüksək dəyərləndirdi. Azərbaycan prezidenti İlham Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini və genişləndiyini söylədi.

Donald Rumsfeld Azərbaycan sülhməramlılarının dünyanın müxtəlif bölgələrində təhlükəsizliyin təmin olunmasına iştirakını, ölkəmizin fərdi tərəfdaşlığın fəaliyyət programı çərçivəsində NATO ilə fəal əməkdaşlığını xüsusü vurğuladı. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışqların hazırkı vəziyyəti, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi edildi.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ VİTSE-PREZİDENTİ RİÇARD ÇEYNİ İLƏ GÖRÜŞ

28 aprel 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtona səfəri çərçivəsində aprelin 28-də Amerika Birləşmiş Ştatalarının vitse-prezidenti Riçard Çeyni ilə görüşmüştür.

Cənab Çeyninin iqamətgahında keçirilən görüşdə hər iki ölkəni maraqlandıran çoxsaylı məsələlər, xüsusilə də beynəlxalq antiterror koalisiyasında Azərbaycanın fəal iştirakı, regional təhlükəsizlik, Bakı-Tbilisi-Ceyhan layihəsinin başa çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə fikir mübadiləsi aparıldı.

Səfər başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də ABŞ-a səfərini başa çatdıraraq Vətənə yola düşdü. Azərbaycanın və Amerikanın dövlət bayraqları ilə bəzədilmiş Vaşinqtonun Endryus hərbi hava limanında prezident İlham Əliyevi Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri səmimiyyətlə yola saldılar.

Prezident İlham Əliyev aprelin 29-da səhər Bakıya gəldi.

İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MOŞE KATSAVA

Hörmətli cənab Prezident!

İsrail dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əmin olduğumu bildirirəm ki, Azərbaycan–İsrail münasibətlərinin inkişafı bundan sonra da xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da dərinleşməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 may 2006-ci il

NORVEÇİN «STATOYL» ŞİRKƏTİNİN PREZİDENTİ HELQE LUNDUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

2 may 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident sarayında Norveçin «Statoyl» neft şirkətinin prezidenti Helqe Lundun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı 1994-cü ildən etibarən ölkəmizdə həyata keçirilən neft strategiyasının hazırda gözəl nəticələr verdiyini və Azərbaycanın əhəmiyyətinin getdikcə artdığını vurğuladı. Prezident İlham Əliyev «Statoyl»un ölkəmizin energetika sahəsində fəal iştirakını qeyd etdi və Azərbaycanın şirkətlə əlaqələrinin bundan sonra da genişlənəcəyinə ümidi var olduğunu bildirdi. Helqe Lund rəhbərlik etdiyi şirkətin ölkəmizlə əməkdaşlıqla böyük əhəmiyyət verdiyini söylədi. Azərbaycanın energetika sahəsində qazandığı böyük nailiyyətləri vurğulayan qonaq «Statoyl» şirkətinin ölkəmizlə gələcəkdə də əməkdaşlıq edəcəyinə əminliyini bildirdi.

OMAN SULTANLIĞININ XÜSUSİ TAPŞIRIQLAR ÜZRƏ SƏFİRİ ŞEYX QHASAN ŞAKİRİ İLƏ GÖRÜŞ

Prezident sarayı

2 may 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident sarayında Oman Sultanlığının xüsusi tapşırıqlar üzrə səfiri, sultanın şəxsi müşaviri, Omanın BMT-dəki səfiri, Böyük Britaniyadakı səfirliliyinin səlahiyyətli naziri, YUNESKO-nun Xoşməramlı səfiri Şeyx Qhasan Şakiri qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanın YUNESKO ilə əlaqələrə xüsusi önəm verdiyini vurğuladı. Təşkilatın ölkəmizin tarix və mədəniyyət abidələrinin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndirən prezident İlham Əliyev əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidi var olduğunu bildirdi.

Şeyx Qhasan Şakiri Azərbaycanın YUNESKO-nun fəal üzvindən biri olduğunu bildirdi. O, böyük tarixi-mədəni irsə malik olan Azərbaycan ilə təmsil etdiyi təşkilat arasındaki əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini söylədi.

ƏFQANISTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ HƏMİD KƏRZAI İLƏ GÖRÜŞ

Prezident sarayı

4 may 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Əfqanistan İslam Respublikasının Prezidenti Həmid Kərzai və onu müşayiət edən nümayəndə heyəti ilə görüşməşdir.

Əfqanistan prezidenti xalqımızın ümummilli lideri prezident Heydər Əliyevlə Türkiyədə görüşünü və onunla apardığı danışqları məmənunluqla xatırladı. O, Azərbaycanda son illərdəki inkişafdan, iqtisadi göstəricilərin yüksək səviyyəyə çatmasından məmənunluğunu söylədi. Əfqanistanda uzunmüddətli vətəndaş müharibələrinin ağır nəticələrini xatırladan prezident Kərzai ölkəsinin iqtisadi dirçəlişə nail olmaq üçün görüldən bərpa işləri barədə məlumat verdi.

Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə iqtisadi inkişaf proseslərində danışaraq dedi ki, Ermənistən təcavüzi nəticəsində ərazilərimizin 20 faizi işgal olunsa da, biz iqtisadi inkişafa nail ola bildik. Dövlətimizin başçısı vurğuladı ki, ictimai-siyasi sabitlik iqtisadiyyatın inkişaf etməsi və ölkəyə böyük həcmdə sərmayələrin cəlb olunması üçün vacib şərtidir. Prezident İlham Əliyev imidvar olduğunu bildirdi ki, Əfqanistanda da iqtisadi inkişaf və dirçəliş baş verəcəkdir.

Görüşdə Azərbaycan ilə Əfqanistan arasında mümkün iqtisadi əlaqələrin genişləndirilməsinin perspektivləri, regional iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu. Əfqanistan prezidenti Azərbaycanda neft-qaz sektorunda həyata keçirilən layihələrlə

maraqlandı. Dövlətimizin başçısı qlobal layihənin uğurla real-laşdırılması və onun əhəmiyyəti barədə məlumat verdi.

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ MAHMUD ƏHMƏDİNƏJAD İLƏ GÖRÜŞ

Prezident sarayı

4 may 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad ilə görüşmüştür.

Prezidentlər ötən ilin dekabrında Naxçıvandakı görüşlərini xatırlatdılar. Ölkələrimiz arasında tarixi köklərin birliliyinin, xalqlarımızın bir-biri ilə dostluq əlaqələrinin, regional məsələlər, bölgədə iqtisadiyyat, o cümlədən energetika sahəsində əməkdaşlığın və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladılar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

PAKİSTAN İSLAM RESPUBLİKASININ BAŞ NAZİRİ ŞÖVKƏT ƏZİZ İLƏ GÖRÜŞ

Prezident sarayı

4 may 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əzizi qəbul etmişdir. Görüşdə Pakistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin, elm və texnologiyalar sahəsində əməkdaşlığın zəruriliyi qeyd olundu.

Pakistanın Baş naziri Şövkət Əziz Azərbaycanın neft və qaz sahəsinin inkişafının Pakistanda çox yaxından izlənilməsini bildirərək dedi ki, indi rəsmi Islamabad bu istiqamətdə işlər aparır. Neft və qaz sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və bundan yararlanmaq bizim üçün çox əhəmiyyətlidir.

Azərbaycan prezidenti İlham Əliyev ölkəmizin neft-qaz, elm və texnologiyalar sahəsində zəngin təcrübəsindən danışdı, bu sahədə Pakistanla əməkdaşlığın əhəmiyyətini bildirdi.

Pakistanın Baş naziri öz ölkəsində gedən iqtisadi, siyasi proseslərdən danışdı, o cümlədən iqtisadi inkişafın artığını bildirdi, yoxsulluğun azaldılması istiqamətində hökumətin göründüyü işlərdən söhbət açdı, qonşu ölkələrlə münasibətlər məsələsinə toxundu.

Görüşdə regional əməkdaşlıq, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, bölgədəki vəziyyət barədə geniş fikir mübadiləsi aparıldı.

TACİKİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİ AKİL AKİLOV İLƏ GÖRÜŞ

Prezident sarayı

4 may 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Tacikistan Respublikasının Baş naziri Akil Akilovu qəbul etmişdir.

Görüşdə hökumətlərarası komissiyanın yaradılmasının müxtəlif sahələrdə imkanların öyrənilməsinin zəruriliyi vurğulandı və bildirildi ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalıdır. Gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair və ayrı-ayrı sahələri əhatə edən sənədlərin imzalanması nəzərdə tutulmuşdur.

Görüşdə hidroenergetika sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

**ÖZBƏKİSTAN RESPUBLİKASI PARLAMENTİNİN
QANUNVERİCİLİK
PALATASININ SƏDRİ ERKİN XƏLİLOV
İLƏ GÖRÜŞ**

Prezident sarayı

4 may 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məyin 4-də Prezident sarayında Özbəkistan Respublikası parlamentinin Qanunvericilik Palatasının sədri Erkin Xəlilovu qəbul etmişdir.

Palatanın sədri Özbəkistan prezidenti İslam Kərimovun səmimi salamlarını prezident İlham Əliyevə çatdırıldı və dedi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir, siyasi, iqtisadi əməkdaşlığı bundan sonra da inkişaf etdirmək zəruriidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirik və bu, gələcəkdə də davam etdiriləcəkdir. Regional əməkdaşlığı inkişaf etdirərək bir-birimizi dəstəkləməliyik.

Azərbaycan prezidenti İlham Əliyev Erkin Xəlilovdan prezident İsləm Kərimova ölkəmizə səfərə dəvətini çatdırmağı xəhış etdi, iki dövlət arasında yaxın münasibətlərin olduğunu bildirdi, respublikamızda həyata keçirilən islahatlardan danışdı. Palatanın sədri Azərbaycanda son iki il ərzində baş verən iqtisadi yüksəlişi vurğulayaraq dedi ki, biz hamımız sizin uğurlarınızla sevinir və qürur hissi keçiririk.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi oldu.

QIRGIZISTANIN BAŞ NAZİRİNİN MÜAVİNİ ALMANBET MATTUBRAİMÖV İLƏ GÖRÜŞ

Prezident sarayı

4 may 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Qırğızistanın Baş nazirinin müavini Almanbet Mattubraimovu qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında hökumətlərarası iqtisadi komissiyanın yaradılmasının vacibliyi qeyd olundu və bildirildi ki, bu, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına təkan verəcəkdir. Söhbət zamanı Azərbaycanda və Qırğızistanda gedən iqtisadi proseslərə də toxunuldu. Prezident İlham Əliyev ümidi var olduğunu söylədi ki, Qırğızistanda yeni hökumət strukturları möhkəmlənəcək və ölkə inkişaf edəcəkdir.

Dövlətimizin başçısı 90-ci illərin əvvəllərində Azərbaycanda siyasi vəziyyətin çox ağır olduğunu, iqtisadi tənəzzülün və böhranın mövcudluğunu xatırladaraq dedi ki, bu proseslərdən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Görüşdə ölkələrimizin müxtəlif strukturları, eləcə də hökumət üzvləri və parlamentarları arasında əlaqələrin artırılmasının vacibliyi qeyd olundu.

Almanbet Mattubraimov Qırğızistanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğuladı. O, Qırğızistan prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək zirvə toplantısında iştirak edə bilməməsindən təəssüfləndiyini söylədi və Qırğızistan rəhbərinin Azərbaycan prezidenti İlham Əliyevə onun üçün münasib olan vaxtda Bişkekə dəvətini çatdırıldı.

Qırğızıstan Respublikası Baş nazirinin müavini Azərbaycanın iş adamlarının öz ölkəsinə cəlb edilməsində maraqlı olduğunu bildirdi.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI DÖVLƏT KATİBİNİN İQTİSADI MƏSƏLƏLƏRƏ DAİR BAŞ MÜŞAVİRİ FRENK MERMUD İLƏ GÖRÜŞ

Prezident sarayı

4 may 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məyin 4-də Prezident sarayında ABŞ Dövlət katibinin iqtisadi məsələlərə dair Baş müşaviri Frenk Mermudu qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasındaki münasibatların strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğuladı. Bu yaxınlarda ABŞ-a etdiyi səfər zamanı keçirdiyi səmərəli görüşləri və apardığı danışıqları məmənunluqla xatırlayan prezident İlham Əliyev bu səfərin ikitərafli əlaqələrimizin bütün sahələrinə, o cümlədən iqtisadi əməkdaşlığına müsbət təsir göstərəcəyini bildirdi.

Frenk Mermud prezident İlham Əliyevə müraciətlə dedi: «Siz Azərbaycanın malik ola biləcəyi ən yaxşı dövlət xadimisiniz. Hesab edirik ki, ABŞ-a səfəriniz çox uğurla keçmişdir». Səfər zamanı keçirilmiş görüşlərin böyük əhəmiyyət daşıdığını qeyd edən qonaq prezident İlham Əliyevin çıxışlarının, o cümlədən ABŞ-in iş adamları qarşısında söylədiyi nitqin dərin təəssürat yaratdığını bildirdi.

QEYDLƏR

1. Azərbaycan Milli Elmlər Akademiyası – Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasetini həyata keçirən ali dövlət elmi təşkilatı. 1945-ci ildə Bakıda təsis edilmişdir. 2001-ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyası adlanır. Azərbaycan Milli EA-nın aşağıdakı bölmələri var: fizika; texnika və riyaziyyat elmləri; kimya elmləri; yer elmləri; biologiya elmləri; aqrar elmləri; humanitar və ictimai elmlər. Burada elmin müxtəlif sahələrinə dair aktual problemlər üzərində tədqiqat işləri aparılır. Hər il onlarla elmi işin nəticəsi istehsalatda tətbiq olunur. – 5.

2. Mahmud Kərimov, M a h m u d K e r i m o ğ l u (1948–2013) – fizik, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik. 2001–2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuşdur. İlk dəfə olaraq yüksək molekullu sistemlərdə güclü elektrik və maqnit sahəsinin təsiri ilə baş verən elementar elektrik və molekulyar prosesləri, elektrik və fotoelektrik keçiricilərinin maqnit spin effektlərini tədqiq etmişdir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 5.

3. Heydər Əliyev, H e y d ə r Ə l i r z a o ğ l u (1923–2003) – Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti (1993–2003), iki dəfə Sosialist Əməyi Qəhrəmanı.

1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul (1969) plenumunda Heydər Əliyev MK-nın büro üzvü, Azərbaycan KP MK-nın Birinci katibi seçilmişdir.

H.Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən əhatəli iqtisadi konsepsiya hazırlanmış, yeni istehsal sahələri yaradılmış, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. H.Əliyevin respublikaya bilavasitə rəhbərlik etdiyi dövrə (1969–82-ci illər) idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli işlər görülmüşdür.

H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1976-ci ilin martında Sov.İKP MK Siyasi Bürosu üzvlüyüünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini təyin edilmişdir.

H.Əliyev Moskvada işlədiyi dövrə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada tanıtılması üçün əlindən gələni etmişdir.

H.Əliyev 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəni qətiyyətlə pisləmiş və Azərbaycanın Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış etmişdir.

H.Əliyev 1990-ci ilin iyulunda Azərbaycana qayıtmış, əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamışdır. O, 1991–93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmiş, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti həmişə obyektiv təhlil etmiş, mühüm prinsipial fikirlər söyləmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara çıxarmış və təqsirkarların dəqiq ünvanını göstərmişdir. 1993-cü ilin may–iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə

vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın o zamankı dövlət rəhbərliyi onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüşər oldu, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətimizin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi, cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. H.Əliyevin fəal diplomatiyası nəticəsində ATƏT-in Lissabon sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mənafeyinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

1994-cü ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə «Əsrin müqaviləsi» adı almış mühüm müqavilələr bağlandı.

1999-cu ilin aprelində GUÖAM birliyinin geniş bir məkanda yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur.

H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» fərmanları Azərbaycanın dünyaya və Avropaya integrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. Məhz bunun nəticəsində Azərbaycan 1996-ci ilin iyunundan Avropa Şurasına «Xüsusi qonaq» statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.

H.Əliyev 1998-ci il oktyabrin 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yekdilliklə yenidən prezident seçildi.

H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəlxalq Atatürk Sülh Mükafatına, müxtəlif ölkə universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. – 5,7,8,9,12,29,30,43,46,47,61,63,64,68–79, 91,94,103,129,134,136,141,145,147,150,152,160,161,162,163, 164,190,195,197,201,225,228,241,260,276,291,292.

4. Rusiya, R u s i y a F e d e r a s i y a s i – Avropanın şərqində, Asyanın şimalında dövlət. Ərazisi 17075,4 min km², əhalisi 146,3 milyon nəfərdir. Rusiya Federasiyasına 21 respublika, 6 diyar, 49 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 10 muxtar vilayət və mahal daxildir.

Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. – 8,152,184,202–203,209,221,225,235,236,239,254,256, 297.

5. Dağlıq Qarabağ Muxtar Vilayəti – Azərbaycan Respublikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhalili yaşayırırdı. Ərazisi 4 min km²-dir. Mərkəzi Xankəndidir.

1988-ci ildə muxtar vilayətin erməni separatçıları və millətçiləri Ermənistən silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxarıraq Dağlıq Qarabağı işgal etdilər. BMT-nin 822, 853, 874, 884 sayılı qətnamələrinə görə, erməni işgalçılari Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidirlər. Ancaq Azərbaycan torpaqları hələ də erməni tapdağı altındadır. – 9,16,17,19,36,80,81,82,95,97,99,100, 103,106,123,195,206,222,223,224,225,226,251,252,256,282,294, 296,298,299,300,301.

6. Bakı–Tbilisi–Ceyhan – 1998-ci il oktyabrin 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və

ABŞ-in Energetika naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara bəyannaməsini» imzalamışlar. Uzunluğu 1695 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-ci ildə istifadəyə verilmişdir. – 12,34,50,62,73,82,86,99, 101,103,106,132,141,147,193,227,228,240,254,258,260,264,265,267,268,301.

7. Bakı–Tbilisi–Ərzurum – Cənubi Qafqaz qaz kəməri. Rəsmən 2007-ci ildə açılmışdır. Kəmərin diametri 420 mm, uzunluğu 970 km-dir (442 km Azərbaycandan, 248 km Gürcüstandan, 280 km isə Gürcüstan–Türkiyə sərhədindən Ərzuruma qədərdir). Kəmərə qaz «Şahdəniz»dən ötürülür. – 12,50, 73,82,99,101,103,193,228.

8. Dövlət Neft Fondu – 1999-cu ildə yaradılmışdır. Əsas fəaliyyəti Azərbaycanın neft strategiyasından əldə edilən gəlirlərin idarə edilməsidir. – 12,264.

9. Qars–Tbilisi–Bakı – Azərbaycan, Gürcüstan və Türkiyəni dəmir yolu ilə birləşdirən nəqliyyat dəhlizi. Yolun tikintisinə 2007-ci ildə başlanılmışdır. Yolun uzunluğu 105 km-dir. Gürcüstanın Axalkalaki stansiyasından Qars şəhərinə qədər olacaqdır. Yolun çəkilişi təxminən 2015-ci ilin ortalarında başa çatmalıdır. – 13,82,99,101,103.

10. Türkiyə Cumhuriyyəti – Qərbi Asiyada və Avropanın cənub–şərqi kənarında dövlət. Sahəsi $780,6 \text{ min km}^2$, əhalisi 78 mln. nəfərdir. İnzibati cəhətdən 67 ilə (vilayətə) bölünür. Paytaxtı Ankara şəhəridir. Dövlət başçısı prezident, Ali qanunvericilik orqanı Türkiyə Böyük Millət Məclisidir. – 13,26,92–110,121,193,194–195,197,228,239,240,254.

11. Ağdam – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1094 km^2 , əhalisi 101,6 min nəfər. 1993-cü ildə Ağdam şəhəri və əksər kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. – 15.

12. ATƏT-in Minsk qrupu – 1992-ci il martın 24-də yaradılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsviç. 1994-cü ilin dekabrından Minsk qrupuna iki sədr – Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-ci ilin dekabrından onun üç – Rusiya, ABŞ və fransalı həmsədrleri var. Qrupun əsas vəzifəsi Ermənistan–Azərbaycan münaqışının sülh yolunu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. – 17,123, 206,296.

13. Birləşmiş Millətlər Təşkilatı (BMT) – müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahi Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-yə 198 dövlət daxildir.

BMT-nin əsas orqanları Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.

Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.

Dövlətimizin apardığı uğurlu xarici siyaset nəticəsində Azərbaycan 2011-ci ilin oktyabr ayında BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmuşdur. – 17,104,224.

14. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, İslandiyadan imzaladıqları Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. 1952-ci ildə Yunanistan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar.

Varşava Müqaviləsi Təşkilatı dağıldıldan (1990) sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyü qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sülh naminə tərəfdəşliq» programına qoşulmuşlar. Ali orqanı NATO Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldədir. – 18,120,231,300.

15. Avropa İttifaqı – 1992-ci ildə 12 ölkəni (Belçika, Böyük Britaniya, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Fransa) birləşdirən Avropa Birliyi bazasında 1993-cü ildə Maastricht müqaviləsinə əsasən yaradılmışdır.

Sonralar Avropa İttifaqına Avstriya, Finlandiya daxil olmuşdur. Müqavilə vahid siyasi, iqtisadi mühitin və valyutanın yaradılmasını, malın, kapitalın və adamların azad hərəkətinə bütün maneələrin aradan qaldırılmasını irəli sürmüştür. Vahid Avropa vətəndaşlığı qəbul edilmişdir. Avropa Mərkəzi Bankı Avropa valyuta interneti fəaliyyət göstərir, 1999-cu ildən vahid valyuta – avro işlənir, vahid pul-kredit siyaseti aparılır. – 18,24,119,199,207,229,231,240,252.

16. «Yeni qonşuluq siyaseti» (YQS) – Avropa İttifaqının qonşu ölkələrdə əməkdaşlığın möhkəmləndirilməsi və Avropa İttifaqı və qonşu ölkələr arasında təhlükəsiz və firavan zonalar, Avropa İttifaqı sərhədlərində «dairəvi dost ölkələr» yaratmaq, həmçinin Aİ ilə qonşu ölkələr arasında siyasi, təhlükəsiz, iqtisadi və mədəni sahələrdə daha six əməkdaşlıq etməyə şərait yaradır. YQS-nin əsas məqsədi Avropa İttifaqının qonşu ölkələrində stabilliyin, təhlükəsizliyin qorunması, maraqlı ölkələrdə rifah halının yaxşılaşdırılmasıdır. – 18,24,199,231.

17. NATO-nun «Fərdi tərəfdəşliğin fəaliyyət planı» – 2008-ci ildən Azərbaycan Respublikası bu planın həyata keçirilməsində iştirak edir. – 18,231.

18. Avropa Şurası (AŞ) – Avropada hökumətlərarası təşkilat. 1949-cu ildə yaradılmışdır. Qərargahı Fransanın Stras-

burq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi Avropada sülhü və təhlükəsizliyi qorumaq, seçki sistemində çoxpartiyalılığa riyət etmək, demokratiani və insan hüquqlarını müdafiə etmək, möhkəmləndirmək, Avropa ölkələrinin mədəniyyətlərinin yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları Nazirlər Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliliklərinin Müşavirəsi və Katiblikdir. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. – 18,44,119.

19. İslam Konfransı Təşkilatı (İKT) – 1969-cu ildə yaradılmışdır. Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə İslam Konfransı Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, üzv-dövlətlər arasında əməkdaşlıq yonəldilmişdir. İqamətgahı Ciddədədir (Səudiyyə Ərəbistanı). Azərbaycan 1991-ci ildən İKT-nin üzvüdür. Hazırda İsləm Əməkdaşlıq Təşkilatıdır. – 19.

20. GUAM – Avropada adı silahların azaldılması haqqında müqavilənin cinah sənədi müzakirə olunduqdan sonra həmin sənədi bəyənən ölkələrdən – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət qeyri-rəsmi «dörtlər qrupu» yaradıldı. Sonralar bu quruma Özbəkistan da qatıldı (10 oktyabr 1997). 2005-ci ildə isə Özbəkistan bu qurumu tərk etdi. – 19,231,252.

21. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1991-ci il dekabrın 8-də Belorusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları saziş əsasında SSRİ dağlıqlıdan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır. Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə keçmiş SSRİ-nin 12 müttəfiq respublikası – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızistan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmenistan, Ukrayna daxildir. MDB-nin 1993-cü ildə qəbul edilmiş nizamnaməsində aşağıdakı birgə fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalasdırılmasında, nəqliyyat sisteminin və rəbitənin inkişafında əməkdaşlıq; əhalinin sağlamlığının və ətraf mühitin mühafizəsi; sosial və mühacirət

məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə; müdafiə siyasetində və sərhədlərin qorunmasında əməkdaşlıq.

MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlətlər-arası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parliamentlərarası Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məsləhət Komitəsidir. – 19,48,73,127.

22. Peter Semnebey (d.1959) – İsveç səfiri. 2006–2011-ci illərdə səfir Semnebey Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi olmuşdur. – 24.

23. Latviya, L a t v i y a R e s p u b l i k a s i – Şərqi Avropada, Pribaltikada dövlət. Sahəsi $64,5 \text{ min km}^2$, əhalisi 2,53 milyon nəfərdir. İnzibati ərazisi 26 rayona (qəza) bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı Seymdir. Paytaxtı Riqa şəhəridir. – 25.

24. «Mərmərə» qrupu» Strateji və Sosial Araşdırımlar Vəqfi – 1985-ci ildə İstanbulda yaradılmışdır. Hazırda 200-dən çox üzvü olan bu qrupa tanınmış sənət və iş adamları, nazirlər və millət vəkilləri daxildirlər. Qrup xarici ölkələrin prezidentləri, görkəmli dövlət xadimləri, nüfuzlu siyasətçiləri ilə mütəmadi olaraq görüşlər keçirir. – 26.

25. Akkan Süvər (d.1942) – Türkiyə jurnalisti. Fəlsəfə elmləri doktoru. «Mərmərə» qrupunun sədridir. – 26.

26. Novruz bayramı – qədim xalq bayramı. Şimal yarımkürsində astronomik yazın başlığı gecə-gündüz bərabərliyi günündə (martın 21–22-də) keçirilir. Qədim zamanlardan başlayaraq İran, Azərbaycan, Əfqanistan, Tacikistan, Özbəkistan və bəzi Şərqi ölkələri baharın – yeni ilin gəlişini şənliklərlə qarşılıyırlar. Respublikamız müstəqillik qazanandan sonra Novruz bayramı rəsmi ümumxalq bayramı və istirahət günü elan edilmişdir. – 27,32–39.

27. Respublika Muzey Mərkəzi – 1960-ci ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilmiş və 1961-ci ildə Moskvadakı V.İ.Lenin müzeyinin filialı kimi fəaliyyətə başlamışdır.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. Bu binada aşağıdakı muzeylər yerləşir:

1. Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyi
2. Azərbaycan Dövlət Teatrı Muzeyi
3. Azərbaycan İstiqlal Muzeyi
4. Azərbaycan Dövlət Din Tarixi Muzeyi

Muzey Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. – 29,31.

28. Qusar (1938-ci ilədək Hil rayonu) – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1542 km², əhalisi 83,0 min nəfərdir. – 31.

29. Mehriban Əliyeva, M e h r i b a n A r i f q ızı (d.1964) – ictimai və siyasi xadim, fəlsəfə doktoru, prezident İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirmişdir. 1988–93-cü illərdə Krassnov adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir. 1995-ci ildə Mehriban Əliyeva «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə fondu yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond milli mədəniyyətimizin inkişafı, təbliği, tanınması üçün xeyli işlər görmüşdür. 1996-ci ildə fond Azərbaycan mədəniyyətini xarici ölkələrdə geniş təbliğ etmək üçün üç dildə – Azərbaycan, rus və ingilis dillərində çıxan «Azərbaycan – İrs» jurnalını təsis etmişdir. 2004-cü ildən Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni

nəsillərə aşılamaq məqsədilə yaranmış Heydər Əliyev Fonduna başçılıq edir.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xeyriyyə aksiyaları şəkər, talassemiya və anemiya xəstəliklərindən əziyyət çəkən Azərbaycan uşaqlarına yardım məqsədilə təşkil olunur.

Azərbaycanın şifahi xalq yaradıcılığı və musiqi irlisinin qorunub saxlanması və inkişaf etdirilmesi sahəsindəki yorulmaz işlərinə görə Mehriban Əliyeva YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri seçilmişdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005-ci ildən Milli Məclisin deputatıdır. Mehriban Əliyeva ölkəmizdə təhsil sisteminin inkişafına, milli-mədəni irlimizin qorunub saxlanması və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsinə, genişmiqyaslı xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. – 32,45,53,55,64,105,107,108–109, 128,136,150,160,169,178–180,209–211.

30. İçərişəhər – Bakının qala divarları ilə əhatə olunan qədim hissəsi. Ərazisi 22 hektardır. Arxeoloji qazıntılar nəticəsində İçərişəhər ərazisində iki mədəni təbəqə müəyyənləşdirilmişdir. XIV–XVII əsrləri əhatə edən üst təbəqədən düzbucaqlı və dördkünc yaşayış evlərinin qalıqları, VIII–XIII əsrlərə aid alt təbəqədən düzbucaqlı formalı kiçik otaqların qalıqları, quyular və s. maddi mədəniyyət nümunələri aşkar edilmişdir.

İçərişəhər orta əsrlərdə Bakının əsas mərkəzinə çevrilmiş, XII əsrдə burada ilk qala divarları çəkilmişdir. Bu divarlar 25–30 m dərinin içərisinə uzanaraq İçərişəhərin qarşısında qapalı liman əmələ getirmişdi. İçərişəhərin üç əsas – Şamaxı, Salyan və dəniz sahilinə açılan darvazası olmuşdur. İçərişəhərdəki Sınıqqala (1078), Qız qalası və s. abidələr İçərişəhərin əvvəllər dənizə yaxın sahədə inkişaf etdiyini göstərir. XV

əsrдə Şirvanşahlar sarayı tikilmişdir. XVII əsrдə İçərişəhərdə çoxlu karvansara və ticarət binası inşa edilmiş, XVIII əsrдə isə Xan sarayı tikilmiş, yeni su kəmərləri çəkilmişdi. XIX əsrдə və XX əsrin əvvəllərində İçərişəhərin plan quruluşu dəyişdirilmədən köhnə binaların yerində əsaslı daş binalar tikilmişdir. Bu zaman qala divarlarının ikinci sırası sökülmüş və yalnız Şamaxı darvazasının yanında 2-ci darvaza tikilmişdir (1888). Beləliklə, qoşa darvaza əmələ gəlmişdir. 1977-ci ildə İçərişəhər Azərbaycan memarlığı tarixi qoruğuna çevrilmişdir. – 32,109.

31. Leyla Əliyeva, L e y 1 a İ l h a m q 1 z 1 (d.1986) – «Baku» jurnalının Baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük qızı, Heydər Əliyevin nəvəsi. 2006–2008-ci illərdə Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun magistraturasında oxumuş və bu institutda oxuyan azərbaycanlı tələbələrin nümayəndəsi kimi fəaliyyət göstərmişdir. Leyla Əliyeva həm də Moskvada Heydər Əliyev Fonduna başçılıq edir. – 32,136,150,160.

32. Qız qalası – Azərbaycanda tarixi-memarlıq abidəsi. Bakıdadır (İçərişəhərdə). Tədqiqatçıların çoxu tərəfindən müdafiə məqsədilə XII əsrдə tikildiyi qəbul olunmuşdur. Qalanın daş kitabəsində kufi xətti ilə Məsud Davud oğlunun («Qübbə Məsud bin Davud») adı həkk edilmişdir. Qız qalası memarlıq formasına görə Şərqdə yeganə abidədir. Abidənin hündürlüyü 32 m, diametri 16-16,5 m-dir. Divarlarının qalınlığı aşağıda 5 m, yuxarıda 4 m olan Qız qalası silindrik əsas hissədən və ona bitişik bütöv çıxıtdan ibarət orijinal quruluşa malikdir. Silindrik hissə daxildə səkkizmərtəbəlidir. Bu mərtəbələrdə 250-dək adam yerləşə bilər. Abidənin Qız qalası adlanması haqqında xalq arasında müxtəlif əfsanələr mövcuddur. – 39.

33. Artur Rasizadə, A r t u r T a h i r o ğ l u (d.1935) – Azərbaycanın dövlət xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986–92-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində işləyib. 1996-cı ildən Azərbaycan Respublikasının Baş naziridir. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 39,92,110.

34. Oqtay Əsədov, O q t a y S a b i r o ğ l u (d.1955) – ictimai xadim, mühəndis. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti olmuşdur.

İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputati, 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədridir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. – 39.

35. Ramiz Mehdiyev, R a m i z Ə n v ə r o ğ l u (d.1938) – Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, fəlsəfə elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. 1978–80-ci illərdə Rayon Partiya Komitəsinin 1-ci katibi, 1980–81-ci illərdə Azərbaycan KP MK-da elm və təhsil şöbəsinin müdürü, 1981–83-cü illərdə Azərbaycan KP MK-da partiya-təşkilat işi şöbəsinin müdürü, 1983–88-ci illərdə Azərbaycan KP MK-da katib, 1988–94-cü illərdə Azərbaycan EA-nın İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdürü, 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının şöbə müdürü, 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəridir. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputati olmuşdur. Müasir siyasi problemlərə, dövlət quruculuğuna aid bir çox kitab və monoqrafiyaların müəllifidir. Azərbaycan Respublikasının «İstiqlal», Rusiya Federasiyasının «Dostluq» ordenləri ilə təltif edilmişdir. Beynəlxalq Nyu-York Akademiyasının və Türk Dünyası Araşdırmaşalar Uluslararası Elmlər Akademiyasının üzvüdür. – 39.

36. Hacıbala Abutalibov, Hacıbala İbrahim oğlu (d.1944) – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. Fiziokriyaziyyat elmləri doktorudur. – 39,92,93.

37. «Şahdəniz» – Azərbaycanın Xəzər dənizi sektorunda ən böyük və ən zəngin qaz yataqlarından biri. – 40–43,185,240.

38. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNS) – respublikada neft və qazın kəşfiyyatına, çıxarılmasına və emal edilməsinə rəhbərlik edən qurum. 1991-ci ildə təşkil edilmişdir. Şirkət neft və qaz quyularının qazılması və istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra ölkələrinin iri neft şirkətləri ilə sazişlər, müqavilələr bağlamışdır. – 40,41,64,128,143,220,265,275.

39. Rövnəq Abdullayev, Rövənəq İbrahim oğlu (1965) – mühəndis. 2003-cü ildən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2005-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti və «Neftçi» futbol klubunun prezidentidir.

Rövnəq Abdullayev Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. – 40–43,143.

40. Fransa, Fransa Respublikası – Qərbi Avropada dövlət. Sahəsi 551 min km², əhalisi 58,4 milyon nəfərdir. İnzibati cəhətdən 95 departamentə bölünür. Qanunverici hakimiyyəti iki palatadan (Milli Məclis və Senat) ibarət parlament həyata keçirir. İcra hakimiyyəti prezident və Nazirlər Şurasına məxsusdur. Paytaxtı Paris şəhəridir. – 40,75,256.

41. Böyük Britaniya, Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığı – Qərbi Avropana dövlət. B.Britaniya adası, İrlandiya adasının şimal-sərq hissəsi, Anqlsi, Uayt, Normand, Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min km², əhalisi 58,8 milyon nəfərdir. İnzibati cəhətdən qraflıqlara və qraflıq hüququnda olan şəhərlərə bölünür. Böyük London xüsusi inzibati

vahiddir. B.Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir. – 41,113,186,196,239,304.

42. Volqa – Don gəmiçilik kanalı – Volqa və Don çaylarını birləşdirən gəmiçilik kanalı. 1948–52-ci illərdə çəkilmişdir. Uzunluğu 101 km-dir. Kanalda 50-dən çox hidrotexniki qurğu, o cümlədən 13 şlyüz var. – 41.

43. bp, «B r i t i s h P e t r o l e u m» – dünyanın ən iri neft şirkətlərindən biri. 1909-cu ildən bir çox ölkələrdə neftin kəşfiyyatı, çıxarılması, emalı və satışı ilə məşğuldur. *bp* 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Hazırda ABƏŞ-in əsas operatorudur. – 42.

44. «LUK Acip» – «LUKoyl» şirkətinin törəmə strukturu. Karbohidrogen istehsalının 24% lisenziyası «LUK Acip»-ə məxsusdur. Şirkət 1996-cı ildə «LUKoyl» və «Eni» (İtaliya) arasında bərabərlik əsasında yaradılmışdır. 2004-cü ildə «LUKoyl» «Eni»dən 50% «LUK Acip» üçün lisenziya almışdır. – 42.

45. «Total» – məşhur fransız neft şirkəti. 1954-cü ildə təşkil olunmuşdur. Bir çox ölkələrdə neftin kəşfiyyatı, emalı və satışı ilə məşğul olur. – 42.

46. TPAO, T ü r k i y e p e t r o l l a r i – 1954-cü ildə Türkiyənin neft və qaz sənayesinin inkişafı üçün yaradılmışdır. Karbohidrogen istehsali və emalı sahəsində Türkiyənin ən böyük şirkətidir. TPAO hazırda MDB, Şimali Afrika və Orta Şərqdə fəaliyyət göstərir. Azərbaycana gələn ilk xarici neft şirkətlərindəndir. – 42.

47. Avropa Şurasının Parlament Assambleyası (AŞPA) – 2004-cü ildə təşkil olunmuşdur. AŞPA-da 25 Avropa ölkəsinin 732 deputatı fəaliyyət göstərir. – 44,220.

48. Eduard Lintner (d.1944) – alman siyasətçisi, 2005-ci ildə AŞPA-da sədr müavini olmuşdur. – 44.

49. İmişli (1938-ci ildək Qaradonlu rayonu) – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Cənub-qərbdə İranla həmsərhəddir. Sahəsi 1821 km^2 , əhalisi 106,6 min nəfərdir. – 45–54.

50. «Azərsun Holdinq» – ticarət mərkəzi. 1997-ci ildə təsis olunub. «Azərsun Holdinq»in istehsal ehtiyi məhsullar MDB ölkələrinə və Avropaya ixrac edilir. – 45–54.

51. Abdulbari Gözal (d.1949) – tanınmış türk iş adamı. 1981-ci ildə «Etsun A.Ş» şirkətini Ankarada yaratmışdır. Azərbaycan «Park Bulvar Alış-Veriş və Əyləncə Mərkəzi», «Heydər Əliyev Mərkəzi», «Flame Towers», «Şahdağ» Turizm Kompleksi kimi möhtəşəm inşaat-tikinti işlərini «Azərsun Holdinq» şirkətlər qrupu görmüşdür. «Heydər Əliyev Mərkəzi»nin yaradılmasında dünyada tanınmış, çox təcrübəli Zaha Hadid kimi memarla işbirliyi qurmuşdur. – 45–54.

52. «Aqrolizing» – 2004-cü ildə təsis edilmişdir. Şirkət ölkənin Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. Təşkilatın ölkənin 55 rayonunda xidmət məntəqələri vardır. – 48,141.

53. Heydər Əliyev Fondu – qeyri-hökumət, qeyri-kommersiya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fonduun prezidenti YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputati, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.

Fondun yaradılmasında məqsəd ümummilli lider Heydər Əliyevin xatırəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daima aşılamaq olmuşdur.

Fondun prezidenti onun səlahiyyətli qanuni numayəndəsidir. Fondun işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir. Fondun nəzdində Ekspert Şurası, fondun strukturunda bir sıra qurumlar fəaliyyət göstərir. – 54,108.

54. Çernobil hadisələri – 1986-cı ilin aprel ayında Çernobil AES-in 4-cü enerji blokunda avariya baş verdi. Bunun nəticəsində Ukrayna ərazisinin xeyli hissəsi, həmçinin Belorusiya və Rusiya Federasiyasının Bryansk və Kaluqa əyalətləri də radiaktiv çirkənməyə məruz qaldı. Bunun nəticəsində AES-in 30 km-də yaşayan əhalisi bu zonadan köçürüldü. 1986-cı ilin noyabrında 4-cü blok ləğv edildi. – 64.

55. İkinci dünya müharibəsi (1939–45) – Almaniya, İtaliya və Yaponiya tərəfindən başlanmış böyük müharibə. İkinci dünya müharibəsi 1939-cu il sentyabrin 1-də Almaniyanın Polşaya girməsi ilə başlandı. Sentyabrin 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-cı ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, sonra isə Fransanı işğal etdi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə elan etdi. 1942–43-cü illərdə sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyani qəti surətdə sarsıtdı.

1945-ci il mayın 2-də sovet ordusu Berlini aldı. Mayın 8-də Karlsxorstda (Berlin yaxınlığında) Almaniyanın danişqsız təslim olması haqqında akt imzalandı.

Yaponianın təslim olması haqqında sənəd isə sentyabrin 2-də imzalandı. Bununla İkinci dünya müharibəsi qurtardı. İkinci dünya müharibəsində 72 ölkə iştirak etmişdir. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə şəhər, qəsəbə və kənd dağılmışdı. – 64,212.

56. Belarus, Belarus Respublikası – Avropada dövlət. Sahəsi $207,6 \text{ min km}^2$, əhalisi 10,442 milyon nəfərdir. İnzibati ərazisi 6 vilayətə, 117 rayona bölünür. Dövlət başçısı

prezident, qanunverici orqani parlamentdir. Paytaxtı Minsk şəhəridir. – 66.

57. Aleksandr Lukaşenko (d.1954) – Belarus dövlət xadimi. 1994-cü ildən Belarus Respublikasının prezidentidir. – 66.

58. Seneqal, Seneqal Respublikası – Cənubi Afrikada dövlət. Sahəsi 196,2 min km², əhalisi 8,5 milyon nəfərdir. İnzibati ərazisi 10 vilayətə bölünür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqani birpalatalı Milli Məclisdir. Paytaxtı Dakardır. – 67.

59. Abdulay Vad (d.1926) – 2000-ci ildən Seneqal prezidenti. Abdulay Vad Afrika Birleşmiş Ştatları yaratmaq ideyasının tərəfdarıdır. – 67.

60. Eldar Mahmudov, Eldar Həməd oğlu (d.1956) – Azərbaycan dövlət xadimi, general-mayor. 2004-cü ildən Milli Təhlükəsizlik naziridir. – 68–79.

61. Ziya Yusifzadə, Ziyaməmmədiyyə oğlu (d.1929) – general-mayor. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi orqanlarının fəxri əməkdaşı. 1956-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi orqanlarında çalışmışdır. 1976-ci ildən respublika DTK sədrinin birinci müavini, 1980–1988-ci illərdə sədri olmuşdur. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 68–79.

62. Zəngəzur mahalı, Zəngəzur qəzası – XIX əsrin 2-ci yarısında Azərbaycanda inzibati ərazi vahidi. 1861-ci ildə təşkil olunmuşdur. Çar Rusiyası hökumətinin 1867-ci il dekabr tarixli fərmanına əsasən yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilmişdi. – 80.

63. İran, İran Respublikası – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km², əhalisi 62,2 milyon nəfərdir. Paytaxtı Tehran şəhəridir. İnzibati cəhətdən 24

ostana bölünür. Ali qanunverici hakimiyyət orqanı 4 il müd-dətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş nazir təşkil, prezident isə təsdiq edir. – 80,88,201,221,227,231, 234,235, 238,239,256,293,297,306.

64. 31 mart azərbaycanlıların soyqırımı, 1905 – 18 - ci 11 ə r s o y q i r i m i – çarizmin fəal köməyi ilə erməni-dəşnak silahlı birləşmələrinin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdiyi genişmiqyaslı qanlı aksiyalar. Ermənilərin 1905-ci ilin fevralında Bakıdan başlanan vəhşilikləri bütün Azərbaycanı və indi Ermənistən adlanan Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələrini əhatə etdi. Yüzlərlə Azərbaycan kəndi dağıldı, yüz minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, xalqımıza məxsus çoxlu milli mədəniyyət abidələri məhv və talan olundu. Bütün bu vəhşiliklər ermənilərin vaxtilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını zorla erməniləşdirmək, bədnəm «azərbaycanlılarsız Ermənistən» kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətindən xəbər verir. – 80–84,87.

65. Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri və Xankəndində yerləşən Rusiyanın 366-ci alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri tamamilə yandırmışlar, 600 nəfərdən artıq azərbaycanlı qəddarcasına öldürilmiş, 150 nəfər itkin düşmüş, yüzlərlə şəhər sakini yaralanmışdır. – 81, 212.

66. İtalya, İ t a l i y a R e s p u b l i k a s i – Avropanın cənubunda dövlət. Ərazisinə Alp dağlarının qərb yamacları, Radan düzənliyi, Apennin yarımadası, Siciliya və Sardiniya adaları daxildir. Sahəsi 301 min km², əhalisi 57,5 milyon nəfərdir. İnzibati cəhətdən 20 vilayətə bölünür. Paytaxtı Roma şəhəridir. – 85–86.

67. Roberto Kastelli (d.1946) – İtalya siyasetçisi. 1999–2001-ci illərdə Senatda senator, 2001–2006-cı illərdə İtaliyanın Ədliyyə naziri olmuşdur. – 85–86.

68. Silvio Berlusconi (d.1936) – 1994–95, 2001–2006 və 2008–2011-ci illərdə İtalya Respublikası Nazirlər Şurasının sədri olmuşdur. – 85,86.

69. Şəhidlər xiyabani – Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş mərd oğul və qızların uyuduğu müqəddəs ziyanətgah. 1990-cı il yanvarın 20-də sovet ordusunun hücumu zamanı həlak olmuş onlarla adam «Dağıstı park»ın qərb hissəsində dəfn edilmişdir. Bura o vaxtdan «Şəhidlər xiyabani» adlanır. Xiyabanda eyni zamanda Ermənistan işgalçılara qarşı Azərbaycan torpaqlarının müdafiəsi uğrunda qəhrəmancasına həlak olanlar da dəfn edilmişdir. 1998-ci ildə burada hündürlüyü 22 metr olan əbədi məşəl – abidə qoyulmuşdur. – 87,93.

70. Mahmud Əhmədinejad (d.1956) – 2005–2013-cü illərdə İran İslam Respublikasının prezidenti olmuşdur. – 88,201.

71. Birləşmiş Ərəb Əmirlikləri – Cənubi Asiyada dövlət. Sahəsi $83,6 \text{ min km}^2$, əhalisi 2,5 milyon nəfərdir. BƏƏ-nin tərkibinə 7 əmirlik daxildir. Ali orqamı – Federal Milli Şuradır ki, prezidenti 5 il müddətinə seçilir. Paytaxtı Əbu-Dabi şəhəridir. – 89.

72. Ras əl-Xeymə – Birləşmiş Ərəb Əmirliyinin şimalında, Fars körfəzi sahilində əmirlik. Sahəsi 1700 km^2 , əhalisi 150 min nəfərdir. Mineral bulaqları və çimərlikləri ilə məşhurdur. – 89.

73. Amerika Birləşmiş Ştatları (ABŞ) – Şimali Amerikada dövlət. Şimaldan Kanada, cənubdan Meksika, şərqi Atlantik okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon

km², əhalisi 280 milyon nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata bölünür. Ali qanunvericilik orqanı ikipalatalı (Nümayəndələr palatası və Senat) ABŞ Konqresidir. Dövlət başçısı prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. – 90,192, 205,206,219–301,312.

74. Mətyu Brayza – Amerika diplomi. 2001–2005-ci illərdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olmuşdur. Sonra isə Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya konfliktlərinin sülh yolu ilə həll olunması işi ilə məşğul olmuşdur. 2011–12-ci illərdə ABŞ-in Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. – 90.

75. Əfqanistan, Ə f q a n i s t a n İ s l a m D ö v l e t i – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 652,2 min km², əhalisi 22,7 milyon nəfərdir. İnzibati ərazisi 29 vilayətə və mərkəzə tabeli 2 mahala bölünür. Dövlət başçısı prezidentdir. Paytaxtı Kabil şəhəridir. – 90,238,257,305.

76. Kosovo problemi – 80-ci illərdən başlayaraq Yuqoslaviya (Yuqoslaviya Federativ Sosialist Respublikası) ciddi iqtisadi və siyasi çətinliklərlə qarşılaşdı. 1991-ci ildə millətlərərası qarşıdurma nəticəsində YFSR parçalandı. Federasiyanın tərkibindən Sloveniya, Xorватiya, Bosniya və Həroqovina, Makedoniya çıxdı və müstəqil dövlət oldular. 1992-ci ildə Serbiya və Çernoqoriya Yuqoslaviya Respublikası yaradıldı. 1999-cu ildə serb hökuməti tərəfindən Kosovoda (Serbiyanın tərkibində) yaşayan albanlara qarşı zorakılıq başlandı və nəticədə etnik qarşıdurma yarandı. Buna görə də NATO aviasiyası tərəfindən bombardman edildi. Məhz bundan sonra Yuqoslaviya öz ordusunu Kosovodan çıxartdı və NATO-nun sülhməramlı ordusu albanları serblərdən qorumaq üçün Kosovoya girdi. 1999-cu ildən sonra Serbiya hökuməti Kosovo ərazisinə de-faktō nəzarətini itirdi. 2008-ci ildə Kosovo özünü birtərəfli şəkildə müstəqil dövlət elan etdi. Hazırda BMT üzv-ölkələrinin 99-u, o cümlədən NATO ölkəleri Kosovonun müstəqilliyini tanır. – 90,238,257.

77. Beynəlxalq Qırmızı Xaç Komitəsi – Qızıl Xaç Liqasını, Beynəlxalq Qırmızı Xaç Komitəsini və Qırmızı Xaç Liqasının ictimai təşkilatlarını birləşdirən beynəlxalq ictimai təşkilat. – 91.

78. Əhməd Necdət Sezər (d.1941) – 2000–2007-ci illərdə Türkiyə prezidenti. 1962–83-cü illərdə bir sıra məsul vəzifələrdə çalışmış, 1998–2000-ci illərdə Türkiyə Konstitusiya Məhkəməsinin sədri olmuşdur. – 92–110.

79. Zərifə xanım Əliyeva, Zərifə Əziz qızı (1923–1985) – görkəmli Azərbaycan oftalmoloqu. Tibb elmləri doktoru, professor, Azərbaycan Milli EA-nın akademiki, Rusiya Tibb EA-nın akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi. Görkəmli siyasi və dövlət xadimi Əziz Əliyevin qızı, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, prezident İlham Əliyevin anası. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsnə xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Həmçinin yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, «Vestnik oftalmologii» (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə Rusiya Tibb EA-nın M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. – 93.

80. Vaqif Sadıqov, V a q i f İ s m a y i l o ğ l u (d.1956) – diplomat. Filologiya elmləri namizədi. 1995–2004-cü illərdə

Azərbaycan Respublikasının Avstriyada Fövqəladə və Səlahiyyətli səfiri, 2004–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, 2010-cu ildən isə Azərbaycan Respublikasının İtaliyada Fövqəladə və Səlahiyyətli səfiriidir. – 94.

81. Mustafa Kamal Atatürk, Q a z i M u s t a f a K a m a l (1881–1938) – Türkiyə dövlət, siyasi və hərbi xadimi, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923–38). Birinci dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində (1915) şücaət göstərmişdir.

Atatürk 1919-cu ildə «kamalçılar hərəkatına» – milli azadlıq hərəkatına başçılıq etmişdir. 1920-ci ildə Atatürk Ankarada yeni parlament – Türkiyə Büyük Millət Məclisini (TBMM) yaratdı, məclisin və təşkil edilən hökumətin sədri seçildi. Sakarya çayı yaxınlığında qələbəyə görə TBMM Atatürkə marşal rütbəsi və «Qazi» fəxri adını vermişdir. 1922-ci ildə Atatürkün komandanlığı ilə türk ordusu Türkiyəni xarici müdaxiləçilərdən tamamilə azad etdi.

Atatürk soyadı ona 1934-cü ildə TBMM tərəfindən verilmişdir. – 103.

82. Ceyhan – Aralıq dənizi sahilində liman. 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-in Energetika naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara bəyannaməsi»ni imzalamışlar. Uzunluğu 1695 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-ci ildə istifadəyə verilmişdir. – 106, 228.

83. YUNESKO – BMT-nin maarif, elm və mədəniyyət işlərinə baxan hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında yaradılmış, 1946-cı ildən fəaliyyətə başlamışdır. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Katibliyi Parisdədir. Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. – 108,304.

84. Polşa, P o l ş a R e s p u b l i k a sı – Mərkəzi Avropada dövlət. Sahəsi 312,7 min km², əhalisi 38,7 milyon nəfərdir. İnzibati cəhətdən 49 voyevodalığa bölünür. Ali və yeganə qanunverici orqanı ikipalatalı Seymdir. Paytaxtı Varşava şəhəridir. – 114,215.

85. Danimarka, D a n i m a r k a K r a l l i ğ i – Avropanın şimalında dövlət. Sahəsi 43,1 min km², əhalisi 5,24 milyon nəfərdir. İnzibati ərazisi 14 amta bölünür. Danimarka konstitusiyalı monarxiyadır. Dövlət başçısı kral (kraliça), qanunverici orqanı birpalatalı Folketinqdir. Paytaxtı Kopenhagendir. – 115.

86 II Marqret (d.1940) – 1972-ci ildən Danimarkanın kraliçası. Kral IX Frederikin qızıdır. – 115.

87. Suriya, S u r i y a Ḣ e r e b R e s p u b l i k a sı – Asiyada dövlət. Sahəsi 185,2 min km², əhalisi 14,8 milyon nəfərdir. İnzibati ərazisi 10 mühafazaya (qubernatorluğğa) və Dəməşq bələdiyyəsinə bölünür. Dövlət başçısı prezident, ali qanunverici orqanı Xalq Şurasıdır. Paytaxtı Dəməşkdir. – 116.

88. Bəşşar əl-Əsəd (d.1965) – 2000-ci ildən Suriyanın prezidenti. – 116.

89. Avropa Komissiyası, A v r o p a Ş u r a sı ölkələri-nin K o m i s s i y a sı – AŞ Hökumətlərinin ali icraedici orqanı, AŞ-nın bütün maraqlarına cavab verən siyasi müstəqil institut. Onun tərkibinə üzv ölkələrin hökumətlərinin vahid razılığı ilə seçilən 20 komissar daxildir. Komissiyann tərkibini minimum üzv ölkələrin nümayəndələri təmsil edir. Komissiyann üzvləri öz ölkələrini yox, bütün AŞ-nı təmsil edirlər. AŞ-nın bütün qərarları Komissiyadan keçməlidir. Qərarların yerinə yetirilməsinə AŞ nəzarət edir. – 117.

90. Avropa Yenidənqurma və İnkışaf Bankı – Qərbi və Şərqi Avropa, MDB ölkələrini uzunmüddətli kreditlə təchiz edən regional dövlətlərarası bank. 1990-ci ildə yaradılmışdır. Londonda yerləşir. Bankın 57 üzvü var, həmçinin Avropa İnvestisiya Bankı və Avropa Birliyi ora daxildir. – 118.

91. Avstriya, Austria – Respublikası – Mərkəzi Avropada dövlət. Sahəsi 83,8 min km², əhalisi 8,1 milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı (Milli Şura və Federal Şura) parlamentdir. Paytaxtı Vyanadır. – 119,207.

92. Robert Simmons – NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi. – 120.

93. Emret Taner (d.1942) – 2005–2010-cu illərdə Türkiyə Respublikası Milli Təhlükəsizlik Təşkilatının rəisi olmuşdur. – 121.

94. Benedikt XVI (d.1927) – 2005–2013-cü illərdə Roma papası olmuşdur. – 122.

95. Vatikan – Avropada Papa dövləti. Monte-Vatikano təpəliyində, İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsindədir. Roma-katolik kilsəsinin siyasi, inzibati və ideoloji mərkəzidir. Vatikan teokratik monarxiyadır. Dövlət başçısı Roma papasıdır. – 122.

96. ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Əsası 1975-ci il iyulun 3–9-da Helsinki də qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi. ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra ümumavropanın təhlükəsizlik sistemini formalasdırı, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyəşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqışə yolundan əməkdaşlıq və

qarşılıqlı mənafə istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından ATƏT-in zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. –123,166.

97. Nederland Krallığı (qeyri-rəsmi adı Hollandiya) – Qərbi Avropada Şimal dənizi sahilində dövlət. Sahəsi 41,5 min km², əhalisi 15,6 milyon nəfərdir. İnzibati ərazisi 12 əyalətə bölünür. Dövlət başçısı kral, qanunverici orqanı iki palatalı (Baş ştatlar) parlamentdir. Paytaxtı Amsterdamdır. – 124.

98. II Beatrixs (d.1938) – 1980-ci ildən Niderlandın kraliçası. – 124.

99. Tanzaniya, Birleşmiş Tanzaniya Respublikası – Şərqi Afrikada dövlət. Sahəsi 945,1 km², əhalisi 29,0 milyon nəfərdir. İnzibati ərazisi 25 vilayətə bölünür. Millətlər Birliyinə daxildir. Dövlət və hökumət başçısı prezidentdir. Qanunverici orqanı Milli Məclisdir. Paytaxtı Dodomadır. – 125.

100. Cakayya Kikvete (d.1950) – Tanzaniya dövlət xadimi. 2005-ci ildən Tanzaniya prezidenti, 2008-ci ildən Afrika İttifaqının sədridir. – 125.

101. Cənubi Afrika Respublikası (CAR) – Cənubi Afrikada dövlət. Sahəsi 1,2 milyon km², əhalisi 41,7 milyon nəfərdir. 9 əyalətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı parlamentdir (Senat və Milli Məclis). – 126.

102. Tabo Mbeki (d.1942) – Afrika Milli Konqresinin görkəmli nümayəndəsi. 1997–2007-ci illərdə Afrika Milli Konqresinin sədri, 1999–2008-ci illərdə Cənubi Afrika Respublikasının prezidenti olmuşdur. – 126.

103. Balakən – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Şimalda Dağıstanla, qərbdə və cənub-qərbdə Gürcüstan ilə həmsərhəddir. Sahəsi 923 km^2 , əhalisi 87,365 min nəfərdir. – 128–135,140,150,152,174,177,183,189, 202.

104. Şəki (1968-ci ildək Nuxa rayonu) – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Oğuz rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Sahəsi 2397 km^2 , əhalisi 173 min nəfərdir. – 128,133,138,140,160–192.

105. Zaqatala – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Şimal-sərqdə Dağıstanla, cənub-qərbdə Gürcüstanla həmsərhəddir. Sahəsi 1348 km^2 , əhalisi 109,3 min nəfərdir. – 128,133,136–149,150,152, 174,182,189.

106. Qax – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Şimal-sərqdən Dağıstanla, cənub-qərbdən Gürcüstanla həmsərhəddir. Sahəsi 1494 km^2 , əhalisi 54,176 milyon nəfərdir. – 140,150–159,165,174,177,183,187, 189,192.

107. Gürcüstan, G ü r c ü s t a n R e s p u b l i k a s i – Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi $69,7 \text{ min km}^2$, əhalisi 5,493 milyon nəfərdir. Dövlətin başçısı prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Tbilisi şəhəridir. – 143,152,184,228,229,239,240,250.

108. Elçin Quliyev, E l ç i n İ s a ğ a o ğ l u (d.1967) – hüquqşunas, general-leytenant. Bakı Dövlət Universitetini və Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbini bitirmişdir. 2001-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanıdır. «Azərbaycan bayrağı» ordeni ilə təltif olunmuşdur. – 144–149.

109. İlisu – Azərbaycan Respublikasının Qax rayonunda kənd. İlisu dəniz səviyyəsindən 1200 metr yüksəklikdə, dağlıq və sıx meşəliklərlə əhatə olunmuş ərazidə yerləşir. Kənd yaşayış məskəni kimi XIII əsrənə məlumdur. Əhalisi 1340 nəfərdir. – 157.

110. Əbülfəs Qarayev, Ə b ü l f e s M ü r s e l o ğ l u (d.1956) – fəlsəfə elmləri namizədi. 1994-cü ildən 2006-ci ilədək Azərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri, 2006-ci ildən Mədəniyyət və Turizm naziridir. Respublika Olimpiya Komitəsinin birinci vitse-prezidentidir. Gənclər, İdman və Turizm naziri işlədiyi vaxtda respublikada idmanın və bədən tərbiyəsinin inkişafına ciddi fikir verilmiş, çoxlu idman meydانçaları və olimpiya kompleksləri tikilmişdir. – 157,179,275.

111. Mixeil Nikolozoviç Saakaşvili (d.1967) – hüquqsünas. 2003-2013-cü illərdə Gürcüstan Respublikasının prezidenti olmuşdur. 2000–2001-ci illərdə Gürcüstanda Ədliyyə naziri olmuşdur. Vahid Milli Hərəkat Partiyasının sədri, «məxməri inqilab»ın liderlərindən biridir. – 158.

112. Naxçıvan – Azərbaycan Respublikasında şəhər. Naxçıvan Muxtar Respublikasının paytaxtı. Ərazisi $0,013 \text{ min km}^2$, əhalisi 67 min nəfərdən çoxdur. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir.

Naxçıvan e.e. IX–VI əsrlərdə qədim Manna və Midyanın, eramızın əvvəllərində isə Albaniyanın, IV əsrən isə Sasanilərin tərkibində olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal edirlər. Naxçıvan Azərbaycan Atabəylər dövlətinin (1136–1225) paytaxtı olmuşdur. 1828-ci il Türkmençay müqaviləsinə qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz daırısında olub. Məhz bu ildən Naxçıvan Rusiya imperiyasına birləşdirildi və qəza mərkəzinə çevrildi. Naxçıvan şəhəri 1924-cü il fevralın 9-da

Naxçıvan MSSR təşkil ediləndən muxtar respublikanın paytaxtı oldu. – 160,165,306.

113. Xan sarayı, Şəki xanlarının sarayı – XVIII əsrin 60-ci illərinə aid Azərbaycan memarlıq abidəsi. Vaxtilə Şəki qalasının (içqalanın) daxilində inşa edilmiş və bir neçə tikildən ibarət olmuş kompleksdən Şəki xanı Hüseyin xan Müştəqin təkirdiyi, hazırda Şəki xanlarının sarayı adlanan ikimərtəbəli imarət qalmışdır. Ətraf mühitlə ahəngdar şəkildə tikilmiş sarayın plan quruluşu onun baş (cənub) fasadında əksini tapmışdır. Tavanı güzgülənmiş alt xannişində fəvvərəli mərmər hovuz tikilmişdir.

Tavanında 5 mindən artıq rəsmli həndəsi fiqurlardan yiğilmiş bədii tərtibat olan alt salon və frizində ov, müharibə səhnələri təsvir olunan üst salon incəliklə işlənməsi, əlvan şəbəkələr, rəngarəng rəsmələri, ornament və təsvirlərin zənginliyinə görə XVIII əsrдə Azərbaycanda tikilmiş saray tipli binaların ən qiymətlisi hesab olunur.

Xan sarayının divarlarında XVIII əsrдə yaşamış tərtibatçı nəqqəş, usta Abbasqulunun (onu həm də sarayın memarı hesab edirlər) adı qalmışdır. – 168.

114. Hacı Çələbi xan (? – 1755) – Şəki xanı (1747–55), Şəki xanlığının banisi, Dərviş Məhəmməd xanın nəslindəndir. Şəki üşyanına başçılıq etmiş və hakimiyyəti ələ keçirmişdir. XVIII əsrin 50-ci illərində Gəncə, Qazax, Şəmkir, Borçalı uğrunda mübarizədə Kartlı carı II İraklini bir neçə dəfə məğlubiyyətə uğratmışdı. 1752-ci ildə Hacı Çələbi xan Şəmkir yaxınlığında Teymuraz və II İraklini məğlub edərək Qazax və Borçalıda öz hakimiyyətini təmin etmişdi.

Hacı Çələbi xan xanlığın iqtisadi qüdrətini möhkəmlətmək məqsədilə vergi sistemini nizama salmış, çoxlu ictimai bina tikdirmiş, bir sıra abadlıq işləri aparmışdı. – 168.

115. Hüseyin xan, Məhəmməd Hüseyin xan (? – 1780) – Şəki xanı (1759–80) şair. Hacı Çələbi xanın nəvəsidir.

Qazıqumuxlu Məhəmməd xanın məğlubiyətindən sonra hakimiyyətə gelmişdi. Hüseyn xan hakimiyyət uğrunda mübarizə aparan əmisi Hacı Əbdülqədir tərəfindən öldürülmüşdür. Şəki xanlarının sarayı Hüseyn xan dövründə tikilmişdir. – 168.

116. Dünya Bankı – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton–Vuds çərçivəsi sistemində yaradılmışdır. İdarə heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial dirçəlişinə kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız Beynəlxalq Valyuta Fondunun üzvləridir. Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının üzvüdür. – 168,237.

117. Oğuz – Azərbaycan Respublikasında inzibati rayon. Şəki rayonunun ərazisi 1963–65-ci illərdə Oğuz rayonunun tərkibində olmuşdur. Şimalda Dağıstanla həmsərhəddir. Sahəsi 1077 km², əhalisi 36,488 min nəfərdir. – 174.

118. Kiş – Azərbaycan Respublikasının Şəki rayonunda kənd. Kiş çayının sahilində dağ ətəyindədir. Əhalisi 4445 nəfərdir. Kiş Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Erkən orta əsrlərdə Qafqaz Albaniyasında xristianlığın mərkəzlərindən olmuşdur. IV əsrə xristian məbədi tikilmişdi. Kişdə XIV–XVI əsrlərdə müdafiə qalası olmuşdur. – 178–180,192.

119. Qədim Alban məbədi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşir. Müxtəlif dövrlərdə Alban, gürcü kilsəsi ki-mi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var. Kiş məbədinin tikilməsi haqqında da tədqiqatçıların bir-birinə zidd fikirləri mövcuddur. 2000–2001-ci illərdə aparılmış arxeoloji qazıntınlarda iştirak etmiş norveçli arxeoloq, professor Bemar məbədin XI–XII əsrlərdə tikildiyini iddia edir. Kişdə arxeoloji tədqiqatlardan sonra belə qərara gəlinmişdir ki, Şəki bölgəsinin Kiş kəndi ərazisində yerləşən məbəd həqiqətən də Müqəddəs Yelisey tərəfindən tikilmiş, Şərq kilsələrinin anası və

mitropoliya olmuş, Kişdə hələ xristianlıqdan öncə Qafqaz Albaniyasında Gis-Kürmük arxiyepiskopluğu, sonra isə Yelisey, Çiketi və Şəki yepiskoplarının mərkəzi yerləşmişdir. – 179–180.

120. II E l i z a b e t (d.1926) – Böyük Britaniya kralıçası. Vindzor sülaləsindəndir. 1952-ci ildə atası VII Georgin ölümündən sonra taxt-taca sahib olmuşdur. – 196.

121. İordaniya, İ o r d a n i y a H a ş i m i l ə r K r a l l i - ғı – Qərbi Asiyada dövlət. Sahəsi 89,4 min km², əhalisi 4,3 milyon nəfərdir. İnzibati ərazisi 8 əyalətə bölünür. Dövlət başçısı kral, qanunverici orqanı iki palatalı parlamentdir. Paytaxtı Ammandır. – 197.

122. Həsən bin Talal (d.1947) – İordaniya şahzadəsi, Kral Hüseynin qardaşı. Şahzadə 1983-cü ildən beynəlxalq humanitar məsələlər üzrə Müstəqil komissiyanın sədrlərindən biri, hazırda Ərəb Əqidə forumunun və Roma klubunun prezidenti, Din və mədəniyyətlərarası yeniliklər və dialoqlar forumunun yaradıcısı və sədri, Beynəlxalq böhran qrupunda Himayəçi şuranın üzvüdür. – 197.

123. Abdullah Gül (d.1950) – Türkiyə dövlət və siyasi xadimi, iqtisad elmləri doktoru, professor. 1991-ci ildə TBMM-nin üzvü seçilmişdir. Abdullah Gül Rəcəb Ərdoğanla Ədalət və İnkişaf Partiyasının yaradıcılarından biridir. 2007-ci ildən Türkiyənin prezidentidir. – 197.

124. İqtisadi Əməkdaşlıq Təşkilatı – Qərargahı Tehrandadır. 1992-ci ildə Azərbaycan Respublikası bu beynəlxalq təşkilatın üzvüdür. – 201,310.

125. İTAR-TASS – Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır. – 202–203.

126. Vitali İqnatenko (d.1941) – jurnalist. 1991-2013-cü illərdə İTAR-TASS agentliyinin Baş direktoru olmuşdur. – 202-203.

127. Polad Bülbüloğlu (d.1945) – bəstəkar, müğənni, dövlət xadimi. Azərbaycan Respublikasının Xalq artisti. 1988-2005-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri olmuşdur. Hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli səfiridir. I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputati olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. – 202.

128. Putin Vladimir (d.1952) – 2000-2008-ci illərdə Rusiya Federasiyasının prezidenti. 1975-97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri, 1998-99-cu illərdə FTX-nin direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin başçısı, 2008-ci ilin mayında Rusiya Federasiyasının Baş naziri təyin edilmişdir. 2012-ci ilin mart ayında Rusiya Federasiyasının Prezidenti seçilmişdir. – 202,203,235.

129. Pasxa bayramı – yəhudilər və xristian bayramı. Pasxa əvvəllər yəhudilərin Misirdən «çixıb getmələri» münasibətilə, sonra isə yəhudilər xalqının xilaskarının zühurunu gözləməklə, xristianlıqda isə İsanın iztirabları, din yolunda fəda olması, onun ölümü və yenidən dirilməsi ilə əlaqələndirilir. Əvvəllər yəhudilər və xristian pasxaları eyni vaxta təsadüf edirdi. 325-ci ildə Ümumdünya xristianlığının xristian pasxasını yəhudilər qurtarandan bir həftə sonra qeyd etməyi qərara aldı. Bu tarix aprelin 4-dən mayın 8-dək olan dövrə təsadüf edir. – 204.

130. Rino Harnış – diplomat. 2003-2006-ci illərdə Azərbaycanda ABŞ-in Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. – 205.

131. Stiven Mənn – amerikan diplomi. 2001–2009-cu illərdə ABŞ Dövlət katibinin köməkçisi. 2004–2006-cı illərdə ABŞ-dan ATƏT-in Dağlıq Qarabağ üzrə həmsədri. – 206.

132. Hans Vinkler (d.1945) – Avstriya diplomi və avstriiya Xarici İşlər Nazirliyinin keçmiş Dövlət katibi (2007–2008). 2009-cu ildən Vyana Diplomatik Akademiyasının direktorudur. – 207.

133. Nərgiz Paşayeva, Nərgiz Arif qızı (d.1962) – filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru. Özəl «Üns» yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, «Azərbaycan mədəniyyətinin dostları» Xeyriyyə Fondunun İdarə Heyətinin üzvü, «Azərbaycan–İrs» jurnalının ədəbi şöbəsinin redaktoru, İngiltərə–Azərbaycan Cəmiyyətinin həmsədridir. – 209–211.

134. Aida İmanquliyeva, Aida Nəsir qızı (1939–1992) – görkəmli şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus–ərəb əlaqələri haqqında yazdığı məqalələr keçən əsrin 80–90-ci illərində ona böyük şöhrət qazandırmışdır. Görkəmli alim, bacarıqlı təşkilatçı 1991-ci ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışmışdır. – 209.

135. Bakı Musiqi Akademiyası – 1921-ci ildə yaradılıb. Bakı Musiqi Akademiyası Azərbaycanda ilk musiqi tədris müəssisəsidir. 4 fakültəsi vardır. Təhsil iki pilləlidir – bakalavr və magistratura. Bakı Musiqi Akademiyasının tərkibində opera studiyası və musiqi məktəbi studiyası fəaliyyət göstərir. – 210.

136. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – respublikada incəsənət və mədəniyyət sahəsində kadrlar hazırlayan ali məktəb. 1945-ci ildə Bakıda təsis olunmuşdur. Universitetdə 7 fakültə, 31 kafedra fəaliyyət göstərir, 40-dan artıq ixtisas və ixtisaslaşmalar üzrə kadrlar hazırlanır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Avropa İncəsənət Universitetləri Liqasının tamhüquqlu üzvüdür. – 210.

137. Tofiq Quliyev, T o f i q Ə l ə k b ə r o ğ l u (1917–2000) – görkəmli Azərbaycan bəstəkarı. Azərbaycan Respublikasının Xalq artisti. Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. Onun lirik mahniları sadə, aydın və milli koloritlidir. 1973-cü ildən ömrünün axırınadək Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 210,211.

138. Bülbül, Murtuza Məşədi Rza o ğ lu Məmməd o d o v (1897–1961) – Azərbaycan klassik vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı. Bülbülün yaradıcılığı müasir Azərbaycan musiqili teatrı tarixində mühüm bir mərhələ təşkil edir. Bülbül Azərbaycan xalq mahnilarını, təsnifləri böyük sənətkarlıqla ifa etmişdir. SSRİ Xalq artisti və SSRİ Dövlət mükafatı laureatıdır. – 210.

139. Azər Paşa Nemət, A z ə r P a ş a Z ə f ə r o ğ l u (d.2947) – teatr rejissoru, Əməkdar incəsənat xadimi, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədridir. 1990-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. Azərbaycan Respublikasının Xalq artisti. – 211.

140. Varşava gettosu, bax: Varşava üsyani.

141. Varşava üsyani (1943) – Varşava gettosunda əsirlərin alman-faşist işgalçılara qarşı silahlı üsyani. Aprelin 19-da başlanmışdı. Üsyani yəhudi döyüş təşkilati hazırlamışdı.

Üsyancıların qəhrəmancasına müqavimətinə baxmayaraq, üsyani iyulun əvvəllərində yatırıldı, hitlerçilər 7 min adamı öldürdülər, 6 min adam isə yanğınlar zamanı tələf oldu. Faşistlər

gettonun sağ qalan üzvlərini Treblinkadakı ölüm düşərgəsinə göndərdilər. – 212–213.

142. Qazaxıstan, Q a z a x i s t a n R e s p u b l i k a s i – Avrasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2,7249 milyon km², əhalisi 16, 679 min nəfərdir. Paytaxtı Astana şəhəridir. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı Ali Sovetdir. – 214.

143. Nursultan Nazarbayev, N u r s u l t a n A b i ş o ğ - 1 u (d.1940) – Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-cu ildə Qazaxıstan KP MK-nin katibi, 1984-cü ildə Qazaxıstan Ali Soveti-nin sədri, Nazirlər Sovetinin sədri, 1989–91-ci illərdə Qazaxıstan KP MK-nin Birinci katibi. 1990-cı ildə həm də Ali Sovetin sədri, 1991-ci ildə Qazaxıstan SSR-nin prezidenti və 1991-ci ilin dekabrından Qazaxıstan Respublikasının prezidentidir. – 214.

144. Lex Kaçinski (1949–2010) – 2002–2005-ci illərdə Varşavanın meri, 2005–2010-cu illərdə Polşanın prezidenti olmuşdur. 2010-cu il aprelin 10-da Smolensk yaxınlığında təyyarə qəzasında həlak olmuşdur. Haqq və Ədalət Partiyasının liderlərindən biri olmuşdur. – 215.

145. Ü m u m d ü n y a S e h i y y e T e ş k i l a tı (ÜST)– BMT-yə məxsus beynəlxalq dövlətlərarası təşkilat. 1946-ci ildə yaradılmışdır. Cenevrədə fəaliyyət göstərir. Nizamnaməsinə görə vəzifəsi ən təhlükəli xəstəliklərlə mübarizə, beynəlxalq sanitariya qaydalarının hazırlanması və s.-dir. – 216.

146. Li Yonq Vuk (1945–2006) – həkim, ictimai səhiyyə üzrə mütəxəssis. 2003–2006-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru olmuşdur. – 216.

147. Corc Buş (d.1946) – ABŞ-in 43-cü prezidenti (2000–2008-ci illər). ABŞ-in 41-ci prezidenti Corc Herbert Buşun oğludur. 1968-ci ildə Yel universitetini (incəsənət, tarix bachelori), 1975-ci ildə isə Harvard universitetini (incəsənət magistri) bi-

tirmışdır. «Speaktrum-7 Enerci Korporeyşn» firmasının yaradıcısıdır. 1994-cü ildən Texas ştatının qubernatoru olmuşdur. – 219,254,293–295.

148. Vaşinqton – Amerika Birleşmiş Ştatlarının paytaxtı. Ölkənin siyasi, elm və mədəniyyət mərkəzi. Şəhər 1791-ci ildə salınmış və ABŞ-ın ilk prezidenti C.Vaşinqtonun şərəfinə adlandırılmışdır. – 219–301.

149. ABŞ Dövlət Departamenti – ABŞ-da 1789-cu ildən Xarici İşlər Nazirliyi funksiyasını həyata keçirən əsas xarici siyasət idarəsi. Dövlət katibi başçılıq edir, prezidentin və Konqresin hazırladığı xarici siyasi xətti həyata keçirir. – 219, 301.

150. Hafiz Paşayev, H a f i z M i r C e l a l o ğ l u (d.1941) – diplomat. Fizika-riyaziyyat elmləri doktoru. 1992–2006-cı illərdə Amerika Birleşmiş Ştatlarında Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. 2006-ci ildən Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini və Diplomatiya Akademiyasının rektorudur. – 219,242,275, 276,287.

151. Yaşar Əliyev, Y a ş a r T e y m u r o ğ l u (d.1955) – diplomat. 2002–2006-ci illərdə BMT-də Azərbaycanın daimi nümayəndəsi. 2006-2011-ci illərdə ABŞ-da Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. – 219.

152. Brent Skoukroft (d.1925) – ABŞ-dakı Beynəlxalq Xarici Siyasət Forumunun prezidenti, ehtiyatda olan aviasiya general-leytenantı. «Pennzoyl» şirkətinin Direktorlar şurasının üzvüdür. – 220–232,248.

153. Moskva Beynəlxalq Əlaqələr İnstitutu (Universitet) – Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin ali təhsil müəssisəsi. Əsası 1944-cü ildə qoyulmuşdur. Yüksek səviyyəli peşəkar diplomatlar, tədqiqatçılar, jurnalistlər, siyasi və ictimai xadimlər hazırlayırlar. – 220.

154. Konqres, Amerika Birleşmiş Ştatları Konqresi – ali qanunverici hakimiyyət orqanı. İki palatadan – Senatdan və Nümayəndələr Palatasından ibarətdir.

Senatın 100 nəfər üzvü var. Ölkənin hər ştatından Senata iki senator seçilir. Nümayəndələr palatasının 435 üzvü var. Bu palatanın üzvləri hər seçki dairəsində yaşayan əhalinin sayına görə seçilir. Qanun layihələri hər iki palatada müzakirə olunur. Konqres tərəfindən qəbul olunan qanunları ABŞ prezidenti təsdiq edir. – 223,244–245,250,251,253,279,283, 285.

155. Corc Vaşinqton Universiteti – Vaşinqtonda özəl elmi-tədqiqat universiteti. 1821-ci ildə ABŞ Senatının qərarı ilə yaradılmışdır. ABŞ paytaxtında ən böyük və ən bahalı ali təhsil müəssisəsidir. – 225.

156. Ağ ev – Vaşinqtonda ABŞ prezidentinin iqamətgahı və dəftərxanası (1800-cü ildən). 1792–1829-cu illərdə inşa edilmişdir. ABŞ hökumətinə çox zaman Ağ ev deyilir. – 225, 227,231,251,293–296.

157. Təbriz – İranda şəhər. Cənubi Azərbaycanın ən böyük şəhəri, iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan ostanının inzibati mərkəzi. Əhalisi 1,1 milyon nəfərdir.

Təbriz Azərbaycanın ən qədim şəhərlərindəndir. «Təbriz» sözünün etimologiyası və şəhərin salınma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Təbriz Rəvvadilər dövlətinin (852), Eldəgəzlər dövlətinin (1174), Ağqoyunlular dövlətinin (1468), Səfəvilər dövlətinin (1501) paytaxtı olmuşdur. XV–XVII əsrlərdə Təbriz Yaxın Şərqiñ mühüm sənətkarlıq və ticarət mərkəzlərindən idi. Təbrizi «Şərqiñ paytaxtı» da adlandırırırdılar.

1826–28-ci illər Rusiya–İran müharibəsi nəticəsində Türk-məncay müqaviləsinə (1828) görə Təbriz İranın hakimiyyəti altında qaldı. – 234.

158. Arlinqton qəbiristanlığı – Vaşinqtonda müharibələr zamanı vəzifə borclarını yerinə yetirərək canlarını qurban vermiş, qəhrəman adı almış hərbçilərin əbədi uyuduğu məzarlıq. 1864-cü ildən Milli Xiyaban elan olunmuşdur. ABŞ-ın bir sıra görkəmli dövlət xadimləri (V.Taft, C.Kennedi, general C.Perşinq, admiral R.Piri və b.) burada dəfn olunmuşdur. Amerika əhalisi, paytaxt qonaqları, rəsmi səfərdə olan nümayəndə heyətləri Arlinqton fəxri xiyabanına gələrək vətən yolunda həlak olanların xatirəsini ehtiramla yad edir, onların məzarları öünüə əklillər, gül-çiçək dəstələri qoyurlar. – 241.

159. Mark Pomar – İPEX – 2000–2008-ci illərdə Amerika beynəlxalq qeyri-hökumət tədqiqatlar və təhsil mübadiləsi təşkilatı Şurasının prezidenti olmuşdur. – 242.

160. PBS (ictimai televiziya verilişləri xidməti) – amerikan qeyri-kommersiya ictimai verilişləri xidməti. 1969-cu ildə yaradılan bu xidmət şöbəsinə ABŞ-ın 350 televiziya stansiyası daxildir. Bu xidməti əsasən «İctimai verilişlər Korporasiyası» maliyyələşdirir. – 243.

161. Solomon Ortiz (d.1937) – Amerika Konqresində Demokratlar Partiyasının keçmiş nümayəndəsi (1983–2011). – 243,244.

162. Demokratlar partiyası – ABŞ-ın iki əsas partiyasından biri. Əsası 1828-ci ildə qoyulmuşdur. XIX əsrin birinci yarısında Cənub plantasiyaçılarının və bankirlərin mənafeyini müdafiə edirdi. 1829–41, 1845–49, 1853–61, 1885–89, 1893–97, 1913–21, 1933–53, 1961–69, 1977–81, 1993–2001-ci illərdə hakimiyyətdə olmuşlar. – 244.

163. Nümayəndələr Palatası – ABŞ-da parlamentin aşağı palatasının adı. Nümayəndələr Palatası ABŞ-da 1787-ci il Konstitusiyasına əsasən yaradılmışdır. – 244,250–253.

164. Dennis Hastert – (1942) – ABŞ Kongresinin Nümayəndələr Palatasının keçmiş spikeri (1999–2007), Respublikaçılar Partiyasının nümayəndəsi. – 246.

165. Cənubi Osetiya – Gürcüstan Respublikasının tərkibində Cənubi Osetiya Muxtar Vilayəti. 1922-ci ildə yaradılmışdır. Sahəsi 3,9 min km², əhalisi 99 min nəfərdir. Mərkəzi Sxinvali şəhəri. – 226.

166. Abxaziya – Gürcüstan Respublikasının tərkibində muxtar respublika. 1921-ci ildə təşkil olunmuşdur. Sahəsi 8,6 min km², əhalisi 501 min nəfərdir. Paytaxtı Suxumi şəhəridir. – 226.

167. Dnestryani – Moldovada Dnestr çayı sahilində tanınmamış bölge. 1992-ci ildə Dnestryanıda hərbi münaqışə başladı. İyulun ortalarına qədər bir neçə ay davam edən silahlı toqquşmalar zamanı Lebedin komandanı olduğu Rusyanın 14-cü ordusunun separatçılara yaxından dəstək verməsi nəticəsində Kisinyov sol sahildəki rayonlar üzərində nəzarətini itirdi və Dnestryani Moldovanın nəzarətindən çıxmış əraziyə çevrildi. – 226.

168. TRASEKA, T r a n s x ə z ə r n ə q l i y a t d ə h l i -z i – Avropanı Asiya ilə birləşdirən yol. Bu nəqliyyat dəhlizini Şərqlə Qərbi birləşdirən orta materik xətti də adlandırmaq olar. Transxəzər nəqliyyat dəhlizi Azərbaycanı, bütünlükdə Qafqazı Avropa ilə birləşdirir. – 227.

169. Ukrayna, U k r a y n a R e s p u b l i k a s i – Cənubi-Şərqi Avropada dövlət. Ərazisi 603,7 min km², əhalisi 45,6 milyon nəfərdir. Ukraynanın tərkibinə 24 vilayət və Krim Respublikası daxildir. Dövlət başçısı prezident, qanunverici orqanı – Ali Radadır. Paytaxtı Kiiev şəhəridir. – 229,250.

170. Beynəlxalq Valyuta Fondu – BMT-nin hökumətlərə arası ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı. 1945-ci ildə yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır. İdarə heyəti Vaşinqtondadır. Dünyanın 130-a yaxın ölkəsi

fondun üzvüdür. Nizamnaməsinə görə, məqsədi beynəlxalq valyuta əməkdaşlığına yardım etmək, ölkələr arasında valyuta-hesablaşma münasibətlərini nizama salmaq, fonda daxil olan ölkələrin ödəmə balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini tənzimləməkdən ibarətdir. 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fonduna qəbul olunmuşdur. – 237.

171. İraq, İ r a q R e s p u b l i k a s i – Cənub-Qərbi Asiyada – Dəclə və Fərat çayları hövzəsində neft ixrac edən ölkə. Sahəsi 438,3 min km², əhalisi 22,4 milyon nəfərdir. İnzibati ərazisi 18 mühafazaya bölünür. Dövlət başçısı prezident, hökumət başçısı isə Baş nazirdir. Ölkə ABŞ və NATO ölkələri ilə müharibə vəziyyətində olduğu üçün ali qanunverici orqanı yoxdur. Paytaxtı Bağdaddır. – 239,257.

172. Özbəkistan, Ö z b ə k i s t a n R e s p u b l i k a s i – Orta Asiyadan mərkəzində dövlət. Sahəsi 447,4 min km², əhalisi 23 206 min nəfərdir. Özbəkistanın tərkibinə Qarakalpak Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlətin başçısı – prezident, qanunverici orqanı – Məclisdir. Paytaxtı Daşkənd səhəridir. – 257,309.

173. Amerika-Azərbaycan Ticarət Palatası – 1996-ci ildə yaradılmışdır. Özəl, qeyri-kommersiya təşkilatıdır. 160 üzvü var. – 263,265,266,274,287.

174. Heydər Babayev, H e y d ə r A y d ı n o ğ l u (d.1957) – iqtisadçı. 1999–2005-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, 2005-ci ilin oktyabrından 2008-ci ilə qədər Azərbaycan Respublikasının İqtisadi İnkışaf naziri olmuşdur. – 274.

175. Samir Şərifov, S a m i r R a u f o ğ l u (d.1961) – hüquqşunas. 2006-ci ildən Azərbaycan Respublikasının Maliyyə naziridir. Eyni zamanda Qara Dəniz Ticarət və İnkışaf

Bankında Azərbaycan Respublikası üzrə təməlçi direktorudur. – 274.

176 Əli Abbasov, Ə l i M ə m m ə d o ğ l u (d. 1953) – Texnika elmləri doktoru, professor. AMEA-nın həqiqi üzvü. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur. 2000-ci ildən Milli Məclisin üzvü, 2001-ci ildən AŞPA-nın üzvü olmuşdur. 2004-cü ildən Azərbaycan Respublikası Rabitə və İformasiya Texnologiyaları naziridir. –275.

177. Elizabet Cons (d.1948) – ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq müavini, «APCD Worldwide» ictimai əlaqələr agentliyinin icraçı vitse-prezidenti. – 275.

178 Tomris Azəri, T o m r i s N a ġ i q i z i (d.1950) – Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti. Şeyxzamanov nəslindəndir. – 283.

179. Ceyhun Mollazadə (d.1960) – Amerika–Azərbaycan Şurasının sədri. «Az Tel» MMS-nin prezidenti, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri (1992–93). – 285.

180. «Əsrin müqaviləsi» – 1994-cü il sentyabrın 20-də Bakıda «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. – 289.

181. Donald Ramsfeld (d.1932) – Amerika siyasi xadimi, respublikaçı, 1975–77, 2001–2006-ci illərdə ABŞ-in Müdafiə naziri olmuşdur. –300.

182. Çeyni Riçard (Dik) (d.1941) – Amerikanın siyasi xadimi. 1989–1992-ci illərdə ABŞ-in Müdafiə naziri olmuşdur. 1993-cü ildən Amerikada Sahibkarlıq İnstitutunun direktorudur. «Hallibörtn» korporasiyasının prezidenti, Amerika–Azərbaycan

Ticarət Palatasının fəxri üzvüdür. 2001–2009-cu illərdə ABŞ-in vitse-prezidenti olmuşdur. – 301.

183. İsrail – Yaxın Şərqdə dövlət. Sahəsi 20,8 min km², əhalisi 5,5 milyon nəfərdir (1948-49-cu illərdə işgal edilmiş ərazi daxil olmaqla). İsrail dövləti BMT-nin Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarına əsasən yaradılmışdır. İsrail inzibati cəhətdən 6 mahala bölünür. Dövlət başçısı prezidentdir, onu birpalatalı parlament (Knesset) seçir. Hökumətə geniş səlahiyyəti olan Baş nazir başçılıq edir. – 302.

184. Moše Katsav (d.1945) – İsrail dövlət xadimi. 2000–2007-ci illərdə İsrail prezidenti. – 302.

185. Norveç, N o r v e ç K r a l l i ğ i – Şimali Avropada dövlət. Sahəsi 387 min km², əhalisi 4,4 milyon nəfərdir. İnzibati ərazisi 19 fulkeyə (qraflığa) bölünür. Dövlət başçısı kral, qanunverici orqanı iki palatalı parlamentdir. Paytaxtı Oslo şəhəridir. – 303.

186. «Statoyl» – Norveçin «Statoyl» şirkəti 1972-ci ildən fəaliyyət göstərir. Şirkət Şimal dənizinin Norveç sektorunda ən iri neft-qaz istehsalçısıdır. Hazırda dünyanın 19 ölkəsində neftin kəşfiyyatı, çıxarılması və emalı ilə məşğul olur. Şirkət 1994-cü ildən Azərbaycan neft layihələrində fəal iştirak edir. – 303.

187. Helqe Lund (d.1962) – Norveç biznesmeni. «Statoyl» şirkətinin icraçı direktoru. – 303.

188. Oman, O m a n S u l t a n l i ğ i – Şərqi Ərəbistan yarımadasında dövlət. Sahəsi 212,4 min km², əhalisi 2,2 milyon nəfərdir. İnzibati ərazisi 7 vilayətə bölünür. Dövlət başçısı sultandır. Paytaxtı Məskət şəhəridir. – 304.

189. Əfqanistan, Ə f q a n i s t a n İ s l a m D ö v l e t i – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 652,2 min km², əhalisi 22,7

milyon nəfərdir. İnzibati ərazisi 29 vilayətə və mərkəzə tabeli 2 mahala bölünür. Dövlət başçısı prezidentdir. Paytaxtı Kabil şəhəridir. – 305.

190. Həmid Kərzai (d.1957) – 2004-cü ildən Əfqanistan İslam Dövlətinin prezidenti. 2001–02-ci illərdə Əfqanistanın Baş naziri olmuşdur. – 305.

191. Pakistan, P a k i s t a n İ s l a m R e s p u b l i k a s i – Cənubi Asiyada dövlət. Sahəsi 796 min km², əhalisi 133,5 milyon nəfərdir. Paytaxtı Islamabad şəhəridir. İnzibati cəhətdən 4 əyalətə və federal paytaxt ərazisinə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı parlamentdir. – 307.

192. Şövkət Əziz (d.1949) – Pakistanın dövlət xadimi. 2004–2007-ci illərdə Pakistanın Baş naziri olmuşdur. – 307.

193. Tacikistan, T a c i k i s t a n R e s p u b l i k a s i – Orta Asyanın cənub–şərqində dövlət. Sahəsi 143,1 min km², əhalisi 5705 min nəfərdir. İnzibati ərazisi Bədaxşən Muxtar Vilayətinə, 2 vilayətə və 45 rayona bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Düşənbədir. – 308.

194. Akil Akilov (d.1944) – Tacikistan dövlət xadimi. 1999-2013-cü illərdə Tacikistan Respublikasının Baş naziri olmuşdur. – 308.

195. Erkin Xəlilov (d.1955) – özbək hüquqşunası. Hüquq elmləri namizədi. 2005–2008-ci illərdə Özbəkistan qanunvericilik Palatasının sədri olmuşdur. – 309.

196. İslam Kərimov, İ s l a m Ə b d u q ə n i o ğ l u (d.1938) – Özbəkistanın siyasi və dövlət xadimi. 1989–90-cı il-

lərdə Özbəkistan KP MK-nin Birinci katibi olmuşdur. 1990-ci ildən Özbəkistan Respublikasının prezidentidir. – 309.

197. Qırğızıstan, Qırğızıstan Respublikası – Orta Asiyanın şimal-şərqində dövlət. Sahəsi 198,5 min km², əhalisi 4526 min nəfərdir. İnzibati ərazisi 6 vilayətə, 40 rayona bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Bişkekdir. – 310–311.

198. Almanbet Mattubraimov (d.1952) – mühəndis-texnoloq. 2005–2006-cı illərdə Qırğızıstan Respublikasının Baş nazirinin müavini statusunda Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi olmuşdur. – 310–311.

199. Frenk Mermud – 2000-2003-cü illərdə ABŞ-in prezident administrasiyasında iqtisadi məsələlər üzrə Baş müşavir olmuşdur. – 312.

Şəxsi adlar göstəricisi

Abasioglu Kamran	– 193
Abbasov Əli	– 275
Abdullayev Rövnəq	– 40–43,143
Abdullazadə İradə	– 160
Abutalıbov Hacıbala	– 39,92,93
Abraham Spenser	– 262
Agila Karlos	– 262
Akilov Akil	– 308
Aksu Əbdülqədir	– 194–195
Atatürk M K	– 103
Azəri Tomris	– 285
Babayev Heydər	– 274
Babayev Rauf	– 211
Beatriks	– 124
XVI Benedikt	– 122
Berlusconi Silvio	– 85,86
Beri Bill	– 262
Beyker Ceremi	– 263,287–292
Bodman Samuel	– 258
Bourn Con	– 113
Braunbək Sem	– 275
Brayza Mətyü	– 90
Bulafqa Dohktan	– 262
Buş Corc	– 219,254,293–295
Bülbül	– 210
Cons Elizabet	– 275
Conston Qreq	– 262
Çeyni Riçard	– 301
Dorm Nensi	– 262

- II Elizabet** – 196
Enqler Con – 262
Əhmədinejad Mahmud – 88,201,306
Əl-Əsəd Bəşşar – 116
Əl-Qasimi Səud – 116
Əliyev Heydər – 5,7,8,9,12,29,30,43,46,61,63,
64,68–79,91,94,103,129,134,
136,141,145,147,150,152,160,
161,162,163,164,190,195,197,
201,225,228,241,260,276,291,
292
Əliyev Yaşar – 219
Əliyeva Arzu – 32,209
Əliyeva Leyla – 32,136,150,160
Əliyeva Mehriban – 32,45,53,55,64,105,108–109,
128,136,150,160,169,178–180,
209–211
Əliyeva Zərifə xanım – 93
Əsədov Oqtay – 39
Əsgərov Asif – 183
Əziz Şövkət – 307
Fasye Bernard – 123
Fotiadis Fokion – 117
Göyüşov Abbas – 183
Gözal Abdulbari – 45–54
Gül Abdullah – 197
Hacı Çələbi xan – 168
Hacıyev Cahangir – 275
Harnış Rino – 205
Haşimov Zakir – 92,110
Hastert Denis – 246
Houm Fil – 40–43
Hüseyn xan – 168
Hüseynova İlhamə – 179
Hyuz Karen – 259

Xəlilov Erkin	– 309
İbrahimov Nazim	– 183
İqnatenko Vitali	– 202–203
İmanquliyeva Aida	– 209
Jeşut İohann	– 119
Kaçinski Lex	– 215
Kastelli Roberto	– 85–86
Katsav Moşe	– 302
Kellenberger Yakob	– 91
Kerqustanq Pyer	– 40–43
Kərimov İslam	– 309
Kərimov Mahmud	– 5
Kərzai Həmid	– 305
Kikvete Cakaya	– 125
Konell Miç	– 244
Kold Cey	– 262
Köçəryan Robert	– 225,298
Krasner Stefen	– 90
Qarayev Əbülfəs	– 157,179,275
Qarayev Müzəkkil	– 178
Qəmbərov Salman	– 211
Quliyev Elçin	– 144–149
Quliyev Tofiq	– 210,211
Qutyerres Karlos	– 260–261
Latkovskis Aynars	– 25
Lemyer Jan	– 118
Levayev Lev	– 127
Li Uonq Vuk	– 216
Lintner Eduard	– 44
Lukaşenko Aleksandr	– 66
Luqar Riçard	– 244
Lund Helqe	– 303
Mahmudov Eldar	– 68–79
Mattubraimov Almanbet	– 310–311
Mbeki Tabo	– 126

II Marqret	– 115
Mehdiyev Ramiz	– 39
Merkel Devid	– 275
Mermud Frenk	– 312
Məmmədov Asif	– 183
Mənn Stiven	– 285
Minimyer Devid	– 275
Mermud Frenk	– 312
Mollazadə Ceyhun	– 285
Moralı Turan	– 92,110
Mosbeyker Rob	– 287
Musayev Rəşid	– 129–130
Nağdəliyev Zeynal	– 186
Nazarbayev Nursultan	– 214
Nemçinski Maksimilian	– 211
Nemçinski Rozetta	– 211
Nemət Azər Paşa	– 211
Nəccar Mustafa	– 201
Nəsirov Elşad	– 275
Niftəliyeva Kifayət	– 176
Obalı Əhməd	– 285
Onjanov Nurlan	– 214
Ortis Solomon	– 243,244
Özat Şərəf	– 193
Paşayev Hafiz	– 219,242,275,276,287
Paşayeva Nərgiz	– 209–211
Pelosi Nensi	– 244
Polad Bülbüloğlu	– 202
Pomar Mark	– 242
Prehm Karolin	– 262
Putin Vladimir	– 202,203,235
Ramsfeld Donald	– 300
Rasizadə Artur	– 39,92,110
Rzaquliyeva Leyla	– 285
Rzayev N.	– 168

Saakaşvili Mixeil	– 158
Sadıqov Vaqif	– 94
Sadıqzadə Altay	– 209
Salayev Fuad	– 68,209
Seleşur Rza	– 285
Semnebey Peter	– 24
Senin Viktor	– 208
Sezər Əhməd Necdət	– 92–110
Sezər Səmra	– 92,105,108–109 – 209
Səttarov Oqtay	
Simmons Robert	– 120
Skoukroft Brent	– 220–232,248
Süvər Akkan	– 26
Şakiri Qhasan	– 304
Şərifov Samir	– 375
Talal əl-Həsən	– 197
Taner Emre	– 121
Vad Abdulay	– 67
Voznyak Pyotr	– 114
Vunkler Hans	– 207
Yavalar Dərya	– 262
Yusifzadə Ziya	– 68–79
Zakari Fərid	– 243
Zollik Robert	– 259

Coğrafi adlar göstəricisi

- Abxaziya** – 226
Agdam – 15
Afrika – 192
Almaniya – 168
Almatı – 214
Amerika Birləşmiş Ştatları – 90,192,205,206,219– 301
Ankara – 92,105
Aralıq dənizi – 106,254,255
Atlantik okeanı – 106
Avropa – 12,13,17,86,90,103,106,142,
192,222,227,228,239,240,251,
252,255,262,272,275,279
Avstriya – 119,207
Avrasiya – 90–193,275
Avropa – 12,13,17,86,90,103,106,142,
192,222,227,228,239,240,251,
252,255,262,272,275,279
Asiya – 13,192,214,252
Bakı – 11,28,34,36,37,41,44,61,66,
67,82,84,88,92,93,105,106,
109,112,114,115,116,122,
124,125,126,139,143,149,
190,195,196,198,200,204,
207,209,211,213,218,220,
250,253,276,292,302,310
Balakən – 128–135,140,150,152,174,
177,183,189,202,302,310
Belarus – 66
Birləşmiş Ərəb Əmirlikləri – 89

Bişkek	– 311
Böyük Britaniya	– 41,113,186,239,304
Ceyhan	– 106,228
Cənubi Afrika Respublikası	– 126
Cənubi Qafqaz	– 24,101,106,120,207,227,251, 289
Cənubi Azərbaycan	– 234
Cənubi Osetiya	– 226
Çernobil	– 64
Cin	– 106
Dağlıq Qarabag	– 9,16,17,19,36,80,81,82,95,97, 99,100,103,106,123,195,206, 222,223,224,225,226,251,252, 256,282,294,296,298,299,300, 301
Danimarka	– 115
Dnestryani	– 226
Əfqanistan	– 90,238,257
Əli Bayramlı (şəhər)	– 55–65
Ərzurum	– 228
Fransa	– 40,75,256
Gürcüstan	– 143,152,184,228,229,239, 240,250
Xəzər dənizi	– 41,103,106,109,227,228,231, 250,252,255,260,267,275, 294, 297
Xocalı	– 81,212
İlisu	– 157
İmişli	– 45–54
İordaniya	– 197
İraq	– 239,257
İran	– 80,88,201,221,227,231,234, 235,238,256,293,297,306
İsrail	– 302
İsveçrə	– 91

İtaliya	– 85–86
İznik	– 109
Ki-Uest	– 225
Kiş	– 178–180,192
Kosovo	– 90,238,257
Qax	– 140,150–159,165,174,177, 183,187,189,192
Qaxingiloy	– 158–159
Qafqaz	– 83,207,221,227
Qara dəniz	– 230,252
Qazaxistan	– 214
Qırğızıstan	– 310–311
Qusar	– 31
Latviya	– 25
Miçiqan	– 262
Moldova	– 250
Moskva	– 160,211,220
Naxçıvan	– 160,165
Niderland	– 124
Norveç	– 303
Oğuz	– 174
Oman	– 304
Orta Asiya	– 103,106,120
Özbəkistan	– 257
Pakistan	– 307
Polşa	– 114,215
Praqa	– 17
Ras əl-Xeymə	– 89
Roma	– 85,197
Rusiya	– 8,152,184,202–203,209,221, 225,235,236,239,254,256, 297
Seneqal	– 67
Sinqapur	– 41
Suriya	– 116

-
- Şəki** – 128,133,138,140,160–192
Şimal dənizi – 41
Tacikistan – 308
Tanzaniya – 125
Təbriz – 234
Türkiyə – 13,26,92–110,121,193,194–
195,197,228,239,240,254
Ukrayna – 229,250
Varşava – 114
Vaşinqton – 219–232
Vatikan – 122
Zaqatala – 128,133,136–149,150,152,
174,177,183,189
Zəngəzur – 80
Zığ – 40–43

MÜNDƏRİCAT

DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYINDA NİTQ	
<i>16 mart 2006-ci il</i>	5
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ RƏSMİ QƏBULDA NİTQ	
<i>16 mart 2006-ci il</i>	22
AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ PETER SEMNEBEYİN BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
<i>17 mart 2006-ci il</i>	24
LATVİYANIN CƏMIYYƏTİN İNTƏQRASİYASI MƏSƏLƏLƏRİNDE XÜSUSİ TAPŞIRİQLAR ÜZRƏ NAZİRİ AYNARS LATKOVSKİSİN BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
<i>17 mart 2006-ci il</i>	25
TÜRKİYƏNİN MƏRMƏRƏ QRUPU STRATEJİ VƏ SOSİAL ARAŞDIRMALAR VƏQFINİN SƏDRİ AKKAN SUVƏRİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
<i>17 mart 2006-ci il</i>	26
NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK	
<i>18 mart 2006-ci il</i>	27
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV RESPUBLİKA MUZEY MƏRKƏZİNDƏ	
<i>18 mart 2006-ci il</i>	29
NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ ÜMUMXALQ ŞƏNLİYİNDƏ NİTQ	
<i>21 mart 2006-ci il</i>	32

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV «ŞAHDƏNİZ» İXRACI LAYİHƏSİ ÜZRƏ TİKİLƏN TPG-500 ÖZÜQALXAN PLATFORMASININ İNSASININ BAŞA ÇATMASINA HƏSR OLUNMUŞ MƏRASİMĐE	QAZ
<i>22 mart 2006-ci il</i>	40
AŞ PA-nın HÜQUQİ MƏSƏLƏLƏR VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ SƏDRİNİN MÜAVİNİ EDUARD LİNTNERİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
<i>22 mart 2006-ci il</i>	44
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İMİŞLİ RAYONUNA VƏ ƏLİ BAYRAMLI ŞƏHƏRİNƏ SƏFƏRİ	
<i>23 mart 2006-ci il</i>	45
İMİŞLİ ŞƏKƏR ZAVODUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ NİTQ	
<i>23 mart 2006-ci il</i>	46
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ƏLİ BAYRAMLI ŞƏHƏRİNƏ SƏFƏRİ	
<i>23 mart 2006-ci il</i>	55
ƏLİ BAYRAMLI ŞƏHƏR İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ	
<i>23 mart 2006-ci il</i>	56
BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA	
<i>24 mart 2006-ci il</i>	66
SENEQAL RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULAY VADA	
<i>27 mart 2006-ci il</i>	67
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMIYASINA DÖYÜŞ BAYRAĞININ TƏQDİM OLUNMASI MƏRASİMİNDƏ ÇIXIŞ	
<i>27 mart 2006-ci il</i>	68
31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT	

28 mart 2006-ci il	81
İTALİYANIN ƏDLİYYƏ NAZİRİ, SENATOR ROBERTO KASTELLİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
30 mart 2006-ci il	85
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏHİDLƏR XİYABANINA ZİYARƏTİ	
31 mart 2006-ci il	87
İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB MAHMUD ƏHMƏDİNƏJADA	
31 mart 2006-ci il	88
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLERİNNİN ŞEYX SƏUD BİN RAS ƏL-XEYMƏ ƏMİRLİYİ HÖKMDARININ MÜAVİNİ VƏ VƏLİƏHDİ ŞEYX SƏUD BİN SAQR ƏL-QASİMİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
31 mart 2006-ci il	89
ABŞ-in DÖVLƏT KATİBİ YANINDA DÖVLƏT PLANLAŞDIRMASI ÜZRƏ DİREKTORU STEFEN KRAZNERU VƏ DÖVLƏT KATİBİNİN AVROPA VƏ AVRASIYA MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİ MƏTYU BRAYZA İLƏ GÖRÜŞ	
3 aprel 2006-ci il	90
BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİNİN PREZİDENTİ YAKOB KELLENBERGERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
3 aprel 2006-ci il	91
TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ	
4 aprel 2006-ci il	92
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN TƏKBƏTƏK GÖRÜŞÜ	
4 aprel 2006-ci il	95

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ
PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN GENİŞ
TƏRKİBDƏ GÖRÜŞÜ

<i>4 aprel 2006-ci il</i>	96
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN MƏTBUAT ÜÇÜN BƏYANATLARI	
<i>4 aprel 2006-ci il</i>	98
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ADINDAN TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ RƏSMİ ZİYAFƏTDƏ NİTQ	
<i>4 aprel 2006-ci il</i>	102
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏR HEYDƏR ƏLİYEV FONDUNDΑ	
<i>5 aprel 2006-ci il</i>	108
AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ KOLLEKTİVİNƏ VƏ ÜZVLƏRİNƏ	
<i>4 aprel 2006-ci il</i>	111
BÖYÜK BRİΤANIYANIN MİLLİ AUDİT OFİSİNİN BAŞ MÜFƏTTİŞİ VƏ AUDİTORU SER CON BOURNUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
<i>5 aprel 2006-ci il</i>	113
POLŞANIN İQTİSADİYYAT NAZİRİ PYOTR VOZNYAKIN RƏHBƏRLİK ETDIYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
<i>6 aprel 2006-ci il</i>	114
DANİMARKANIN KRALIÇASI ÜLYA HƏZRƏT II MARQRETEYƏ	
<i>6 aprel 2006-ci il</i>	115
SURİYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BƏŞŞAR ƏL-ƏSƏDƏ	
<i>6 aprel 2006-ci il</i>	116

**AVROPA KOMİSSİYASININ XARİCİ ƏLAQƏLƏR ÜZRƏ BAŞ
DİREKTORUNUN MÜAVİNİ FOKİON FOTİADİS İLƏ GÖRÜŞ***7 aprel 2006-ci il* 117**AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ PREZİDENTİ JAN
LEMYERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞ***10 aprel 2006-ci il* 118**AVSTRİYA ALİ MƏHKƏMƏSİNİN SƏDRİ İOHANN JEŞUT İLƏ
GÖRÜŞ***10 aprel 2006-ci il* 119**NATO BAŞ KATİBİNİN CƏNUBİ QAFQAZ VƏ ORTA ASİYA ÜZRƏ XÜSUSİ
NÜMAYƏNDƏSİ ROBERT SIMMONSUN RƏHBƏRLİK ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ***10 aprel 2006-ci il* 120**TÜRKİYƏ MİLLİ TƏHLÜKƏSİZLİK TƏŞKİLATININ RƏİSİ
EMRE TANER İLƏ GÖRÜŞ***11 aprel 2006-ci il* 121**ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ***11 aprel 2006-ci il* 122**ATƏT-in MİNSK QRUPUNUN FRANSALI HƏMSƏDRİ
BERNARD FASYE İLƏ GÖRÜŞ***11 aprel 2006-ci il* 123**NİDERLANDIN KRALIÇASI ÜLYAHƏZRƏT BEATRİKSƏ***11 aprel 2006-ci il* 124**TANZANIYA BİRLƏŞMİŞ RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB CAKAYYA KİKVETEYƏ***11 aprel 2006-ci il* 125**CƏNUBİ AFRİKA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB TABO MBEKİYƏ***11 aprel 2006-ci il* 126

MDB ÖLKƏLƏRİNİN YƏHUDİ İCMALARI FEDERASIYASININ
PREZİDENTİ LEV LEVAYEVİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ

<i>11 aprel 2006-ci il</i>	127
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNƏ SƏFƏRİ	
<i>12 aprel 2006-ci il</i>	128
BALAKƏN RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ	
<i>12 aprel 2006-ci il</i>	131
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ZAQATALA RAYONUNA SƏFƏRİ	
<i>12 aprel 2006-ci il</i>	136
ZAQATALA OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ NİTQ	
<i>12 aprel 2006-ci il</i>	137
ZAQATALA SƏRHƏD DƏSTƏSİNİN ŞƏXSİ HEYƏTİ İLƏ GÖRÜŞDƏ NİTQ	
<i>12 aprel 2006-ci il</i>	144
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAX RAYONUNA SƏFƏRİ	
<i>12 aprel 2006-ci il</i>	150
QAXİNGİLOY KƏNDİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞ	
<i>12 aprel 2006-ci il</i>	158
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏKİ RAYONUNA SƏFƏRİ	
<i>12 aprel 2006-ci il</i>	160
ŞƏKİ RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ	
<i>12 aprel 2006-ci il</i>	162
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏKİ ŞƏHƏRİNDE	

13 aprel 2006-ci il	168
ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN SAHİBKARLARI İLƏ GÖRÜŞDƏ NİTQ	
13 aprel 2006-ci il	172
YEKUN NİTQİ	
13 aprel 2006-ci il	176
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏKİ ŞƏHƏRİNĐƏ	
13 aprel 2006-ci il	178
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDİRLİYİ İLƏ ŞƏKİ- ZAQATALA BÖLGƏSİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏDƏ NİTQ	
13 aprel 2006-ci il	181
YEKUN NİTQİ	
13 aprel 2006-ci il	183
TÜRKİYƏNİN «EKOVİTRİN» JURNALININ MÜXBİRLƏRİNƏ MÜSAHİBƏ	
18 aprel 2006-ci il	193
TÜRKİYƏNİN DAXİLİ İŞLƏR NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
18 aprel 2006-ci il	194
BÖYÜK BRİTANIYA VƏ ŞİMALİ İRLANDİYANIN KRALIÇASI ÜLYAHƏZRƏT II ELİZABET	
18 aprel 2006-ci il	196
İORDANIYA HAŞİMİLƏR KRALLIĞININ ŞAHZADƏSİ İLƏ GÖRÜŞ	
19 aprel 2006-ci il	197
LATİN MƏDƏNİYYƏTİ AKADEMİYASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
19 aprel 2006-ci il	198

**İRANIN MÜDAFİƏ VƏ SİLAHLI QÜVVƏLƏRƏ DƏSTƏK NAZİRİNİN
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

<i>20 aprel 2006-ci il</i>	201
İTAR-TASS-in BAŞ DİREKTORU VITALİ İQNATENKONUN 65 İLLİYİ MÜNASİBƏTİLƏ TƏBRİK	
<i>20 aprel 2006-ci il</i>	202
AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA	
<i>20 aprel 2006-ci il</i>	204
ABŞ-in ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ RİNO HARNİŞ İLƏ GÖRÜŞ	
<i>21 aprel 2006-ci il</i>	205
ATƏT-in MİNSK QRUPUNUN AMERİKALI HƏMSƏDRİ STİVEN MƏNN İLƏ GÖRÜŞ	
<i>21 aprel 2006-ci il</i>	206
AVROPA İTTİFAQI «ÜÇLÜYÜ»nün NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
<i>21 aprel 2006-ci il</i>	207
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV «MİR» DÖVLƏTLƏRARASI TELERADIO ŞİRKƏTİNİN SƏDRİ VİKTOR SENİNƏ MÜSAHİBƏ VERMİŞDİR	
<i>21 aprel 2006-ci il</i>	208
BAKIDA «ÜNS YARADICILIQ SƏHNƏSİ» TEATRININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ	
<i>22 aprel 2006-ci il</i>	209
AZƏRBAYCANIN YƏHUDİ İCMASINA	
<i>24 aprel 2006-ci il</i>	212
QAZAXISTAN XARİCİ İSLƏR NAZİRİNİN MÜAVİNİ NURLAN ONJANOV İLƏ GÖRÜŞ	
<i>24 aprel 2006-ci il</i>	214

POLŞA RESPUBLİKASI PREZİDENTİ ZATI-ALİLƏRİ
CƏNAB LEX KAÇİNSKİYƏ

24 aprel 2006-ci il	215
DÜNYA SƏHİYYƏ TƏŞKİLATININ BAŞ DİREKTORU YONQ VUKUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
25 aprel 2006-ci il	216
MİLLİ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI FORUMUNUN VI QURULTAYINA	
25 aprel 2006-ci il	217
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AMERİKA BİRLƏŞMİŞ ŞATLARINA RƏSMİ SƏFƏRİ	
25 aprel 2006-ci il	219
BEYNƏLXALQ MÜNASİBƏTLƏR ŞURASINDA GÖRÜŞ	
26 aprel 2006-ci il	220
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV	
26 aprel 2006-ci il	241
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ	
26 aprel 2006-ci il	242
AMERİKA BİRLƏŞMİŞ ŞATLARI KONQRESİNDƏ GÖRÜŞLƏR	
26 aprel 2006-ci il	244
AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ YƏHUDİ TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ	
26 aprel 2006-ci il	247
AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ KEÇMİŞ PREZİDENTİNİN MİLLİ TƏHLÜKƏSİZLİK ÜZRƏ KÖMƏKÇİSİ GENERAL BRENT SKOUKROFT İLƏ GÖRÜŞ	
26 aprel 2006-ci il	248
AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ İCTİMAİ-SİYASİ FİKRİNİ MÜƏYYƏNLƏŞDİRƏN ŞƏXSLƏRLƏ GÖRÜŞ	

<i>26 aprel 2006-ci il</i>	249
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ NÜMAYƏNDƏLƏR PALATASININ ENERGETİKA VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİTƏLƏRİNİN BİR QRUP ÜZVÜ İLƏ GÖRÜŞ	
<i>26 aprel 2006-ci il</i>	250
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ «US NEWS & WORLD REPORT» JURNALINA MÜSAHİBƏ	
<i>26 aprel 2006-ci il</i>	254
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ ENERGETİKA NAZİRİ SAMUEL BODMAN İLƏ GÖRÜŞÜ	
<i>27 aprel 2006-ci il</i>	258
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ DÖVLƏT KATİBİNİN MÜAVİNLƏRİ İLƏ GÖRÜŞ	
<i>27 aprel 2006-ci il</i>	259
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ TİCARƏT NAZİRİ KARLOS QUTYERRES İLƏ GÖRÜŞ	
<i>27 aprel 2006-ci il</i>	260
AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ	
<i>27 aprel 2006-ci il</i>	262
«ABS–AZƏRBAYCAN STRATEJİ ƏLAQƏLƏRİ: SİYASİ VƏ İQTİSADİ PRİORİTETLƏRİ» MÖVZUSUNDA KEÇİRİLMİŞ KONFRANSDA NİTQ	
<i>27 aprel 2006-ci il</i>	213
AZƏRBAYCAN İCMASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ	
<i>27 aprel 2006-ci il</i>	276
AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ RƏSMİ QƏBULDA NİTQ	
<i>27 aprel 2006-ci il</i>	287
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI PREZİDENTİ CORC BUŞUN GÖRÜŞÜ	

28 aprel 2006-ci il	293
ABŞ PREZİDENTİ CORC BUŞ İLƏ GÖRÜŞDƏN SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	
28 aprel 2006-ci il	296
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ MÜDAFİƏ NAZİRİ DONALD RAMSFELD İLƏ GÖRÜŞ	
28 aprel 2006-ci il	300
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ VİTSE-PREZİDENTİ RİÇARD ÇEYNİ İLƏ GÖRÜŞ	
28 aprel 2006-ci il	301
İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MOŞE KATSAVA	
1 may 2006-ci il	302
NORVEÇİN «STATOYL» ŞİRKƏTİNİN PREZİDENTİ HELQE LUNDUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
2 may 2006-ci il	303
OMAN SULTANLIĞININ XÜSUSİ TAPŞIRIQLAR ÜZRƏ SƏFİRİ ŞEYX QHASAN ŞAKİRİ İLƏ GÖRÜŞ	
2 may 2006-ci il	304
ƏFQANISTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ HƏMİD KƏRZAI İLƏ GÖRÜŞ	
4 may 2006-ci il	305
İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJAD İLƏ GÖRÜŞ	
4 may 2006-ci il	306
PAKİSTAN İSLAM RESPUBLİKASININ BAŞ NAZİRİ ŞÖVKƏT ƏZİZ İLƏ GÖRÜŞ	
4 may 2006-ci il	307
TACİKİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİ AKİL AKİLOV İLƏ GÖRÜŞ	

4 may 2006-ci il	308
ÖZBƏKİSTAN RESPUBLİKASI PARLAMENTİNİN QANUNVERİCİLİK PALATASININ SƏDRİ ERKİN XƏLİЛОV İLƏ GÖRÜŞ	
4 may 2006-ci il	309
QIRGIZİSTANIN BAŞ NAZİRİNİN MÜAVİNİ ALMANBET MATTUBRAİMOV İLƏ GÖRÜŞ	
4 may 2006-ci il	310
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI DÖVLƏT KATİBİNİN İQTİSADİ MƏSƏLƏLƏRƏ DAİR BAŞ MÜŞAVİRİ FRENK MERMUD İLƏ GÖRÜŞ	
4 may 2006-ci il	312
<i>QEYD LƏR</i>	313
<i>Şəxsi adlar göstəricisi</i>	356
<i>Coğrafi adlar göstəricisi</i>	361

ON YEDDİNÇİ KİTAB

MAY 2006 - İYUN 2006

Kitabı çapa hazırlayan

Tofiq Babayev

Texniki redaktoru

Zoya Nəcəfova

Yığım üzrə operator

İlhamə Kərimova

Kompüter tərtibatı

Məhəbbət Orucov

Cildin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə olunmuşdur.

«Tayms» qarnitur. Formatı 84x1081/32. Ofset kağızı 1. Şərti çap vərəqi 23,5. Uçot vərəqi 24,0 Tirajı 5000. Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Dövlət Nəşriyyatı. Bakı – Mehdi Hüseyn küç. 61, dalan 2, ev 3.
«Şərq-Qərb» mətbəəsi, Aşıq Ələsgər küçəsi 17.